

**ALLEN KARR**

**SİQARETİ  
ATMAĞIN ASAN YOLU**



AZƏRBAYCAN RESPUBLİKASININ  
GÖNCLƏR VƏ İDMAN NAZİRLİYİ

Layihənin rəhbəri,  
hazırlayan və tərtib edən:

Dr. Qənirov Paşayeva

*Millət vəkili, Avrasiya Beynəlxalq Araşdirmalar İnstitutu  
İB-nin sədri*

*Redaktor:*

Bəsti Əlibəyli

*tənqidçi-publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin  
Tənqid-Publisistika bölməsinin rəhbəri*

*Məsləhətçilər:*

**Ceyhun Məmmədov**

*Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və  
İslahatlar Mərkəzinin direktoru*

**Rüfət Efendiyev**

*iqtisad elmləri namizədi*

**Bu kitab Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə nəşr olunur.**

**Allen Carr's Easyway to Stop Smoking By Allen Carr.**

Copyright © Allen Carr's Easyway (International) Limited, 1985, 1991, 1998, 2004, 2006, 2009

Kitabın Azərbaycan dilində çap hüquqları (lisenziyası) Millət vəkili Qənirov Paşayevyanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdirmalar İnstitutu İB-nə məxsusdur. Bu kitab Azərbaycan dilində yalmız Avrasiya Beynəlxalq Araşdirmalar İnstitutu İB-nin yazılı razılığı ilə çap oluna bilər.

**Allen Carr.** Siqareti atmağın asan yolu.  
Bakı, "Elm və təhsil", 2013 – 232 səh.

ISBN 978-9952-8024-2-9

© Q.Paşayeva, 2013

*Siqaretdən əl çəkdirə bilmədiyim bütün  
siqaret asılıclarına:*

**Bu kitabıń sizi özgürlüyüňüzə  
qovuşduracaǵına ümid edirəm.**

## **SİQARETSİZ HƏYATA BİR CƏHD EDİN**

Siqaret çəkərək yalnız sağlamlığınıızı çox böyük təhlükəyə atdığımızı deyil, eyni zamanda nəfəsimizin nə qədər pis qoxuduğunu, dişlərimizin nə qədər sarı, cildimizin nə qədər korlanmış olduğunu, səhərlər ağızımıza (axşamdan qalan) nə qədər iyrənc bir dadın hakim kəsildiyini, nərdivanları nə qədər çətinliklə çıxdığımızı, təmbəlliyyə alışaraq özümüzü dinc hiss etməkdən nə qədər uzaqlaşdığınıızı bilir, bu bəyənmədiyimiz gerçəkləri ağlımızdan çıxarmağa çalışırıq. Siqaretsiz həyatdan qorxduğumuz və həyatın siqaret olmadan eyni zövqü verməyəcəyini sandığımız üçün bütün bu gerçəklərə qatlanır, siqareti heç cür buraxa bilmirik. Cəsarətimizi toplayıb, həyatımızı və çevrəmizdəkiləri zəhərləməkdən əl çəkmənin zamanı gəlmədimi hələ?

*Budur, sizə fürsət:* siqaretin sağlamlığa verdiyi zərərlərin ayrıntılarına varmadan siqareti psixolojik təsirləri ilə ələ alan (incələyən), siqaret asılılığını kiçiltmək yerinə olayı onların baxış bucağından izah edən bir kitab təqdim olunur sizə! İnsanların siqaretə necə başladıqlarını, hansı durumlarda, nə üçün siqaret çəkdiklərini, siqaret çəkməyə nə üçün davam etdiklərini, siqareti buraxmaqdə nədən çətinlik çəkdiklərini və siqaretsiz həyatdan nə səbəbə ürkdüklərini (ehtiyat etdiklərini) – qıscası, siqaret mövzusunda hər şeyi – izah edən, sonra da oxucusunun siqaretsiz həyatın zövqünə varmasını təmin edən və NƏ OLURSA OLSUN SİQARET ÇƏKƏN VƏ YA SİQARET ÇƏKƏN BİR YAXINI OLAN HƏR KƏSİN MÜTLƏQ OXUMASI LAZIM OLAN KİTABdır bu...

## SİQARETƏ YOX DEYƏK !

Oxular soruşa bilər ki, Qənirə Paşayeva nə üçün məhz bu mövzuda kitabın Azərbaycan oxucusuna təqdim edilməsi layihəsini həyata keçirmək niyyətinə düşdü. Bu layihənin həyata keçirilməsi düşüncəsinə yalnız 2005-ci ildə atamı qəfil itirdikdən sonra gəldim. Atam siqaretə aşırı dərəcədə meyilli idi. Bəzən səhərin erkən saatlarında belə onun qəhvəaltı etmədən siqaret çəkdiyini görərdik. Gün ərzində atam bəzən bir qutudan da atrıq siqaret çəkərdi. Səbəbini isə siqaret çəkən bir çoxları kimi belə izah edərdi: Əsəb və stressləri, gərginliklərimi azaldır və.s ... Siqaret çəkənlərin hamısının söylədiyi dəlillər kimi onun dəlilləri də əslində bəhanə idi.

Onu qəfil itirdikdən (heç səbəbini də dəqiq bilmədik!) sonra daha çox mənəvi əzab çəkməyə başladım. Çünkü onu həyatdan qəfil aparan səbəbin yaranmasında siqaretin də böyük rol oynadığına əmin idim. Mənim üçün çox çətin idi... Bəlkə onu yaxşı inandıra bilsəydim?.... Bəlkə siqaretin onu necə zəhərlədiyini daha yaxşı izah edə bilsəydim?... Bəlkə onu bələdan xilas edə bilsərdim? kimi o qədər suallar verirdim ki, özümə....

Məktəb yaşlı uşaqlardan tutmuş, gənclər, hətta qadınlarımız arasında siqeratə, tütünə meyilliliyin artması məni ciddi narahat etməyə başladı... Üstəlik cəmiyyətin siqaretin zərərli təsirləri, onun insan sağlamlığına vur-

duğu öldürücü zərbələrlə bağlı maarifləndirilməsinin aşağı səviyyədə olması mənim bu layihəni həyata keçirməmə səbəb oldu. Bu gün dünyanın inkişaf etmiş ölkələrində bu kütləvi qırğın silahına (mən siqaqeti məhz belə adlandırıram!) qarşı böyük kompaniyalar aparılır. Azərbaycanda da siqaret, tütün məhsulları əleyhinə mübarizənin genişlənməsinə böyük ehtiyac var. Eyni zamanda əhalinin bu sahədə maarifləndirilməsi işinin sürətlənməsi çox vacib və zəruridir. Bu sahədə maarifləndirmə işlərinin artırılması ilə yanaşı, həm qanunvericilik, həm də icra orqanları səviyyəsində qanunlar, qərarlar qəbul edilməli və mubarizə üsulları sərtləşdirilməlidir. Artıq SOS siqnalı calmağın vaxt çoxdan çatıb, hətta artıq gecikirik də!

### **ƏZİZ OXUCU,**

20-ci əsrдə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu! Bütün dünya üzrə hər 10 ölümдən biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir.

Hazırda il ərzində 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə ölürlər!

Ümumdunya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünyada 1,1 milyarddan çox insan siqaret çəkir! Baxmayaraq ki, tütün səbəbindən baş verən ölümlər nadir hallarda KİV başlıqlarında əksini tapır, amma bu reallıqdır ki, tütün hər 6 saniyədə bir nəfəri öldürür!

Əgər təcili tədbirlər görülməzse:

Siqaret 2030-cu ilədək hər il təxminən 8 milyon insanı öldürəcək!

Tütün məhsulları 21-ci əsrдə 1 milyard insanın ölümü ilə nəticələnəcək!

Amma bəlkə də heç düşünməmisiniz ki, Tütün dünya əhalisinin qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Bu Ümumidünya Səhiyyət Təşkilatının rəsmi açıqlamalarında birmənalı şəkildə öz əksini tapır.

Ümumidünya Səhiyyət Təşkilatının baş direktoru Dr. Margaret Çen deyir: Tam qarşısı alına bilən bu EPİDEMİYANIN geri dönməsi, bu gün dünyanın hər bir ölkəsində ictimai səhiyyənin və siyasi rəhbərliyin ən mühüm prioriteti olmalıdır.

Oxular soruşa bilər ki, nə üçün tütün məhsulları, siqaret sağlamlığa bu qədər böyük düşmən və zərərdir? Bunun üçün ilk öncə siqaret adlandırdığımız bu bəlanın tərkibinə nəzər salmağımız çox vacibdir. Tütünün və tütün tüstüsünün tərkibindəki 4000-ə qədər kimyəvi birləşmənin 60-dan çoxu hüceyrənin genetik strukturuna ziyan verir və bədxassəli şişin-xərçəngin yaranmasına səbəb olur.

ÜST məlumatlarına görə Tütündən istifadə edənlərin böyük əksəriyyəti onunla bağlı risklər barədə bilmirlər. Tütünlə bağlı təhlükələrin inandırıcı dəlillərinə baxmayaraq, bütün dünyada az sayda siqaret çəkən şəxslər səhhətləri üçün yaranan riski tam başa düşür. Ola bilər ki, insanlar ümumiyyətlə tütünün zərərli olduğunu anlayır, lakin siqareti yol verilən pis vərdiş kimi qəbul edirlər. Tütünün fövqaladə asılılıq yaratmaq bacarığı və səhhət üçün törətdiyi təhlükələrin tam spektri ictimaiyyətə lazımı dərəcədə izah edilmir. İnsanların əksəriyyəti bilmir ki, tütündən hətta minimum istifadə təhlükə yaradır. Tütündən istifadə edənlərin əksəriyyəti tütünlə bağlı yaranan ağ ciyərlərin xərçəngindən başqa

xəstəlikləri demək olar ki, tanımlırlar. Məsələn bilmirlər ki, tütün, siqaret ürək-damar, xərçəng də daxil olmaqla 25-dən artıq xəstəliklərin yaranmasının və ya gedışatının ağırlaşmasının əsas səbəbkarı hesab edilir!

Heç nə narahat etmədiyinə görə, müəyyən dövrədək bir çox siqaret çəkənlər düşünür ki, tütün çəkmək sağamlığa təsir etmir. Lakin, zaman ötdükcə bu yanlış fikir dağılır və tütünçəkmənin nəticəsi olaraq problemli və xəstəliklərlə yaşanan günlər gəlir. O, zaman ilk yandırılmış siqaret xatırlanır və bu səmərəsiz məşğuliyyətdən vaxtında imtina etməməyə görə peşmançılıq hissi keçirilir.

Sizcə, siqareti tərgitmək üçün onun ağır bir fəsadını gözləməkmi lazımdır?

Bu layihəni həyata keçirmək niyyətində düşdükdən sonra siqareti atmaq, tərgitmək, bu bəladan xilas olmaq üçün dünyada məhşur olan bir çox metodlar barədə ətraflı araşdırma apardım və dünyaca məhşur Allen Karrın kitabları üzərində dayandım. Dünyada Siqaretlə mübarizə sahəsində ən fəal şəxslərdən və müxəttəsislərdən biri Allen Karrın «Siqareti atmağın asan yolu» adlı dünyada Bestsellərə çevrilən kitabını tərcümə edib Azərbaycan oxucusuna təqdim etmək qərarına gəldim. Niyə məhz Allen Karrın kitabını deyə soruşa bilərsiniz. Cənki Allen Karr da uzun müddət siqaret aludəcilərindən biri olub, həyatını siqaretsiz təsəvvür etməyib amma bir gün siqaretə nəinki birdəfəlik əlvida deyib həm də siqaretə qarşü mübarizə kompaniyasına qoşulub və bu gün onun aparıcı simalarından biridir. O, kitablar yazaraq, konfranslar verərək, siqaret əlehinə kompaniyalara qoşularaq, mərkəzlər quraraq insanlara bu bəladan xilas olmanın çətin olmadığını gös-

tərməyə çalışır. Allen Karrın «Siqareti atlığın asan yolu» kitablar və klinikaları hazırda dünyanın 45-dən çox ölkəsində mövcuddur. Siqaretdən imtanın bu metodу həmin bələdan necə qurtulmağının yolunu göstərir və Allen Karrın Asan Yolu onlarla milyonlarla insana siqaret tərgitməkdə kömək etdi.

### **ƏZİZ OXUCU!**

Sadəcə bu kitabı diqqətlə oxuyub, deyilənlərə əməl etsəniz Siqaret adlı bəlaya yox deyə bilərsiniz! Qeyd edim ki, Allen Karrın Siqareti Tərgitməyin Asan Yolu metodu dünyada Siqareti Atma Metodları arasında ilk yerdədir. Allen Karrın «Siqareti atlığın asan yolu» klinikaları 90% -li müvəffəqiyyətə malikdirlər. Müstəqil elmi araşdırımlar göstərirlər ki, 12 aydan sonra da mübarizənin effekti 53 faizindən artıq qalır. Dünyanın beş qitəsində yüzminlərlə insan bu metod ilə siqareti atmayı (tərgitməyi) bacarmışdır.

### **ƏZİZ OXUCU!**

Əslində siqaret çəkməyi atmaq o qədər də çətin deyil! Sadəcə bu kitabı sona qədər oxuyun. Mən əminəm ki, kitabın sonunda siz çəkdiyiniz siqareti zibil qu-tusuna atıb əlvida «dost» deyəcəksiniz !

Üstəlik bu kitab siqaret çəkənlərlə yanaşı çəkmə-yənlərin oxuması üçün də önəmlidir. Əminəm ki, bu kitabı oxuduqdan sonra siz heç zaman SiQARET adlı o bələdan istifadə etməyi düşünməyəcəksiniz!

Bu layihənin həyata keçirilməsinə böyük dəstək göstərmiş Allen Karr Türkiyə ofisinin rəhbəri Emre Üstünuçara təşəkkür edirəm.

**ƏZİZ OXUCU!**

Bu fırsatı əldən qaçırmayın. Bu kitabı diqqətlə oxuyun və deyilənləri edin! Əminəm ki, sonda siz zəhərləyən Siqaret adlı bələdan xilas olduğunuz üçün razi qalacaqsınız.

**Qənirə Paşayeva**  
*Millət vəkili,*  
*Siyasi elmlər üzrə fəlsəfə doktoru,*  
*Avrasiya Beynəlxalq Araşdırma Mərkəzi*  
*İB-nin sədri*

## ÖN SÖZ

**B**u gün ictimaiyyətin və səhiyyənin qarşısında duran həlli vacib ən mühüm məsələlərdən biri bəşəriyyəti tütün bəlasından xilas etməkdir. Siqaretin və digər tütün məhsullarının sağamlığa vurduğu ciddi zərərlər çoxdan məlum olmasına baxmayaraq, siqaret çəkənlərin sayı artmaqdə davam edir. Bunun səbəblərindən biri tütün haqqında cəmiyyətdə mövcud olan yanlış fikirlədir. Xalq arasında siqaret çəkmək çox vaxt dəb, uğurluluq əlaməti kimi xarakterizə olunur. Siqaret çəkənlər səhv olaraq düşüñürler ki, “insanlar tütün çəkmək və ya çəkməmək qərarında sərbəst seçimə malikdirlər”, “tütünçəkməni tərgitmək asandır”, “tütünü tərgitmək istəyən bunu hər vaxt edə bilər” və yaxud əksinə “siqaret çəkməyi tərgitmək mümkün deyil”. Əfsuslar olsun ki, hər il tütünçəkmədən 5 milyondan artıq insan dünyasını dəyişdiyi halda, bir sıra ziyalılar, siyasetçilər və həkimlər hələ də bu kimi yanlış fikirlərlə razılıqlar. Belə fikirlər isə insanları tütün çəkməyə başlamağa, siqaret çəkənləri isə tütündən istifadəni davam etdirməyə yönəldir.

Məlumdur ki, siqaretin təhlükəsindən agah olan siqaret çəkənlərin dördündən üçü siqareti atmaq arzusundadır. Lakin nikotindən asılı olanların əksəriyyəti müstəqil şəkildə tütündən imtina edə bilmir, bu bağlılıqdan azad olmaq üçün kömək və dəstəyə ehtiyac duyur. Bu baxımdan Britaniyalı müəllif Allen Karrın “Сигарети атмасын Асан yoly” kitabı siqaret çəkməyi tərgitmək fikrində olanlara bu asılılıqdan yaxa qurtarmaqdə yardımçı ola bilər. Məsləhət-tövsiyə xarakterli həmin kitabda

## ***Siqareti atmağın asan yolu***

---

müəllif tütündən istifadədən azad olmağın yollarını bədii və maraqlı üslubda açıqlayır. Belə bir kitabın Azərbaycan dilinə tərcüməsinin nəşri, düşünürəm ki, respublikada tütlənə mübarizə istiqamətində atılan addimlardan biri kimi qiymətləndirilə bilər. Bu gözəl və canlı tərcümənin müəllifi isə Qənirə Paşayevadır ki, o, əhalinin səhhətinə qayğı, tütlənə mübarizə, sağlam həyat tərzinin təbliği sahələrində güc və bacarığını əsirgəməyən millət vəkili kimi tanınmışdır.

Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsində qeyd olunur ki, hər bir kəsin əsas hüquqlarından biri onun irqindən, dinindən, siyasi görüşlərindən, iqtisadi, yaxud sosial vəziyyətindən asılı olmayaraq ən yüksək səviyyəli sağlamlığa malik olmaqdır. Mən də özünüñ və ətrafindakı insanların sağlamlığını düşünərək siqaret çəkməkdən imtina etməyə cəhd edən hər bir oxucuya bu işdə uğurlar arzulayıram!

***Ceyhun Məmmədov***  
*Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar  
Mərkəzinin direktoru*

## MÜƏLLİFDƏN ÖN SÖZ

Özünüz də daxil olmaqla bütün siqaret çəkənlərin siqareti buraxması üçün belə bir sehrli metodun olduğunu fərz edin:

- Birdən-birə;
- Davamlı olaraq;
- İradə göstərmədən;
- Həmişəlik və təkrar siqaret çəkmək arzusuna düşmədən;
- Kökəlmədən;
- Tez təsir göstərən şok taktikadan, dərmanlardan və müxtəlif çarələrdən istifadə etmədən.

Fərziyyəmizə davam edək:

- Başlanğıcda özünüzü bezgin, hər şeydən məhrum və bərbəd hiss etməyəcəksiz;
  - İctimai həyatdan daha çox ləzzət almağa başlayacaqsınız;
  - Özünüzə inamınız artacaq və stressdən çıxmaq daha asan olacaq;
    - Fikrinizi daha asan cəmləyəcəksiz;
    - Həyatınızın sonrakı dövründə müxtəlif vəziyyətlərlə qarşılaşarkən «bir siqaret yandırmaq» istəyi ilə üz-üzə qalmaya-  
caqsız;

- Siqareti yalnız asanlıqla atmaqdandan deyil, həm də son siqaretinizi söndürdüyüünüz andan etibarən həzz almağa başlayacaqsız.

Əgər belə bir sehrli metod olsaydı ondan faydalanardızmı? Cox ehtimal ki, bəli. Amma təbii ki, siz sehrə inanmısız. Mən də inanmirdim. Buna baxmayaraq, yuxarıda bəhs etdiyim metod mövcuddur. Mən ona «**Asan Yol**» adı verirəm. Əslində, mahiyyətcə burda sehr-filan yoxdur, sadəcə, belə görünür. Onu kəşf etdiyim zaman mənə qəti şəkil-də belə göründü və əminəm ki, siqareti «**Asan Yol**» un köməyi lə müvəffəqiyyətlə atanların hamısına belə gəlir. Şübhə etmirəm ki, mənim iddialarımı inanmaq sizin üçün çox çətindir. Lakin bundan narahat olmayın, çünki heç bir dəlilsübut olmadan dediklərimi qəbul etsəydiniz, sizi sadəlövh hesab edərdim. Amma bunların çox şışirdildiyini düşünüb qulaqardına da vurmayın. Cox ehtimal ki, bu kitabı sizə tövsiyə edildiyinə görə oxuyursuz. Burda deyilənlərin sizi sevən, əgər siqareti atmasanız, onunla şərik olmayıcağınızdan kədərlənən bir adam tərəfindən birbaşa, ya da dolayısı ilə sizə tövsiyə edilməsi o qədər də əhəmiyyətli deyil.

**Asan Yol nədir?** Bunu qısaca izah etmək çox da asan deyil. Siqaret çəkənlər klinikamıza, bir möcüzə olsa belə, siqareti ata bilməyəcəklərinə dair müxtəlif şübhə və vahimələrlə gəlirlər; düşünürlər ki, əvvəlcə nə qədər çəkəcəyi məlum olmayan pərişanlıqla dolu bir mərhələyə dözmək məcburiyyətində qalacaqlar, ictimai yığıncaqlar heç də əvvəlkitək şən keçməyəcək, diqqətlərini cəmləməkdə problemlər yaranacaq və stressə üstün gələ bilməyəcəklər, bundan sonra heç vaxt siqaret çəkməsələr belə, sərbəst ola bilməyəcək, həyatlarının

sonrakı dövrünü siqaret çəkmək xiffəti ilə və bu istəklə mübarizə şəraitində keçirəcəklər.

Bu cür düşünənlərin bir çoxu bir neçə saat sonra klinikanı artıq siqareti tərgitmiş halda tərk edir. Bəs bu möcüzəyə necə nail oluruq? Bunu da deməyi lazımlı bilirəm ki, bir sırə siqaret çəkənlər ehtimal edirlər ki, biz bu cür uğura siqaret çəkənləri qorxudaraq xəstələnə biləcəklərini, siqaret çəkməyin iyrənc bir vərdiş olduğunu, siqaretə böyük sərvət xərclədiklərini, bu vərdişdən əl çəkməməyin axmaqlıq olduğunu söyləməklə nail oluruq. Xeyr, bunlar siqaret çəkməyin problemləridir və biz onlara əslində, bildiklərini təkrar etməklə təsir etməyə çalışırıq. **Siqareti atmaq üçün siqaret çəkməyə səbəb olan şeyləri ortadan qaldırmaq lazımdır. Asan Yol bu problemlərin həlli yolunu göstərir. Siqaret istəyi aradan qalxdıqda, əvvəllər siqaret çəkən adamın iradə göstərməsinə də ehtiyac qalmır.**

ASAN YOL metodu klinik üsulla, kitablar, videolar, kasetlər, CD-lər və Internet vasitəsilə də tətbiq oluna bilər. Hər yolda metod eynidir, sadəcə, istifadə edilən vasitə fərqlidir. Sizə hansı vasitə daha asan gəlir? Bu fərdi seçimə bağlıdır. Məsələn, bəziləri kitab oxumağı üstün tuturlarsa, bəziləri videoya baxmayı seçir. **Bu kitab bütöv bir işin məzmununu əhatə edir və siqaret çəkən milyonlarla insan bunu oxuyaraq siqareti asanlıqla atmışdır.**

### Xəbərdarlıq

Bəlkə də bu kitabı oxumağa dair əndişələriniz var. Bəlkə də siqaret çəkənlərin çoxu kimi, günlərin birində siqareti atmaq arzunuz və niyyətiniz olsa da, həmin günün bu gün olması sizni xoflandırır. **Əgər mənim siqaret çəkənlərin üzləşə biləcəyi xəstələnmə risklərindən, siqaret çəkdikləri müddətdə xərclədikləri pullardan, siqaret çəkməyin necə pis vərdişi olduğundan, sizin axmaq, beynisiz, zəif iradəli bir adam olduğunuzdan bəhs edəcəyimi fikirləşirsinzsə, yanılırsız.** Bu taktika mənim siqareti atmağıma kömək etmədi və əgər sizə kömək etsəydi, çoxdan siqareti atmışdım.

Mənim **Asan Yol** metodum bu şəkildə səmərə verməz. Söyləyəcəklərimin bəzilərinə inanmaqdə çətinlik çəkə bilərsiz. Amma bu kitabı oxuyub başa çatdıqda sadəcə, mənə inanmaqla qalmayacaqsız, başqa cür inanmaq üçün beyninizin necə yuyulub təmizləndiyinə də inana bilməyəcəksiz.

Bizim siqaret çəkməyə dair inancımız yanlışdır. Alkoqoliklər alkoqoldan istifadə etməyi, yaxud, heroin düşkünləri heroin qəbulunu necə seçirlərsə, siqaret çəkənlər də siqareti elə seçirlər. Bunun zəminini ilk təcrübə üçün yandırdığımız siqaret doğurur. Mən də bəzən kinoya getməyi seçirəm, amma qətiyyən bütün həyatımı kinolarda keçirmək yolunu seçmirəm. **Lütfən, həyatınıza nəzər salın. Yeməkdən, ya da bir ictimai toplantıdan siqaret çəkmədən zövq almamanız, stressdən çıxıb diqqətinizi cəmləyə bilməməniz üzündənmi çəkməyə qərar verdiniz? Yoxsa həyatınızın hansısa mərhələsində, sadəcə, müəyyən sosial durumlarda deyil, daima yanınızda olmasına ehtiyac duyduğunuz, hətta o olmasa inamsız və**

**vahimə içində olduğunuzu hiss etdiyinizə görəmi siqaretə ehtiyac duyduınız?**

Digər siqaret çəkənlər kimi siz də bəşəriyyətin və təbiətin bir araya gələrək gizlicə yaratdığı dırnaqarası «cazibədar»lardan birinin cazibəsinə düşdünüz. Dünyada siqaret çəkən və ya çəkməyən elə bir valideyin yoxdur ki, uşağının siqaret çəkmək fikrinə düşməsindən xoşu gəlsin. Bu o deməkdir ki, əslində bütün siqaret çəkənlər təəssüflənilər ki, kaş, bu işə başlamayayırlar. Xüsusən də o halda ki, «cazibədar» tələyə düşməzdən öncə yeməklərdən zövq almaq, ya da stressdən qurtulmaq üçün insanın siqaretə ehtiyacı olmaya da bilər. Yəni, nəticə etibarı ilə bizi siqaret çəkməyə məcbur edən yoxdur və nəyə görə siqaret yandırdığını bilməsə də, bu işə hər kəsin özü qərar verir. Bizim siqareti atmağımıza isə yalnız bir şey mane olur: **Qorxu!**

Nə qədər sürəcəyini bilmədiyimiz vaxtın əzab içində keçməsi qorxusu, sərbəstlikdən məhrum olmaq qorxusu, yeməklərin və məclislərin siqaretsiz əvvəlkitək şəhər keçməməsi qorxusu! Əsla bir daha özümüzü səfərbər edə bilməyəcəyimizə, təpərimiz olmadan stresə üstün gələ bilməyəcəyimizə, özümüzə yetərinçə inamımız olmayıacağına dair qorxu! Şəxsiyyətimizin və xarakterimizin dəyişəcəyinə dair qorxu! Amma bunların hamisindən da çox, bir kərə siqaret çəkəndən sonra buna vərdiş etmək qorxusu! Və həyatımızın sonrakı dövründə siqaret çəkmək istəyi ilə üz-üzə qalmaq qorxusu!

Əgər mənim kimi siz də siqareti atmaq üçün ənənəvi üsulları sınadınızsa və **İradə Gücü** metodu kimi tərif verdim əzablı müddəti yaşadınızsa, sadəcə, bu duyduğunuz qorxudan təsirlənməyəcək, eyni zamanda, siqareti ata bilməyəcəyinizə qəti inanmış olacaqsınız.

Əgər əndişə və təşviş içindəsizsə, yaxud, bu gün siqareti buraxmaq üçün münasib deyildir,- deyə düşünürsüzsə, izn verin deyim ki, bütün bunların səbəbi qorxudur. Bu qorxuya siqaretdən qurtulmaq olmaz, çünki bu qorxunu siqaret yaradır. Siz nikotin tələsinə düşməyə istəyinizlə qərar verməmisiz. Amma bütün tələlər kimi, bu tələ də onun içində qalib çabalamığınız üçün yaradılmışdır. Özünüzdən soruşun; ilk siqareti yoxlamaq üçün yandıranda həmişəlik çəkəcəyinizimi qərrara almışdır? Elə isə onu nə zaman buraxacaqsız? Sabah? Gələn il? Ağlıınızı başınıza toplayın, özünüz- özünüzü aldatmağı boşlayın! Bu tələ sizi ömür boyu içində saxlamaq üçün düzəldilib. Belə olmasaydı, sizcə, nə üçün çəkənlər ölənə qədər siqareti ata bilmirlər?

Bu kitab ilk dəfə «Penguin Publishing» tərəfindən nəşr olunub və həmin gündən hər il ən çox satılan kitablar siyahısına daxil olub. Üstəlik, illər ərzində oxucularımdan aldığım məlumatlar da var. Bir azdan oxuyacağınız kimi, bu məlumatlar metodumun yararlılığını sürətləndirdi. Üstəlik, Asan Yolun məni maraqlandıran daha iki tərəfini aşkara çıxardı. İkincisi haqqında sonra söhbət açacağıq. Birincisi isə aldığım bir məktubdan aydın oldu.

**Məktublardan aşağıda üç tipik örnek verirəm:**

- «Ortaya qoyulan iddiyalara inanmamışdım və sizdən şübhələndiyim üçün üzr istəyirəm. Təklif etdiyiniz metod söylədiyiniz qədər asan və əyləncəliydi. Kitabınızın surətini çıxarıb bütün siqaret çəkən yoldaşlarımı və qohumlarımı payladım, amma nə üçün oxumadıqlarını heç cür başa düşə bilmirəm.»

- «Kitabınızı mənə siqareti buraxmış bir dostum səkkiz il öncə versə də, indi oxumağa başladım. Yeganə peşimanlığım itirdiyim səkkiz ildir.»

- «**ASAN YOL**»u yenicə oxuyub bitirdim. Hələ dördcə gün keçib, amma özümü çox yaxşı hiss edirəm və bir daha siqaret çəkməyə ehtiyacım olmayıacağını da bilirəm. Kitabınızı birinci dəfə beş il bundan əvvəl oxumağa başladım, yarısına çatanda təlaşa düşdüm. Çünkü oxumağa davam etsəm siqareti atmağa məcbur olacağımı anlayırdım. Büyük bir axmaqlıdır, elə deyilmi?»

Xeyr, o gənc xanım axmaq deyildi. Mən bunu sehrli düyməylə müqayisə edirəm. **«ASAN YOL»** eynən bir sehrli düymə kimidir. Bir az da sadə dillə deyim: Asan Yol əslində, bir sehr deyil. Lakin mənə görə və siqareti atan yüz minlər üçün sanki bir sehrdir.

Xatırlatmaq istədiyim də elə bu idi. Bu toyuqla yumurta əhvalatına bənzəyir. Siqaret çəkən hər kəs siqareti buraxmaq istəyir və o bu işi asan və əyləncəli bir şəkildə edə bilər. Onları siqareti buraxmaqdan çəkindirən yeganə şey qorxudur. Ən böyük qazancınız bu qorxudan azad olmaqdır. Lakin kitabı oxuyub bitirənə qədər bu qorxudan çıxa bilməyəcəksiz. Eyni zamanda, üçüncü misaldakı xanım kimi, kitabı oxuyarkən qorxunuz arta bilər və bu qorxu kitabı oxumağınızın mane ola bilər.

Bunu bilin ki, pozitiv bir qərara gəlmədikcə bələdan qurtula bilməyəcəksiz. Ola bilsin, siqareti buraxmaq üçün indidən böyük həyəcan hiss edirsiz. Digər tərəfdən, əndişəyə də düşə bilərsiz. Lakin hər iki halda bunu yadınızdan çıxarmayıñ: **ITİRƏCƏYİNİZ HEÇ BİR ŞEY YOXDUR.**

## ***Siqareti atmağın asan yolu***

---

Kitabı oxuyub bitirdikdən sonra siqaret çəkməyə davam etmənizə də mane olacaq heç bir şey yoxdur. Hətta kitabı oxuyarkən belə siqaretə ara vermək, ya da atmağa ehtiyac yoxdur və yadınızda qalsın ki, şok müalicə deyilən bir şey yoxdur. Əksinə, sizə əla xəbərlər verəcəyəm; Monte Kristonun həbsdən qurtulanda nələr hiss etdiyini xatırlayırsızmı? Nikotindən qurtulduğum zaman mən də tamamilə eyni şeyləri hisss etdim. Bu mənim metodumdan istifadə edərək siqareti tərgitmiş milyonlarla insanın keçirdiyi hisslərin eynidir. Kitabın sonunda **HİSS EDƏCƏYİNİZ BUDUR! BUNUN ÜÇÜN OXUYUN!**

## GİRİŞ

Ona DÜNYANI SİQARET BƏLASINDAN QURTA-RACAĞAM, deyəndə arvadım fikirləşdi ki, mən dəli olmuşam. Onu başa düşmək olardı, çünki mən dəfələrlə özümü sınamış, lakin siqareti atmağa müvəffəq olmamışdım. Son cəhdim arvadımla söhbətimdən iki il əvvəl olmuşdu. Axırda dayana bilməyib bir siqaret yandırmaqdan öncə altı aylıq bir işgəncə yaşamışdım. O zaman balaca uşaqlı kimi ağladığımı etiraf etməkdən utanmırıam. Ağlayırdım, çünki həyatımın sonuna qədər siqaret çəkməyə məhkum olduğumu bilirdim. O qədər güc sərf etmişdim ki, indi bacarmasam, bir daha bu işgəncəyə qatlaşmağa gücüm olmayıcağını bilirdim. **Ən principial məsələ isə son siqareti söndürər söndürməz yuxarıdakı bəyanatı söyləməyimdi; mən yalnız özümü deyil, bütün dünyani qurtaracağımı inanırdım.**

Bəlkə siz də bütün siqaret çəkənlərin siqareti asanlıqla ata biləcəyinə inanmırısz. Amma inanmasanız da, bu kitabı zibil yesiyinə atmayın, lütfən, mənə inanın. Əmin edirəm ki, siz özünüz də asanlıqla siqaretdən qurtula bilərsiz.

Arxaya dönüb baxdıqda mənə elə gəlir ki, bu günə qədərki həyatım sanki siqaret problemini həll etmək üçün hazırlıq dövrüymüş. Hətta nifrət etdiyim tələbəlik və maliyyə müşaviri olduğum illər belə siqaret tələsini qırmaqda mənə çox kömək etdi.

Deyirlər ki, hamını hər zaman aldatmaq olmaz. Halbuki, tütün sənayesi hamını illərcə aldatmağı bacarmışdır. Siqaret tələsinin sırlarını ilk dəfə üzə çıxaran isə mənəm. Siz-

lərə özündənrazi bir adam təsiri buraxmamaq üçün dərhal əlavə edim ki, bu çətin işə müvəffəq olduğum üçün möhtəşəm zəkama deyil, həyat tərzimə borcluyam.

**O tarixi gün 1983-cü ilin 15 iyuludur.**

O gün son siqaretimi söndürdüğüm an hiss etdiyim azadlıq hissi həbsdən qaçan adamın keçirdiyi hisslərdən daha möhtəşəm idi. Bütün siqaret aludəçilərinin arzuladığı bir şeyi - siqareti atmağın asan yolunu da o anda kəşf etdimi anladım.

Bu metodu yoldaşlarım və yaxınlarım üzərində sınadıqdan sonra təcrübəli bir mühazirəçi kimi başqa siqaret çəkənlərin də bu əsarətdən qurtarmalarına kömək etməyə başladım. İki il sonra, 1985-ci ildə kitabımın ilk nəşr variantını yazdım. Buna səbəbkar isə barəsində 25-ci bölmədə bəhs etdiyim kişi oldu. O iki dəfə mənim yanımı gəlmış və hər iki görüş qarşılıqlı göz yaşları ilə bitmişdi. O qədər gərgin idi ki, məsləhətlərimi qavraya bilmirdi. Birdən ağlıma gəldi ki, kitab yazsam bir vaxt bu kitabı oxuyub əhəmiyyətli məsələləri başa düşə bilər.

Bu giriş bölməsini isə kitabın yeni nəşri üçün yazıram. Əlimdəki kitabın cildindəki kiçik, qırmızı ox işarəsi illərdir ki, onun ən çox satılan kitab olduğunu göstərir. Kitabı yazdığını üçün dünyanın hər yerindən təşəkkür məktubları alıram. Təəssüf ki, məktubların hamısına cavab yaza bilmirəm, lakin ayrı-ayrılıqda hər biri məni sevindirir və əslində, bu çoxsaylı təşəkkürlərin bircə dənəsi belə bütün zəhmətimə dəyər.

Siqaret məsələsi ilə bağlı hər gün yeni-yeni şeylər öyrənməyimə baxmayaraq, yenə də əsas düşüncəm dəyişmir. Hər

şey mükəmməl olmaya bilər, amma kitabın ən asan yazdığım və təsadüfən oxucuların ən çox sevdiyi 21-ci bölməsində qətiyyən dəyişiklik etmərəm.

Mühazirələrimi də nəzərə alsaq, artıq beşillik təcrübəyə malikəm. Fikirlərimi daha aydın və dəqiq ifadə etmək üçün kitabın 2-ci nəşrində müəyyən dəyişikliklər etmişəm. Bu dəyişikliklər metodumun müvəffəqqiyətsizliyə uğradığı halları aradan qaldırmaq məqsədi daşıyır. Müvəffəq ola bilmədiyim insanların çoxu valideynləri tərəfindən mənimlə görüşməyə məcbur edilən gənclərdir və əslində, onların siqareti buraxmaq niyyətləri yoxdu. Hətta belələrinin də  $\frac{3}{4}$ -nə siqareti tərk etdirə bilərdim. Lakin bəzi adamlar siqareti buraxmağa böyük səy göstərsələr də, 25-ci bölmədə bəhs etdiyim kişi kimi ümidsiz olduqlarından müvəffəqiyyətsizlik baş verir. Bu məni çox üzür və bəzən belə insanlara necə kömək edə bilərəm, deyə düşünməkdən gözümə yuxu da getmir. Belə hallarda müvəffəqiyyətsizliyin siqareti ata bilməyən adamda deyil, bu zərərli vərdişdən əl çəkməyin nə qədər asan olduğunu və siqaret əsarətindən qurtulduqda həyatdan nə qədər zövq ala biləcəyini ona izah edə bilmədiyim üçün özümdə görürəm. Bilirəm ki, hər kəs siqareti asanlıqla buraxa bilər, fəqət bəzi adamlar o qədər sabit fikirli olur ki, iradə göstərib siqareti atmaqdən qorxur və yerlərində sayırlar. Başa düşmürlər ki, bu qorxunu siqaret yaradır və siqareti buraxsalar ən böyük qazancları bu qorxudan qurtulmaq olacaq.

Bu kitabın ilk nəşrini siqareti tərk etdirə bilmədiyim insanlara ünvanladım. Seanslarımıda müsbət nəticə əldə edilməsə, pulu geri qaytarmağa zəmanət verirəm.

**Metodum illər boyu tənqid edilsə də, siqaret çəkən hər kəsə təsir etdiyinə əminəm. Cox zaman “metodunuz mənə təsir etmədi” deyə tənqidə fikirlər söyləyirlər. Metodumdan necə is-**

**tifadə etdiniz?- sualına cavab istəyəndə isə məlum olur ki, tövsiyyələrimin yarısına belə əməl etməmişlər.** Həyatınızı hansısa bir labirintdən çıxış yolu axtarmaqla keçirdiyinizi düşünün. Məndə o labirintin sxemi var və sizə «indi sola dön, sonra sağa dön», - deyirəm. Göstərişlərimin birini unutsanız digərlərinin də mənası itər və labirintdən kənara çıxa bilməzsınız. İlk dəfə işə başlayanda bircə nəfər üzərində seans keçirdim. Yanıma çox ümidsiz gəlirdi. İnsanlar mənə, bir növ, dəliyə baxdıqları kimi baxırdılar. Bu gün isə siqaret problemi üzrə qabaqcıl bir mütəxəssis kimi tanınırəm. Reklam etməsəm də, (məlumat kitabçasında adıma rast gəlsəniz görəcəksiz ki, orada siqaret haqqında heç nə yazılmayıb.) seanslarına dünyanın dörd tərəfindən insanlar gəlir. İndiki seanslarım 8 nəfərlikdir. Bu üzdən mənə müraciət edən bütün insanlara yardım edə bilmirəm. **İşə təzə başlayanda hər seansda əvvəllər alkоolik və narkoman olanlar, yaxud, bir neçə pis vərdişi olan şəxslər iştirak edirdilər.** Metodumu bu tip xəstələr üzərində sənədığım zaman (əvvəllər başqa qruplarda iştirak etməmişlər-sə) gördüm ki, bunlar siqaret düşkünlərindən daha asan müalicə olunurlar. Deməli, mənim metodum hər növ pis vərdişlər əleyhinə tətbiq oluna bilər. İstər siqaret düşkünü olsun, istər heroin və ya alkоol, məni ən çox üzən şey vərdişdən qurtulduqdan sonra ona yenidən qayğılmışdır. Ən üzücü məktubları da kitabımı oxuyaraq, ya da video filmin köməyi ilə siqareti buraxan, lakin sonra yenidən başlayan insanlardan alıram. Əvvəlcə vərdişdən azad olub özlərini xoşbəxt hiss edən bu adamlar ikinci dəfə tələyə düşdükdən sonra bələdan qurtula bilməyəcəklərini zənn edirlər. Bu problemi çözməyi, siqaret düşkünlərinə təkrar asılılığa düşməməkdə yardımçı olmayı, alkоol və digər uyuşdurucularla siqaret arasındakı

əlaqeyə bir aydınlıq gətirmək istəyirəm. Lakin bu ayrıca bir kitabın mövzusudur və hazırda onun üzərində işləyirəm.

Ən çox eşitdiyim tənqidlərdən biri kitabda bir sıra təkrarların olmasına dair. Lakin buna görə üzr istəmək fikrində deyiləm. İrəlidə qeyd edəcəyim kimi, əsil məsələ bədənimizin asılılığı deyil, beynimizi dumanlandıran əsl olmayan inanclardadır ki, fiziki asılılığın təsiri bunun yanında heç nədir. Və nədənsə bu təkrarlardan ən çox şikayət edənlər müvəffəq ola bilməyən tiryəkilər olur.

Bir az əvvəl qeyd etdiyim kimi, həm bir yığın tərif, həm də bir az tənqid məktubları alıram. Əvvəllər həkimlər mənə şübhəylə yanaşırdılar, indi isə ən böyük dəstək onlardan gəlir. İndiyə qədər aldığım ən gözəl tərif də bir həkimin mənə «kaş, bu kitabı mən yazmış olaydım»- mesajını göndərməsidir.

## **SİQARETİ TƏRGİDƏ BİLMƏYƏCƏK TİRYƏKİYƏ RAST GƏLMƏMİŞƏM!**

**B**əlkə əvvəlcə nəyə görə bu kitabı yazmaq üçün məhz özümü münasib bildiyimi izah etməkdən başlayıbm.

Xeyr, mən nə həkiməm, nə də psixiator. **Amma həyatımın otuz üç ilini fasiləsiz siqaret çəkməklə keçirmişəm.** Son illərdə elə olurdu ki, bəzi günlər hətta yüzə qədər siqaret çəkirdim. Bir gündə 60-dan az siqaret çəkdiriyim isə heç vaxt olmamışdı.

Siqareti atmaq üçün bir xeyli cəhd göstərdim. Bir dəfə düz altı ay çəkmədim və az qala divarlarla dırmaşırdım. Azaçıq tüüt tüstüsü hiss etməkdən ötrü siqaret çəkənlərin yanında durur, qatarlarda siqaret çəkilən kupelərə minirdim.

**Söhbət sağlamlıqdan gedəndə siqaret çəkənlərin çoxu «səhhətimə təsir edərsə siqareti buraxacağam» deyir.** Lakin mən elə bir vəziyyətə gəlməmişdim ki, siqaretlə özümü məhv etdiyimi çox yaxşı bilirdim. Uzun sürən öskürəklər xroniki baş ağrılarına səbəb olurdu. Şəquli şəkildə alnimin ortasına doğru yüksələn mütəmadi damar atmasını hiss edirdim. Başımın içində hər an bir partlayış ola biləcəyinə və beyin qanaxmasından ölücəyimə həqiqətən inanırdım. Bu fikirlər məni narahat etməsinə baxmayaraq, yenə də siqareti ata bilmir və artıq buna cəhd belə etmirdim.

Əslində isə siqaret çəkmək mənə ləzzət vermirdi. Siqaret düşkünlərinin çoxu siqaretdən bir ara zövq aldıqları xəyalına qapılırlar, amma məndə heç vaxt belə olmayıb. Mən siqaretin dadına da, iyinə də həmişə nifrət etmişəm, buna baxmayaraq, onun məni sakitləşdirdiyinə və cəsarət verdiyinə özümü inandırmışdım. Siqareti atmağa təşəbbüs göstəriyim zamanlar pərişan olurdım və mənə elə gəlirdi ki, siqaretsiz bu həyata dözmək mümkün deyil.

Siqaret çəkdiyim o mənfur illərdə həyatımın siqaretdən asılı olduğunu düşünür və ondan əl çəkməkdənsə ölməyi üstün tuturdum.

**Hələ də məndən – «bəzən ürəyiniz yenə siqaret çəkmək istəyirmi?», - deyə soruşurlar. Əsla, əsla, əsla! Cox gözəl həyata qovuşmuşam, siqaret çəkməkdən ötrü ölsəm belə, yenidən geriyə addım atmaram. Cox xoşbəxtəm ki, bu kabusdan, yəni, ömürboyu sistemli şəkildə özümü zəhərləmək vərdişindən və bunun üçün böyük vəsait xərcləməkdən canımı qurtara bildim.**

Bir məsələyə əvvəlcədən aydınlıq gətirim: mistik adam deyiləm və cadugərlərə, pərilərə inanmiram. Elmi məntiqə malik olduğumdan mənə möcüzə kimi gələn şeylərə inanmamışam. Əvvəlcə hipnoz və siqaret haqqındaki elmi araşdırmları oxumağa başladım. Lakin oxuduqlarım başıma gələn möcüzəyə bir aydınlıq gətirmədi. Əvvəllər həftələrlə ağır depressiyalar keçirdiyim halda, necə oldu ki, mən birdən-birə siqareti bu qədər asanlıqla buraxa bildim?

Məsələnin sonundan əvvəlinə getdiyim üçün bu sualın cavabını uzun zamanlar tapa bilmirdim. Çünkü mən siqareti atmağın nədən bu qədər asan olduğunu tapmağa çalışırdım, məsələ isə siqaret çəkənlərin onu buraxmaqdə nədən bu qədər çətinlik çəkmələriydi. Siqaret çəkənlər həmişə siqaretsizlik böhranından söz salırlar. Amma mən geriyə baxıb belə

bir böhranı yadına salmaq istədikdə mənimcün bu cür böhranın mövcud olmadığını anladım. Heç bir fiziki əzablar çəkməmişdim, demək, hər şey yalnız zehnimdə baş verirmiş.

İndi bütün həyatımı başqalarının bu vərdişdən qurtulmasına kömək göstərməklə keçirirəm. Çoxlu uğurlar əldə etmiş, minlərlə siqaret düşkününün siqaretdən xilas olmasına yardım etmişəm. **Bir məsələni xüsusi vurğulamaq istəyirəm; siqareti ata bilməyəcək bir siqaret düşkünü yoxdur.**

Mənim kimi siqaretdən asılı olan (yaxud da belə hesab edən) bir adama rast gəlməmişəm. **Siqareti hamı asanlıqla ata bilər. Əslində, siqaret çəkməyə davam etməyimizin başlıca səbəbi siqaretsiz həyatın əvvəlki kimi ləzzətli olmayacağı və bəzi şeylərdən məhrum olmaq qorxusudur. Bu qətiyyən düzgün fikir deyil! Siqaretsiz həyat həm daha gözəl, həm də bir çox cəhətdən daha əyləncəlidir. Sağlamlıq, enerji və zibilliyyə atmayıacağınız pullar isə əldə edəcəyiniz mənfiətlərdən yalnız bir neçəsidir.**

Siqareti hər kəs, o sıradan siz də asanca ata bilərsiz. Bunun üçün kitabı sona qədər diqqətlə oxumağınız lazımdır. Bu kitabdakı fikirləri nə qədər başa düşsəniz, dediklərimə dəqiqliklə əməl etsəniz siqareti də o qədər asanlıqla ata bilərsiz. **Ən əhəmiyyətli budur ki, siqaret çəkmədiyiniz üçün həyatınızı böhran içində və məhrumiyyət hissi ilə keçirməyəcəksiz. Yalnız bir şeyə təəccüb edəcəksiz ki, nə üçün bu qədər uzun zaman siqaret çəkmişəm.**

Əvvəlcədən xəbərdarlıq edirəm: Metodumun uğursuzluqla nəticələnməsinə yalnızca iki şey səbəb ola bilər:

**1) Təvsiyyələrimi yetirə yetirməmək.**

Bəziləri mənim müəyyən təkliflər üzərində inadla durduğumu darıxdırıcı hesab edirlər. Məsələn, sizə siqareti

azaltmamağı və yaxud, siqaret əvəzinə şəkər, saqqız, xüsusən də tərkibində nikotin olan başqa şeylərdən istifadə etməməyi məsləhət görürəm. Bu məsələdə heç bir güzəştə getmirəm, çünki siqaret tələsinin nə olduğunu çox yaxşı bilirəm. Bir çox insanların siqareti müxtəlif yollarla atması faktını da inkar etmirəm. Lakin onlar siqareti əl atdıqları o taktikalar səyində yox, bu taktikalara dəxli olmadan buraxıblar. Necə ki, taxt üstündə ayaqüstü sevişənlər də olur, halbuki, işin ən asan yolu bu deyil... Bütün bu dediklərimin bircə səbəbi vardır: Siqareti ata bilmənizi asanlaşdırmaq və bu məsələdə müsbət nəticə əldə etmənizi təmin etmək.

## **2) Təvsiyyələrimi tam başa düşməmək.**

Heç bir şeyi yeganə həqiqət kimi qəbul etməyin. Yalnız mənim tövsiyyələrimi deyil, öz qənaətlərinizi və cəmiyyətin siqaretə aid sizə öyrətdiklərini də nəzərdən keçirin. **Siqaretə yalnız pis vərdiş kimi baxanlar, başqa əyləncəli vərdişləri atmaq asan olduğu halda, iyrənc dadı olan, çoxlu pul xərclənən və ölümə səbəb olan bir vərdişdən əl çəkmək nə üçün bu qədər çətin olmalıdır?- deyə özlərindən soruşsunlar.**

**Siqaretin zövq mənbəyi olduğuna inananlar! Həyatda daha çox zövq verən başqa şeylərdən əl çəkməyin niyə daha asan olduğunu fərqi nə varmışız? Varmısızsa, nə üçün özüñü bir siqaraet yandırmaq zorunda hiss edir və çəkməyəndə niyə təşvişə düşürsüz?**

– 2 –

## ASAN METOD

**B**u kitabın məqsədi digər metodların aşılılığı, sanki Everest zirvəsinə qalxırmış kimi həftələrcə siqaret həsrətindən ölmənizə və siqaret çəkənlərə qıtbə etmək əvəzinə, elə ilk dəqiqlirdən etibarən qorxunc bir xəstəlikdən qurtulmağın verdiyi yüksək əhval-ruhiyyə aşılamaqdır. **Hərdənbir siqaretdə baxıb «mən bunu necə çəkmışam» deyə düşünəcək, təəccüblənəcək, siqaret çəkənlərə qıtbə ilə deyil, təəssüflə baxacaqsız.**

Siqaret çəkmirsizsə və ya siqareti atmamısızsa, kitabı oxuyub bitirənə qədər çəkməyə davam etməniz önəmlidir. Bu sizə ziddiyətli hal kimi görünə bilər. Siqaretin sizə heç nə vermədiyini və heç bir işinizə də yaramadığını sonra izah edəcəyəm. Cox maraqlıdır ki, bəzən siqaret çəkdiyimiz zaman siqaretdə baxıb öz-özümüzdən nə üçün çəkdiyimizi sorusuruq. Siqaret yalnız ona möhtac qalandada qiymətə minir. Siqaretdən asılı olduğunuzu inanırsınızsa, siqaret çəkmədən heç bir zaman tamamilə sakitləşə, rahat ola bilməz, yaxud, fikirlərinizi doğru-dürüst cəmləşdirə bilməzsiniz. Buna görə kitabı sona qədər oxumadan siqareti atmağa cəhd etməyin. Oxumağa davam etdikcə siqaret çəkmək arzunuz get-gedə azalacaqdır. Özünüzdən tam əmin olmadan siqareti atmayın, axırı pis qurtara bilər. Unutmayın ki, yeganə etməli olduğunuz şey mənim tövsiyyələrimi yerinə yetirməkdir.

Kitabın ilk nəşrindən keçən 12 il ərzində gələn etirazları cəmləşdirdiyim “Zamanlama” adlı 28-ci bölməni nəzərə

almasaq, mənə ən çox başağrısı gətirən şey «bu kitabı oxuyub bitirənə qədər siqaret çəkməyə davam edin» təlimatı olmuşdur. Mən siqareti buraxanda bir sıra yaxınlarım və yoldaşlarım də məhz mənə baxıb siqareti atdırılar. Görünür, «əgər o, ata bilirsə, hər kəs ata bilər» deyə düşündülər. Sonrakı illərdə də onları siqareti hələ atmayanlara kiçik ipucu verməklə sərbəstliyin nə qədər gözəl bir şey olduğuna inandırmağı bacardım. Kitabın İlk nəşri çıxan kimi hələ də siqaret çəkməyə davam edən və ondan çox asılı olan tiryəkilərin hərəsinə bir nüsxə hədiyyə etdim. Düşündüm ki, dünyanın ən darıxdırıcı kitabı olsa belə, «dostumuz yazıb» deyə oxuyarlar. Aylar sonra öyrənəndə ki, kitabı sonuna qədər oxumaq zəhmətinə qatlanmayıblar, çox təəccübəldim və pərişan oldum. Hətta məlum oldu ki, kitabın orijinalini imzalayıb hədiyyə etdiyim çox yaxın dostum onu başqa birisinə bağışlayıb. O anda çox hirsləndim, fəqət, tiryəkiliyin insanda yaratdığı o inanılmaz qorxunu unudurdum. **Bu qorxu hər cür dostluğa, birləşmə qalib gələ bilər.** Hətta bunun üzündən az qala ailəm dağılacaqdı. Bir gün anam arvadımdan “niyə onu ya siqaret, ya mən deyə təhdid etmirən?” deyə soruşduqda o «soruşsam da, o siqareti seçəcək, ona görə soruşturmam»- cavabını vermişdi.

Utancla etiraf edirəm ki, o, haqlıydı. Göründüyü kimi, siqaretin insanlarda yaratdığı qorxu bu qədər böyükdür. İndi başa düşürəm ki, bir çox tiryəkilər siqareti atmağa məcbur olacaqlarını hiss etdikləri üçün bu kitabı sonuna qədər oxumurlar. Bəziləri o qorxunc siqareti atma gününü özündən uzaqlaşdırmaq üçün qəsdən gündə bir sətir oxuyur. Bir çox oxucu isə belə zənn eləyir ki, onları bu kitabı oxumağa özünü sevən birisi məcbur eləyir. Tatalım ki, belədir. Nə iti-

rəcəksiz? Hər halda kitabı oxuyub qurtardıqda siqareti atmasanız da, indikindən daha pis vəziyyətə düşməyəcəksiz. **TAMAMİLƏ İTİRƏCƏYİNİZ BİR ŞEY YOXDUR. AMMA QAZANACAĞINIZ O QƏDƏR ŞEY VAR Kİ!**

Ağlıma gəlmışkən deyim, bir neçə gün və ya həftədir siqaret çəkmirsizsə, lakin yenə də siqareti atıb-atmayacağınızdan əmin deyilsizsə, kitabı oxuyarkən siqaret çəkməyin. Necə olsa da, artıq siz siqaret çəkməyən bir adamsız. Təkcə bir şeyi etməlisiz; beyninizin də vücudunuz kimi qurtulmasına və beyninizin vücudunuzla həmahəng olmasına çalışmalısız. **Beləcə, bu kitabın sonuna çatanda siqaret çəkməməyinizdən xoşbəxtlik duyan bir insan olacaqsınız.**

Mənim metodum, siqareti atmaq üçün sınanmış bütün metodlardan tam əksidir. Sınanmış metodların çoxu siqaretin zərərlərinin bir siyahısını tərtib etməkdən və «uzun müddət siqaretsiz qala bilsəniz, sonda siqaret çəkmək istəyiniz yox olar və tütünün əsiri olmadan həyatdan zövq ala bilərsiz» tövsiyələrdən uzağa getmir.

Bu məntiqi bir metoddur. Hər gün minlərlə adam bu metodun müxtəlif variantlarından istifadə edərək siqareti atır. Ancaq bu metodu uğurla tətbiq etmək aşağıdakı səbəblərə görə çox çətindir:

**1. Əsl məsələ siqareti atmaq deyildir. Hər söndürdüyüñüz siqaretlə siqareti buraxmış olursuz.** Yəni, birinci gün sizə «artıq siqaret çəkmək istəmirəm!» dedirdə biləcək güclü səbəblər ola bilər. Siqaret çəkən hər kəs hər gün bu cür səbəblərlə qarşıla bilər və bu səbəblər onları siqareti atmağa təxmin etdiyimizdən daha çox məcbur edər. Lakin əsil məsələ, ikinci, onuncu, ya da mininci gündə, zəif və ya sərxoş bir anda, yaxud, gücünüzün aşılı-daşan çağında bir siqaret çəkdikdən sonra ürəyinizin ikinci bir siqaret istəməsində (çünki bu bir

uyuşdurucu asılılığıdır) və beləliklə bir an içində təkrar siqaret çəkməyə başlamağınızdadır.

2. Əslində, səhhətimizə verdiyi zərərin qorxusu siqareti atmağımız üçün əsas amil olmalıdır. Məntiqə söykənən ağlımız «artıq at bu zəhirmarı, ata bilmirsənəs, axmaqsan»- deyir. Fəqət, əslində, bu bizim işimizi bir az da çətinləşdirir. Siqareti adətən, əsəbi və ya həyəcanlı vaxtlarımızda çəkirik. Siqaret çəkən bir adama siqaretin onu öldürəcəyini söyləsəniz, ilk hərəkəti bir siqaret yandırmaq olacaq. İngiltərənin xərcəngdən müalicə mərkəzi olan məşhur Royal Marsden xəstəxanasının önündə ölkədəki digər xəstəxanaların önündəkindən daha çox siqaret kötüyü vardır. Çünkü xərcəng xəstələrini yoluxmağa gələnlərin palatadan çıxdıqdan sonra ilk etdikləri şey fərqində olmadan bir siqaret yandırmaqdır.

3. Bizi siqareti atmağa məcbur edən bütün səbəblər əslində, aşağıdakı iki ünsür üzündən təsirini itirərək siqareti buraxmağı çətinləşdirir. Birinci ünsürün təsiri insanda fədakarlığa getmək hissini yaratmasıdır. Bu hissə qapılaraq kiçik dost, dayaq və ya keyf adlandırdığımız – yorumu hər bir kəsin baxışından asılıdır - o şeyi atmağa cəsarət etmirik. İkinci amil siqaretin onu çəkənlərdə «korluq» yaratmasıdır. Siqaret çəkməyimizin səbəbi atmağımız üçün lazım olan səbəblərdən çox fərqlidir. Əsl sual nəyə görə siqaret çəkmək istədiyimiz və ya buna nəyə görə ehtiyac duyduğumuzdur.

Mənim metodumun əsasında ilk olaraq siqareti buraxmağı vacib edən (zərəri, qoxusu və s.) səbəbləri unutmaq və siqaret problemi ilə üz- üzə qalaraq özümüzə aşağıdakı sualları vermək durur:

1. Siqaret çəkmək mənə nə verir?
2. Həqiqətən zövq alırammı?

**3. Bu zərərli şeyi həyatım boyu ağızma alıb özümü zəhərləməyə və bu bəs deyilmiş kimi, ona pul xərcləməyə məcburrammı?**

Siqaretin sizə qətiyyən heç bir şey vermədiyi bir həqiqətdir. İzn verin bunu yaxşıca açıqlayım; mən sizə siqaret çəkməyin zərəri xeyrindən daha çoxdur deməyəcəm, bunun belə olduğunu siqaret çəkən kəs bilir. Mən siqaret çəkməyin sizə qətiyyən heç bir şey vermədiyini, yəni bir xeyir vermədiyini söyləyirəm. Siqaretin bu günə qədərki bircə avantajı bir zamanlar cəmiyyətin siqaret çəkməyi «üstünlük» kimi dəyərləndirməsiydi. Günümüzdə isə hətta tiryəkilər belə siqaret çəkməyi antisosial bir davranış kimi qəbul edirlər.

Siqaret düşkünlərinin çoxu nə üçün siqaret çəkməsinə məntiqli bir izah vermək ehtiyacı olduğunu hiss edir. Lakin izahları və sadaladığı bütün səbəblər aldatma və yanılmacılardan ibarətdir. Yəni, həqiqi səbəb deyildir!

Biz ilk olaraq bu aldatma və yanlışları aradan qaldıracağımız. Siqareti atdığınız zaman əslində heç bir şeydən vaz keçmək məcbuiyyətində olmadığını başa düşəcəksiniz. Həm atığınız şeyin bir heç olduğunu anlayacaq, həm də siqaret çəkməyən bir insan olaraq fəvqəladə və xeyirli qazancılar əldə edəcəksiz ki, can sağlığı və pul bu qazanclardan yalnız ikisidir. Həyatın siqaretsiz zövqü olmaması düşüncəsindən xilas olan kimi, siqaretsiz həyatın heç bir kəsiri olmadığını, əksinə, onun daha mənalı olduğunu anlamaqla bərabər, məhrumiyyət və həsrət duyğusu da yox olacaq. Və yalnız bu halda siqaretin yaratdığı səhhət, pul sərfi və digər çoxsaylı səbəbləri yenidən gözdən keçirə bilərik. Yuxarıda xüsusi qeyd olunan məsələləri dərk etdiyiniz zaman həqiqi məqsədə çatmağınız asanlaşacaq və tütün asılılığından xilas olub həyatdan ləzzət ala biləcəksiz.

– 3 –

## SİQARETİ ATMAQ NİYƏ ÇƏTİN GƏLİR?

**B**undan əvvəl də qeyd etdiyim kimi, bu mövzuya özümün bağlı olduğum üçün maraq duymağa başladım.

Nəticədə siqareti atdığını zaman sanki möcüzə baş verdi. Əvvəllər siqareti atmağa cəhd göstərdikdə həftələrlə ruhi sarsıntılar keçirirdim. Aradabir keyfim qismən yerinə gəlsə də, çox keçmədən yenidən depressiyaya düşürdüm. Fərz edin ki, sürüşkən bir çıxurdan çıxmaga çalışırsız. Tam yuxarı çıxıb gün işığını görünçə ayağınız sürüsür və təkrar aşağı yixılırsız. Bax, bu da onun kimi bir şeydir. Dadı sizə zəhər kimi gələn o siqaretin gərək olub-olmadığını anlamağa çalışsanız da, sonda yenə bir siqaret yandırırsız.

Siqaret düşkünlərinə seanslardan öncə verdiyim ilk suallardan biri belədir: Siqareti buraxmaq istəyirsizmi? Bir yana baxanda axmaq bir sualdır. Təbii ki, bütün siqaret düşkünləri onu atmaq istədilər. **Ən qatı tiryəkiyə belə «siqaret çəkməzdən əvvəlki zamana qayıtmaq şansınız olsaydı, indiki ağlınzla təkrar siqaret çəkməyə başlayardızmı?»** deyə sual versəniz **«qətiyyən, xeyr»** cavabını alarsız.

Siqaretin sağlamlığa zərər verdiyini qəbul etməyən, ictimai təzyiqə etinasız yanaşan və siqarete pul ayırməq imkanı olan qatı siqaret düşkünündən **«uşaqlarınızı siqaret çəkməyə təşviq edərdizmi?»** deyə soruşduqda yenə **«qətiyyən, xeyr»** cavabı alarsız.

Yəni, bütün tiryəkilər şeytani bir gücün təsiri altında olduqlarını başa düşürlər. İlk zamanlar insan «bu zəhrimarı atacam, amma bu gün yox, sabah» düşüncəsiylə özünü ovundurur. Nəticədə elə bir məqama gəlib çıxırıq ki, ya iradəmizin olmadığını, ya da siqaretin mayasında həyatdan zövq ala bilməyimiz üçün bizə lazımlı bir şeyin olduğunu düşünməyə başlayırıq.

Öncə də qeyd etdiyim kimi, məsələ siqareti buraxmağın nə üçün asan olduğunu deyil, niyə çətin olduğunu izah etməkdir. Əslində, əsl problem insanların siqaretə niyə başladıqları və ya nə üçün bir zamanlar dünya əhalisinin 60 faizdən çoxunun siqaret çəkməsidir.

**Bu siqaretin sırrini ağıl aça bilməz. Siqaretə başlamağımızın yegənə səbəbi indi də milyonlarla adamın siqaret çəkməsidir.** Amma onların hamısı da bu fikirdədir ki, kaş, buna başlamayayırlar. Üstəlik, siqaretin pul və vaxt itkisinə səbəb olduğunu da vurgulayırlar. Lakin onların siqaretdən zövq almadıqlarına heç cür inanmaq olmur. Siqareti böyük kışıləşməyimizlə əlaqələndirib ona mübtəla oluruq. Sonra da uşaqlarımıza siqaret çəkməmələrini tövsiyə edərək, həyatımızın qalan hissəsini bu bələdan qurtarmağa çalışmaqla keçiririk.

Həyatımız boyu bu mənfur vərdiş üzündən böyük bir sərvət xərcləyirik. **Gündə orta hesabla bir qutu siqaret çəkən adam ona həyatı boyunca 40-50 min manat xərcləyir. Bu pulla nələr etmək olmaz?!** (onu pəncərədən çölə atsaydıq daha yaxşı olardı!) Bizsə ondan müntəzəm olaraq ciyərlərimizi xərçəngə səbəb olan qətranla doldurmaq və damarlarımızı yavaş-yavaş tixayıb zəhərləmək üçün istifadə edirik. Hər keçən gün ərzində artan sürətlə bədənimizin əzələ və orqanlarını oksigendən məhrum edərək getdikcə daha uyuşuq bir vəziyyətə düşürük. Ömürboyu özümüzü murdarçılığa, qoxu-

muş nəfəsə, saralmış dişlərə, yanıq izlərinə, sönmüş siqaretin kirli külqabalarından gələn iyrənc qoxusuna məhkum edirik.

Həyatımızın yarısını ya cəmiyyətin siqaret çəkməyi qadağan etdiyi yerlərdə (xəstəxanalar, məktəblər, avtobuslar, teatrlar, məscidlər və s.), ya da siqareti azaltmağa və ya atmağa çalışarkən yaşadığımız çərəsizlik içində keçiririk.

**Bu necə alışqanlıqdır belə? Edərkən kaş, etməyəydim dedirdən, etməyəndə isə həsrətini çəkdirən bu vərdiş nə cür bəladır?** Siqaret cəmiyyətin insana ömürboyu cüzamlı xəstə kimi baxmasına, ən pisi isə ağıllı və məntiqli bir adamın həmişə aşağılanmasına yol açan bir vasitədir. İnsan fərqinə varmadan siqaret qutusunun üzərində xırda hərflərlə yazılmış xəbərdarlığı oxuduqda, nəfəsi darıxanda, sinəsində bir ağrı olanda, siqaret çəkməyən bir qrup adamın içində düşəndə, yaxud, xərçəngə və ya ağız qoxusuna qarşı bir kampaniya zamanı özünü yenə aşağılanmış hiss edir. **Axi, siz bu siqaret-dən nə əldə edə bilərsiz? Əyləncə? Keyf? Rahathlıq? Dəstək? Enerji? Xeyr, heç bir şey!** Ayağınızdan çıxardığınız zaman rahatlıq duymaqdan ötrü dar ayaqqabı geyməkdən xoşlanan bir insan deyilsizsə, bilin ki, axtardığınız səbəblərin hamısı özünü aldatmaqdır!

Dediyim kimi, məsələ tiryəkilərin siqareti buraxmaq üçün niyə bu qədər çətinlik çəkməsi deyil, insanların siqaret çəkmələrinin səbəbini tapmaqdır.

Yəqin ki, «Siqaretin zərərini əla birlik, amma bir kərə tələyə düşüncə qurtulmaq çətin olur» deyəcəksiz. Yaxşı, bəs siqareti buraxmaq niyə bu qədər çətindir və niyə onu çəkmək məcburiyyətindəyik? Siqaret düşkünləri ömürləri boyu bu suallara cavab tapmağa çalışırlar.

**Bəzi adamlar siqaretin yoxluğunu kəskin şəkildə duymaqdan qorxurlar. Əslində, nikotin çatışmazlığının yaratdığı hə-**

rət duyğusu o qədər xəsifdir ki, bir çoxları həyatını uyuşdurucu düşkünü olduğunu fərqiñə varmadan başı vurur (bölmə 6.).

Bəziləri siqaretin çox əyləncəli bir vərdiş olduğunu düşünür. **Bu doğru deyildir. Siqaret murdar, iyrənc bir şeydir.**

Siqareti yalnız zövq üçün çəkdiyini zənn edən bir adamdan siqareti qurtardıqda çəkdiyi marka yoxdursa, onun yerinə sevmədiyi bir markanı səkib-çəkməyəcəyini soruşun. Siqaret düşkünləri heç çəkməməkdənə ən nifrət etdikləri markanı belə «ləzzətlə» çəkməyi üstün tutarlar. Halbuki, bunun ləzzətlə heç bir əlaqəsi yoxdur. Mən dəniz xərcəngindən zövq alıram, amma heç vaxt cibimdə ondan iyirmi dənə gəzdirməyə ehtiyac hiss etməmişəm. Həyatda zövq alığınız şeyləri etməyəndə çarəsizlik içinde qırılmayıñ.

Bəziləri siqaret çəkməyin səbəblərini psixologianın dərinliklərində, «Freyd sindromlarında» və ya ana qucağında körpə olduqları dönəmlərdə arayır. Əslində, vəziyyət bunun tam əksidir. **Siqaret çəkməyə başlamağımızın əsas səbəbi yetkinlik çağına gəldiyimizi və kişiləşmə dövrünə çatdığınımız göstərmək istəməyimizdir.** Hamının gözünün qabağında biz əmzik əmməyə məcbur olsaydıq utandığımızdan ölərdik.

Bəziləri bunun əksini- tüstünü burnundan içiñə çəkməyin, yaxud da odla nəfəs almağın idman matçını seyr etməyə bərabər olduğunu düşünür. Bu qənaət də mənasızdır, axı, siqaret ağızda yox, qulaq deşiyində yanmayacaq ki! Xərcəngə səbəb olan qətrəni ciyərlərə dodurmaq isə daha mənasızdır.

Bəziləri bunu «əl vərdışı» hesab edir. Əgər belədirse, niyə onu yandırıb ağızına alırsan?

Bəziləri «ağız vərdışı» adlandırır. Əgər sadəcə, ağız vərdisidirsə, niyə yandırıb içiñə çəkirsən?

**«Tüstü ciyərlərimə dolarkən məni duyğulandırır» deyənlər də var. Bu bərbad bir duyğudur və onun adına duyğulanmaq yox, boğulmaq deyərlər.**

Bir çoxları siqaretin can sıxıntısını aradan qaldırdığını düşünür. Bu da yanlışdır, çünkü can sıxıntısı deyilən bir şey məhdud baxış dairəsinin məhsuludur. Deməli, siqaretin məraq doğuran bir xüsusiyyəti yoxdur.

**Mənim əlimdə əsasım bu idi ki, otuz il ərzində siqaret məni sakitləşdirərək güvənc və cəsarət verib. Eyni zamanda, siqaretin məni tədricən öldürdüyüünü və ona böyük bir sərvət xərclədiyimi də bilirdim. Belə isə niyə bir həkimə müraciət edib məni sakitləşdirəcək, inam və cəsarət verə biləcək bir alternativ vasitənin olduğunu soruşmadım? Müraciət etmədim ona görə ki, həkimin bir alternativ təklif edəcəyini bilirdim. Bilirdim ki, mənim siqaret çəkmək əsaslarım bəhanədən başqa bir şey deyil.**

**Bəziləri dost-tanışa baxıb çəkdiklərini söyləyir. Doğrudanmı bu qədər axmaq olmaq mümkündür? Əgər insan bir işi yar-yoldaşına baxıb edirsə, dua etsin ki, yoldaşı baş ağrısından qurtarmaq üçün başını kəsmək istəməsin!**

Problemlə mübarizə aparıb bir az başlarını yoran tiryəkilərin çoxu nəticədə onun bir vərdiş olduğu qənaətinə gəlir. Bu da həqiqi səbəb deyil. Amma bütün məntiqi səbəblər ələndikdən sonra yerində qalan yeganə tutalqa budur. Lakin təssüf ki, bu da eyni dərəcədə məntiqsizdir.

**Biz həyatımızda çox vərdişlərimizi tərk edirik, baxmaya-raq ki, onların da bəziləri kifayət qədər əyləncəlidir. Deməli, siqaretin bir vərdiş olduğu və vərdisi tərk etməyin çətinliyi fikrinə inanmağımız beynimizin xarab olmasına dəlalət edir. Vərdişlərə qalib gəlmək həqiqətənmə bu qədər çətindir? Görəsən, özümün yemək vərdişlərimdən misal gətirsəm necə olar?**

Adətən, səhər və günorta yemək yeməkdən o qədər xoşlanmiram. Yalnız gündə bir dəfə yemək yemək xoşuma gəlir ki, o da axşam yeməyidir. İstirahət günlərində isə səhər yeməyini- qəhvəaltı etməyi sevirəm. Tətil bitib normal həyata döñəndə isə kiçicik bir səy göstərmədən yenidən köhnə vərdişimə qayıdırıam. Deməli, vərdişi tərk etməyin çətin olması fikri aşkar səhvdır. Bu bir həqiqətdir ki, biz həyatımız boyu bir çox vərdişlərə iyiyələndikcə digərlərindən əl çəkirik.

**Belədirse, iyrənc dadı olan, bizi ölümə sürükləyən, vəsait xərcləməklə əldə edilən, buraxmaq üçün can atdıgımız və ürəkdən istəsək, bir anda qurtula biləcəyimiz bu pis və çıyrəndirici vərdişi tərk etmək nədən bu qədər çətin gəlir?**

Cavab budur ki, siqaret çəkmək bir vərdiş deyildir. Siqaret çəkmək nikotin düşkünüñə çevriləmək deməkdir. Məhz bu səbəb üzündən onu buraxmaq çətin olur. Siqaretdən həqiqi bir zövq və ya güc aldıqlarına inanan adamlar siqareti buraxmaqla həqiqi bir fədakarlıq edəcəklərini zənn etdikləri üçün onu buraxmaqdə çətinlik çəkirələr. Əsil səbəb, bax, budur!

Gözəl olansa budur ki, niyə siqaret çəkdiyinizin həqiqi səbəblərini və nikotinə bağlılığını başa düşdükdə siqaret çəkməyi buraxacaqsız. Bəli, bəli, siz onu «püff!» edərək ata-caqsız!

Üçcə həftə ərzində başa düşəcəksiz ki, siqaret çəkməmək nə qədər gözəlmış! Öz-özünüzə deyəcəksiz:

«Nədən bu qədər vaxtı bu zəhrimarı çəkməyə məcbur olmuşam? Nədən başqa siqaret çəkənlərə bütün bu rəzaləti başa sala bilməmişəm? Və siz onları siqaretdən imtinaya təşviq edə bilmədiyinizə çəşib qalacaqsız.

— 4 —

## MƏKRİLİ TƏLƏ

**S**iqaret insanla təbiətin birgə yaratdığı ən məkrli və bic tələdir. Bizi bu tələyə salan onun içindəkilərdir.

**Siqaretin pul xərcləməklə əldə olunan, ölümə səbəb olan, pis, iyriñc bir vərdiñ olmasına baxmayaraq, biz onda heç bir ləzzət olmadığına inana bilmirik. Ən acınacaqlısı isə budur ki, həmin tələyə düşməyə can atırıq.**

Siqaret yeməyi, pendiri olmayan yeganə tələdir. Ağzımızın suyunu axıdan da siqaretin nəfis dadı yox, iyriñc dadıdır. Bəlkə də ilk çəkdiyimiz siqaretin dadı gözəl olsaydı, yeniyetmələrin ona böyük pullar xərcləyərək özlərini niyə zəhərlədiklərini başa düşə bilərdik. Amma ilk siqaretin dadı iyriñc olduğundan ona heç zaman bağlama bilməyəcəyimizə ümidiñir və zövq almadığımız bir şeyi nə zaman istəsek ata biləcəyimizi düşünürük.

Siqaret insanların məqsədinə çatmasına mane olan uyuşdurucu maddədir. **Gənc oğlanlar ətrafda özləri barəsində güclü, qüvvətli olmaları təəssüratı yaratmaq üçün məşhur kino ulduzlarını təqlid edərək siqaretə başlayırlar. Amma qüvvətli olmaq duyğusu ilk siqaretin verdiyi ən sonuncu duyğudur.** Təzə başlayan yeniyetmə onun tüstüsünü içiñə çəkməyə cəsarət edə bilmir və çox çəkdikdə əvvəlcə baş gicəllənməsindən, sonra da mədə bulanmasından şikayətlənir. O anda ağlina gələn ilk fikir digər uşaqlardan uzaqlaşaraq o murdar siqa-

reti tullayıb- «nə iyrənc şeydir, bunun nəyini çəkirsiz», demək olur.

**Qızlar adətən, şıltaq, cəzibədar, müasir görünmək istəyi ilə bu tələyə düşürlər. Halbuki, siqaretlərinin tüstüsünü yavaş-yavaş ciyərlərinə çəkdikləri zaman onların nə qədər gül-meli təsir bağışladıqlarını hamımız görmüşük.**

Və kişilər güclü, qızlarsa şıltaq və müasir görünməyi öyrəndikdən sonra «kaş, siqaretə heç başlamayaydım» deyərlər. Mən qadınların siqaret çəkərkən gerçəkdənmi şıltaq göründükləri, yoxsa bunun siqaret reklamları ilə xəyallarımızda yaradılan uydurma bir şəymi olmasıyla çox maraqlanıram. Və mənə belə gəlir ki, təcrübəsiz çəkənlə qatı tiryəki arasında heç bir ara məsafəsi yoxdur.

Beləliklə, həyatımız boyunca siqaretə alışmağımızın səbəbini aydınlaşdırmağa çalışır, uşaqlarımızı bu tələyə düşməməyə çağırır və ara-sıra özümüz də o tələdən qurtulmağa can atırıq.

Lakin tələ elə qurulub ki, siqareti yalnız səhhət və pul problemi yarandıqda, ya da cəmiyyətdə cüzamlı xəstə kimi görünməkdən narahatlıq keçirdiyimiz stressli, sıxıntılı anlarda atmaq istəyirik.

Atar-atmaz isə sıxıntımız daha da artır. Çünkü sıxıntı anlarımızda sakitləşmək üçün güvəndiyimiz o şey («köhnə «dostumuz» ) artıq yanımızda yoxdur və tənha qalmışq.

Bir neçə gün əziyyət çəkdikdən sonra vaxtı yanlış seçdiyimizi düşünərək daha münasib anı gözləməyə başlayırıq. O an gələndə isə siqareti buraxmaq səbəbimiz ortadan yox olur. Bilmək lazımdır ki, o an heç zaman gəlməyəcəkdir. Çünkü özümüzü birdəfəlik inandırmışq ki, həyatımız getgedə daha stressli olacaq. Ata-ana himayəsindən çıxandan sonra həyatımızın təbii axarı ev qurmaq, borclar, uşaq, daha

çox məsuliyyət tələb edən vəzifələr və s. olur. Bu da bir səhvdir. Əslində, hər bir insanın ən stressli dövrləri ilk uşaqlıq illəri və əsgərlik dövrüdür. Ümumiyyətlə, görünür ki, biz məsuliyyəti streslə qarışdırmağa meylliyik. **Siqaret çəkənlərin həyatları isə avtomatik olaraq daha stressli olur.** Çünkü tütün, fərziyyələrimizin əksinə olaraq, bizi sakitləşdirmək və ya sıxıntılarımızı yüngülləşdirmək əvəzinə, daha əsəbi və gərgin vəziyyətə gətirir.

Siqareti buraxan tiryekilər belə (bir çoxları həyatlarında bir və ya bir neçə dəfə bunu sinayırlar) çox xoşbəxt bir həyat sürülər, ancaq birdən-birə yenidən tələyə düşürlər.

**Siqarete aludəçilik** böyük bir labirintə düşməyə bənzəyir. **İçinə düşər-düşməz zehnimiz pozulur, ağlımız qarışır və həyatımızın qalan hissəsini bu labirintdən qurtarmağa çalışmaqla keçiririk.** Bir çoxumuz bunu bacarıraq da, lakin bir müddətdən sonra təkrar eyni tələyə düşürük.

Mən ömrümün otuz üç ilini labirintin çıxış yolunu axtarmaqla keçirdim. Bütün tiryekilər kimi vəziyyətdən heç cür çıxa bilmirdim. Nəhayət, özümə tətbiq etdiyim qeyri-adi şərtlər sayəsində bunu bacardım. Əvvəllər siqareti buraxmaqda niyə bu qədər vahiməli bir çətinlik çəkdiyimə, onu atdıqda isə bunun nəinki asan, hətta əyləncəli bir iş olduğuna hələ də heyrətlənirəm.

Siqareti atdığını vaxtan indiyə qədər onun sirlərini çözəməyi əvvəlcə hobbi, sonra isə məqsəd olaraq qarşıma qoydum. **Siqaret sehr kimi sirrinin açılması mümkünzsız olan, qarışq və əfsunlu bir tapmacaya bənzəyir.** Lakin səbr tələb edən bütün qarmaqarışq oyunlər kimi onun da cavabı çox sadədir. **Mən sizi labirintdən çölə çıxarıb bir daha oraya düşməyəcəyinizi təmin edəcəyəm!** Bir şərtlə ki, «təlimatlarımı» yerinə yeti-

**rin. Unutmayın ki, səhv edib bircə təlimatımı yaddan çıxarsanız, digər təlimatları tətbiq etməyin bir mənası olmayacaq.**

Bir daha vurğulamaq isteyirəm ki, siqareti hər kəs asanlıqla buraxa bilər. Yalnız əvvəlcə gerçek səbəbləri öyrənmək lazımdır. Xeyr, mən qorxu yaradan gerçəkləri demirəm, onları özünüz də bilirsiz. Siqaretin doğurduğu pis fəsadlar barədə hər kəs kifayət qədər məlumatlıdır. Lakin bunlar sizin siqaretdən vaz keçməyinizə yetərli olsayıdı, çoxdan onu atmışdınız. Gerçəkliyi öyrənmək dedikdə mən siqareti atmağa nə üçün bu qədər çətinlik çəkmənizin cavabını tapmağı nəzərdə tuturam. Bu suala cavab vermək üçünsə niyə indiyə qədər siqaret çəkmənizin əsil səbəbini tapmanız lazımdır.

– 5 –

## NİYƏ HƏLƏ DƏ SİQARET ÇƏKİRİK?

**B**izim hamımız sosial təzyiqlər və yoldaşlıq mühiti kimi uydurma səbəblər üzündən siqaretə başlayırıq.

Yaxşı, bəs tora düşdürümüzü dərk etdikdə niyə yenə siqaret çəkməyə davam edirik?

Siqaret çəkən adı bir insan niyə çəkdiyinin səbəbini bilmir. Bilsəydi onu atardı. Seanslarımda minlərlə tiryəkidən niyə siqaret çəkdiklərini sorusanda həqiqi səbəblər üzərində düşünməkdənsə ən müxtəlif cavablar verirlər. Bu seanslarımın ən gülməli və eyni zamanda, ən acıqlı olduğum hissəsidir.

**Siqaret çəkən hər kəs qəlbinin dərinliklərində ağılsızlıq etdiyini, yəni, tora düşməzdən qabaq siqaret çəkməyə ehtiyac duymadığını bilir. Bir çox tiryəki ilk siqaretin dadının nə qədər iyrənc olduğunu və ona alışmaq üçün nə qədər səy göstəriyini belə xatırlayır. Və onlar siqaret çəkməyənlərin heç bir şey itirmədiklərini bildikləri üçün niyə özləri- özlərini bu qədər doladıqlarına çox hırslınlırlar.**

Tiryəkilərin əksəri məntiqli və ağıllı insanlar olduqlarından sağlamlıqları ilə risq etdiklərini və həyatları boyunca siqaretə böyük bir sərvət xərclədiklərini bilirlər. Buna görə də siqaret çəkmələrinə haqq qazandırmaq üçün məntiqli bir səbəb tapmaq ehtiyacı duyurlar.

Tiryəkilərin siqaretə davam etmələrinin əsil səbəbi qəriddəki iki bölmədə izah edəcəyim bu faktorların birləşməsidir:

1. **Nikotindən asılılıq.**
2. **Beyin pozğunluğu.**

– 6 –

## NİKOTİN ASILILIĞI

**T**ütünün içindəki rəngsiz, yağlı qarışığı olan nikotin tiryekini siqaretə alışdırın uyuşdurucu maddədir. Bu bəşəriyyətə məlum olan uyuşdurucu maddələrin hamisindən daha sürətlə insam özünə bağlayır. Bircə siqaret də ona bağlanmaq üçün yetərlidir!

Hər dəfə siqaret tüstüsünü ciyərlərə çəkdikcə beyinə müəyyən dozada nikotin daşınır və bu doza iynəylə damara vurulan heroindən daha tez təsir göstərir!

İnsan bir siqaretdən orta hesabla iyirmi qüllab çəkərsə, iyirmi doza uyuşdurucu maddə almış olur!

Nikotin tez təsir göstərən uyuşdurucu maddədir və qanda nikotinin miqdarı siqaret çəkdikdən yarım saat sonra yarıya, bir saat sonra isə dördə birə düşür. Bir çox tiryekinin nəyə görə gündə təxminən iyirmi dənə siqaret çəkməsinin səbəbi də budur. Yəni, çəkən adam siqareti söndürən kimi nikotin sürətlə bədəni tərk etməyə başlayır və o, nikotinin azalma simptomlarının yaratdığı narahathlıq üzündən yenidən çəkmək istəyir.

Bu məqamda tiryekilərdə nikotin çatışmazlığının yaratdığı geri çəkilmə spazmaları barəsində yayılmış bir səhvi düzəltmək istəyirəm; tiryekilər nikotin çatışmazlığının yaratdığı ağrıların siqareti buraxmağa çalışarkən hiss etdikləri o qorxunc sarsıntı (travma) olduğunu zənn edirlər. Əslində, bu

həsrət duyğusu ən əvvəl əqli bir işdir, yəni, tiryəki zövq, ya-xud da dəstək adlandırdığı şeydən məhrum olduğunu düşü-nür. (Bu məsələni sonra daha təfərrüatiyla izah edəcəyəm).

**Nikotin çatışmazlığından yaranan həqiqi həsrət duyğusu o qədər zəifdir ki, əksər tiryəkilər uyuşdurucu maddənin əsiri olduğunu bilmədən həyatlarını başa vururlar!** Nikotindən asılılıq dedikdə pis bir vərdişə başlanmasını nəzərdə tuturuq. Tir-yəkilərin çoxu uyuşdurucu maddə adı eşidəndə dəhşətli dərə-cədə qorxurlar, halbuki, özləri uyuşdurucu maddə düşkünüdürülər! Allaha şükür ki, o qurtulması asan olan bir uyuşdurucudur, lakin əvvəlcə insan ondan asılılığını dərk etməlidir.

Nikotini kəsmək heç bir fiziki ağrı vermir. Yalnız nə-yinsə çatışmazlığını xatırladan narahatlıq duyğusu hiss olunur. Buna görə də bir çox tiryəki əsəbi, gərgin, inamsız və həssas vəziyyətə gəlir. Bu eynilə ac qalmaq kimidir. Amma yeməyə yox, bir zəhərə - nikotinə olan aclıq! Bir siqaret yandırıldıqdan yeddi saniyə sonra bədənə yeni nikotin daxil olur və həsrət sona çatır. Beləliklə də siqaretin tiryəkiyə verdiyi rahatlıq və güvənc hissi təmin olunmuş olur.

Siqaretə başladığımız ilk günlərdə siqaret çatışmazlığının yaratdığı həsrət hissi ilə siqaretin verdiyi rahatlıq hissi o qədər incədir ki, fərqiñə belə vara bilmirik.

**Müntəzəm olaraq siqaret çəkməyə başladıqda, ya siqa-retdən dad aldığımizi, ya da «vərdiş» etdiyimizi düşünürük. Əsil həqiqət isə budur ki, tələyə düşürük. Fərqiñə varmasaq da, o kiçik nikotin canavarı artıq içimizdə yaşayır və onu bəsləməyimizi tələb edir. Və az da, çox da çəksək, bunun əsil sə-bəbi o canavarı bəsləməkdir!**

Bir sözlə, bu mövzu uzun bir məsələdir. Mənə görə siqaretin ən ağrılı cəhəti siqaret çəkən adamın ondan aldığı «ləzzətlə» sanki siqaret çəkməzdən əvvəlki vaxtlarında duy-

duğu rahatlıq, sakitlik və özünəgübənc hisslərini bərpa etməyə çalışmasıdır.

Necə ki, qonşunuzun zəngi bütün gün çalınır, bu sizi bir müddət narahat edir və birdən-birə səs kəsilir. İçinizi rahatlıq və sakitliklə dolu bir hiss qaplayır. Lakin bu rahatlıq həqiqi rahatlıq deyil, yalnız narahatlığının sona çatmasıdır.

**Nikotinin çənginə keçməzdən əvvəl bizim heç bir fiziki çatışmazlığıımız olmur. Birdən bədənimizə nikotin qəbul etməyə başlayırıq. Hər siqareti söndürəndə nikotinin təsiri itir və bədənimizdə bir anormallıq hiss edirik; bu fiziki ağrı deyildir. Biz ona əhəmiyyət vermirik, amma o bədənimizin içində suyu damclayan bir kran kimidir. Şüurumuz isə bunu qavraya bilmir və qavramaq da istəmir. Bildiyimiz bircə şey vardır; biz siqaret istəyirik. Siqareti yandırıb umsuqluğumuz gedənə qədər çəkəndən sonra özümüzü xoşbəxt və güvəncli hiss edirik, eynilə siqareta başlamazdan önceki kimi. Lakin bu doygunluq müvəqqətidir, artıq təşnəliyimizi söndürmək üçün müntəzəm olaraq daha çox nikotin qəbul etməyə məcburuq. Çünkü hər siqareti söndürdükdə achıq yenidən başlayır və bu bəhrəsiz iş davam edir, ona «dur» deməyincə həyatımız boyunca təkrar olunur. Siqaret çəkmək ayaqdan çıxaranda rahatlıq duyğusu hiss etmək üçün geyilən dar ayaqqabıya bənzəyir!**

Tiryəkilərin hadisənin gerçek tərəfini görməməsinin üç əsas səbəbi vardır:

**1. Həyatımız boyunca başımıza bir yiğin mənasız fikirlər dolaraq ağlımızı azdırır. Nəticədə bizdə belə bir yanlış qənaət yaranır ki, güya siqaret çəkənlər ondan fövqəladə bir ləzzət alırlar və siqaret çətin anlarda adama təskinlik gətirir. Bunun belə olub-olmadığını isə bir adamdan soruşturlar. Niyə də soruşturlar ki? Siqaret zərərli olsa, bu qədər insan ona bu qədər pulları havayı xərcləməz ki!**

2. Nikotin qəbul edəndə bədəndə elə bir xüsusi ağrı hiss olunmur. Eynilə acliq və ya stressdə olduğu kimi ötəri bir duyuğu yaranır.

3. Hər şey tərsinə baş verdiyindən siqaret çəkənlər bu tələnin həqiqi üzünü görə bilmirlər. Siqaret çəkmədiyimiz zamanlarda nə isə bir boşluq hiss edirik. Amma ilk günlərdə tora çox yavaş-yavaş və gizli düşməyimiz, həm də boşluğun acliq və stress duyğularına bənzəməsi üzündən bunu normal qəbul edirik və əsl səbəbkərin siqaret olduğunu başa düşə bilmirik! Siqareti yandırdığımız anda isə bir az güclənib rahatlandığımızı, gərginliyin azaldığını hiss edirik və bunu siqaretin müsbət təsiri kimi qəbul edirik. Əslində isə hər şey tərsinə baş verir. İnsan siqaret çəkməyəndə yaranan boşluq hissini siqaretin yaratdığını anlamır və bir siqaret yandırar- yandırmaz rahatlanır. Buna görə də səhvən siqaretin ona güc verib sakitləşdirməsi qənaətinə gəlir.

Bu məqamda siqaretlə bağlı bəzi yanlış fikirlərə düzəliş vermək zərurəti yaranır; siqaret çəkmək bir «vərdiş» deyil, bir **UYUŞDURUCU MADDƏYƏ ALIŞQANLIQDIR**. Siqaretə başlayanda öncə onu çəkməyi öyrənmək və nə cür bir şey olduğunu anlamaq lazım olduğu halda, biz yalnız müntəzəm şəkildə siqaret almaqla kifayətlənərək ona davamlı ehtiyac duyuruq. Siqaretimiz olmadıqda isə təlaşlanır və getdikcə daha çox siqaret çəkirik.

Siqareti çoxaltmağımızın səbəbi bədənin digər uyuşdurucular kimi nikotindən asılı vəziyyətə düşməsi və getdikcə ona daha çox ehtiyac duymağımızdır. Siqaretə başlayandan qısa bir vaxt keçdikdən sonra ona acliq hissi davamlı şəkil almağa başlayır; elə bir şəkil ki, bir siqaret yandırıb özümüzü bir an əvvəlkinə nisbətən daha yaxşı hiss etdiyimizə baxmayaraq, siqaret çəkərkən də çəkmədiyimiz zamanlardakından daha əsəbi

və gərgin oluruq. Siqaret çəkmək dar ayaqqabı geyinməkdən də ağılsız işdir. Baxmayaraq ki, ayaqqabını çıxardıqdan bir müddət sonra da ağrı davam edir.

Siqaretdə isə vəziyyət daha pisdir. Çünkü nikotin bədəndən çox tez- siqaret qurtarar-qurtarmaz çıxmağa başlayır. İnsanların sixıntılı vaxtlarında bir siqareti söndürüb o birini yandırmalarının səbəbi də bax budur!

Əvvəlcə qeyd etdiyim kimi, siqaret çəkmək «alışqanlıq» deyildir. Tiryəkilerin siqareti davam etmələrinin həqiqi səbəbi içlərindəki kiçik canavardır ki, onu müəyyən anlarda bəsləmək məcburiyyətində qalırlar. Tiryəki bu anı, yəni canavarı nə zaman bəsləmək lazım olduğunu dörd vəziyyətdən birində və ya bu vəziyyətlərin bir arada olduğu anda seçilir. Həmin vəziyyətlər aşağıdakılardır:

**Can sixıntısı və konsentrasiya-iki zidd vəziyyət;**

**Stress və rahatlıq - iki zidd vəziyyət.**

Hansı sehrli uyuşdurucu maddə iyirmi dəqiqə öncə yaratdığı təsiri tam tərsinə dəyişə bilər? Bu suala cavab axtaranda göz önünə yuxarıdağı dörd vəziyyətdən başqa bir şey gəlmir. Əslində siqaret nə can sixıntısını, stressi apadan qaldırır, nə də daxili tarazlıq və rahatlığı təmin edir. Bunların hamısı sadəcə, uydurmadır.

**Nikotin yalnız uyuşdurucu bir maddə olmayıb, eyni zamanda, zərərlı böcəklərə qarşı istifadə edillən çox güclü təsirə malik bir zəhərdir (ensiklopediyaya baxa bilərsiz). Bir siqaretin tərkibində olan nikotinin miqdarı birbaşa damara yeridilərsə insani öldürür. Çünkü tütünün tərkibində karbonoksid də daxil olmaqla bir çox zəhərli maddələr vardır və tütün bitkisi «öldürücü bitkilər» sinfinə aiddir.**

Əgər siz siqaretdən qəlyana, yaxud, tənbəkiyə (pipo və puroya) keçməyi düşünürsəsə, qeyd edim ki, bu kitab tütü-

nün hər növünü və tərkibində nikotin olan hər şeyi (saqqızlar, bədənə yapışdırılan lentlər, müxtəlif spreylər və.s) hədəfə almışdır.

İnsan bədəni yer üzündə ən mürəkkəb və başaçılmas orqanizmdir. Amöblər və soğulcanlar da daxil olmaqla heç bir canlı qida ilə zəhər arasındaki fərqi duymadan yaşaya bilməz.

Minillercə davam edən təbii seçim prosesində insanın bədəni və beyni qida ilə zəhəri bir-birindən ayıraq zəhəri bayırə ata biləcək sistemləri vasitələri inkişaf etdirmişdir.

Asılılıq yaranmazdan əvvəl tütünün qoxusundan və dadından heç kimin xoşu gəlmir. Bir uşağın və ya heyvanın üzünə (təbii ki, onda da asılılıq yaranmayıbsa) tütün tüstüsünü üflədikdə dərhal öskürməyə və tüpürməyə başlayır. Bизim öskürməyimizə səbəb siqaret çəkərkən tüstüsünü içimizə çəkməyimizdəir. Çox çəkdikdə başımız fırlanır və özümüzü pis hiss etməyə başlayırıq. Bədənimiz bu yolla bizə «mənə zəhər verirsən, vermə» deyir. Tiryəki olub-olmamaq, bax elə bu məqamda məlum olur.

Siqaretə başlayanların əsasən fiziki və ruhi cəhətdən zəif insanlar olması fikri doğru deyildir. İlk siqaretdən ona nifrət edənlər çox şanslı insanlardır. Ciyərləri siqaret tüstüsünə dözməyənlərin, yaxud, bu çətin prosesi- tüstünü içinə çəkməyi öyrənə bilməyənlərin də həyatları xilas olur.

**Mənə görə, siqaret məsələsində ən dəhşətli cəhət tələyə düşmək üçün səy göstərməyimizdir. Gəncləri qorumaq da buna görə çətindir. Siqaret çəkməyi öyrənmə mərhələsində ol-duqlarına görə hələlik siqaretin dadı onlara iyrənc gəlir və belə hesab edirlər ki, nə zaman istəsələr siqareti ata biləcəklər. Bəs görəsən, onlar niyə bizdən öyrənmirlər? Və biz niyə valideyn-lərimizdən öyrənmədik?**

---

Bir çox tiryəki belə hesab edir ki, tütünün dadından və qoxusundan həqiqətən də ləzzət alır. Bu yanlış qənaətdir. Əsil gerçəklilik budur ki, siqareti çəkməyi öyrəndikcə bədənimizi nikotin qəbul etməyə və pis dada qarşı reaksiya verməməyə öyrədirik, eynilə özlərinə iynə vurmaqdan həzz aldıqlarını zənn edən heroin istifadəçiləri kimi. Heroin çatışmazlığının əmələ gətirdiyi geri çəkilmə spazmaları olduqca şiddətlidir və istifadəçilərin həqiqətən zövq aldıqları yeganə şey bu ağrının dayanmasıdır.

Tiryəki nikotinə qovuşmaq üçün beyninə pis dad və qoxunu qəbul etməyi öyrədir. Hətta tiryəkilər həmişə çəkdikləri siqareti tapmadıqda, heç bir şey çəkməməkdənsə hətta köhnə çətənə kəndirlərini belə siqaret əvəzinə çəkirər. Yəni, bükmə siqaret, mentollu siqaret, tənbəki və ya qəlyan heç fərq etməz. Təzə başlayanda dadı iyrənc gəlsə də, bir az inad göstərərək onları da çəkməyi öyrənirlər. Tiryəkilər soyuqdəymə, qrip, boğaz ağrısı, bronxit hallarında belə siqaret çəkməyə davam edirlər. Bunun isə zövqlə heç bir əlaqəsi yoxdur. Əgər olsaydı, heç kəs bir dənədən artıq siqaret çəkməzdi. Siqareti tərk etmiş minlərlə insan həkimlərin verdiyi o iyrənc nikotinli saqqızlardan asılıdır, bir çoxu hələ də siqaret çəkdiyi halda...

Seanslarında bəzi tiryəkilər uyuşdurucu əsiri olduqlarını biləndə panikaya düşürlər, qorxurlar ki, bu vəziyyətləri siqareti buraxmlarını daha da çətinləşdirəcək. Əslində, gerçək vəziyyət iki səbəbə görə o qədər də pis deyil.

**1. Siqaretin zərərlərinin xeyrindən çox olduğunu bilməyimizə baxmayaraq, bir çoxumuzun siqaretə davam etməyimizin səbəbi, siqaretin həqiqətən də bizə xeyir verdiyinə, yaxud, müəyyən qədər kömək etdiyinə inanmağımızdır. Düşünürük ki, siqareti atsaq bir boşluq yaranacaq və həyatımızın müəy-**

yən qismi bir daha əvvəlki kimi olmayıcaq. Bu bir səhvdir. Həqiqət odur ki, siqaret bizə heç nə vermir. Əksinə, bizdən alıb aparır və təkrar səhv etməyimizdən ötrü ancaq qismən nə-yisə geri qaytarır (bunu sonra başqa bir bölmədə təfərrüatı ilə izah edəcəyəm).

2. Nikotin çox qısa müddət ərzində asılılıq yaratdıguna görə dünyada ən güclü uyuşdurucu kimi tanınsa da, asılılıq dərəcəsi o qədər də yüksək deyildir. Tez təsir edən bir maddə olduğu üçün nikotinin yüzdə doqquz faizini bədənimizdən üç həftə müddətində ata bilirik və nikotin çatışmazlığının təsirləri o qədər yumşaq olur ki, bir çoxları bu müddəti hətta ağrısız keçirir.

Çox haqlı olaraq soruşa bilərsiz: «Bu halda bir çox tiryəki siqareti atmaqdə niyə bu qədər çətinliklə üzləşir, aylarca əziyyət çəkir və həyatının sonrakı dövründə də ara-sıra siqaretə xiffət duyur?». Verəcəyim cavab, eyni zamanda, siqaret çəkməyimizin ikinci səbəbinə də aydınlıq gətirəcək; - müttəmadi olaraq ağlımız xarab eləyən yanlış qənaətlər üzündən. Əgər bu yanlış qənaətlər olmasa, kimyəvi maddəyə vərmişlə mübarizə aparmaq asandır.

Bir çox tiryəki gecə oyanmadan səhərə qədər siqaretsiz keçinə bilir. Bəziləri siqaret yandırmazdan əvvəl otaqdan çıxır, bəziləri əvvəlcə qəhvəaltı eləyir, bəziləri isə işə gedənə qədər gözləyir. Yəni, tiryəki rahatlıqla gecə on saat siqaretsiz qala bilir, amma gündüz on saat siqaret çəkməsə dəliyə dönər.

Bir çox tiryəki yeni aldığı maşınınında siqaret çəkmir. Bir çoxu teatra, supermarketə, məscidə və s. yerlərə gedərkən o yerlərdə siqaret çəkə bilmədiklərindən narahat olmur. Metro istifadəçiləri belə indiyə qədər bu səbəbə görə üsyan etməmişlər. Tiryəkilər siqaret çəkmək imkanlarının məhdud-

laşdırılmasından demək olar ki, sevinirlər; «özüm-özümlə bacarmıram, barı, heç olmasa bu məhdudiyyət sayəsində siqaret çəkməyim.»

Bu gün bir çox tiryəki siqaret çəkməyən adamların evlərində və ya hardasa onlarla birgə olduqda böyük bir sıxıntı çəkmədən siqaretsiz keçinə bilir. Əslində, tiryəkilərin çoxu ciddi əziyyət çəkmədən uzun müddət siqaretsiz qala bilər. Hətta mən özüm də bütün axşamı xoşbəxt bir halda siqaretsiz qala bilirdim. Alışqanlığımın (nə qədər gülünc bir alışqanlıq) son illərində axşam olsun, müvəqqəti də olsa özümü zəhərləməkdən qurtulum» - deyə gözləyirdim.

Ara-sıra siqaret çəkən minlərlə adam uzun müddət siqaretsiz qala bilir, amma əslində, onlar da mütəmadi çəkənlər qədər siqaretdən asılıdır.

Siqareti buraxıb ancaq ara-sıra tənbəki çəkən köhnə tiryəkilər də vardır ki, onlarda indi də tənbəki asılılığı yaranır.

Əvvəllər də qeyd etdiyim kimi, əsl məsələ nikotinə bağlılıq deyil. O, ağlımızını qarışdıraraq (başımızı xarab eləyən əsassız qənaətlər) əsas problemi başa düşməyimizə mane olan bir katalizator rolу oynayır.

Ömrü boyu qatı tiryəki olan adamlar siqareti ara-sıra çəkənlər qədər özlərinin də onu asanlıqla buraxa biləcəklərini öyrəndikləri zaman hardasa bir az təsəlli tapırlar. Onların vəziyyəti müəyyən mənada daha asandır. Yəni, siqaret çəkməyə davam etdikcə daha pis vəziyyətə düşür, buraxdıqda isə daha çox qazanmış olurlar.

Siqaretin zərəri barədə camaat arasında da çoxlu şayiələr (məsələn, «bu yapışqan zibilin bədəni tərk etməsi yeddi il çəkir və ya hər çəkilən siqaret insanın ömründən beş dəqiqə kəsir») dolaşır.

---

**Elə bilməyin ki, siqaretin mənfi təsirləri şişirdilir.** Bunlar şişirtmə deyil, əksinə hələ azdır. Yəni, siqaret haqqında bu söylənənlər- «yeddi il», və ya «beş dəqiqə» məsələsi kobud bir təxmindir. Əslində isə, «o yapışqan zibil» bədəninizi heç zaman tamamilə tərk etmir. Hətta ətrafdə kimlərsə siqaret çəkəndə çəkməyənlər də zibilli havadan öz paylarını alırlar!

Bununla belə, insan bədəni fövqəladə bir maşındır və çarəsiz bir xəstəliyə tutulduğu halda belə öz-özünü müalicə edə biləcək böyük bir gücə malikdir. Nə zaman siqareti atsanız, bədəniniz bir neçə həftə içində sanki heç siqaret çəkməyibsiniz kimi dincələcək.

**«Siqareti buraxmaq üçün çox geddir»** deyə düşünənlərə deyirəm ki, belə bir şey yoxdur. Mən əlli- altmış yaşına çatmış bir çox tiryəkilərə kömək etmişəm, hətta onların bəziləri yetmiş- səksən yaşında idi. Bir dəfə klinikaya doxsan bir yaşında olan qadınla altmış beş yaşındakı oğlu gəldi.

**Qadından, siqareti niyə buraxmaq qərarına gəldiyini soruşanda dedi:** «Oğluma örnək olmaq üçün». Və altı ay sonra mənimlə əlaqə yaradıb özünü gənc qız kimi hiss etdiyini söylədi.

Siqaret çəkmək sizi nə qədər aşağı dartırsa, onu buraxdıqdan sonra rahatlığınız da bir o qədər yüksəlir. Şəxsən mən siqareti buraxanda- adətən gündə çəkdiyim siqaretin sayı birdən-birə **YÜZDƏN SIFIRA** düşəndə belə yenidən ona istək duymadım. Hətta siqaretsizliyə alışma müddətin-dən zövq aldım. Vacib olan ancaq illərdən bəri başımıza yeri dilən yalanların izlərini silməkdir.

---

## **BEYİN XARABLIĞI VƏ «YATAN ORTAQ»**

**S**iqaretə necə və niyə başlayırıq? Bunu tam anlamadığımız için şüuraltının, yaxud, mənim təbirimlə desək, «yatant partnyorumuzun» qeyri-adı gücünü öyrənmək lazımdır. Adətən, hamımız özümüz həyat yolumuzu özümüz müəyyənləşdirə bilən ağılli, uca varlıqlar hesab edirik. Əslində isə həyatımızın yüzdə doqquz faizi əvvəlcədən müəyyənləşdirilmişdir. Biz içində yaşadığımız cəmiyyətin məhsulu yuq. Necə geyinəcəyimizi, nə cür evlərdə yaşayacağımızı, həyat tərzimizi, hötə fərqli cəhətlərimizi belə (məsələn, siyasətdə mühafizəkar və yaxud, liberal dünyagörüşlü olmamızı) cəmiyyət müəyyənləşdirir. Verdiyim sonuncu örnek təsadüflə deyil, mən sub olduğumuz siniflə əlaqədardır. Bizim üzərimizdə şüuraltının təsiri çox böyükdür və hətta inkarolunmaz həqiqətlər məsələsində belə milyonlarla insanı çəşdirə bilər. Məsələn, Kolumbun dünya səyahətindən əvvəl əksəriyyət yer kürəsinin düzgün olduğunu inanırdı. Bu gün isə bilirik ki, o bir kürə şəklindədir. Buna görə də mən bir yığın kitab yazış sizi yerin kürə şəklində deyil, düz olduğuna inandırmaq istəsəm də, buna nail ola bilmərəm. Yaxşı, belə isə bizim neçəmiz kosmosa çıxıb dünyanın kürə şəklində olduğunu öz gözlərimizlə görmüşük?

Yerin ətrafını təyyarə və ya gəmiylə dolanmış olsaq belə, düz bir səth üzərində dövrə vurmadığımızı hardan bilirik? **Reklamçılar şüuraltının yönləndirmə gücünü çox yaxşı bilirlər.** Buna görə də yollar, küçələr bizi addım-addım təqib edən reklam ləhələri ilə, qəzetlərin səhifələri isə elanlarla doludur.

Elə bilirsiz bu işlərə o qədər pulları havayı xərcləyirlər? Düşünürsə ki, o reklamlar sizi siqaret almağa təşviq etmir? Yani hərsiz! Bunu özünüz sinayın! Soyuq bir gündə bir bara və ya restorana getdikdə yanınızdakı adam sizdən nə içmək istədiyinizi soruşduqda «viski» (ya da hər hansı bir içki) əvəzinə, siz ona «ürəyim bu gün nə istəyir, bilirsənmi? - viskinin verdiyi o mələyim istiliyi»- deyin. O zaman viski içmək istəməyən adamın da sizə qoşulduğunu görəcəksiz.

Uşaqlıqdan hər gün bizə siqaretin qiymətli bir şey olduğunu, adamı sakitləşdirib cəsarət verdiyini, özünə inamı artırığını təlqin edirlər. Elə bilirsiz mübaliğə edirəm? Filmlərdəki edam səhnələrində edam edilənlərin ən son arzuları nədir? Bir siqaret çəkmək. Və bunun bizdə buraxdığı təsir çox dərindir. Şüurumuz fərqiñə varmasa da, «yatan partnyorumuz» moment tapıb mesajı qəbul edir. Həmin mesajın isə məğzi belədir: «Dünyada ən qiymətli şey, ən son istəyim və ən sonda etmək istədiyim şey bir siqaret çəkməkdir.» Və buna görə də bütün savaş filmlərində ağır yaralılara çəkmək üçün siqaret verilir.

Siz elə bilirsiz ki, son zamanlarda bu vəziyyət dəyişib?

Xeyr, böyük-böyük reklam lövhələri, qəzet elanları uşaqlarımızın beynini korlamaqdə davam edir. Guya ki, televiziyyada siqaretin reklam olunması qadağandır. Halbuki, televizora ən çox baxılan vaxtlarda göstərilən filmlərdəki artistlərin böyük ləzzətlə siqaret çəkdiklərini hər kəs görür. Bu gün reklamçılığın ən hiyləgər cəhətlərindən biri də siqareti idman xəbərləri ilə bir arada təbliğ etməkdir. Təbii ki, bunu tütün «əjdahaları» maliyyələşdirir. Yarış maşınları model və adlarını siqaret markalarından götürür. Yaxud, da tam tərsinə, çılpaq bir cütlüyün seksdən sonra yataqda bir siqareti paylaşaraq çəkmələri reklam olunur. Bu cür şeylərin insanı nəyə səslədiyi isə məlumdur. Məni heyrətləndirən məsələnin zahiri tərəfi deyil, kampaniyaların bu işi olduqca mükəm-

məl bir ustalıqla həyata keçirməsidir. Filmlerin hamısında kimsə ölüm və ya fəlakətlə üz-üzədir; birində hava şarı yanır və şarda uçan adam yerə düşmək üzrədir, digərində motosikl bir çaya uçur, bir başqasında Kolumb görkəmində olan birisinin gəmisi dünyamın qurtaracağından aşağı yuvarlanmaq üzrə... Heç birində də danışq yoxdur. Yalnız xəzif musiqi çalınır. Qurbanlıq siqaret yandırır və sıfətinə sonu çatmış bir adamın ifadəsi qonur. Bəlkə də siqaret çəkən adam bu reklamin fərqinə varmir, amma «yat-an partnyor» məqsədi açıqca bəlli olan reklamı səbrlə şüura yəridir.

Təbii ki, digər tərəfdə də əks reklamlar çəkilir; xərcəng təhlükəsi, kəsilmiş ayaqlar, pis iy verən nəfəs və s. məntiqlə fikirləssək, insan gərək bundan sonra siqareti atsin, lakin bu reklamların heç biri siqaretdən imtina etdirə bilmir. Bu cür reklamlar hətta gənclərin siqaretə başlamasına belə mane ola bilmir. İndi fikirləşirəm ki, siqaret çəkdiyim illərdə ağ ciyər xərçənginin birbaşa siqaretlə əlaqədar olduğunu bilsəydim, qətiyyən siqaretə başlamazdım.

Bu gün də heç nə dəyişməyib. Təhlükə dünən necəydisə, bu gün də olduğu kimi qalır. Siqaret əleyhinə keçirilən kampaniyalar isə sadəcə, ağımızı qarışdırır. Hətta sizi içindəkini çəkməyə təhrik edən o parıltılı siqaret qutularının üzərində də xəbərdarlıq vardır. Amma hansı tiryəki o yazıları oxuyub nəticə çıxarı?

Mən hesab edirəm ki, qabaqcıl siqaret firması o xəbərdarlıq yazılarından belə öz məhsulunu satmaq üçün istifadə edir. Reklamların çoxu hörmətənlər, iri böcəklər və milçək toru kimi qorxunc şeylərlə doludur. Xəbərdarlıq yazıları artıq o qədər böyük və diqqət çəkəndir ki, bunu görməmək mümkün deyil. Lakin bu halda da parlaq şəkilli siqaret qutuları qorxuya üstün gələrək bizi idarə edib istiqamətləndirir.

---

Beyinin bu cür xarab edilməsində ən təsirli faktor tiryəkinin özüdür. Siqaret çəkən adamların zəif iradəli, zəif bədənli olma-ları fikri doğru deyildir. O zəhərlə bacarmaq üçün böyük güc tə-ləb olunur. Tiryəkilər siqaretin insanın sağlamlığına vurduğu zərəri əks etdirən statistik məlumatları da bu səbəbdən qula-qardına vururlar. **Hər kəsin gündə iki qutu siqaret çəkərək ömrü boyu xəstələnməyən və söksən yaşına çatan bir əmisi-dayısı var. Amma kimsə gənc yaşlarında ölən yüzlərlə tiryəkini və siqaret çəkməsəyidilər əmi-dayılarının hələ də yaşaya biləcəklərini ağluna da gətirmir.**

Yoldaşlarımız arasında kiçik bir anket sorğusu aparsaq, tiryəkilərin çoxunun güclü şəxsiyyətlər olduğu ortaya çıxar. Onların əksəriyyəti sərbəst işləyən, rəhbər vəzifələr tutan və ya həkim, vəkil, polis, müəllim, tibb bacısı, katibə kimi müəyyən təhsil və qabiliyyət tələb edən peşə adamlarıdır və hamisinin hə-yatları stresslə doludur.

Və tiryəkinin ən böyük səhvi siqaretin stressi yüngülləşdir-məsinə inanmasıdır. Bu səbəbdən siqaret nə məsuliyyətli və stressli, nə də rahat və heyranedici həyatdan asılı olmayıaraq, bütün insan tiplərini özünə bağlaya bilir. Sixıntı və çətinliklər si-qaretin ikinci səbəbi kimi göstərilir və işləri, həyatları yeknəsəq olan insanlar bu qrupa daxildir. Amma mən qorxuram ki, si-qaretin sixintini aradan qaldırıldığı da bir yanlışlıqdır.

Bir sözlə, ağlımızın çasdırınlığından aldadıcı fikirlər olduqca çoxdur. Cəmiyyətimiz ərif kimi uçucu maddə və heroin qəbul edənləri daha çox təhnizləyir, halbuki, əlifdən ölünlərin sayı ildə ona, heroindən ölünlərin sayı isə yüzə çatmır.

**Lakin nikotin adında başqa bir uyuşdurucu vardır ki, yüz adamdan altmışı bircə dəfə qəbul etməklə ona alışır və ömrü boyu qazanclarının böyük qismini buna xərcləyir. Və siqaret hər il minlərlə adamın həyatını məhv edir. Qərb ölkələrində yol qəza-**

lari və yanğınlar da daxil olmaqla ölümün bir nömrəli səbəbi siqaretdir!

Böyük sərvət xərclənən və bizi həqiqətən məhv edən bu uyuşdurucu bir müddət əvvələ qədər cəmiyyət tərəfindən normal bir şey kimi qəbul edildiyi halda, nə üçün heroini böyük bir dərd kimi qəbul edirik? Son illərdə siqaretə münasibət xeyli dəyişib və o insan sağlamlığına zərər verən antisosial bir vərdiş kimi qiymətləndirilməyə başlayıb. Buna baxmayaraq, hələ də hər marketdə, bufetdə qanuni şəkildə siqaret satışı davam edir. Bu işdən ən çox mənfəət götürən isə dövlətdir. Siqaret çəkənlərdən trilyonlarla tütün vergisi alınır və tütün sənayesi təkcə reklam üçün ildə yüz milyonlarla pul xərcleyir.

Bir pavilyonda əldən düşmüş bir maşın alarkən pavilyon sahibini nəzakətlə dinləyib, amma dediklərinin bir kəlməsinə belə inanmadığınız kimi, siqaret haqqında beyninizə yeridilən boş fikirlərə də etiraz etməyiniz lazımdır. **Əvvəlcə o parıltılı quṭuların içində baxıb orda nə qədər zəhər və zibil gizlədildiyinə baxın. Büllür külqablıları, qızıl çaxmaqları və milyonlarca adaldılmış insanları görüb siz də ağhnızı qaçırmayın və özünüzə bu sualları verin: Mən niyə siqaret çəkirəm? Həqiqətənmi siqaret çəkməyə məcburam?**

**XEYR, TƏBİİ Kİ, ÇƏKMƏYƏ MƏCBUR DEYİL-SİZ!** Beyninizi xarab eləyən əsassız inancların izah etməkdə ən çox çətinlik çəkdiyim tərəfi hər cəhətdən məntiqli, ağıllı bir adamın alışqanlıq üzündən bu qədər ağılsızlıq etməsidir. İstəməsəm də, etiraf etməliyəm ki, vərdişlərindən əl çəkmələri üçün köməklik göstərdiyim insanların içində ən ağılsızı və axmağı mən özüm idim.

Bəzən gündə yüz dənə siqaret çəkdirdim. Atam da ifrat siqaret çəkən, boylu-buxunlu, güclü bir kişiydi. Lakin ta gənclik illərindən siqaret çəkdiyi üçün süstləşmişdi. Balaca uşaqkən

atamın öskürüb bəlgəm tüpürdüyüni xatırlayıram. Göründüm ki, o da öz vəziyyətindən razı deyil. Düşünürdüm ki, yəqin pis bir ruh atamı öz təsirinə salıb. O zaman anama «göz-qulaq ol, icazə vermə ki, mən də siqaret çəkim» dediyimi indi də xatırlayıram.

On beş yaşım olanda idman azarkeşi idim. Bütün həyatım idmana bağlıydı və özünə güvənən həyatla dolu bir insan idim. O zamanlar biri desəydi ki, mən gündə yüz siqaret çəkəcəyəm, ömür boyu qazandığım pulları onunla mərcə qoyardım ki, bu heç zaman ola bilməz.

Qırx yaşına çatanda fiziki və zehni çətinliklər üzündən siqaretin əsirinə çevrildim. Artıq heç bir fiziki işi və düşüncə tələb edən əməliyyatı bir siqaret yandırmamış yerinə yetirə bilmirdim. Bir çox tiryəki stress zamanı o saat siqaretə əl atır. Məsələn, telefonun zəngi çalanda və ya qələbəlik içində yeriyəndə olduğu kimi. Mən isə artıq siqaret yandırmamış nə televizorun kanalını, nə də elektrik lampasını dəyişdirə bilirdim.

Bilirdim ki, siqaret məni öldürür. Bu məsələdə özümü aldatmağım mümkün deyildi.

Amma heç cür başa düşə bilmirdim ki, niyə əvvəldən siqaretin məni bu vəziyyətə saldığını fərqiñə varmamışam. İşin ən gülünc tərəfi odur ki, bir qism tiryəki siqaretin bir keyf mənbəyi olduğuna inanır. Mən heç vaxt belə yanlış fikrə düşmədim. Mən sadəcə, siqaretin əsəblərimi sakitləşdirdiyinə və müvazinətimi saxlamağa kömək etdiyinə inanmışdım. Artıq siqaret çəkmirəm və həyatımın bir hissəsinə siqaret çəkməklə keçirdiyimə də inana bilmirəm. Bu sanki bir kabusdan qurtulmaq kimi bir şeydir. Həm də necə kabus! Nikotin insanın dad və iyibilmə duyğularını da keyləşdirən uyuşdurucu bir maddədir. Siqaretin ən pis tərəfi sağlamlışa və pul kisəsinə verdiyi zərərdən çox, in-

sana psixoloji təsiridir. İnsan siqaretə davam etmək üçün ən müxtəlif bəhanələr axtarır.

**Siqareti buraxmaq üçün etdiyim bir cəhd uğursuzluqla başa çatandın sonra - bəlkə bunun zərəri daha az olar, deyə qəlyana keçdiyimi xatırlayıram.**

Qəlyan tütlülərinin bəzi növləri həqiqətən iyrəncdir. Bəlkə də iyi çox xoş ola bilər, amma onu çəkmək bir fəlakətdir. Dili-min ucu üç ay yara bağladı. Qəlyanın müştüyünün ucunda qəhvəyi rəngli su yiğilir. Adam bilmədən o murdar suyu udanda ürəyi bulanır və quşmaq istəyir.

Qəlyan çəkməyi öyrənməyim düz üç ay çəkdi. Anlamadığım şey yalnız budur ki, niyə üç ay ərzində bircə gün oturub özüm-özümə bu sualı verməmişəm: Niyə özümə bu cür işgəncə verirəm?

Qəlyan çəkməyi öyrənən siqaret tiryəkisi özünü dünyanın xoşbəxti sayır. Bir çoxu hesab edir ki, qəlyanı dadını sevdiyi üçün çəkir. Bəs əvvəllər qəlyansız da çox xoşbəxt bir həyat yaşıdıği halda, bu «zövqü» öyrənmək üçün niyə bu qədər əziyyət çəkirlər? Çünkü nikotinə alışar-alışmaz beynimizi xarab eləyən boş- boş fikirlərin təsiri iki qat artır.

İnsan şüuraltı olaraq içindəki kiçik canavarın bəslənməsinə ehtiyac duyur və digər hər şeyi ağlından çıxarıır. Əvvəl də qeyd etdiyim kimi, insanların siqaret çəkməyə davam etmələrinin səbəbi, bədəndəki nikotinin miqdarının azalmasından yaranan çatışmazlıqdan və özlərinə inamsızlıqdan qorxmalarıdır. Bu qorxunun fərqiన varmamaq o demək deyil ki, qorxu aradan qalxmışdır. Pişik üçün yaşıdığı yerin isti olması əsas şərtdir, yerin altındakı istilik borularının haradan keçdiyini bilməsinə isə gərək yoxdur. Və eyni şəkildə siz də bu mexanizmi bilməyə məcbur deyilsiz.

---

Siqareti atmağımıza mane olan başlıca faktor başımızı xarab edən əsassız inanclardır. Yaşadığımız cəmiyyətin beynimizə yeritdiyi bu inanclara dost-tanışlarımızın təlqin etdikləri yalanlar da əlavə edilməlidir.

**Siqaretə başlamağımızın yeganə səbəbi digər insanların da siqaret çəkmələridir. Düşünürük ki, əgər biz də çəkməsək, hər şeydən məhrum olacaqıq. Di gəl ki, siqaretə alışmaqdan ötrü böyük zəhmət çəkdikdən sonra o məhrum olduğumuz şeyin nə olduğunu heç kəs müəyyənləşdirə bilmir. Nə vaxt siqaret çekən bir adam görsək, «mütəq bir səbəb vardır, yoxsa bu adam siqaret çəkməzdi» deyə düşünürük. Siqareti buraxdıqda qonaqlıqda və ya iclasda kiminsə siqaret yandırlığını görünce qəlbimizi məhrumiyyət hissi bürüyür. «O siqaret çökdüyü üçün özünə belə inamlıdır» deyə qısqanır və yenidən siqaretə başlayırıq.**

Bu təhrikçi faktorların gücü əhəmiyyətsiz sayılmamalıdır. Mühəribədən sonra radioda verilən «Paul Templ» adlı polis serialını xatırlayıram. O vaxtlar çox sevilən bir serial idi. Bir bölümündə «ot» kimi tanınan marixuana vərdişindən bəhs edildi. Əyri işlərlə məşğul olan adamlar siqaretlərin içində gizlicə həmin «ot»dan qoyub satırdılar. Lakin bu siqaretlərin heç kimə hər hansı bir zərəri olmadı və insanlar vərdiş edib o siqaretlərdən almağa davam etdilər. (Seanslarında iştirak edən yüzlərlə adam da etiraf edib ki, onlar da nə vaxtsa «ot» çəkməyi sınayıblar. Lakin bu sınaq heç birində vərdişə çevrilməyib). Mən o radioproqramı dinləyəndə yeddi yaşım vardı və bu mənim uyuşdurucu düşkünlüyü haqqında əldə etdiyim ilk məlumat idi. Düşkün olmaq, davamlı olaraq uyuşdurucu qəbul etməyə məcbur qalmaq məni o qədər dəhşətə gətirmişdi ki, bu gün «otun» nisbətən az asılılıq yaratlığından əmin olsam da, marixuana çəkməyə heç vaxt cəsarət edə bilmərəm. Və uyuşdurucudan bu dərəcədə qorxduğum halda, illərcə düşkünlük yaranan bir nöm-

rəli uyuşdurucunun əsiri olmağım necə də ziddiyətildidir! Kaş, o vaxt Paul Templ siqaretin təhlükəsi barədə məni xəbərdar edəydi!

Qırx il sonra təbabət xərçəng xəstəliyinin tədqiqinə milyardlarla pul xərclərkən, digər tərəfdə sağlam gəncləri iyrənc siqaretə təhrik etmək üçün trilyonlar xərclənir və bu işdən əldə olunan gəlirin ən çoxu dövlətin xəzinəsinə girir.

**Xülasə, başımızı xarab eləyən o yanlış inancları ağlımızdan çıxarmalıyıq. Bilməliyik ki, nədənsə məhrum olan siqaret çəkməyəm adam deyil, zavallı tiryəkidir. Və onda bütün həyatı ərzində aşağıdakı şeylər tükənir:**

**Sağlamlıq**

**Enerji**

**Mövcudluq**

**Daxili rahathlıq**

**Özünə inam**

**Cəsarət**

---

**Özünə hörmət**

**Xoşbəxtlik**

**Sərbəstlik**

**Bəs bu itirdiyi şeylərin əvəzində nə qazanır?**

Siqaret çəkməyən adamların daimi rahathlıq və özünəinam hissini qovuşmaq xəyalından başqa QƏTİYYƏN HEÇ BİR ŞEY!

– 8 –

## NİKOTİNİN NƏTİCƏLƏRİNİN YÜNGÜLLƏŞDİRİLMƏSİ

**B**undan əvvəl də qeyd etdiyim kimi, tiryəkilərin çoxu belə hesab edir ki, siqareti ləzzət, rahatlıq və digər xoş səbəblərə görə çəkirlər. Bu yanlışlıqdır. İnsanların siqaret çəkmələrinin həqiqi səbəbi nikotin çatışmazlığından doğan sixintini aradan qaldırmaq məcburiyyətidir.

Siqaretə ilk başlayanda onu cəmiyyətə uyğunlaşmaq üçün çəkirim. Bizə elə gələr ki, onu istədiyimiz zaman çəkər, istədiyimiz zaman da çəkmərik. Əslində isə siqaretin bizə keyf verdiyini şüuraltı olaraq duymağın başlayır və artıq ona xəlvəti bağlanırıq.

Uyuşdurucuya nə qədər bağlanırıqsa, nikotinin bədənimizdən azalma sixintilərini ortadan qaldırmaq ehtiyacımız da bir o qədər artır. Beləliklə, siqaret bizi getdikcə daha çarəsiz bir vəziyyətə saldığı halda, bunun tam əksini başa düşürük. Çünkü hər şey o qədər yavaş gedir ki, fərqinə belə vara bilmirik. Bir gün əvvəl nə hiss edirdiksə, ertəsi gün də eyni şeyi hiss edirik. Bir çox tiryəki asılı olduğunu ancaq siqareti buraxmağa cəhdlər etdiyi zaman anlasa da, bunu etiraf etmək istəmir. Ağıllarını qumda basdırmış belə inadçıllar həm özlərini, həm də başqalarını siqaretin keyf verməsinə inandırmağa çalışırlar.

**Yüzlərlə gənclə təxminən bu cür söhbət etmişik:**

## ***Siqareti atmağın asan yolu***

---

**Mən:** - Siz bilirsizmi ki, nikotin bir uyuşdurucudur və siqaret çəkməyinizin yeganə səbəbi onu buraxa bilməməyinizdir?

**Gənc:-** Bu uydurmadır! Mən zövq alıram və əgər zövq almazaydım, istədiyim zaman siqareti buraxardım.

**Mən:-** Bir halda ki, belədir, onda bunu sübut etmək üçün bircə həftəliyinə siqareti buraxın.

**Gənc:-** Ehtiyac yoxdur, zövq alıram, istəsəm buraxaram.

**Mən:-** Axı, asılı olmadığını sübutlamaq lazımdır. Bir həftəlik siqareti atın də.

**Gənc:** -Niyə atıram ki? Axı, xoşuma gəlir.

Dediyim kimi, tiryəkilər stress və sixıntıya düşdükdə, özlərini səfərbər etmək və sakitləşmək istədikdə və ya bu faktorların bir neçəsi bir arada olduqda, bədənlərindəki nikotin çatışmazlığını aradan qaldırmaq istəyirlər. Bu məsələni qarşıdakı bölmələrdə təfərrüatiyla izah edəcəyəm.

– 9 –

## STRESS

**S**tress deyəndə, yalnız müxtəlif faciəli hadisələri deyil, hətta adı telefon danışçılarını və ya ananın uşaqları üzündən düşdüyü stressli vəziyyətləri nəzərdə tuturam.

**Misal üçün, götürək telefon danışçılarını.**

İnsanların çoxu, xüsusilə iş adamları telefon danışçılarını yüngül stress hadisəsi kimi qəbul edirlər. Çünkü telefon zənglərinin çoxu razi qalmış müştərilərdən və ya sizi təbrik etmək istəyən şefinizdən deyildir. Ümumiyyətlə, ya bir problem vardır- nə isə bir iş düz olmayıb,- ya da kimsə nəsə istəyir. Siqaret çəkən adam, o anda ağızında siqaret yoxdursa, bir dənə siqaret yandırır. Lakin siqareti niyə yandırığını bilmir. Elə bilir ki, özünə nəsə bir köməklik göstərir.

Əslində, isə o, fərqiñə varmadan stress vəziyyətinə gəlmışdır. Bir müddət çəkmədiyi üçün siqaretin həsrətini çəkir. Ona qovuşduqda isə stress azalır və insan rahatlanır. Həmin andakı rahatlıq aldadıcı deyil. Çünkü siqaret yandıran tiryəki özünü bir qədər əvvələ nisbətən gerçəkdən daha yaxşı hiss edir. Lakin o siqaret çəkərkən belə, siqaret çəkməyən adamdan daha gərgin olur, çünkü bağlılığı artdıqca vəziyyəti çarəsizləşir və siqaretin verdiyi rahatlıq duyğusu getdikcə azalır.

Söz vermişəm ki, sizə şok müalicəsi tətbiq etməyəcəyəm. Aşağıdakı misalla da sizi şoka salmaq niyyətim yoxdur, yal-

nız siqaretin əsəbləri sakitləşdirmək əvəzinə, onu xarab etdiyini vurğulamaq istəyirəm.

**Təsəvvür edin ki, vəziyyətiniz pisdir və həkim sizə siqareti buraxmasanız qıçlarınızın kəsiləcəyini bildirir. Bir oturub qıçsız yaşamağın necə olması barədə fikirləşin. Və özünüzü, bu xəbərdarlıqla məhəl qoymayıb siqaret çəkməyə davam edən və nəticədə qıçları kəsilən bir adamın yerinə qoymağa çalışın.**

Vaxtilə mən özüm də belə şeyləri çox eşidir və mənasız hesab edirdim. Düşünürdüm ki, kaş, bu sözləri mənə zamanında deyəydilər. Cənki artıq mən yalnız qıçlarımın kəsilməsini deyil, beyin qanaxmasına məruz qalacağımı və həyatımı itirəcəyimi gözləyirdim. Özümü dəli kimi görməsəm də, ağır bir siqaret tiryəkisi kimi gördüm.

Demək istəyirəm ki, bu cür misallar sadəcə boş sözlər deyil, uyuşdurucu maddənin insanın başına nələr gətirə biləcəyini göstərən həqiqətlərdir. Siqaret illər keçdikcə sistemli bir şəkildə enerjinizi və cəsarətinizi əlinizdən alıb uğurlayır və o, cəsarətinizi aldıqca siz siqaretin tamamilə bunun əksini etdiyini düşünürsüz. Axşamlar bir yerə gedərkən birdən siqaret-ləri qurtarar deyə tiryəkilərin əndişələndiklərini hamımız görmüşük. Siqaret çəkməyənlər bunu bilməzlər, cənki bu hissələri siqaret yaradır. Siqaret təkcə enerjinizi uğurlamaqla kifayətlənmir, eyni zamanda, güclü bir zəhər olduğu üçün getdikcə sağlamlığınıza da zərər verir. Tiryəki isə nikotin üzündən gerçək ölüm səviyyəsinə çatanda belə, siqaretin ona güc verdiyini və siqaretsiz yaşaya bilməyəcəyini sanır.

**Artıq bunu anlayın ki, siqaret sinirlərinizi sakitləşdirmək əvəzinə, onu yavaş-yavaş, amma qəti şəkildə oləzidib yox edir. Deməli, siqareti buraxmağınızın ən böyük qazanclarından biri gələcəyə və özünüzə olan inamınızı geri qayıtmasıdır.**

– 10 –

## CAN SIXINTISI

**S**iqaretlə əlaqədar başqa bir yanlışlıq onun can sixintisini aradan qaldırması fikridir. Siqaret çəkərkən daima siqaret çəkdiyinizi fikirləşmirsiz. Yalnız uzun zaman siqaretsiz qaldıqda, onu azaltmağa çalışdıqda və ya xud buraxmağa səy göstərib müsbət nəticə əldə edə bilməyərək yenidən siqaretə başladıqda bu barədə düşünürsüz.

Əslində, vəziyyət belədir; nikotinə vərdiş etmisizsə və artıq siqaret çəkmirsizsə, o zaman bir çatışmazlıq hiss edirsiz. Özünüzü gözləyib stressə düşməsəniz uzun müddət nikotin çatışmazlığı duymadan dayana bilərsiz, lakin canınız sıxılanда beyninizi məşğul edən heç nə yoxdursa yenidən canavarı bəsləməyə başlayırsız. O anlarda çox düşkünsünzsə (yəni, siqareti buraxmağı və ya azaltmağı fikirləşmirsizsə) qeyri-ixtiyari siqaret yandırmağınızın belə fərqinə varmırsız. Qəlyan çəkənlər və kağıza tütün bükənlər də elə bu cür, yəni, mexaniki olaraq hazırlıq görürlər.

Tiryəki gün ərzində nə qədər siqaret çəkdiyini xatırlamağa çalışdıqda yalnız bir neçəsini yadına sala bilir. Məsələn, birinci, yaxud da yeməkdən sonrakı siqareti.

**Siqaret əslində, dolayı yolla can sixintisini artırır, çünkü o insanı tədricən uyuşuq bir vəziyyətə salır. Bununla belə, siqaret çəkənlər enerji verən aktiv şeylərə vaxt ayırmaqdansa, ni-**

**kotin çatışmazlığının yaratdığı sıxıntıni yüngülləşdirməyə cəhd edirlər.**

Sıxıntı zamanı siqaret çəkməyə meylli olduğumuzdan və doğulduğumuz gündən siqaretin sıxıntını aradan qaldırması fikri beynimizə yeridiyindən bunu çək-çevir etmirik. Eyni şəkildə, saqqızların sakitləşməyə kömək etdiyi fikriylə də beynimizi doldurmuşlar. Bu həqiqətdir ki, insanlar stress içində olarkən dişlərini sıxırlar. Saqqızın yeganə rolü dişləri sıxmaq üçün məntiqli bir əsas vermesidir. Bir dəfə saqqız çeynəyən birisini yaxından müşahidə eləyin və onların rahatlığı, yoxsa gərginmi göründüklərini təhlil eləyin. Eləcə də canları sıxıldığı üçün siqaret çəkənləri müşahidə eləyin. Görəcəksiz ki, hələ də sıxıntıları keçməyib. Cünki siqaret sıxıntıını aparmır.

**Qatı siqaret tiryəkisi (ağır siqaretdən asılı olan) olan bir adam kimi sizi inandırıram ki, həyatda Allahın verdiyi hər günü iyrənc siqaretin birini yandırıb, birini söndürməkdən daha cansızıcı bir iş yoxdur!**

– 11 –

## FÍKRİN CƏMLƏNMƏSİ (KONSENTRASIYA)

**S**iqaret səfərbərliyə kömək etmir, bu da sadəcə olaraq bir yanlışlıqdır.

Fikrinizi bir yönədə cəmləşdirmək istədikdə siz başqa səmtə çəkən şeylərdən avtomatik olaraq qaçmağa çalışırsız, məsələn, üzüdüyüünüzün, yaxud, istidən narahat olduğunuzun fərqiñə varmaq istəmirsiz. Siqaret çəkənlər isə bu zaman həqiqətən iztirab çəkirlər, çünkü içlərindəki kiçik canavar nikotin istəyir. Özlərini səfərbər etmək istədikdə düşünmədən, avtomatik olaraq siqaret yandırır və beləliklə, ehtiyaclarının bir qismini ödəyirlər. Yalnız bundan sonra görməli olduqları işi görürülər və bu zaman siqaret çəkdikləri ni belə unudurlar.

Siqaret səfərbərlik qabiliyyətini artırır, əksinə, yox edir. Çünkü bir müddət siqaret çəkdikdən sonra da ona olan ehtiyac tükənmir, tiryəki getdikcə daha çox siqaret çəkir və problem artır.

Səfərbərliyi azaldan bir başqa faktor isə yavaş-yavaş doldurduğumuz zəhərlə damarlarımızın tixanması və nəticədə beynimizin kifayət qədər oksigen ala bilməməsidir. Bu əməliyati əskinə çevirdikdə səfərbərlik gücümüz və təxəyyülümüz əhəmiyyətli şəkildə artacaqdır.

Mənim siqareti «iradə metodu»yla buraxmaq səylərim səfərbər ola bilməməyim üzündən müvəffəqiyyətsizliyə uğrayırdı. Gərginliyə və halımın xarab olmasına dözə bilirdim, amma əhəmiyyətli bir şeyə səfərbər olmaq istədikdə siqareti çox axtarırdım.

Yaxşı yadımdadır. Mühasibatlıq kursuna imtahan verəndə siqaret çəkə bilməyəcəyimi öyrənib panikaya düşmüştüm. Buna görə siqareti bir-birinin oduna yandırırdım və mənə elə gəlirdi ki, üç saat siqaretsiz qalsam fikrimi cəmləyə bilməyəcəm. Buna baxmayaraq, imtahanların hamisindən keçdim və bu müddətdə bir dəfə də olsa siqaret çəkmək barədə düşünmədim. Deməli, məcbur qalanda siqaretsiz də iş görə bilirəmmiş.

Siqareti buraxmağa çalışan tiryekilərin özlərini səfərbər etmək çətinliyi nikotin çatışmazlığından asılı deyildir. Siqaret çəkən adam beyni işləmədiyi zaman nə edir? Təbii ki, ilk andaca bir siqaret yandırır. Lakin bu şəkildə də problemi çözə bilmir. Bəs bu zaman nə edir? Etməli olduğu şeyi; siqaret çəkməyən insanlar kimi problemi adı qaydada həll etməyə yollar axtarır. **Tiryəki heç zaman günahı siqaretin üstünnə atmır. (Hətta belə bir məsəl də yaramıb ki, «tiryekilər siqaretdən deyil, üşüdüklərindən öskürülər.»)** Siqareti atar-atmaz tərs gətirən bütün işlərinin siqaret çəkməməsi üzündən olduğuna inanır və beyni işləməyəndə «bir siqaret çəkə bilsəydim, problemim həll olunardı», deyə düşünür. Və ordaca siqareti buraxdığı üçün özünü məzəmmətləməyə başlayır.

Əgər siz doğrudan da siqaretin səfərbərliyi artırdığınına inanırsınızsa, o zaman heç bir halda siqaretsiz səfərbər ola bilməyəcəksiniz. Anlamalısız ki, problemin səbəbi nikotin çatışmazlığında, fiziki bir şeydə deyil, şübhə etməkdədir. Unut-

mayın ki, siqaretin yoxluğunu siqaret çəkənlər hiss eləyir,  
çəkməyənlər yox.

**Şəxsən mən sonuncu siqaretimi söndürüb, gündəlik çəkdidiyim siqaretlərin sayımı bir sutkada yüzdən sıfıra endirəndə səfərbərliklə bağlı heç bir çətinlik çəkmədim.**

– 12 –

## RAHATLANMAQ

**T**iryəkilərin çoxu inanır ki, siqaret onları sakitləşdirir. Halbuki, nikotin kimyəvi bir xəbərdarlıq maddəsidir. İki dənə siqaret çəkəndən sonra nəbziniz yoxlasanız, onün necə yüksəldiyini görəcəksiz.

Coxları yeməkdən sonra siqaret çəkməyi sevirlər. Adı insanlar süfrə arxasında oturaraq yeyib-içir, dincəlir, hər cəhətdən rahatlanıb sakitləşir. Zavallı tiryəki isə sakitləşə bilmir, çünki o başqa bir aclığını da doyurmaq məcburiyyətdindədir. Buna görə də tortun kremi gözlərinə siqaret şəklində görünür. Əslində isə o kiçik canavar bəslənmək tələb edir.

**Siqaret çəkən adam heç bir zaman tamamilə rahat ola bilmir və illər keçdikcə vəziyyəti daha da pisləşir.**

Bu dünyada ən gərgin adamlar siqaret çəkməyənlər deyil, əlli il ara vermədən siqaret çəkən, tez-tez öskürən, bəlğəm tüpürən, yüksək təzyiqli və daima gərgin olan şəxslərdir. Elə bir məqam yetişir ki, siqaret özünün yaratdığı aclığı artıq doyura bilmir.

Hələ gənc mühasib olarkən ailə qurmuşdum. Uşaqlımdan biri nəsə yanlış bir iş tutanda bərk əsəbiləşirdim. Halbuki uşağın etdiyi yanlış bu qədər əsəbə dəyməzdi. Sanki məni şeytan fitnələyirdi. İndi mənə məlum olur ki, o şeytan siqaret imiş, o problemləri yaranan kiçik nikotin canavarıymış. O zaman elə hesab edirdim ki, dünyanın bütün yükünü çıyılınım də daşıyıram. Bu gün dönüb keçən günlərimə baxanda başa düşə bilmirəm ki, o böyük stresslər nədən əmələ gəlmiş. Həyatimdakı hər şey mənim nəzarətim altında ol-

duğu halda, siqaret də məni öz nəzarəti altına almışdı. Ən çox ona üzülürəm ki, bu gün də uşaqlarımı o gərginliyin səbəbinin siqaret olduğuna inandırı bilmirəm. Nə zaman eşitsələr ki, bir tiryəki siqaret çəkməsinə haqq qazandırır, dərhal məni sancırlar: «Ohh, siqaret məni o qədər sakitləşdirir, o qədər rahatlaşdırır ki!».

Bir neçə il öncə İngiltərədəki övladlığa uşaq götürmə büroları tiryəkiləri övlad götürmələrinin qarşısını alacaqları ilə hədələyəndə hirsli bir adam zəng etmişdi: «Böyük xəta edir-siz. Mən uşaqkən anama onu özündən çıxaracaq bir məsələni açmaq istəyəndə gözləyirdim ki, öncə bir siqaret yandırınsın, çünkü o zaman məni daha sakit dinləyirdi»- dedi. Əcəba, bəs görəsən, o adam anasıyla niyə siqaret çəkmədiyi bir vaxtda danişa bilmirmiş? Tiryəkilər bir restoranda gözəl bir nahardan sonra belə siqaret çəkməsələr niyə o qədər gərgin olurlar? Niyə onlar siqaretsiz sakitləşə bilmirlər? Bəs siqaret çəkməyənlər niyə ümumiyyətlə sakitdirlər? Marketdə uşağına acıqlanan gənc bir ananın bayırdağı davranışını izləyin. Görəcəksiz ki, eşiye çıxar-çıxmaz bir siqaret yandırır.

Yaxud, tiryəkiləri xüsusən siqaret qadağan edildiyi yerlərdə müşahidə eləyin. Yaxınları ilə əllərini oynada-oynada danışacaq, barmaqları və saçlarıyla oynayacaq, ayaqlarını ritmlə yerə döyəcək, yaxud da ağızlarını açıb bir kəlmə də danışmayacaqlar. Çünkü sakit deyillər və tam sakitliyin nə olduğunu da yadlarından çıxarıblar. Sizi gözləyən çoxlu «keyflərdən» biri də bax, budur!

Xülasə, bu siqaret əhvalatını milçeyin ət yeyən bitkinin çiçək kasacığına girməsiylə müqayisə etmək olar. Əvvəlcə milçək ciçəyin şirəsini çəkir, sonra isə gözlənilmədən ciçək milçəyi yeməyə başlayır.

**O tələ-ciçəkdən qaçmağın zamanı deyilmi?**

## «HƏR DƏRDƏ, DƏRMAN» SİQARET

**X**eyr, kombinasiyalı siqaret, iki və daha çox siqareti  
eyni anda çəkmək deyildir. Başınıza belə bir iş gə-  
lərsə, birinci siqareti nə zaman yandırığınızı özü-  
nüzdən soruşarsız. Bir dəfə siqareti ağızma almaq istəyirdim,  
lakin ağızında hələ də yanmış başqa bir siqaret olduğu üçün  
əlimin arxasını yandırdım. Bu düşünüldüyü qədər də sadə bir  
axmaqlıq deyildir. Öncə də qeyd etdiyim kimi, bir müddət-  
dən sonra siqaret özünün yaratdığı boşluğu doldura bilmir  
və buna görə tiryəki siqaret çəkəndə də bir çatışmazlıq hiss  
edir.

**Dalbadal siqaret çəkməyin sınırları məhv edən cəhəti də  
budur. Tiryəki nə zaman bir dəstəyə ehtiyac duysa, həmin  
anda siqareti ağızındadır və ağır tiryəkilərin çoxu bu səbəbdən  
başqa uyuşdurucu madəllər və alkoqol da qəbul edirlər. Nə  
isə...mövzudan kənara çıxmak istəmirəm.**

Kombinasiyalı siqaret bizi qıcıqlandıran bir neçə səbəbin  
üst-üstə gəlməsi nəticəsində çəkilən siqaretə deyilir. Məsələn,  
iclaslar, qonaqlıqlar, toyalar, kənarda yeyilən yeməklər. Belə  
vəziyyətlər adamı bir tərəfdən sakitləşdirə də, bir tərəfdən  
də streslə dolu olur. Bəlkə də bu ziddiyyət kimi görünə bilər,  
amma əslində belə deyil. Başqa insanlarla, hətta dost-tanışla  
birgə olmaq belə bəzən stressə səbəb ola bilir. Eyni zamanda,  
həm də əylənmək və rahatlanmaq istəyirsiz.

Elə vəziyyətlər də olur ki, dörd səbəb eyni anda öz təsiini göstərir. Buna maşın sürməyi nümunə göstərmək olar. Deyək ki, gərgin bir situasiyadan, həkimdən təzəcə çıxıb rahatlaşmaq istəyirsiz. Bu tərəfdən də nəqliyyatın sıxlığı stress faktorunu yenidən aktivləşdirir. Həyatınız təhlükədədir, diqqətinizi toplamaq lazımdır. Bəlkə də həmin anlarda son iki faktorun fərqində deyilsiz, lakin bu o demək deyil ki, onlar mövcud deyil. Yolda tixac yaranıbsa və qarşınızda uzun bir yol durursa əvvəlki gərginliyinizə sıxıntı faktoru da əlavə olunur.

Başqa bir klassik nümunə isə kart oyunlarıdır. Briç, Roker kimi oyunlar diqqət tələb edir. Uduzduğunuz zaman stressə düşürsüz. Əlinizə uzun müddət iş yarayan bir kart gəlməyəndə sıxlırsız. Və bütün bu hallar rahatlaşmaq istədiyiniz zamanlarda, yəni, boş vaxtlarınızda baş verir. Kart oyunları zamanı, ara-sıra siqaret çəkənlər də daxil olmaqla, bütün oyuncular istəkləri olmasa da, dalbadal siqaret çəkməyə başlayırlar. Külqabıları tez-tez dolur. Oyunçuların başı üzərində qalın bir siqaret dumanı yaranır. Bu zaman siqaret çəkənlərdən birinin ciyinə toxunaraq siqaretdən zövq alıb-almadığını soruşsanız, təxminən belə cavab alarsınız: - «Məni ələ salırsan?» Və belə gecələrdən birinin səhəri adamın ağızında külqabındakını xatırladan bir dad olanda siqareti atmağı qərara alır.

Hesab edirik ki, belə kombinasiyalı siqaretlər çox dəyərlidir və siqareti atanda ən çox onun həsrətini çəkəcəyik. Çünkü həyatdan istədiyimiz kimi ləzzət ala bilməyəcəyik. Əslində isə eyni qayda yenə qüvvədədir; yəni, kombinasiyalı siqaretlər də sadəcə, siqaret həsrətini aparır. Bəzi hallarda isə bu həsrəti aradan qaldırmaq ehtiyacını daha da artırır.

Artıq bu məsələyə bir aydınlıq gətirməyin zamanıdır: Əsas siqaret yox, yaşanan hadisədir. Siqaretdən qurtulan kimi içində yaşadığımız hadisələrdən daha çox zövq alacaq və daha az stressə düşəcəyik. Qarşidakı bölmədə bunu təfərrüatiyla izah edəcəyəm.

– 14 –

## VAZ KEÇDİYİN ŞEY NƏDİR?

**Q**ƏTİYYƏN HEÇ BİR ŞEY! Siqareti buraxmağıımızı çətinləşdirən bir şey varsa, o da qorxudur. Əyləncəmizi və ya bizə dəstək olan şeyi itirmək qorxusu. Bəzi keyfli anların əvvəlki kimi gözəl olmayıacağı qorxusu. Stresslə bacarmamaq qorxusu.

Başqa cür desək, zəifliyimiz, gərəkli bildiyimiz hər şeyin siqaretdən asılı olduğu və onu buraxdıqda bir boşluq yaranacağı fikri ağlımızçıqlaşdırmışdır.

**Nəhayət, başa düşün:**

### **SIQARET BOŞLUQ DOLDURMUR, YARADIR!**

Yer üzündəki ən mükəmməl varlıq insan bədənidir. Hənsiə bir yaradanamı, bir təkamüləmi, yaxud da hər ikisinəmi inanırsız, bilmirəm. Mən onu bilirəm ki, bədənlərimizi yaradan o Varlıq və ya sistem insandan min qat üstündür. Görəmə, eşitmə kimi duyuq orqanlarını, nəsil artırmağı, qan dövranını və ya beyin möcüzələrini bir kənara qoyaq, insan ən kiçicik bir canlı hüceyrəni belə yarada bilməz. Yaradıcı qüvvə bizim siqaret çəkməyimizi planlaşdırılmış olsaydı, o zaman mütləq bədənimizi zəhərdən qoruyan bir filtrimiz və ya nə cursə bir bacamız da olardı.

Əslində, bizim bədənimiz heç vaxt əhəmiyyət vermədiyimiz öskürək, baş gicəllənməsi, mədə bulanması və s. kimi xəbərdarlıq və təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur.

Həqiqət budur ki, siqareti buraxmaqla heç bir şeydən vaz keçmək məcburiyyətində qalmırsız. Bədəniniz kiçik canavardan, ağliniz, beyniniz yanlış inanclardan qurtulduqda siqareti nə arzulayacaq, nə də ehtiyac duyacaqsız.

Siqaret yeməklərin xeyrini artırır, onları faydasız hala salır. İnsanın dadbilmə və qoxu duyğularını məhv edir. Restoranda yemək vaxtı siqaret çəkən tiryəkilərə bir nəzər salın. Gözəl yeməklərdən belə zövq almadan, siqaret çəkmələrinə əngəl olan bu naharın bitməsini dördgözlə gözləyirlər. Bir çoxları hətta ətrafdakıların narahat olduqlarını bilə-bilə yenə siqaret çəkirlər. Əslində, tiryəkilər düşüncəsiz adamlar deyillər, sadəcə, siqaretsiz qaldıqda özlərini pis hiss edirlər. Və bu zaman iki təhlükə arasında qalırlar; ya siqaret çəkmədikləri üçün özlərini bədbəxt və çarəsiz hiss edirlər, ya da siqaret çəkib başqalarını narahat etdiklərinə görə özlərini suçlu hesab edirlər.

**Tiryəkiləri rəsmi tədbirlərdə sonu görünməyən çıxışlarının bitməsini və alqış məqamının gəlməsini gözlərkən müşahidə eləyin. Çoxu tualet bəhanəsiylə gizlicə siqaret çəkmək üçün bayira çıxır. Belə vəziyyətlərdə onun siqaret xəstəsi olduğu bəlli olur. Tiryəkilər siqareti keyf aldıqları üçün deyil, siqaret çəkməyəndə özlərini bərbad hiss etdikləri üçün çəkirlər.**

Bizim çoxumuz siqareti hələ utancaq bir gənc ikən qonaqlıqlarda, dəvətlərdə başladığımız üçün nə zaman bir qəbulda, iclasda, məclisdə iştirak etsək, siqaretsiz ləzzət ala bilməyəcəyimizi düşünürük. Bu çox yersiz fikirdir. Əslində, tütün özümüzə olan inamımızı əlimizdən alır. Siqaretin yaratdığı qorxunun ən bariz sübutu qadınlarda yaratdığı təsir-

dən də görünür. Bütün qadınlar xarici görkəmlərinə xüsusi diqqət yetirir, rəsmi icaslara qüsursuz, şux geyimlər və gözəl bir qoxuya getmək istəyirlər. Fəqət, nəfəslərindən külqabı qoxusu gəlməsinə əhəmiyyət verirlər. Əslində, o murdar qoxu onları çox narahat eləyir. Çoxları saçlarının və paltarının siqaret qoxumasına nifrat eləyir, amma yenə də siqaret-dən əl çəkmirlər. Siqaretin insanda yaratdığı qorxu, bax, bu qədər böyükdür.

Siqaret ictimai mühitdə bizə kömək etmir, əksinə, əngəl yaradır. Bir əlinizdə içki qədəhi, o biri əlinizdə də siqaret tutaraq, siqaretin külüünü tökməyə, yaxud, kötüyünü atmağa yer axtara-axtara, siqaretin tüstüsünü müsahibinizin üzünə üfləməməyə çalışırsız. Bir tərəfdən də öz-özünüzə belə bir sual verirsiz: «Görəsən, o, ağızından gələn pis qoxunu hiss edirmi, dişlərimdəki sarı ləkələri görmü?»

Əksər halda tiryəkilər sağlamlıq, pul və cəmiyyətdə mötəbər görünmək üçün siqareti buraxmağa qərar verirlər. Təbii ki, bunlar əhəmiyyətli və təsirli səbəblərdir. Şəxsən mən isə hesab edirəm ki, ən böyük qazanc psixoloji tərəfdəndir. Habelə, aşağıda qeyd etdiyimiz məqamlar da bura əlavə olunmalıdır:

- 1. Özünə inam və cəsarətin geri qayıtması;**
- 2. Siqaret əsarətindən qurtuluş;**
- 3. Ağlıınızın bir küncündə qalmış qara ləkələrin təmizlənməsi, ətrafinizdakı insanların artıq sizini sayması və özünüzə hörmət hissinin yenidən bərpa olunması.**

Siqaret çəkməyən bir insan kimi həm daha yaxşı bir həyata qovuşacaq, həm də daha çox zövq alacaqsız. Yəni, demək istəyirəm ki, təkcə sağlam və daha enerjili deyil, həm də daha xoşbəxt və daha nəşəli olacaqsız.

Siqaretdən qurtulmağın daha böyük xeyirlərini isə sonrakı bölmələrdə izah edəcəyəm.

Bəziləri «boşluq» məsələsini başa düşməkdə çətinlik çəkir-lər. Bəlkə aşağıdakı müqayisə problemi anlamağa kömək eləyə:

Təsəvvür eləyin ki, dodaqlarınız mucuqlayıb. Məndə çox təsirli bir krem var və sizə bunu da sinamağı təklif edirəm. Kremdən istifadə edirsiz və yara tezliklə yox olur. Bir-iki həftə sonra problem yenidən yarandıqda siz, o kremdən yenə varmı?- deyə soruşursuz. Mən də,- götürün, qoy tübik sizdə qal-sın, bəlkə yenə ehtiyacınız oldu- deyirəm. Siz kremi sürtürsüz və fokus- mokus! Yara bitişir, amma yenidən və daha tez-tez çıxmaga, üstəlik, get-gedə böyüyərək bərk ağrı verməyə başlayır. Nəticədə, bütün sifətiniz yara bağlayır və ağrıdan qırılırsız. İndi hər yarım saatdan bir yeni yara çıxır. Siz kremin müvəqqəti təsir göstərdiyini bilir və əndişələnməyə başlayırsınız; yaralar yaxın günlərdə bədəninizə də yayılacaqmı? Nə vaxtsa bu yaralardan qurtula biləcəksizmi? Həkimə gedirsiz, o da yaranı müalicə edə bilmir. Başqa çarələri sınavırsız, amma o se-hrli kremdən başqa heç bir şeyin xeyri olmur.

Nəticədə, həmin kremdən tamamilə asılı vəziyyətə düşürsüz. Yanınızda krem olmasa heç bir yerə getmirsiz. Səyahətə çıxanda özünüzlə bir neçə ehtiyat krem götürürsüz. Və indi yalnız sağlamlıq baxımından deyil, həm də maddi baxımdan təlaşlanmağa başlayırsınız. Çünkü sizdən hər tübik üçün 100 manat istəyirlər. Və bu pulu ödəməkdən başqa yolunuz qalmır.

Elə bu vaxt qəzetlərin birində yalnız sizin deyil, bir çox başqa insanların da həmin xəstəlikdən əziyyət çəkdiyini oxuyursuz. Əczaçılar isə o kremin yaraları sağaltmaq əvəzinə, dərinin altına keçirdiyini və əslində yaranın çoxalmasına səbəb olduğunu kəşf etmişlər. Deməli, bələdan qurtulmaq üçün

kremdən imtina etməniz kifayətdir və bir müddət sonra yaralar öz-özünə yox olacaqdır.

Siz bu halda yenə kremdən istifadə etməyə davam edərsiniz mi?

Və həmin kremdən istifadə etməmək üçün iradə lazımdır-mı?

Qəzətdəki məlumata tam inanmamısızsa, bir neçə gün kremdən istifadə edib-etməmək barədə tərəddüd edirsiz. Bu arada yaralar kremsiz yaxşılaşmağa başlayır və bunu görünəcə ondan istifadə etməyə də ehtiyac qalmır.

**Bədbəxtmi olursuz? Təbii ki, xeyr. Əlac tapa bilmədiyiniz bir probleminiz var idi. Artıq onu həll etməyin yolunu bilirsiz. Yaraların tam qurtarması bir il çəksə də, hər gün yaxşılığa doğru getdiyini görüb: ah, nə gözəldir, ölməyəcəm, tezliklə yaxşılaşacam - deyə sevinirsiz.**

Bax, mən o son siqaretimi söndürdüyüm zaman gerçəkləşən möcüzə buydu! Yaralar və kremlə bağlı məsələyə bir əlavə də etmək istəyirəm; bu yara ağciyər xərçəngi, damar tıxanması, anfizema, angina, xroniki astma- bronxid, ya da ürək xəstəliyi deyil. Onlar öz yerində. Xərclədiyimiz milyonlarca manat (dollar, yevro və s.) ömrümüz boyu bizi müşayiət eləyən pis qoxulu nəfəs, saralmış dişlər, süstlük, öskürək, nəfəs daralması, özümüzü zəhərləyərək keçirdiyimiz və «kaş ki, belə yaşamayadım»- deyə təəssüfləndiyimiz o illər və siqaret çəkə bilmədiyimiz üçün həqiqətən ağrı çəkdiyimiz anlar da deyil. Ömrü boyu ətrafdakılar tərəfindən aşağılanmaq və ən pisi, özümüzə hörmətimizi itirmək də deyil. Bunnar da öz yerində. Mənim çəkdiyim misaldakı yara, bütün bunları görməyimizə əngəl olan panika və bizə «bir siqaret istəyirəm» dedirdən duyğudur. Siqaret çəkməyənlər bu duy-

ğunu anlamazlar. Bax, tiryəkinin ən çox iztirab çəkdiyi şey bu qorxu, ən böyük qazancı isə bu qorxudan qurtarmaqdır.

Sanki başımın üstündən qatı bir duman birdən-birə çəkilib getmişdi. Başa düşmüşdüm ki, siqaretə olan o çılgın istəyim nə zəifliyimdən, nə də siqaretin içindəki sehrli şeydəndir. Sən demə, o çılgın istək ilk çəkdiyim siqaretlə mənə aşilanmış və çəkdiyim hər siqaretlə yox olmaq əvəzinə, getdikcə artmışdı. Eyni zamanda, bütün «xoşbəxt tiryəkilərin» də mənim kimi eyni kabusla üz-üzə qaldıqlarını anladım. O «xoşbəxtlərin» ki, mənim qədər olmasa da, hamısı ağılsız hərəkətlərinə haqq qazandırmaq üçün boş-boş səbəblər tapmağa cəhd edirlər.

**HALBUKİ, AZAD, SƏRBƏST OLMAQ O QƏDƏR  
GÖZƏLDİR Kİ!**

– 15 –

## ÖZÜNÜ ƏSİR ETMƏK

**B**u qorxunc uyuşdurucunun bir təhlükəsi də yanlış inanclar üzündən özünü ona könüllü əsir etməkdir.

Keçən əsrд bəşəriyyət köləlikdən qurtulmaq üçün böyük mübarizə yolu keçdiyi halda, tiryəkilər özlərini ömürləri boyunca əsarətə məhkum edirlər. Onlar hətta siqaret çəkmək istəməyəndə belə, bu istəklərini içlərində boğular. Çox zaman siqaretdən zövq almaq bir yana, çəkdiklərinin belə fərqində olmazlar. Yalnız bir müddət siqaretsiz qaldıqdan sonra, məsələn, səhər və ya yeməkdən sonra çəkilən ilk siqaretdən zövq aldıqları barədə yanlış fikrə düşürlər.

**Siqaret onu azaltmaq və ya buraxmaq istədikdə, yaxud da ictimai yerlərdə (xəstəxanalarda, supermarketlərdə, teatrlarda, ibadət yerlərində və s.) qadağalarla üzləşərkən daha çox dəyər qazanır.**

Qatı tiryəkilər siqaret qadağasının getdikcə daha da yayılacağını bilməlidirlər. Yəni, bu gün metrolarda qüvvədə olan qanun sabah bütün ictimai və rəsmi yerlərdə tətbiq olunacaqdır.

Siqaret çəkən şəxsin bir başqasının evində, siqaret çəksəm narahat olmazsız ki?- deyə soruşduğu zamanlar artıq keçmişdə qalıb. Bu gün zavallı tiryəki yad bir adamın evində olarkən siqaretinin külünü tökmək, yaxud da kötüyünü atmaq üçün çarəsizliklə külqabı arayır. Külqabı tapa bilməsə birtəhər siqaretsizliyə dözməyə çalışır. Dözə bilməsə, çəkmək üçün icazə istəmək məcburiyyətində qalır və bu zaman- «dayana bil-

**mirsizsə, çəkin», yaxud da; «çəkməsəniz daha yaxşı olar, cünki iyi uzun müddət otaqdan çəkilmir» kimi məzəmmətləyici cavablara məruz qalır. Onsuz da özünü pis hiss edən zavallı tiryəki o anda utandığından yerin dibinə girmək istəyir.**

Siqaret çəkdiyim zamanlar kilsəyə getmək mənim üçün bir əzab idi. Hətta qızımın toyunda belə qürurla məclisdə oturmalı olduğum halda, narahatlıqla toyun bitməsini gözləyirdim ki, bayıra çıxıb bir siqaret yandırırmış.

Belə vəziyyətlərdə tiryəkiləri müşahidə etmək çox maraqlıdır. O dəqiqə bir yerə toplaşaraq ortaya bir deyil, bəlkə də iyirmi qutu siqaret qoyurlar.

**Söhbətləri də adətən bu cür olur:**

- Çəkirsizmi?**
- Bəli, buyurun, mənim siqaretimdən yandırın.**
- Sonra bir dənə də mən sizdən alaram.**

Siqaretlərini yandırıb tüstüsünü dərindən içlərinə çəkə-çəkə özlərinin nə yaxşı ki, belə bir şansla mükafatlandırıldıqlarını, çəkməyənlərin isə mükafatdan məhrum olduğunu düşünürlər.

Halbuki, siqaret çəkməyən «zavallının» belə bir «müka-fata» ehtiyacı yoxdur. Bizim bədənimiz ona görə yaradılmayıb ki, onu mütəmadi şəkildə zəhərləyək. Bu acı bir həqiqətdir ki, tiryəkilər siqaret çəkərkən belə, çəkməyənlərin daim malik olduqları daxili sakitliyə və özünə inama sahib deyilərlər. Siqaret çəkməyən adam ibadət evində oturub sixla-sixila vaxtin keçməyini gözləmir, əksinə, vaxtını mənalı keçirir.

Qiş aylarında salonda boldinq oynayarkən tualet bəhanəsiylə tez-tez bayıra çıxıb siqaret çəkdiyim yadına düşür. Halbuki, o zamanlar mən on dörd yaşında məktəbli gənc deyildim, qırx yaşlı, tanınmış bir maliyyə mütəxəssisi idim. Necə ağrılı günlər idi! Geri qayıdır yenidən oyuna başlayan-

da da zövq ala bilmirdim. Bu ən sevdiyim hobbim olsa da, yenidən siqaret çəkmək üçün səbirsizliklə oyunun bitməsini gözləyirdim.

Mənim üçün siqaret çəkməməyin ən böyük xoşbəxtliyi, ömrümün yarısını siqaret acliği ilə keçirmək və çəkəndə də «kaş ki, çəkməyəydim» deyə təəssüflə düşünməkdənsə, həyatdan zövq almaq və bu uyuşdurucunun köləliyindən qurtulmaq oldu.

**Tiryəkilər unutmamalıdırlar ki, siqaret çəkməyən şəxslərlə bir yerdə olanda onları zavallı vəziyyətə gətirən o adamlar deyil, içlərindəki «kiçik canavar»dır və o «canavar» üzündən əyləncələrindən məhrum olurlar.**

## HƏFTƏDƏ... MANAT XƏRCLƏYİRƏM

**S**iqareti buraxmaq üçün qarşılaştığınız çətinliyə durmadan başınıza doldurulan yalanların səbəb olduğuunu və bu yalanlardan nə qədər canınızı qurtarsanız, məqsədinizə o qədər asan çatacağınızı dönə-dönə təkrarla-maqdan usanmayacağam.

Bəzən qatı tiryəki kimi xarakterizə etdiyim şəxslərlə mübahisələr edirəm. Qatı tiryəki deyəndə, siqaret almağa pulu olan, siqaretin sağlamlığı zərər verdiyinə inanmayan və cəmiyyətin nəzərində etibardan düşmələrinə etinə etməyən adamları (artıq belələri çox qalmayıb) nəzərdə tuturam.

Gənclərə deyəndə ki, xərclədiyiniz bu qədər pula heyfiniz gəlmədiyinə inana bilmirəm, - gözləri parıldamağa başlayır. Bəlkə də sağlamlıq və ya cəmiyyətdəki yerlərindən söz açsaydım özlərini pis hiss edərdilər, amma pul söhbəti olduğuna görə özündənrazi cavablar verirlər: «Pulum var, xərcləyirəm, bir də həftədə 3-5 manat xərcləməklə nə olası ki? Yeganə əyləncəm və yeganə günahım olan bir şeyə bu qədər pul xərc-ləməyə dəyər.» Hər halda, mən gündə bir qutu siqaret çəkən adamın ona ömür boyu filan qədər pul sərf etməsinə əhəmiyyət vermədiyini başa düşə bilmirəm. O adam bu cür çəkməyə davam etsə, siqaretə həyatı boyunca təxminən 30.000 manat (yaxud dollar, avro və s.) xərcləməlidir. Bu qədər pul niyə havaya sovurulur? Bundansa o pulu küçəyə atmaq daha yaxşı olardı. Bu qədər pulu sağlamlığa sistemli şəkildə

zərər verən, enerji və özünə inamı məhv edən bir şeyə xərcləmək onları heçmi narahat etmir?

**Məlum olur ki, gənclər siqaretin ömür boyu böyük bir maliyyə tələb edəcəyini o qədər də dərk etmirlər. Bir çox tiryəklər üçünsə bir qutu siqaret də kifayət qədər bahalıdır. Hərdən siqaretə həftədə nə qədər pul xərclədiyimizi hesablayanda ortaya sanbalı bir rəqəm çıxır. Nadir hallarda (yalnız siqareti buraxmağa qərar verdiyimiz zaman) illik xərcimizi hesablayanda isə daha qorxulu rəqəmlə üzləşirik. İndi ömür boyu xərclənən pulları da bunun üstünə gəlin. Nə qədər inanılmaz bir rəqəm!**

Mübahisələr əsnasında yenə qatı bir tiryəki «mənim kifayət qədər pulum var, özü də bu həftədə yalnız filan qədər YTL (kiçik bir məbləğ göstərir) tutur» deyəndə sözünü kəsdim: Sizə imtina edə bilməyəcəyiniz bir təklifim var; bu saat mənə 500 manat verin, mən sizi ömrünüzün sonuna qədər siqaretlə təmin edim.»

Əgər ona 500 manat müqabilində 30.000 manat kredit verməyi təklif etsəydəm, yəqin ki, sözümü bitirər-bitirməz imza atardı. Lakin hətta qatı tiryəkilərdən belə heç kim (unutmayın ki, sizin kimi siqareti buraxmaq istəyənlərdən deyil, buna qətiyyən niyyəti olmayanlardan söhbət gedir) bu təklifimi qəbul etmədi. Görəsən niyə?

Seanslarimdə bu nöqtəyə gəldikdə tiryəkilər bəzən işin maliyyə tərəfinin onları maraqlandırmadığını söyləyir. Əgər siz də bu cür fikirləşsizsə onda özünüzdən bunun səbəbini soruşun; başqa şeylərə pul xərcləməməyə ciddi səy göstərərək, ordan-burdan kəsib pul topladığınız halda, necə olur ki, özünüzü zəhərləmək üçün bu qədər pul xərcləyir və həmin pullara əhəmiyyət vermirsiz?

Bu sualların cavabı belədir: Həyatınız boyu yaxşı-pis tərəflərini götür-qoy edib verdiyiniz qərarlar yanlış da olsa, məntiqli bir fikrə əsaslanır. Amma tiryəki siqaretin yaxşı və pis cəhətlərini min kərə ölçüb-biçir və min kərəsində də eyni nəticəyə gəlir; «Axmağın biri axmaq! Artıq, burax bu zəhri-marı!» Demək istəyirəm ki, tiryəkilər istədikləri, yaxud da çəkməyi qərara aldıqları üçün deyil, buraxa bilməyəcəklərini düşündükləri üçün siqaret çəkirlər və həqiqətə göz yummaqdan başqa çarələri qalmır.

Nədəndir bilmirəm, tiryəkilər bir-birilərini bərkitmək üçün öz aralarında belə bir şərt qoyurlar: «Kim siqareti birinci buraxsa, başqlarına 50 YTL verəcək.» Görünür, onlar siqareti buraxmaqla o qədər pul xərcləməkdən canları qurtaracağını heç fikirləşmirlər. Və bunların hamısı tiryəkilərin başlarını boş-boş qənaətlərlə doldurmalarının nəticəsidir.

**Bir anlığa gözlərinizi açın. Siqaret çəkmək, insanı həmişəlik özünün əsirinə çevirən zəncirvari bir reaksiyadır. O zənciri qırmasanız, ömrünüz boyu bir tiryəki olaraq qalacaqsız. İndi həyatınızın sonuna qədər çəkdiyiniz siqaretə xərclədiyiniz pulları xəyalınıza gətirin. Təbii ki, bu məbləğ kimin nə qədər çəkməyindən asılı olaraq hər kəs üçün müxtəlif ola bilər. Misalçün, deyək ki, 10.000 manat(dollar, euro və s.).**

Bunu biləndə yəqin ki, son siqaretinizi çəkməyə qərar verəcəksiz. Amma lütfən hələ bunu etməyin, kitabın əvvəlində verdiyim təlimatı yadda saxlayın; siqaret çəkməyən bir insan olaraq qalmaq istəyirsizsə, çalışın ki, təkrar tələyə düşməyəsiz. Yəni, o ilk siqareti bir daha ağızınıza almayıñ. Çəksəniz, bilin ki, o siqaret size 10.000 manata başa gələcək.

Məsələyə bu şəkildə baxmağı düzgün hesab etmirsizsə, deməli, hələ də özünüyü aldadırsız. O ilk siqareti çəkməsəydi-

niz, bu günəcən nə qədər pul xərcləməkdən qurtulmuşdunuz, onu hesablayın.

Yuxarıdakı hesabların doğruluğuna inanırsınızsa, səhər çığı qapınızın önündə 10.000 manatlıq bir çek tapsanız nə edəcəyinizi düşünün! Yəqin ki, sevincinizdən oynayarsız! Elə isə oynamaya başlayın! Siz bu qədər pula qovuşmaq üzrəsiz və bu sizi gözləyən möhtəşəm hədiyyələrdən yalnız biridir.

Ola bilsin, siqaretsizliyə alışma dövründə son dəfə bir siqaret çəkməyə cəhd edəsiz. Bunun sizə 10.000 manata (ya da sizin təxmin etdiyiniz məbləğə) başa gələcəyini xatırlasınız, fikrinizdən asanlıqla dönəcəksiz.

Bir az öndə qeyd etdiyim təklifi (mənə bəribaşdan 500 manat verən şəxsi ömrünün sonunadək siqaretlə təmin etməyi) illərcə radio və televiziya programlarında da səsləndirdim. Hələ də inana bilmirəm ki, bir nəfər tiryəki belə təklifi qəbul etmədi. Qolf klubundakı yoldaşlarım siqaretin qiymətinin artmasından narazılıq etdikcə mən hələ də onları təklifimlə hirsəndirirdim. Bir tərəfdən də qorxurdum ki, çox üstələsəm, bir gün onlardan biri ömürlük çəkəcəyi siqaretin xərcini mənə ödətdirə bilər. O zaman mən böyük bir sərvət itirmiş olardım.

Əgər siz siqaret çəkməyi böyük bir zövq hesab edən nəşəli, xoşbəxt tiryəkilər tanıyırsıza, onlara deyin ki, bir illik siqaret pulunu bəribaşdan ödəsələr, bir dəli onları ömür boyu siqaretlə təmin edəcək. Beləliklə, mənim təklifimii qəbul edən adamı bəlkə siz tapdınız.

## SƏHHƏT

**T**iryəkilər siqaretin sağlamlıq üçün böyük risk yaratmasının fərqində olduqlarını zənn edirlər. Amma yanılırlar.

Əvvəllər mən də belə fikirdəydim. Beynimin içində hər an nəyinsə partlayacağını gözləyə-gözləyə, yaranacaq vəziyyətə dözə biləcəyimə də inanır və bununla da özümü aldadırdım.

O günlərdə qutudan siqaret götürərkən qeybdən bir qırızı işıq yansa və bir səs mənə- «bəli, Allen, bu siqaret bardağı daşiran son damla olacaq. Bəxtin onda gətirib ki, başına gələ biləcək şeylər barədə öncədən xəbərdar edilirsən. İndiyəcən yaxşı qurtardın, amma daha bircə dənə də siqaret çəksən, beynin göyə uçacaql!»- deyə xəbərdarlıq etsəydi, sizcə, nə olardı? O saat bir siqaret axtarardım.

Buna şübhəniz varsa, nəqliyyatın six olduğu bir ana yola çıxın. Və yolun kənarında dayanaraq siqareti atmaqla gözübüağlı vəziyyətdə yolu o biri tərəfə keçmək arasında bir seçimə məcbur qaldığınızı təsəvvürünüzə gətirin.

İki yoldan hansını seçəcəyinizə bəri başdan əminəm. Mən də hər bir tiryəkinin həyatı boyu etmək istədiyi şeyi etdim; bir səhər yuxudan oyanıb siqareti nifrat etmək ümidiylə bütün olacaqları gözaltına aldım...

Tiryəkilər siqaretin sağlamlıq üçün böyük risq yaratdı-  
ğını fikirləşmirlər, fikirləşsəydir, «alışqanlıqdan» ləzzət al-  
maq kimi yanlış qənaətdən çəkilərdilər.

**Siqaret xərcəng başda olmaqla bir çox xəstəliklərin əsas  
səbəbkəarıdır!**

Beləliklə, şok təsiri yaranan, siqaret əleyhinə çəkilmiş kampaniya xarakterli filmlərin niyə bu qədər təsirsiz qaldığı məlum olur. Cünki bu cür filmlərə ancaq siqaret çəkməyən adamlar baxır. Bu, eyni zamanda, tiryəkilərin gündə qırx dənə siqaret çəkib səksən il yaşayan əmi-dayılarını xatırlammasına, gənc yaşlarında nikotindən ölen minlərcə insanı isə vəclərinə almamalarına da bir aydınlıq gətirir.

**Həftədə təxminən altı dəfə və əsasən gənclərlə bu cür söhbət aparıram:**

- Siqareti nə üçün buraxmaq istəyirsən?
- Pul çatdırıa bilmirəm.
- Bəs sağlamlığınlı bağlı narahat olmursan?
- Xeyr. Günü sabah maşın altına da düşə bilərəm.
- Bilə-bilə özünü maşın altına atarsan?
- Təbii ki, yox.
- Küçəni keçərkən sağa-sola baxırsan?
- Əlbəttə.

Eynilə hamida olduğu kimi! Tiryəkilərin maşın altında qalmaq ehtimalı yüz mində bir olduğu halda, bu məsələdə çox diqqətlidirlər. Amma səhhətə zərər vermə ehtimalı yüzdə yüz faiz olan nikotinin risqini vəclərinə almır və bu zərəri qu-laqardına vururlar. Beyinin yanlış inanclarla dolması, bax, bu qədər təsirlidir.

**Yadına məşhur bir ingilis Qolf oyunçusu düşür. O təy-  
yarədən qorxduğu üçün Amerika turnelərinə getməzdi, amma  
Qolf meydanına dalbadal bir neçə siqaret çəkdikdən sonra çı-**

xardı. Qəribədir, deyilmi? Təyyarənin qəza ehtimalı yüz min-də bir olduğu halda, kiçik bir texniki nasazlıqdan şübhələnib ona minməkdən qorxuruq. Siqaretin həyatımıza dörddə bir nisbətində yüksək risk yaratdığını isə vecimizə almırıq. Yaxşı, bəs tiryəkilərin bu işdən qazancaları nədir?

### **QƏTİYYƏN HEÇ BİR ŞEY!**

Siqaret barədə yayılmış bir əfsanə də öskürəklə bağlıdır. Mənə müraciət edən gənclərin çoxu öskürmədikləri üçün səh-hətlərindən narahat deyillər. Əslində, vəziyyət tamamilə əksinədir. Öskürək orqanizmin alışmadığı yad maddələri ağ ci-yerdən xaric edən təbii müdafiə sistemidir. Yəni, öskürəyin özü bir xəstəlik deyil, sadəcə, xəstəliyi bəlli edən haldır. Və siqaret çəkənlər ciyərlərində xərcəng əmələ gətirən qətranla dolu zəhərli maddələri canlarından xaric etmək üçün öskürərlər.

Belə bir şey fikirləşin: Gözəl bir maşınınız olsa və onu heyfsilənmədən paslanmağa qoysanız, tezliklə paslı dəmir-dümür yığınına çevriləcək. Buna yol versəniz, təbii ki, axmaqlıq olardı. Amma yenə də dünya dağılmaz. Pulunuz varsa, yenisini alarsınız.

Bədənimiz də bizi ömr boyu gəzdirən bir vasitədir. Həmimiz sağlamlığın ən şirin nemət olduğunu bilirik. Bunun nə qədər vacib olduğunu bütün xəstə milyarderlər də təsdiqləyir. Çoxumuz keçmişdə üzləşdiyimiz bir xəstəlikdən və ya qəzadan yaxşılaşmağımız üçün çox dua etmişik. (Bəs nə tez unuduruq o günləri?!?) Siqaret çəkməklə əlimizdə olan yaşamaq üçün o yeganə vasitəni paslandırmaqla kifayətlənməyib, həm də sistemli bir şəkildə yox edirik.

**Ağlıınızı başınıza toplayın! Heç kəs siz siqaret çəkməyə məcbur etmir və onun sizə heç bir faydası yoxdur!**

Bir dəqiqəliyə başınızı basdırığınız qumdan çıxarıb özünüzə belə bir sual verin: Bundan sonra çəkəcəyiniz ilk siqaretin bədəninizdə xərçəng yaradacağını bilsəniz, o siqareti çəkərsizmi? Yaxşı, xəstəliyi bir tərəfə buraxın (təbii ki, bu çox çətindir, amma yenə də), xərçəng klinikasına getdiyinizi və o qorxunc yoxlama testlərini-cərəyan qəbulu və s. - gözünüzün qabağına gətirməyə çalışın. Artıq siz həyatınızın gerisini planlaşdırımız, ölümünüzü planlaşdırır və sizdən sonra ailəniniz, sevdiklərinizin necə olacağını düşünürsüz?

**Xərçəngə tutulmuş xəstələri tez-tez görürəm.** Başına belə bir iş gələcəyini çoxu heç ağlna da gətirmmiş. Məsələnin ən ağır cəhəti budur ki, insan xərcəngin öz-özünə peyda olmadığını, və səhhətinə biganəliyi üzündən bu qorxunc xəstəliyə tutulduğunu başa düşür. Siqaret çəkdiyimiz müddət ərzində elə hey deyirik: Sabah siqareti buraxacağam! Nəhayət, özünü həqiqətən siqareti buraxan insanların yerinə qoymağa çalışın. Onlar üçün bu problem artıq bitmişdir. İndi onlar uyuşdurucu alışqanlığının insanı hansı təhlükələrə məruz qoyduğunu tam mahiyyəti ilə anlayır və uzun illər bədənləini zəhərlədikləri üçün təəssüflənərək itirdikləri zamanı geri qaytarmağa çalışırlar.

Kitabın əvvəlində söz vermişdim ki, şok müalicəsi tətbiq etməyəcəm. Əgər siqareti atmağa qərar vermisizsə, aşağıda izah edəcəyim şey artıq sizdən ötrü şok olmayıacaq. Yox, hələ özünüzə əmin deyilsizsə, onda bu bölmənin gerisini oxumayıv və istəsəniz, burda yazılanlara kitabı bitirdikdən sonra da baxa bilərsiz.

Siqaretin sağlamlığa zərəri barəsində statistik məlumatlar çoxdur. Lakin tiryəkilər siqareti buraxmadıqca bu məlumatlarla maraqlanmir, ənənəvi xəbərdarlıq yazılarını oxumağı belə vaxt itkisi hesab edirlər. Çünkü orda deyilənlərə bi-

ganə yanaşırlar. Təsadüfən oxuduqda belə ilk işləri bir siqaret yandırmaq olur.

Tiryəkilər siqaretin də eynən mina kimi olduğunu, yəni, kimiyyə ziyan verib, kimiyyə də vermədiyini düşünürler. Bunu ağlınzdan çıxarmayın ki, hər dəfə siqaret tüstüsünüinizə çəkdikcə (əgər hələ də çəkirsizsə) ciyərlərinizi xərçəng törədən qətranlı maddələrlə doldurursuz. Özü də nikotinin yol açdığı ən pis xəstəlik yalnız xərçəng deyil, ürək xəstəlikləri, arterial damar tutulması, amfibizema, angina, trombioz, xroniki bronxit və astma da bu sıraya daxildir.

**Tiryəkilərdə belə bir səhv fikir də var ki, guya siqaretin qorxunc fəsadları çox şişirdilir. Amma qətiyyən belə deyil. Siqaret ölümün bir nömrəli səbəbidir və buna heç bir şübhə ola bilməz. Sadəcə, bir çox ölüm hadisələrinə siqaretin səbəb olduğunu və yaxud qismən təsir etdiyi statistik məlumatlarda qeyd olunmur.**

**Təqribi hesablamalara görə, evlərdəki yanğınların da yüzdə qırx dördü siqaret üzündən baş verir. Bəs görəsən, bir anlığa gözünü yoldan çəkib siqaret yandıran sürücülərin törətdiyi qəza neçə faiz təşkil edir?**

Mən özüm diqqətlə maşın sürürəm. Amma bir dəfə maşın sürə-sürə siqaret bükmək istədim və ömrümdə ilk dəfə ölümün bircə addimlığında dayandım. Maşın sürərkən öskürrək üzündən ağızından düşən-tərslikdən həmişə də otura-caqların üstünə düşərdi-anları isə yada salmaq belə istəmirəm. Əminəm ki, başqa tiryəkilər də maşın sürərkən eyni xətaları eləyir; bir əlləriylə yanmaqdə olan siqareti, digəriylə də sükanı tutmağa çalışırlar.

Beynimizi dolduran yanlış qənaətlər üzündən məntiqimiz yüz mərtəbəli binadan yixılan adamın məntiqinə oxşayır. Yıxlaraq bir anda əllinci mərtəbəyə çatan o bədbəxt «bəlkə də

bir şey olmadı» deyərək nəyəsə ümid etdiyi kimi, tiryəki də «indiyə qədər siqaretə görə mənə bir şey olmayıb, yəqin bundan sonra da olmaz», - deyə düşünür.

Məsələyə tərsinə də baxmağa çalışın. Görəcəksiz ki, «alış-qanlığınız» həyatınız boyu sizi müşayiət edən bir zəncirdir və yandırığınız hər siqaret başqasını çəkməyə məcbur edir. Siqaretə başlamaqla ucuna bomba bağlanmış bir ipə od vurmuş olursuz və ip nə qədər uzun olsa da, hər siqaretlə o bombaya daha bir addım yaxınlaşırızsız.

**VƏ HARADAN BİLİRSİZ Kİ, YANDIRDIĞINIZ SONRAKİ SİQARETLƏ O BOMBA PARTLAMAYACAQ?**

## ENERJİ

Tiryəkilərin çoxu ciyərlərini qətranla doldurduqlarını bilsələr də, siqaretin ümumi süstlüyə səbəb olduğunu bilmirlər. Və yalnız ciyərlərini deyil, eyni zamanda, damarlarını da nikotin, karbonoksid kimi zəhərli maddələrlə yavaş-yavaş doldururlar.

Oksigen ciyərlər və qan dövrəni vasitəsilə bədənin müxtəlif orqan və əzələlərinə daşınır. Siqaret çəkən adamlar isə əzələ və orqanlarını getdikcə oksigendən daha çox məhrum edirlər. Hər gün ötdükcə bədənlərinin fəaliyyəti daha çox məhdudlaşır və süstleşməyə başlayır. Üstəlik, bədənin digər xəstəliklərə qarşı müqaviməti də azalır.

Bütün bu proses çox yavaş-yavaş getdiyindən tiryəkilər heç nəyin fərqiñə varmırlar. Özlərini hər gün əvvəlki günlərdə olduğu kimi hiss edir və hər hansı bir xəstəlikləri olmadığı üçün süstlüklərinin səbəbini yaşılaşmalarında görürərlər.

Siqaret tələsinin ən gizli xüsusiyyətlərindən biri onun fizi ki və zehni təsirlərinin olduqca yavaş getməsidir. Ona görə də mənfi təsirləri dərhal duymur və hər şeyi normal qarşılıyırıq. Bu hardasa qeyri-normal qidalanmanın təsirlərinə çox oxşayır. Qarnımız o qədər yavaş-yavaş böyüyür ki, panikaya düşmürük. Və yekəqarın adamları görəndə təəccüblənirik ki, necə olub da, bu vəziyyətə çatana qədər gəlib və bunun qarşısını almaq üçün tədbir görməyiblər!

Lakin fərz edin ki, bütün bunlar bir gecənin içində baş verir. Muskullu, piysiz, nazik və atletik bir bədənlə yatağa girib piyli, həddən artıq kökəlmış, yekəqarın bir adam kimi qalxırsız. Dincəlib enerjiylə qalxmaq əvəzinə, bərbad və yorğun qalxır, gözlərinizi çətinliklə açırsız. Qorxuya düşüb o gecə nəsə bir xəstəliyə tutulduğunu fikirləşirsiz. Amma məhiyyət əvvəlkinin eynidir. Sadəcə, o vəziyyətə çatmaq 20 il çəkdiyi üçün fərqi nə varmırızsız.

**Siqaret çəkəndə də eyni şey baş verir. Sadəcə 3 həftəliyə siqareti buraxsanız, özünüüz necə hiss edəcəyinizi sizi başa sala bilsəydim, daha başqa vasitəyə ehtiyac qalmazdı.**

Gəncliyimdə çox çevik bir bədənə sahib olsam da, otuz ildən çox bir zaman ərzində daima yorğunluq hiss etmişəm. Səhər saat 8-də yataqdan sürünen-sürünə qalxırdım. Axşam yeməyindən sonra televizorun qarşısında yatıb qalırdım. Atam da eynilə mənim vəziyyətimdə olduğuna görə bunu normal sayırdım. Düşünürdüm ki, yalnız uşaqlar və gənclər enerjiylə dolu ola bilərlər. Siqaretlə vidalaşdıqdan qısa müddət sonra süstlüyüm də, öskürəyim də yox oldu. O zamandan astma və bronxit problemim də bitdi. Əvəzində gözləmədiyim əla bir şey baş verdi; səhər saat 7-də dincəlmış və enerjili bir vəziyətdə yuxudan oyanmağa başladım. Yenidən idманa başladım. 48 yaşimdə 1 km. yolu çətinliklə yeriyirdim və yeganə idmanım boldinq idi. Amma 65 yaşimdə gündə 5 km. yeriyirəm, həyat mənbəyi olan enerjimi yenidən qazanmışam və nə yazdığını da bilirəm.

Bədənin enerjisindən pis istifadə etmək və enerji çatışma-zlığı isə çoxlu neqativ hallara səbəb olur. Buna baxmaya-raq, tiryəkilər bədəni aktivləşdirən idmandan və hobbilərdən uzaq duraraq, meyllərini yeməyə və içkiyə salırlar.

## ***Siqareti atmağın asan yolu***

---

Təəssüf ki, mən sizin beyninizin içində girib siqareti atdıq-dan 3 həftə sonra nələr hiss edəcəyinizi göstərə bilmirəm. Amma bunu özünüz də edə bilərsiz. Təbii ki, ürəyinizin ən dərin küncündə də olsa, sizə söylədiklərimin doğru olduğuna inanırsızsa. Və sizə yalnız bu iş qalır:

**TƏXƏYYÜLÜN GÜCÜNDƏN İSTİFADƏ ETMƏK!**

– 19 –

## «SAKİTLƏŞDİRİR VƏ ÖZÜNƏ İNAM YARADIR»

**Ə**n pis yanlış da budur. Mənim üçün bu yanlışdan qurtulmaqla, siqaret əsarətindən qurtulmaq eyni əhəmiyyətə malikdir.

Tiryəkiler gecə vaxtı çöldə-bayırda siqaretləri azalanda özlərini inamsız hiss edirlər və bu hisslərə siqaretin səbəb olduğunu inanmaq istəmirlər. Siqaret çəkməyənlər isə belə hisslərin nə olduğunu bilmirlər, çünki bu duygunu tütün yaradır.

Siqaretdən qurtulmağın üstünlüklerinin çoxunu mən özüm də uzun zamanlardan sonra- seanslarında anlamağa başladım.

Özümü müayinə etdirmək üçün 25 il israrla həkimə müraciət etmədim. Hətta həyatımı siğortalamaq istəyəndə də həkimə getmədim və buna görə artıq pul ödədim. Xəstəxanaya, can həkiminə və diş həkiminə getməyə nifrat edirdim. Nə vaxtsa qocalıb təqaüdə çıxacağımı fikirləşəndə ürəyim sixilirdi.

**Və bunların heç birinin siqaret üzündən olduğunu ağlıma gətirmirdim. Elə ki, siqareti buraxdım, dərhal bu kabusdan da xilas oldum. Artıq hər yeni günümü həyəcan və şən əhval-ruhiyyə ilə gözləyirəm. Təbii ki, həyatimdə xoşagelməz hadisələr də baş verir və hamı kimi mən də stress və gərginliklə üzləşি-**

rəm. Lakin bunlara sinə gərməyə özümdə yetərli inam hiss edirəm və belə bir inamın olması çox gözəl şeydir. Fiziki cəhətdən sağlam, enerjili olmağın və özünə inam hissinin həzzini də insan o zaman daha çox başa düşür.

– 20 –

## O GİZLİ, QARA LƏKƏLƏR

**S**iqareti buraxanlar bir də ona görə xoşbəxtirlər ki, beyinlərinin bir küncündə gizlənmiş o qara ləkələr-dən xilas olurlar.

Bütün tiryekilər ağılsızlıq etdiklərini bilsələr də, siqaretin mənfi təsirlərini, zərərini anlamaq üçün başlarını işlətmək istəmirlər. Daha doğrusu, özlərini bilməməzliyə vururlar. Böyük əksəriyyət siqareti düşünmədən, mexaniki olaraq çəkir və bu zaman o qara ləkələr aqlımızın bir küncündə pusquda durub gözləyir.

**Siqaret çəkdiyimiz dövrdə həmin qara ləkələr aşağıdakı anlarda üzə çıxır:**

- Siqaret qutularının üstündəki xəbərdarlıq yazılarını oxuduqda;
- Xərcənglə əlaqədar bir şey eşitdikdə;
- Siqaret əleyhinə kampaniyalar başladıqda;
- Öskürək tutduqda;
- Ürəkdə ağrı olduqda;
- Uşaqlarımızdan, yoldaşlarımızdan və ya yaxınlarımızdan biri bizə açıqlı-acıqlı baxdıqda;
- Siqaret çəkməyən bir adamlı danışarkən nəfəsimizin nə qədər pis qoxuduğunu və dişlərimizin nə qədər ləkəli olduğunu başa düşdükdə;

**- Siqaret üzündən ictimai etibarımızı itirdikdə.**

Hətta bunların fərqində olmasaq belə, o qara ləkələr ağlımızın bir küncündə pusquda gözləyir və siqaretdən asılılığımız artıqca bizi özünə tərəf çəkməyə çalışır. Və bu çəkişmə ancaq o zaman sona çatır ki, iyrənc asılılıqdan qurtulmağa qərar veririk.

Bu qara ləkələr olmadan və bir daha siqaret çəkməyə ehtiyac duymayacağımızı bilərək yaşamağın zövqünü nə qədər vurğulasam azdır.

Son iki bölmədə mən siqaret çəkməməyin faydalarından bəhs etdim. Qarşidakı bölmədə isə tarazlıq yaratmaq üçün siqaret çəkməyin faydalarını sadalamaq istəyirəm.

– 21 –

**SİQARET ÇƏKMƏYİN  
MÜSBƏT TƏRƏFLƏRİ  
(QAZANCLARI)**

**Qeyd:** Bu səhifə qəsdən boş buraxılıb. Çünkü siqaret çəkməyin heç bir müsbət tərəfi, heç bir qazancı yoxdur.

## **SİQARETİN «İRADƏ GÜCÜ» METODU İLƏ BURAXILMASI**

**C**əmiyyətdə siqareti buraxmağın çox çətin olması fikri geniş yayılıb. Hətta təbliğat kitabları da bu işin nə qədər çətin olması ilə başlayır. Əslində isə siqareti buraxmaq o qədər asandır ki. Bilirəm, bu sözümə şübhə ilə yanaşırsız, amma yenə də məsələnin mahiyyətinə yaxşıca varın.

İki kilometr məsafəni dörd dəqiqəyə qaçmağı nəzərdə tutsanız, məqsədinizə çatmaqdə çətinlik çəkərsiz. Bu hədəfə çatmaq üçün illərcə gərgin hazırlanmanız lazımdır və hətta o zaman da fiziki cəhətdən bunu bacarmaya bilərsiz. Çünkü bizim reallaşdırı biləcəyimiz şeyləri təxəyyülümüz müəyyənləşdirir. Çox maraqlıdır, elə deyilmi? Bannister dörd dəqiqə ərzində bu məsafəni qət edənə qədər belə bir rekordun mümkün olmadığını zənn edirdilər. Bu gün isə həmin nəticə çox normal bir şey hesab olunur.

**Siqareti buraxmaq üçün görməli olduğunuz yeganə iş siqaret çəkməməkdir. Heç kəs sizi siqaret çəkmyə məcbur etmir (təbii ki, özünüz istisna olmaqla). Yaşamaq üçün yeməyə, içməyə məcbur olduğunuz halda, siqaret çəkməyə məcbur deyilsiz. Buraxmaq istəyirsizsə, niyə çətinlik çəkirsiz ki? Burda qətiyyən çətin bir iş yoxdur. Tiryəkilər siqareti «iradə gücү»**

**metodu ilə buraxarkən məsələni çox çətinləşdirirlər. Belə isə gəlin, bir qədər fədakarlıq təsiri bağışlayan bu metodu nəzərdən keçirək.**

Heç birimiz siqaretə həmişəlik bağlanacağımızı nəzərdə tutmuruq. İlk dəfə onu yalnız sınamaq üçün, əsasən də dost-tanışla bir yerdə olanda çəkir və iyrənc dadı olduğu üçün istədiyimz vaxt ata biləcəyimizi zənn edirik. Sonra isə nə olduğunu hələ doğru-dürüst başa düşmədən davamlı olaraq siqaret alıb çəkməyə başlayırıq və o həyatımızın bir tərkib hissəsinə çevrilir.

Adətən, alışdığınıizi dərk etməyimiz uzun çəkir, çünkü səhvən belə başa düşürük ki, tiryəkiler siqareti ehtiyac duyduqları üçün yox, zövq aldıqları üçün çəkirlər. Deməli, biz zövq almırıqsa (onsuz da siqaret heç zaman zövq vermir) istədiyimiz zaman ata da bilərik.

Ümumiyyətlə, yalnız siqareti buraxmağa səy göstərəndə belə bir problemlə üz-üzə qaldığımızı başa düşürük. İlk səylərimiz hələ siqaretə təzə başladığımız zamanlarda olur, əksər hallarda da pul çətinliyi (gənc bir oğlan bir qızla tanış olur, bиргə həyat qurmaq üçün pul yiğmaq istəyir), yaxud da səh-hət üzündən (hələ fəal bir idmançı olan gənc görür ki, təng-nəfəs olur). Səbəb nə olur-olsun, istənilən halda stressli bir vəziyyət gözlənir. Siqareti atan kimi «kiçik canavar» bəslənmək tələb edir. Beləcə, tiryəkinin ürəyi siqaret istəyir, çəkməyəndə isə stressi artır. Belə vəziyyətlərdə ona «dəstək olacaq yardımıcısı» olmadığından üçqat əziyyət çəkir. Bir müddət iş-gəncə çəkəndən sonra ya özünə güzəştə gedib «daha az çəkmək» niyyətinə düşür, ya da «münasib vaxt» seçmədiyini zənn edərək «daha az stressli bir zamanı» gözləməyi qərara alır.

Münasib vaxt isə heç vəchlə gəlmir və həyatımızdakı stresslər azalmaqdansa daha da artır. Çünkü valideyin himayəsindən çıxıb özümüzə ev qurur, borc alırıq, övladımız dünəyaya gəlir, işimizdəki məsuliyyət artır və s. Tiryəkilərin stressləri isə heç vaxt azalmır, çünki stressə səbəb siqaretdir. Bədənə qəbul edilən nikotinin miqdarı artdıqca həm stress çoxalır, həm də siqaretin vacib olması fikri möhkəmlənir.

Yaş artdıqca stressin artması fikri də yanlışdır və bu yanlışlı da siqaret doğurur. (28-ci bölmədə bu məsələ üzərində daha ətraflı dayanacağam.)

Tiryəki əvvəllər göstərdiyi səylər müvəffəqiyyətsizliyə uğradıqdan sonra bir səhər yuxudan oyanıb görür ki, ürəyi siqaret istəmir. Dərhal içində bir ümid yaranır. Lakin bu ümid, əsasən siqareti buraxmış digər adamlardan eşitdiyi əhvalatların təsirindən irəli gəlir (məsələn, kimsə deyir, qrip olmuşdum, yaxşılaşdıqdan sonra ürəyim siqaret çəkmək istəmədi və s).

Özünüyü aldatmayın. Mən belə şeyləri çox araşdırdım və məsələnin kənardan göründüyü kimi sadə olmadığını başa düşdüm. Bu qənaət onunla əlaqədardır ki, artıq özünü siqareti buraxmağa hazırlamış tiryəki qripdən yalnız bir bəhanə kimi istifadə edir. Şəxsən mən özüm də nə zaman qripə yoxsam, siqaret çəkməyimə əngəl olduğu üçün dördgözlə yaxşılaşmağımı gözləyirdim.

Siqareti «birdən-birə» buraxanların çoxu hansısa bir şokdan sonra buna müvəffəq olur; ya yaxın bir qohumları siqaretdən ölürlər, ya da səhhətlərində problem yarandığı üçün qorxuya düşürlər. Ona görə də «mən çox güclü adamam, bir gün qəfildən siqareti buraxmayı qərara aldım» -demək çox asandır.

**Özünüzü aldatmağı boşlayın! Belə bir şey öz-özünə baş verə bilməz və sizin də bir az hərəkət etməyiniz lazımdır.**

İndi gəlin, İradə Gücü metodu ilə siqareti buraxmağın niyə bu qədər çətin olduğunu hərtərəfli nəzərdən keçirək:

Bəzən hansısa bir səbəbə görəsə (səhhət, pul problemi, ictimai nüfuz, yaxud son zamanlardakı təngnəfəslilik və s.) siqareti buraxmağa səy göstəririk. Əslində isə artıq siqaretdən zövq almadığımızı dərk etmişik. Səbəb nə olursa-olsun, gözlərimizi açıb siqaretin müsbət- mənfi tərəflərini tərəziyə qoyub çəkməyə başlayır və əslində, bizə əvvəldən məlum olan məntiqi nəticəyə gəlirik:

**Siqareti buraxmaq!**

**Oturub belə bir təcrübə aparın; siqaret çəkməyin üstünlüklerini və siqareti buraxmağın üstünlüklerini bir kağızda qeyd eləyin. Hər bəndi 10 balla qiymətləndirin. Sonra ayrı-ayrılıqda hər İki tərəfin ballarını toplayın və görün, hansı tərəf çox bal yiğacaq. Təbii ki, siqareti buraxmağın üstünlükləri.**

Tiryəki siqaret çəkməsə daha yaxşı olacağını bildiyi halda, onu atarkən fədakarlıq etdiyini düşünür. Hərçənd ki, bu bir yanlışdır, amma çox təsirli yanlışdır. Səbəbini bilməsə də, o inanır ki, siqaret həyatının həm pis günlərində, həm də yaxşı günlərində ona yardımçı olur. Cünki hələ siqareti buraxmazdan öncə həm cəmiyyətin aşılılığı, həm də öz asılığının yaratdığı boş inancları beyninə yerləşdirmişdir. Üstəlik, bunların üstünə siqareti buraxmağın çox çətin olması barədəki təsirli yalanlar da əlavə olunur.

O, aylarca çəkmədiyi üçün siqaret deyə-deyə ölü tiryəkilər haqqında eşidir (Belələri xoşbəxtliyin nə olduğunu bilməyən insanlardır. Əvvəlcə siqareti buraxır, sonra da ömür-lərini onun xiffətiylə keçirirlər). İllərcə siqaret çəkməyib xoşbəxt bir həyat sürən və bir gün bir siqaret çəkib yenidən ona

bağlanan tiryəkiləri də tanır. Getdikcə xəstəlikləri əməlli-başlı artan, özlərinə açıq-aydın şəkildə zərər verən və siqaret-dən zövq almadıqları bəlli olan tiryəkiləri də tanır. Üstəlik, özü də bu cür vəziyyətlərə düşmüşdür. Amma yenə də siqaret çəkməyə davam edir.

Və «mən daha siqaret çəkməyəcəyəm» deyərək işə baş-lamaq əvəzinə, sanki Everest zirvəsinə qalxan adam kimi sı-xıntılı hisslərə qapılıb öz taleyinə hirslenir. Çünkü bir kərə «kiçik canavarın» tələsinə düşənin ordan qurtula bilməyə-cəyi qənaətindədir. Hətta bəziləri təşəbbüsə başlamazdan öncə yaxınlarından, dostlarından üzr istəyərək deyirlər: «Si-qareti buraxmağa başlayıram. Yaxın həftələrdə gərgin vəziyyətdə ola bilərəm, xahiş edirəm, o zaman məni başa düşmə-yə çalışın və üzürlü hesab edin.» Lakin belə təşəbbüsər baş-lamazdan müvəffəqiyyətsizliyə uğrayır.

Tutalmış ki, tiryəki bir neçə gün siqaretsiz dözür. Qısa vaxtda ciyərlərindəki tixanma yox olur. Bir neçə gündür ci-bində pulu da var. Və siqareti buraxmaq istəməsinin səbəbləri də elə bu vaxt yadından çıxır. Bu, maşın sürərkən ağır bir qəzayla rastlaşmağa bənzəyir. Maşınımız bir müddət ya-vaş-yavaş sürür, lakin təcili bir işimiz çıxanda dərhal hər şeyi unudub yenidən qazı basırıq.

Digər tərəfdən, qarnımızdakı «kiçik canavar» nikotinsiz qalmışdır. Bir soyuqdəymə üzündən narahatlıqla qarşılaş-sayıdış nə işdən qalar, nə də depressiyaya düşərdik. Yəni, olacağı adı qaydada ötüşdürürdik. Lakin tiryəkini ancaq si-qaret düşündürür. Bunun niyə bu qədər əhəmiyyətli olduğunu özü də anlaya bilmir. Bilmir ki, qarnındaki «kiçik cana-var» beynindəki «böyük canavarı» oyandırır və bir neçə sa-at, yaxud, bir gün əvvəl siqareti atmağın səbəblərini sadala-

yan adam ona yenidən başlamaq üçün bu qəbil bəhanələr tapmağa çalışır:

**1. Ömür çox qıсадır.** Sabah bir bomba partlamasından olər, ya da bir maşının altında qala bilərəm. Onsuz da çoxdan çəkirəm. Bir də artıq son zamanlar deyirlər ki, təkcə siqaret yox, hər şey xərçəng əmələ gətirə bilər.

**2. Görünür,** münasib vaxt seçməmişəm. Yeni ildən- stress dövrü keçəndən sonra başlasam daha yaxşı olar.

**3. Özümü səfərbər edə bilmirəm.** Gərginləşirəm, əhvalım pozulur. Doğru-dürüst işləyə bilmirəm. Dost-tanışım və ailəm də artıq məni sevmir. Ən doğru yol hamının xeyri üçün yenidən siqareta başlamaqdır. Çünkü mən artıq siqaret düşkünüyəm və görünür, siqaretsiz xoşbəxt olmayım mümkün deyil (Mənim otuz üç il siqaret çəkməyimin səbəbi də məhz bù cür düşünməyim idi).

Tiryəki bu məqama gələndə taleyi ilə barışib bir siqaret yandırır. Aclığını aradan qaldırıb o «kiçik məxluqu» doyurduğu üçün böyük bir rahatlıq hiss edir. Lakin uzun zaman siqaret çəkməyib, indi onun dadından iyrənir və heç cür başa düşə bilmir ki, bu iyrənc şeyi niyə çəkir. Nəticədə iradəsi çatışmadığına inanmağa başlayır. Əslində isə heç bir çatışmazlıq yoxdur. O, sadəcə, qərarını dəyişib və yeni qənaətlərinə söykənərək tamamilə başqa bir məntiqi qərara gəlib; insan özünü pərişan hiss edəndən sonra sağlamlığın nə mənası qalır ki? Xoşbəxt deyilsənsə, sağlam olub nə edəcəksən? Heç nə. Bundansa qısa, amma əyləncəli bir ömür, uzun və mənasız ömürdən daha yaxşı deyilmi?

**Və nə yaxşı ki, bunlar qətiyyən doğru deyil. Doğru olsayı, mən hələ də siqaret çəkməli, daha dəqiq desəm, ölməli olacaqdım!**

Tiryəkilərin çəkdikləri əziyyətin siqaretlə bir əlaqəsi yoxdur. Hərçənd ki, bu əziyyətin başlamasına siqaret səbəb olur, amma əsil işgəncə insanın beynində yaranır və buna şübhəylə səbrsizlik yol açır. Tiryəki əvvəldən fədakarlıq etdiyini fikirləşdiyindən bir müddət sonra məhrumluq hissərinə qapılır ki, bu da bir növ stressə səbəb olur. Beyni nə zaman «bir siqaret yandır» əmrini verən kimi stressə düşür. Lakin siqareti buraxdığı üçün çəkə bilmir. Bu vəziyyət onu depresiyaya salaraq siqaret çəkməyə təhrik edir.

Siqareti buraxmağı çətinləşdirən amillərdən biri də nəsə əlahiddə bir şey baş verməsini gözləməkdir. Sürücülük vəsiqəsi almağı qarşınıza məqsəd qoymusuzsa imtahan verən kimi məqsədinizə çatmış olursuz. «İradə gücü» metodıyla siqareti atmaq istəyənədə isə bu hal işə yaramır, həvəsiniz yalnız o zaman ölü ki, uzun müddət siqaretsizliyə tablaya bilirsiz.

Bəs məqsədə çatdığınıizi nədən biləcəksiz? Nəsə bir şey baş versin, deyə gözləyirsiz, lakin heç nə baş vermir. Çünkü sonuncu siqaretinizi söndürdükdən sonra siqareti buraxmış oldunuz. Əgər nəsə bir şey gözləyirsizsə, bu yalnız siqaretsizliyə nə qədər dözə biləcəyinizi gözləməkdir.

Daha əvvəl də qeyd etdiyim kimi, tiryəkilərin çəkdiyi əziyyət zehni-psixoloji bir şeydir və özünə inamsızlıqdan əmələ gəlir. Yəni, fiziki ağrı olmasa da, təsir çox güclüdür. Bu təsir insanda pərişanlıq və özünə inamsızlıq yaradır. Siqareti unutmaq bir yana qalsın, tiryəki siqaretdən qeyri heç

nə düşünə bilmir. Günlərlə, hətta həftələrlə depressiyaya düşür, canını əndişə və qorxu bürüyür:

- **Bu dəli istək nə zamana qədər davam edəcək?**
- **Bir də xoşbəxt ola biləcəyəmmi?**
- **Bir də yuxudan oyanmaq istəyəcəmmi?**
- **Bir də yediyim yeməklərdən zövq ala biləcəyəmmi?**
- **Gələcəkdə stresslə necə mübarizə aparacağam?**
- **İctimai mühitdə bir də rahat ola biləcəyəmmi?**

Tiryəki hər şeyin tez irəliləməsini istəyir və həqiqətən də içində nəsə baş verir. Lakin bunun fərqi nə varmir. Üç həftə boyunca tamamilə nikotinsiz qaldıqdan sonra bədənin nikotinə ehtiyacı da qalmır. Lakin əvvəl də qeyd etdiyim kimi, nikotin çatışmazlığından yaranan ehtiyac o qədər xəfifdir ki, fərqi varmaq belə çətin olur. Tiryəkilərin çoxu təxminən üç həftədən sonra siqareti buraxdığını düşünür. Buna əmin olmaq üçün bir siqaret yandırır. Bədəninə təkrar nikotin qəbul etdiyi üçün siqareti söndürən kimi nikotinin miqdarı azalır və içindən bir səs «bir dənə də istəyirəm» deməyə başlayır. Və beləliklə, tam qurtulmuşkən təkrar asılı vəziyyətə düşür.

Bundan sonrakı ilk siqareti adətən, o saat yandırır. «Yenidən bu zəhrimara bağlanmaq istəmirəm»- deyə düşüñərək bir az vaxt keçməsini gözləyir. Bəlkə bir neçə saat, bəlkə bir neçə gün, bəlkə də bir neçə həftə gözləyir. Nəhayət, təkrar bağlanmayacağına əmin olaraq ikinci siqareti çəkməsində elə bir qorxu görmür və əvvəlki tələyə yenidən düşür. Lakin fərqi varmir ki, çox sürüşkən bir ip üstündə yeriyir.

Siqareti İradə Metoduyla buraxmayı bacaranlar başlarını doldurmuş o yanlış inanclar üzündən bu müddət ərzində

sixılır və çətinlik çəkirlər. Cismanı bağlılıq sona çatdıqdan çox sonra belə tiryəki hələ də siqaret həsrətindən yanıb-yaxırır. Kifayət qədər dözə bilsə bir də siqaretə başlamayacağına inanır. Beləcə, yanıb-yaxılmağı sona çatır və siqaretsiz də yاشamaq mümkün olduğunu və hətta belə həyatın insana zövq verdiyini qəbul edir.

Bir çox tiryəki məhz İradə Metodu nəticəsində siqareti buraxmağa müvəffəq olmuşdur. Lakin güc və zəhmət tələb edən bu yol müvəffəqiyyətdən daha çox müvəffəqiyyətsizliklə sona çatır. Uğur qazananlar belə ömürləri boyu siqaret məsələsinə həssaslıqla yanaşırlar. Çünkü həqiqətə uyğun olmayan o yanlış inanclar hələ də müəyyən qədər təsirini saxlayır və siqaretin pis-yaxşı zamanlarda insana yardımçı olduğuna inanırlar (Siqaret çəkməyən bir çox insanlar da bu yanlışlara inanır, çünkü onların da beyni doldurulmuşdur. Lakin ya siqaretdən «zövq almağı» öyrənə bilmədiklərindən, ya da xoşbəxtlikdən bundan qaça bilmışlər.)

Bəziləri siqareti buraxdıqdan sonra hərdənbir «xüsusi mükafat» olaraq bir tənbəki, ya da siqaret çəkir. Dadı iyirənc təsir bağışlayır, lakin siqareti söndürdükdə bədəndəki nikotinin səviyyəsi azalır və içindəki səs «bir dənə də istəyirəm» deməyə başlayır. O bir dənəni yandıranda dadı yenə iyirənc gəlir və özünü təbrik etməyə başlayır: «Ura! Yəqin ki, zövq almırımsa, təkrar alışqanlıq da yaranmaz. İnşallah, yeni ildən birdəfəlik buraxaram»- deyə sevinclə düşünür.

Amma çox gcdir! Tiryəki yenidən siqaretə bağlanmış və ilk dəfə düşdürüyü tələyə yenidən düşmüşdür.

Hər zaman deyirəm: zövqün bununla bir əlaqəsi yoxdur və heç zaman da olmayıb. Əgər siqareti zövq üçün çəksəydik, kimsə birinci siqaretdən sonra ikincisini çəkməzdidi. Amma zövq almadığımız halda, belə bir axmaq işlə məşğul

olduğumuza da inana bilmir və onun bizə keyf verdiyini zənn edirik. Siqaret çəkmək istəyi, bax buna görə çox vaxt şüuraltı olaraq gerçəkləşir.

**Çəkdiyimiz hər siqaretlə ciyərlərimizi zibillə doldurduğu-muzu fikirləşsək və öz-özümüzə:** «Bu iş mənə 50.000 manata (dollar, avro...) başa gəlir və bu dəqiqliqə çəkdiyim siqaret ciyərlərimdə xərçəngə səbəb ola bilər»-deyə düşünsək, beynimiz-dəki zövq almaq illüziyası da yox olub gedər.

Siqaretin pis nəticələrini unutmaqla ağılsızlıq etdiyimizi anlayır və o nəticələri fikirləşdikcə özümüzə yer tapa bilmirik. İctimai yerlərdə tiryəkilərə fikir versəniz görərsiz ki, onlar təkbaşına siqaret çəkdiklərinin fərqində olmadıqları zaman özlərini xoşbəxt hiss edirlər. Bunun fərqiనə vardıqdə isə narahat olur və əl-ayağa düşüb üzrxahlıq etmək istəyirlər.

**İnsan siqareti «kiçik canavarı» bəsləmək üçün çəkir. «Ki-çik canavarı»ı bədəninizdən, «böyük canavarı» da ağlinizdan çıxardığınız an siqaret çəkməyə nə ehtiyac qalacaq, nə də onu arzu edəcəksiz.**

## **SİQARETİ AZALTMAQ? AMANDIR, DİQQƏTLİ OLUN, TƏLƏDİR!**

**T**iryəkilərin çoxu siqareti ya buraxmağa hazırlıq üçün, ya da «kiçik canavarı» nəzarətdə saxlamaq üçün azaldırlar. Bunu bir sıra həkimlər və kitablar da məsləhət görürler.

Təbii ki, nə qədər az çəksəniz, o qədər yaxşıdır. Lakin siqareti get-gedə azaltmaq yoluyla onu tamam buraxmaq bir işgəncədir. Çünkü siqareti azaltmaq səyləri ömür boyu tələdə qalmağa səbəb olur.

Ümumiyyətlə, siqareti azaltmaq səyləri onu buraxmaq səyləri bir nəticə vermədikdə ortaya çıxır. Tiryəki bir neçə saat və ya bir gün siqaretsiz qaldıqdan sonra öz-özünə fikirləşir: «Tamamilə siqaretsiz qala bilməyəcəm. Bundan sonra yalnız ən xoşuma gələn siqareti, ya da gündə ancaq on dənəsini çəkəcəyəm. Bunu bacarsam, elə bu səviyyədə də qalar və ya daha da azaldaram.»

Lakin faciəli şeylər baş verir:

1. Tiryəki görə biləcəyi ən pis işi görür. Nikotindən asılılığı davam etməklə, sadəcə bədənindəki «canavarı» deyil, beynindəki «böyük canavarı» da yaşadır.

**2. Ömrü növbəti siqareti çəkmək düşüncəsiylə keçməyə başlayır.**

**3. Siqareti azaltmadan əvvəl, ürəyi nə zaman istəsə bir siqaret yandırıb istəyini qismən də olsa təmin etdiyi halda, indi həyatının təbii stress və sıxıntısına nikotin çatışmazlığından yaranan həsrət də əlavə olunur. Bununla da özünün əsəbi və pərişan olmasına səbəb olur.**

**4. İstəyinə tabe olaraq çəkdiyi siqaretlərin çoxundan zövq almır, hətta çəkdiyinin belə fərqində olmurdu. Hər şey mexaniki bir vərdişlə baş verirdi. Keyf aldığına inandığı siqaretlər yalnız bir müddət siqaretsiz qaldıqdan sonra çəkdiyi siqaretlər idi (məsələn, günün ilk siqareti, həzm üçün çəkdiyi siqaret və s.). İndi isə hər bir siqareti müəyyən fasılərlə çəkməli olur.**

Artıq çəkəcəyi hər siqaret üçün bir saatdan çox gözlədiyindən hamisindən «zövq» almağa başlayır. Və ona elə gəlir ki, nə qədər çox gözləsə, aldığı «zövq» də bir o qədər çoxalır. Əslində, bu «zövqə» siqaret yox, gözləmə müddətindəki gərginliyin sona çatması səbəb olur. Həmin gərginlik isə nikotin çatışmazlığından və insanın zehnindəki həsrət hissindən irəli gəlir.

Siqareti azaltmaq istəyənlərin halına acıdım qədər heç kimə acımadım. Onlara elə gelir ki, siqareti daha az çəksələr, ürəkləri də az-az istəyəcək. Əslində, vəziyyət tam tərsinədir. Siqareti azaltdıqca ona olan istəkləri də artır. Siqaret-dən aldıqları «zövq» artdıqca dadı daha iyrənc təsir bağışlayır. Lakin bu onlara siqareti buraxdırı bilmir və bu məsələdə siqaretin dadı heç vaxt kara gəlmir. Tiryəkilər siqareti dadına görə çəkmiş olsayırlar, heç kəs bir dənədən artıq çəkməzdi. Buna inanmaq çətindir? Belə isə gəlin, mübahisə eləyək.

Ən pis dadı olan siqaret hansıdır? Təbii ki, günün ilk siqareti. O siqaret öskürüb (xüsusən də qışda) bəlgəm tüpürməyimizə səbəb olur. Bəs tiryəkilərin ən çox sevdikləri siqaret hansıdır? Günün ilk siqareti! İndi deyin görüm, o ilk siqareti dad və qoxusunun çox gözəl olduğu üçün çəkdiyinizə həqiqətənmi inanırsız? Yoxsa, o siqaretin doqquz-on saatlıq siqaret həsrətini aradan qaldırmamasını daha məntiqli hesab edirsiz?

Son siqaretinizi söndürməzdən önce siqaret barəsindəki bütün yanlış təsəvvürlər beyninizdən silinib yox olmalıdır. Çünkü önce bəzi siqaretlərin dadının xoş olması illüziyasından xilas olmasanız, təkrar tələyə düşəcəksiz. Əgər bu anda çəkmirsizsə, dərhal bir dənəsini yandırın. Və o üstün keyfiyyətli tütünüñzdən ciyərlərinizə 6 dərin qüllab çəkdikdən sonra dadının gözəl olub-olmamasını özünüzdən soruşun. Bəlkə sadəcə, bəzən siqaretin (tutalım, yeməkdən sonrakı siqaretin) dadının gözəl olduğuna inanırsız? Əgər belədirsə, ondan sonrakları niyə çəkirsiz? Düşünürsüz ki, ona alışmısız, eləmi? Dadı nəinki gözəl, hətta pis olan siqarete niyə alışsız ki? Günorta yeməyindən sonra eyni siqaret qutusundan çəkdiyiniz siqaret səhərkindən necə fərqli dada malik ola bilər? Və yaxud, yeməyin dadı siqaretdən sonra dəyişmirsə, siqaretin dadı yeməkdən sonra necə dəyişə bilər?

Yaxşı olar ki, mənim dediklərimə inanmayın və bunu özünüz də sinayın. Yeməkdən sonra «şüurlu» olaraq bir siqaret çəkin və fərqli dadı olmadığını başa düşün. Yeməkdən sonra və ya hansısa bir məclisdə içki ilə bərabər çəkilən siqaretin dadının gözəl təsir bağışlamasının səbəbi, sadəcə, həmin zamanların hər kəs üçün xoşbəxt anlar olmasıdır. Bunuñla belə, siqarete alışan adam içindəki nikotin canavarını təmin etməzsə, o anlarda da keyf alıb xoşbəxt ola bilməz.

Demək istəyirəm ki, siqaret çəkənlərin guya yeməkdən sonra siqaretdən gözəl dad almaları yanlış düşüncədir. Tütünü yemirsiz ki, dadla əlaqəsi olsun? Deməli, siqaret çəkməklə çəkməmək arasındaki fərq bədbəxtliklə xoşbəxtlik arasındaki fərq kimidir. Buna görə də belə şəraitdə çəkilən siqaret adama ləzzətli gəlir. Halbuki səhər yuxudan duran kimi ilk işi siqaret çəkmək olanlar, çəksələr də, çəkməsələr də yaxşı əhvalruhiyyədə olmurlar.

Siqareti azaltmaq səyləri həm ugursuzluğa məhkumdur, həm də böyük bir işgəncədir. Ugursuzdur ona görə ki, tiryəki daha az çəkməyə alışdıqca belə bir səhv fikrə düşür ki, bundan sonra ürəyi də siqareti az-az istəyəcək. Lakin məsələ alışmaqdə deyil, asılılıqdadır və asılılığın kökündə getdikcə daha çox istəmək tələbatı dayanır. Tiryəki siqareti azaltmaq üçün ömrü boyu iradə göstərməli və nizam-intizama tabe olmalıdır.

**Xülasə, siqareti buraxmağın çətinliyi nikotinə olan kimyəvi bağlılıqda deyil. Bununla bacarmaq asandır. Çətin olan, siqaretin insana zövq verməsi barədə yanlış təsəvvürlərdən qurtulmaqdır.** Siqareti azaltmaq tiryəkinin düşdüyü bu səhvi elə bir vəziyyətə gətirir ki, siqaret həyatını tamamilə öz nəzarəti altına alır və o «sonrakı siqaretin» dünyada ən gözəl şey olduğunu inanmağa başlayır.

Dediyim kimi, siqareti azaltmaq heç vaxt müsbət nəticə vermir, çünkü o ömrü boyu iradə və nizam-intizam tələb edir. Siqareti buraxmağa iradəniz yoxdursa, deməli, azaltmağa heç yoxdur, çünkü siqareti buraxmaq azaltmaqdən daha sadə və ağırsızdır.

Mən siqareti azaltmaq cəhdlərinin ugursuzluğu barədə minlərlə əhvalat eşitmişəm.

Bunu da eşitmışəm ki, bəzi cəhdlər qısa bir müddətdən sonra uğurla nəticələnmiş və tiryəkinin siqareti tamamilə buraxması ilə bitmişdir. Əslində isə bu uğurun səbəbi siqareti azaltmaqla deyil. İnsan siqareti azaltmaqla yalnız çəkdiyi əziyyəti artırır. Siqareti atmaq üçün göstərdiyi ugursuz cəhd-dən sonra tiryəkinin əsəbləri pozulur və asılılığının ömrünün sonuna qədər davam edəcəyinə inanmağa başlayır. Və bu vəziyyət siqareti atmaq üçün növbəti təşəbbüs edənə qədər davam edir.

**Seçim sizindir:**

- 1. Getdikcə daha az siqaret çəkmək. Bu, özünüzə tətbiq etdiyiniz bir işgəncədir və hər necə olsa da, bacara bilməyəcəksiz.**
- 2. Özünüzü getdikcə daha çox zəhərləmək. Bunun bir anlamı varmı?**
- 3. Özünüzə yaxşılıq edib siqareti buraxmaq.**

Siqaret çəkmək, ondan birdəfəlik qurtulmağa qeyrət göstərməsəniz, ömrünüz boyu davam edəcək zəncirvari bir problemdir.

**UNUTMAYIN: SİQARETİ AZALTMAQ SİZİ DAHA PİŞ VƏZİYYƏTƏ SALIR.**

## YALNIZ BIRCƏ SİQARET

**B**u fikri ağlınızdan çıxarın. Çünkü bu bir xəyaldır.

Yalnız bircə siqaret də ona təkrar başlamanız üçün kifayətdir. Çətin vəziyyətlərdə dəstək, xüsusi məqamlarda isə mükafat hesab etdiyiniz siqaret onu buraxmaq üçün göstərdiyiniz səyləri heçə endirər.

Yalnız bircə siqaret onun əsarətindən qurtulanları belə yenidən tələyə salır.

Yalnız bircə siqaret çəkmək fikri belə insanı əksər hallarda siqareti buraxmaq istəyindən daşındır. Səhər tezdən və yaxud, yeməkdən sonra bircə siqaret çəkmək fikrini ağlınızdan çıxarın. Siqaret çəkmək zincirvari bir şeydir, əgər siz o zənciri qırmasanız, ömrünüz boyu davam edəcək.

Siqaret çəkmək barədə düşünərkən özünüzə fiziki və mənəvi zərər verib siqaretin əsirinə çevrilmənizi, daima ağıznızdan gələn murdir qoxunu və bunlar üçün böyük sərvət xərclədiyinizi də düşünün.

Təəssüf ki, siqaret kimi yaxşı və pis günlərinizdə sizə dəstək olan və ya zövq almaq üçün istifadə edə biləcəyiniz başqa bir şey yoxdur. Amma ağlınızdan çıxarmayın ki, siqaretin də belə bir məziyyəti yoxdur. **Siqaret bir fəlakətdir və istəsəniz bu fəlakəti ömrünüz boyu çəkər, istəməsəniz çəkməzsiz.** Cox gözəl badam dadi verdiyi üçün sianid içməyi yəqin ki, ağlınıza gətirməzsiz. Hərdənbir çəkilən siqaret və ya tənbəki da elə o sianid kimidir və deməli, onu ağlınızdan çıxarmanız lazımdır.

Bir tiryəkidən «siqaretə bağlanmazdan önceki vəziyyətə qayıtməq şansınız olsaydı, yenə siqaretə başlayardızmı?- deyə soruşsanız, «mənimlə zarafat edirsiz?» cavabını alarsınız. Halbuki, onlar ömürlərinin hər gündündə belə bir seçim şansına malikdirlər. Onda bəs nə üçün düzgün qərara gələ bilmirlər? Çünkü qorxurlar. Buraxa bilməyəcəklərindən qorxurlar. Eləcə də qorxurlar ki, siqaretsiz qalsalar həyatları əvvəlki kimi olmayıcaq.

Özünüü aldatmağı boşlayın. Bacara bilərsiz. Və hər kəs bacarar. Özü də bu təsəvvür edə bilməyəcəyiniz qədər sadə bir işdir. Və məsələni daha da sadələşdirmək üçün bəzi nüansları da bilməniz vacibdir. İndiyə qədər biz o nüanslardan üçünü nəzərdən keçirdik:

1. Siqareti atmaqla heç nə itirmirsiz, əksinə, çox şey qazanırsınız.
2. «Yalnız bircə siqaret» düşüncəsinə ağlınzdan çıxarıın. Belə bir şey yoxdur, yalnız iyrənclik və xəstəliklə dolu bir həyat var.
3. Sizin başqalarından heç bir fərqiniz yoxdur. Hər bir tiryəki siqareti asanlıqla buraxa bilər.

Siqaret çəkənlərin çoxu özlərinin ya qatı tiryəki olduğunu, ya da artıq asılı vəziyyətə düşdükərini zənn edirlər. Sizi əmin edirəm ki, belə bir şey yoxdur. Tələyə düşməzdən önce heç kim siqaret çəkmək məcburiyyətində olmur. Sizi tələyə salan şəxsiyyətiniz və ya xarakteriniz deyil, uyuşdurucu maddədir. Nəyəsə düşkün olmanız qənaətini də sizdə məhz o uyuşdurucu yaradır. Buna görə də bu yanlışdan dərhal azad olmalısız. Çünkü əgər nikotinə ehtiyacınız olduğuna inansanız, bədənidəki «nikotin canavarı» öldükdən sonra da nikotinə ehtiyac hiss edəcəksiz. Deməli, ən əhəmiyyətli məsələ yanlış təsəvvür-lərdən qurtulmaqdır.

– 25 –

## **ARABİR SİQARET ÇƏKƏNLƏR, GƏNCLƏR VƏ SİQARET ÇƏKMƏYƏN- LƏR**

**A**dətən, çox siqaret çəkənlər, arabir çəkənlərə qibtə edirlər. Amma qibtəyə lüzum yoxdur. Çünkü baxanda görürsən ki, sağlamlıq baxımından daha az risk etsələr də, nisbətən az pul xərcləsələr də, onlar daha acı-nacaqlı vəziyyətdədirlər.

Unutmayın ki, tiryəkilərin heç biri siqaretdən zövq almır. Onların yeganə zövqü siqaretə olan istəklərini təmin etməkdir. Buna görə də bəzən bir-birinin ardınca siqaret çəkməyə başlayırlar.

**Onların aramsız çəkməyinin qarşısını alan üç başlıca səbəb** vardır:

- 1. PUL:** tiryəkilərin çoxunun pulu olmur
- 2. SƏHHƏT:** tiryəki siqaretə olan güclü achığını ödəmək üçün bədənini zəhərləməyə məcburdur. Bədənin zəhərə qarşı müqaviməti isə sağlamlıqdan asılıdır və bu vəziyyət hər kəsin orqanizmində görə dəyişir. Bu isə siqaret çəkməyi istər-istəməz, məhdudlaşdırır.
- 3.NİZAM-İNTİZAM:** İntizam sövq-təbii olaraq cəmiyyət, iş yeri, dost-tanışlar, yaxınlar və daima insanın başında dolaşan ziddiyətlər üzündən yaranır.

Bu məqamda bəzi istilahlara qısa şərh verməyə ehtiyac du-yuruq:

**SİQARET ÇƏKMƏYƏNLƏR:** Bunlar heç vaxt tələyə düşməyən, buna görə də öyünmək üçün elə bir əsasları olma-yan, sadəcə, Tanrıının lütf etdiyi adamlardır. Belələri ara-sıra bir siqaret çəksələr də, siqaretə həmişəlik bağlanacaqları heç kimin ağılna gəlməz.

#### **ARABİR SİQARET ÇƏKƏNLƏR:**

Bunlar iki qrupa bölünür:

**1. Bilmədən tələyə düşmüş tiryəkilər.** Onlara qibə etməyə dəyməz. Çünkü artıq nərdivannın ilk pilləsinə ayaq basmışlar və çox ehtimal ki, yaxında qatı tiryəki olacaqlar.

Bütün alkoqol düşkünlərinin içkiyə arabir içməklə başla-dıqlarını yadınıza salın. Siqaret çəkənlər də eynilə, arabir si-qaret çəkməklə tiryəkiyə çevirilirlər. Və yadınıza salın ki, siz özünüz də arabir siqaret çəkməklə başlamışdır.

**2. Əvvəllər çox siqaret çəkən və siqareti tamamilə buraxa bilməyəcəyini düşünənlər.** Ən acinacaqlı vəziyyətdə olan da belələridir və onlar özləri də yarımlı qruplara bölündür ki, hər birinin üzərində ayrı-ayrı dayanmaq lazımdır.

### **GÜNDƏ BEŞ DƏNƏ SİQARET ÇƏKƏNLƏR:**

Belələri üçün siqaret həqiqətən bir zövq mənbəyidirsə, görəsən, niyə yalnız beş dənə çəkirlər? Bu bir bağlılıq deyilsə və asanlıqla siqareti buraxa bilirlərsə niyə çəkməyə davam edirlər? Unutmayın ki «alışqanlıq» insanın başını divara vurmasına bənzəyir və ağrı geçdikdən sonra bir rahatlıq hissi yaranır. Gündə yalnız beş dənə siqaret çəkən tiryəki, siqaret istəyindən yaranan stressi gündə bir saat belə azalda bilmir. Günün olmasını və eləcə də həyatının böyük bir hissəsini fərqində olmadan «başını divara vurmaqla» keçirir. O, pulu çatmadığına görə və səhhətini düşündüyü üçün yalnız beş dənə siqaret çəkir. Qatı tiryəkini siqaretin zövq vermədiyinə inandırmaq asandır. Di gəl, arabir çəkəni inandır görüm, necə inandırırsan? İndiyə qədər siqareti azaltmağa cəhd eləyənlər bunun həqiqətən əziyyətli iş olduğunu və bütün ömür boyu siqaretdən asılı vəziyyətə düşmək olduğunu yaxşı bilirlər.

### **YALNIZ SƏHƏR VƏ AXŞAM SİQARET ÇƏKƏNLƏR:**

Bunlar günün bir yarısını siqaret həsrətiylə özlərinə cəza verir, digər yarısında isə bu istəyi təmin edirlər. Onlar əgər zövq alırlarsa niyə bütün günü siqaret çəkmədiklərini, almırlarsa niyə çəkdiklərini özlərindən soruşsalar yaxşı olar.

### **6 AY ÇƏKİB, 6 AY ÇƏKMƏYƏNLƏR:**

(və yaxud, «mən istədiyim vaxt siqareti buraxa bilərəm və indiyə qədər min dəfələrlə buraxmışam» deyənlər.)

Bunlar siqaretdən o qədər zövq alırlarsa, niyə altı ay boyunca çəkmirlər? Yaxşı, bəs zövq almırlarsa nə üçün altı ay sonra təkrar başlayırlar? Əslində, belələri asılılıqdan heç zaman qurtara bilmirlər. Hərçənd ki, bədənləri alışqanlıqdan qurtarır, amma əsl məsələ- inandıqları o yanlış təsəvvürlər hələ də təsirini saxlayır. Hər dəfə siqareti buraxdıqda istəyir ki, bir də başlamasın, amma bir müddətdən sonra yenə tələyə düşür. Bir çox tiryəki tez-tez siqareti atıb sonra təkrar başlayanları qısqanır. Fikirləşir ki, «insanın özünə nəzarət edərək istəyəndə çəkməyi, istəməyəndə isə çəkməməyi bacarması gözəl bir şeydir». Əslində, belələri heç bir şeyi nəzarətdə saxlaya bilmirlər. Siqaret çəkdikləri halda çəkməmək istəyirlər. Siqareti buraxmağın bütün məcburiyyətlərini keçdiķdən sonra məhrumiyyət hissinə qapılır və yenidən tələyə düşüb siqaret çəkə-çəkə çəkməmək isətyirələr. Beləliklə də hər cəhətdən ən pis variantı seçmiş olurlar. Fikir versəniz görərsiz ki, bu bütün tiryəkilər üçün tipik cəhətdir. Tiryəkinin torunda çabaladığı iyrənc ikiləşmə hissi də məhz budur. Və nə qədər ki, siqaret əfsanəsinə inanır, bu ikiləşmədən qurtula bilməz. Onun yeganə çıxış yolu siqaretlə birlikdə bu yanlış əfsanə və təsəvvürlərdən də əl çəkməkdir.

**YALNIZ XÜSUSİ ANLARDADA SİQARET ÇƏKƏNLƏR:**

Bəli, başlanğıcda hamımız yalnız xüsusi anlarda siqaret çəkirik. Xüsusi anlar getdikcə çoxalır və nələr baş verdiyini dərk etməmiş mütəmadi olaraq siqaret çəkməyə başlayırıq.

## SİQARETİ BURAXAN, AMMA HƏLƏ DƏ ARA-BİR SİQARET VƏ YA TƏNBƏKİ ÇƏKƏNLƏR:

Baxanda görürsən ki, ən pis vəziyyətdə olanlar belələridir. Ya daima nədənsə məhrum olduğunu düşünür, ya da arabir çəkdikləri tənbəkini tez-tez çəkməyə başlayırlar. Bu cür tiryəkilər sanki zülmət qaranlığa aparan nazik bir ip üstündə yeriməkdəirlər və gec-tez qatı bir tiryəkiyə çevriləcəklər. Və artıq siqaretə başlayarkən düşdükleri tələyə yenidən düşmüşlər.

Arabir siqaret çəkənləri daha iki kateqoriyaya bölmək olar:

Birinci kateqoriyaya aid olanlar yalnız cəmiyyət içində olanda siqaret və ya tənbəki çəkirlər. Bunlar əslində, siqaret çəkmirlər və siqaret onlara zövq vermir. Sadəcə, özlərinə xor baxılmaması və hamı kimi olmaq üçün çəkirlər. Və hamımız belə başlayırıq. Diqqət etsəniz görərsiz ki, tənbəki təklif olunanda çoxusu uzun müddət onu yandırmır. Hətta qatı siqaret çəkənlər də tənbəkinin bitməsini dördgözlə gözləyirlər. Çünkü öz çəkdikləri siqaret markasından daha çox zövq alırlar. Böyük və bahalı tənbəkilər daha pisdir - o lənətə gəlmış bütün axşam boyu qurtarmaq bilmir.

İkinci kateqoriya adamlara çox nadir təsadüf olunur. Şəxsən mənə müraciət edən minlərlə adamdan hardasa 10-u bu kateqoriyaya aiddir və son hadisələrdən biri buna ən yaxşı misal ola bilər.

Bir gün mənə bir qadın zəng edib təklikdə görüşmək üçün vaxt ayırmağımı xahiş etdi. Qadın vəkil idi, dediyinə görə, təxminən 12 il idi ki, gündə iki dənə siqaret çəkirdi. Ona izah etdim ki, qrup seanslarında müsbət nəticə əldə etmək faizi daha yüksəkdir. Bir adamlıq seansları isə yalnız

qrup seanslarını poza biləcək tanınmış adamlara keçirəm. Ağlamağa başladı, göz yaşlarına dözə bilmədim.

Bu olduqca bahalı bir seans idi. Çoxları qadının nəyə görə siqareti atmaq istədiyi ilə maraqlanırdı. Və onlar gündə yalnız iki siqaret çəkə bilmək üçün bu xanımdan aldığım pulu mənə sevinə-sevinə verməyə razi olardılar. Çünkü arabir siqaret çəkənlərin vəziyyəti nəzarətdə saxladıqları üçün daha xoşbəxt olduğunu zənn edirlər. Nəzarət məsələsi bəlkə də doğru ola bilər, amma qətiyyən xoşbəxt deyillər. Qadın siqaretə başlamazdan önce ata-anası ağ ciyər xərçəngindən ölüb. O da mənim kimi əvvələr siqaret çəkməyə çox qorxurmuş, buna baxmayaraq, ətrafdakıların təsiriylə ilk dəfə siqaret çəkib. O da mənim kimi ilk siqaretin dadına nifrat edib. Lakin mənim kimi o saat təslim olub mütəmadi siqaret çəkməmiş və mənim vəziyyətimə düşməməyi bacarmışdır.

Tiryəkilərin çoxu fikirləşir ki, gündə müəyyən miqdarda və ya xüsusi hallarda siqaret çəkməklə kifayətlənə bilsələr beynləri və bədənləri buna vərdiş edəcəkdir. Beyninizə bunu da yerləşdirin ki, siqaret çəkmək «alışqanlıq» deyil, uyuşdurucu maddəyə bağlanmaqdır. Və bütün siqaret düşkünləri siqaret həsrətinə dözməkdənə, bu həsrəti aradan qaldırmağa meyllidirlər. Bu o deməkdir ki, mövcud vəziyyətinizdə qalmاق istəsəniz də, həyatınızı iradə gücünə və rejimlə keçirməli olacaqsız. Çünkü bədəniniz getdikcə uyuşdurucuya qarşı həssaslaşır və daha az tələb etmək əvəzinə, daha çox tələb edir. Uyuşdurucunun sizə fiziki və mənəvi zərər verdiyi, getdikcə sinir sisteminizə, enerjinizə və özünüzə inamınıza təsir etdiyi kimi, siz də ona qarşı müqavimət göstərib mübarizə apara bilmirsiz. Başlanğıcda siqareti istədiyiniz zaman çəkib, istəmədiyiniz zaman çəkməməyinizin səbəbi də, bax, budur. Və heç vaxt siqaretdən zövq almaq xəyalına qapılma-

yan mənim kimi bir adamın hər siqareti fiziki bir əziyyət kimi qarşılımasına baxmayaraq, illərcə aramsız siqaret çəkməsinin də səbəbi budur.

**O qadına gəldikdə, ona qıbtə etməyə dəyməz. Çünkü hər on iki saatda bir siqaret çəkən adam üçün dünyada ən dəyərli şey siqaret olacaqdır. Bu qadın ata-anası kimi ağ ciyər xərçənginə tutulmaqdan qorxsa da, on iki il böyük sarsıntılar içində qalmış və siqareti buraxmağa gücü çatmamışdır. Hər gün 23 saat on dəqiqli siqaret çəkməmək uğrunda mübarizə etmişdir. Belə bir şey qeyri-adi bir iradə tələb etdiyindən çox nadir təsadüf olunur. Bununla belə, sonda o yenə gözləri yaşı bir zavallı vəziyyətində qalmışdır.**

Məsələyə məntiqli şəkildə bir də baxın; siqaret ya həqiqətən faydalı və zövqlü bir şeydir, ya da belə deyil. Əgər faydalıdırsa, niyə bir saat, bir gün, bir həftə boyunca siqaretdən vaz keçək? Özümüzü nəyə görə siqaretin bu üstünlüklerindən və zövqündən məhrum edək? Əgər heç bir üstünlüyü və zövqü yoxsa, o halda nə üçün siqaret çəkək?

Gündə yalnız 5 dənə siqaret çəkən birisini də xatırlayıram. Telefonda onun xırıltılı səslə mənə dediyi ilk söz belə idi: «Bəyəfəndi, ölməzdən əvvəl siqareti atmaq istəyirəm». Bu sözlərin dalınca da həyatını danışmağa başladı:

«Altmış bir yaşındayam. Siqaret çəkməkdən qırtlaq xərçənginə tutulmuşam. İndi gündə yalnız 1 ədəd siqaret çəkməyə icazə verirlər. Əvvəllər dərin yuxuya gedər, oyanmadan səhərə qədər yatardım. İndi hər saatda bir oyanır və siqaret çəkmək istəyirəm. Hətta yatarkən da yuxumda siqaret görürəm. Saat beşdə yuxudan oyanıb dalbadal çay içirəm. Arvadımsa səkkizə işləmiş qalxır və əsəbi olduğumu görüb məni evdən bayır çıxardır. Gedib istixanada bir az məşğul

oluram, lakin siqareti beynimdən çıxara bilmirəm. Saat doqquzda ilk siqaretimi bükməyə başlayır və onu əla vəziyyətə gətirənə qədər bükürəm. Əslində, əla bükmək məni heç məraqladırmır. Sadəcə, belə etməklə özümü bir az ovundururam. Sonra gözləyirəm ki, saat on olsun. Bu zaman əllərim həyəcandan tir-tir titrəməyə başlayır. Siqareti o dəqiqli yandırmıram. Yandırsam, o biri siqaret üçün üç saat da əlavə gözləməli olacağam. Nəhayət, siqareti yandırıb bir nəfəs alır və dərhal da söndürürəm. Bu taktika sayəsində bir siqareti bir saata qədər çəkə bilirəm. Siqaretin boyu yarım santimetr qalana qədər çəkir, sonra da növbəti siqareti gözləməyə başlayıram...»

Bütün bunlar kifayət etmirmiş kimi, bu adam siqareti sonuna qədər çəkdiyi üçün həmişə dodaqlarını yandırırmış. Hər halda, gözünüzün önündə acınacaqlı vəziyyətə düşmüş axmaq bir adam canlandıra bildiniz. Halbuki, bir metr 90 santimetr boyu olan bu adam əvvəllər Hərbi Dəniz Qüvvələrinin kiçik zabitiymiş, idmançıymış və siqaret çəkməyə qətiyyən niyyəti yoxmuş. Siqaretin adama cəsarət verməsi fikri geniş yayıldığına görə müharibə vaxtı əsgərlərə pulsuz siqaret verilirdi. Başqa sözlə desək, bu adama sanki siqaret çəkmək əmr edilir. Bu səbəbdən də həyatının sonrakı dövrünü siqaretə böyük miqdarda pul xərcləməklə, siqaret çəkdiyi üçün vergi ödəməklə, bir sözlə, özünü həm fiziki, həm də mənəvi cəhətdən məhv etməklə keçirir. Bəlkə də bir heyvan ol-sayıdı, cəmiyyət onunla daha mərhəmətli davranışardı. Amma ağrı çəkən insana mərhəmət göstərilmir. Və bu azmiş kimi, həmin cəmiyyət fiziki və mənəvi cəhətdən sağlam gənclərin də sistemli bir şəkildə siqaretə həvəsləndirilməsinə göz yumar.

Yuxarıdakı hadisə sizə mübaliğə kimi görünə bilər. Bəli, bu çox nadir, lakin təsadüf olunan hadisədir və bunun kimi minlərlə hadisə var. Bu adam ürəyini mənə açıb həyatını da-nışdı. Lakin əmin ola bilərsiz ki, bir çox dostu gündə yalnız 5 dənə siqaret çəkdiyi üçün onları qısqanırdı. Belə bir hadisənin sizin də başınıza gəlməsini istəmirsizsə, lütfən **ÖZÜ-NÜZÜ ALDATMAYIN!**

### **ARTIQ O YOLLA İRƏLİLƏMİŞ OLSANIZ BELƏ!**

Tiryəkilər yalançılıqda ad çıxarmışlar, hətta özləri -özlərini də aldadırlar. Cünki aldatmağa məcburdurlar. Ara-sıra siqaret çəkənlərin çoxu əslində, iddia etdiyindən daha çox çəkir. Gündə beş dənə siqaret çəkdiyini deyənlərin bu miqdarı hələ mənimlə söhbət edərkən keçdiklərini gözümlə görmüşəm. Və toyda, məclislərdə müşahidə etsəniz görərsiz ki, onlar mütəmadi siqaret çəkənlərdən heç də geri qalmırlar.

Onları qısqanmağa ehtiyac yoxdur. Əslində isə siqaret çəkmənizə ehtiyac yoxdur. Həyat siqaretsiz daha gözəldir!

Gənclərin siqaret çəkməsinə mane olmaq daha çətindir. Amma siqareti buraxmaqda çətinlik çəkdiklərinə görə deyil, siqaretə bağlı olduqlarını qəbul etməmələri üçün çətindir. Xəstəliyin hələ ilkin mərhələsində olduqları və növbəti mərhələdə siqareti ata biləcəklərinə inandıqları üçün çətindir.

**Üzümü xüsüsilə siqaretə nifrət edən uşaqların ata- analarına tutub deyirəm; nəbadə, övladlarınıza güvənciniz sizi alda-da! Siqaretdən asılı vəziyyətə düşənə qədər bütün uşaqlar tü-tünün dadına və qoxusuna nifrət edirlər (xatırlayın ki, sizdə də belə olmuşdu). Dövlətin siqaret əleyhinə apardığı kampaniya-lara da arxayı olmayıñ. Tələ həmişə eynidir. Uşaqlar bilirlər ki, siqaret insani ölümə sürükləyir, lakin bir siqaretdən onlara**

bir şey olmayacağı da bilirlər. Və günlərin birində yoldaşlarının təsiri altına düşürlər. Siz isə hələ də fikirləşirsiz ki, uşağınız ilk siqareti çəkəndə onun dadının nə qədər iyrənc olduğunu görüb imtina edəcək.

Uşaqlarınızı acı gerçəklərə qarşı xəbərdar edin!

– 26 –

## GİZLİ-GİZLİ SİQARET ÇƏKƏNLƏR

**G**izli-gizli siqaret çəkənləri arabir çəkənlər qrupuna aid etmək olar. Lakin gizli-gizli siqaret çəkməyin təsirləri o qədər amansızdır ki, ona ayrıca bir bölmə həsr etmək lazımdır. Bu vəziyyət hətta ailə münasibətlərinin pozulmasına səbəb olur və az qala, mənim də arvadımla boşanmama səbəb olacaqdı.

Siqareti buraxmaq üçün etdiyim cəhdlərdən biri yadına düşür. Bu dəfəki cəhdimə aramsız öskürüb təngnəfəs olmağım səbəb olmuşdu. Narahatlıq keçirən arvadıma səhhətimlə bağlı problemim olmadığını söylədikdə ondan belə bir cavab eşitdim: «Səhhətindən qorxun olmadığını bilirəm. Bəs sevdiyin bir adama sistemli şəkildə zərər verməkdən necə? Bundan da qorxmursamı və bu zərəri verdiyini biliə-bilə özünü necə hiss edirsən?» Bu sözün qarşılığında mən bir söz tapa bilmədim və siqareti buraxmağı qərara aldım. Lakin üç həftə sonra cəhdim bir yoldaşımıla kəskin mübahisə üzündən hədər getdi. Yalnız illər keçəndən sonra başa düşdüm ki, əslində, o mübahisə mənim düşdüyüm psixoloji vəziyyət üzündən baş verib. O zamanlar əsəblərim tamam pozulmuşdu. Yəni, mübahisə bir təsadüf deyildi, çünki o yoldaşımı nə əvvəllər, nə də ondan sonra heç bir mübahisəmiz olmamışdı. O günü hadisə isə «KİÇİK CANAVARIN» işiydi. Hər nə idisə, əlimə bir bəhanə düşdü. Ürə-

yim dəlicəsinə siqaret istəyirdi və bu fürsətdən istifadə edib yenidən çəkməyə başladım.

Arvadımın məyusluğuna dözə bilməyəcəyimdən ona heç bir şey söyləmədim. Ancaq tək qaldığım zamanlarda çəkirdim. Sonra yavaş-yavaş yoldaşlarımıla bir yerdə olanda da çəkməyə başladım. Artıq arvadımdan başqa, hamı siqaret çəkdiyimi bilirdi. Yadımdadır, onda vəziyyətimdən çox məmənun idim. Fikirləşirdim ki, heç olmasa əvvəlkinə nisbətən az çəkirəm. Nəhayət, arvadım məni təkrar siqaretə bağlanmaqdə günahlandırdı. Sən demə, fərqli vərmədan tez-tez dava salıb evdən çıxırammış. Başqa vaxtlarda kiçik bir şey almaq üçün iki saat vaxt ayırdığım və arvadımın da mənimlə getməsini istədiyim halda, indi belə yerlərə təkcə getmək üçün bəhanələr uydururamış.

Siqaret çəkənlərlə çəkməyənlər arasındaki uçurum getdikcə böyükür və minlərlə adam bu iyrənc alışqanlıq üzündə dost-tanışları ilə birgə olmaqdan qaçırmır, yaxud da çox nadir hallarda görüşürler. Gizli-gizli siqaret çəkməyin ən pis tərəfi isə tiryəkidə hər şeydən məhrum olması qənaətinin güclənməsidir. Üstəlik, bu insanı hörmətdən salır və dürüst bir adam ailəsini, yoldaşlarını aldatmağa məcbur olur. Və belə hallar siqaret çəkən hər kəsin başına ya gəlib, ya da gəlməkdədir.

Heç «Komissar Kolumb» serialına baxmısızmı? Hər seviyanın mövzusu bir-birinə oxşayır. Zəngin, tanınmış və hörmətli bir şəxs cinayət törədir. O cinayəti yaxşıca planlaşdırduğunu və heç bir iz buraxmadığını düşünür. Və bu hadisəni araşdırın sadəlövh görünüşlü Kolumbu görəndə rahat nəfəs alır. Kolumb sorğu-suallını bitirdikdən sonra həmişə eyni şəyi edir, qapını bağlayıb otaqdan çıxır. Şübhəli şəxs təmizə çıxdığını düşünüb rahat nəfəs alarkən Kolumb təkrar otağı gi-

rib deyir: «Vətəndaş, kiçik bir məsələ də qalıb. Əminəm ki, buna da bir aydınlıq gətirəcəksiz.» Şübhəli şəxs titrəyir, baxışları donur və o andan etibarən bu mənzərəni izləyən tamaşaçılar da, şübhəli şəxsin özü də başa düşür ki, Kolumb onu həbs edəcəkdir.

O anları izləyərkən, suçu nə olmasından asılı olmayaraq, mən özümlə qatil arasında bir yaxınlıq hiss etməyə başlayıram. Və suçu sanki mənmişəm kimi gizli-gizli siqaret çəkdiyim zamanları xatırlayıram.

Siqaret çəkmək mümkün olmadığı vaxtlar bir-iki qüllab üçün evdən çıxmaq, soyuqda titrəyə-titrəyə dayanmaq və «keyf»in nə olduğunu anlaya bilməmək! Üstəlik, hər an yaxalanmaq qorxusu! ( Görəsən, arvadım çaxmağımı, siqareti-mi, yaxud da gizlətdiyim siqaret kötüyünü tapacaqmı?) Evə dönəndə isə nəfəsimdən, paltarımdan gələn nikotin qoxusuya özümü ələ vermək qorxusu! Artıq Kolumbun karşısındakı şübhəli şəxs kimi yaxalanacağını bilərək çarəsiz bir vəziyyətə düşən insan arzulayır ki, «kaş, yer yarılıydı, içinə girəydim.» Və bu stresslə də ardıcıl şəkildə özünü zəhərləməyə yenidən başlayaraq düşünür:

Ay Allah, siqaret çəkmək nə qədər gözəl şeymiş!

## İCTİMAİ TƏZYİQ

**1960**-ci illərdən bəri İngiltərədə on beş milyondan çox adam siqareti buraxmışdır ki, bunun da başlıca səbəbi baş verməkdə olan ictimai dəyişikliklərdir.

Bəli, mən siqareti buraxmağınızın əsas səbəbinin səhhət və pul faktorları olduğunu bilirəm. Lakin bu faktorlar əvvəllər də var idi. Siqaretin həqiqətən həyatımızı məhv etdiyini anlamaq üçün xərçənglə bağlı dəhşətli məlumatları oxumağa da ehtiyac yoxdur. Bədənlərimiz fövqəladə dərəcədə inkişaf etmiş mexanizmlərə malikdir və hər kəs ilk nəfəsdən etibarən siqaretin zəhərli olduğunu bilir.

Siqarete başlamağımızın yeganə səbəbi isə yoldaşlarımızın və cəmiyyətin ictimai təzyiqidir. Siqaretin indiyə qədərki artım faizi isə onun bir zamanlar cəmiyyət tərəfindən tamamilə normal qəbul edilməsi olmuşdur. Halbuki, bu gün siqaret çəkənlərin özləri tərəfindən də antisosial davranış kimi qiymətləndirilir.

Əvvəller kİŞİLƏR güclü görünmək üçün siqaret çəkərdilər. Çəkməyənlər isə qorxaq kimi dəyərləndirildiyindən siqaretə alışmaq üçün canfəşanlıq göstərirdilər. KişiLƏRİN çoxu bararda, qəhvəxanalarda siqaret tüstüsü içində otururdu. Havada həmişə qatı duman təbəqəsi yaranır, vaxtlı-vaxtında rənglən-

məyən tavanlar qısa vaxtda sarı və ya qəhvəyi rəngə boyanırdı.

**Bu gün vəziyyət tamamilə əksinədir. Bugünün güclü kişisi artıq siqaretə, uyuşdurucuya ehtiyac duymur.**

**Bu sosial dəyişikliyə görə bu gün siqaret çəkən bütün tiryəkilər siqareti buraxmaq üçün ciddi şəkildə düşünməyə başlamışlar və siqaret çəkənlər artıq zəif insanlar hesab olunurlar.**

Bu kitabın 1985-ci ildəki ilk nəşrindən bəri yaranan ən əhəmiyyətli dəyişiklik, siqaretin antisosial bir davranış olmasının getdikcə daha ucadan vurgulanmasıdır. Siqaretin müasir qadın və güclü kişi kimi öyünc mənbəyi olduğu günlər artıq arxada qalıb.

Bu gün hamı bilir ki, tiryəkilərin siqaret çəkməsinin bircə səbəbi vardır; onlar siqareti buraxmayı bacarmadıqları və ya buraxmayı sınağıdan qorxduqları üçün çəkirlər. Tiryəkilər artıq özlərinə ictimai hörmətin qalmadığını bürolarda, ictimaiyyət arasında, siqaret çəkmək qadağan olunan xüsusi yerlərdə və siqareti atmış adamların təzyiqləri sayəsində hər gün hiss edirlər. Və onların davranışları getdikcə təbiiliyini itirir. Son zamanlar öz gəncliyimdən xatirimdə qalan və uzun müddətdir ki, rastlaşmadığım tiryəkilərlə (külgəbə istəməyə utanıb siqaretin külünü ovcuna, ya da çantasına tökənlərlə) rastlaşırıam.

Təxminən üç il əvvəl bir restorandaydım. Gecənin yarısiydi. Hamı yeməyini yeyib qurtarmışdı. Adı vaxtlarda siqaret, ya da tənbəki çəkildiyi halda, indi heç kəs çəkmirdi. O dəqiqə sevinc məni bürüdü. «Aha, dedim, kitabım öz işini görməyə başlayıb.» Qarsandan bu restoranda siqaretin qadağan olunub-olunmadığını soruşanda, xeyr, cavabını verdi. Çox qəribədir, bir çoxlarının siqareti buraxdığını bilirəm, amma hər necə olsa da, gərək bir-iki çəkən olmuş olaydı. Bu

cür düşündüyüm vaxt kimsə küncdə siqaret yandırdı. Bunun ardından restoranın hər küncündə siqaret yandırmağa başlıdilar. Və görünür ki, bu hərəkətin yozumu «bax, görürsüz, tiryəki təkcə mən deyiləm» demək idi.

Artıq bir çox tiryəkilər özlərini «tormozlayaraq» yemək zamanı siqaret çəkmirlər. Bəziləri isə yalnız oturduğu masadakılardan icazə istəməklə kifayətlənməyib, ətrafdakı masalara da boylanırlar.

Batan gəmini tərk edənlərin sayı hər an artmaqdə ikən hələ də içəridə olanlar axıra qalacaqlarından dolayı təlaşlanmağa başlayırlar.

**ÇALIŞIN, AXIRA QALANLARDAN OLMAYIN!**

## VAXT SEÇİMİ

**H**eç bir fayda vermediyinə və heç bir işə yaramadığına görə siqareti buraxmağın hər an münasib olduğunu kimi aydınlaşdır, bununla belə, mən düzgün vaxt seçilməsinin çox əhəmiyyətli olduğunu inanıram. Cəmiyyətimiz siqaretə o qədər də əhəmiyyət verməyərək ona sağlamlıqla bir azacıq zərər verən alışqanlıq kimi baxır. Amma belə deyil. **Siqaret uyuşdurucu maddədən asılılıqdır**, o, bir xəstəlikdir və Qərb ölkələrində ölümün bir nömrəli səbəbidir. **Tiryəkilərin çoxunun həyatda başlarına gələn ən pis şey bu iyərənc nəsnəyə bağlanması və ondan asılı vəziyyətə düşmələridir**. Asılı vəziyyətdə qalmağa davam etdikdə insanın başına daha qorxulu şeylər gəlir. Ona görə də bu bələdan qurtulmaq fürsəti qazanmaq üçün vaxtı düzgün seçmək çox əhəmiyyətlidir.

Əvvəlcə sizin üçün siqaretin hansı vaxtlarda və vəziyyətlərdə daha əhəmiyyətli olduğunu müəyyənləşdirin. Əgər bir iş adamınızısa və siqareti stressi aradan qaldırığı üçün çəkirsizsə xeyli asudə olduğunuz bir vaxtı, məsələn, illik məzuniyyət dövrünü seçin. Əsasən rahatlanmaq üçün, yaxud da canınız sıxlanda siqaret çəkirsinizsə bunun tam əksini edin. Hansı şəkildə olursa-olsun, məsələni ciddi ölçüb-biçərək, siqareti atmaq səyinizi həyatınızın ən önəmlili hadisəsi kimi yaşılmışınız.

Təqviminizdə təxminən üç həftəlik bir vaxt seçin və bu müddət ərzində sizi uğursuzluğa düşər edəcək hər hansı bir hadisənin olub-olmadığını aydınlaşdırın. Toy və bayram kimi hadisələr, bu vəziyyətlərə hazırlaşaraq özünüzü nədənsə məhrum hiss etmədiyiniz təqdirdə, sizi məqsədinizdən döndərə bilməz. O zamana qədər siqareti azaltmağa səy göstərməyin, çünki bu sizi siqaretin keyf mənbəyi olması kimi yanlış fikrə sala bilər. Əksinə, bu ərəfədə mümkün qədər çox çəkmək sizə hətta kömək edə bilər. Sonuncu siqareti çəkərkən, onun pis dadına və qoxusuna xüsusi diqqət yetirin və buna son verə bilsəniz, həyatınızın nə qədər gözəl olacağını təsəvvür edin.

Nə edirsiniz edin, yalnız «indi yox, sonra» deməyin və işi qabaqlamaq xətası etməyin. Özünüz üçün bir plan hazırlayıñ və dördgözlə bu planı gerçəkləşdirəcəyiniz zamanı gözləməyə başlayın. Unutmayın ki, sizin vaz keçəcəyiniz heç bir şey yoxdur, əksinə, yaxında gözəl, rahat həyata qovuşacaqsız.

Dünyada siqaretin sırrini məndən yaxşı bilən adamın olmadığını illərdir ki söyləyirəm. Məsələ budur: Tiriyəkilər yalnız nikotinə olan ehtiyaclarını ödəmək üçün siqaret şəksələr də, ondan asılı vəziyyətə düşmələrinə nikotinin özü yox, onunla bağlı beyinlərinə yeridilmiş yalanlar səbəb olur. Ağıl-lı adam yalana bir dəfə aldanar. Yalnız axmaqlar bilə-bilə daim eyni yalana aldanırlar. Çox şükür ki, tiriyəkilər axmaq deyillər, amma özlərini axmaq yerinə qoyurlar. Siqaret çəkən hər kəsin başında özünəməxsus uydurmaları vardır və məsələni qəlizləşdirən də müxtəlif tiriyəki tiplərinin olmasıdır.

Bu kitabın ilk nəşrindən bu günə qədərki sinaqlar zamanı siqaretlə bağlı hər gün yeni bir şey öyrənməyimə baxmayaraq, ilk nəşrdə yazdıqlarımın hələ də qüvvədə qaldığı-

na həm sevinirəm, həm də təəccüblənirəm. İllər keçdikcə əldə etdiyim bilgiləri tiryəkilərə daha mükəmməl şəkildə çatdırmaq üçün xeyli təcrübə qazanmışam. Bununla belə, hər bir tiryəkinin siqaret asılığından asanlıqla qurtula biləcəyini və hətta çəkməməkdən zövq alacağını onlara başa sala bilmədiyim təqdirdə, mənim bilgimin heç bir mənası qalmır və çox məyus oluram.

Tez-tez mənim «kitabı bitirənə qədər siqaret çəkməyə davam edin» məsləhətimlə bağlı iradlar eşidirəm. Deyirlər ki, bu məsləhəti oxuyan tiryəki kitabı ya sonsuzadək oxuyur, ya da heç bitirmir. Buna görə də o məqamı dəyişdirməlisiz. Bəli, məntiqli bir iraddır. Lakin başa düşmək lazımdır ki, mən «siqareti o dəqiqə atın» desəm, bəzi tiryəkilər kitabı oxumağa cəhd də etməzlər.

Mühəzirəçi işlədiyim ilk günlərdə bir tiryəki mənə yaxınlaşış dedi:

«Sizdən yardım istədiyimə görə özümə çox acığım tutur. Bilirəm ki, güclü iradəm var və digər bütün məsələlərdə sözümüz tuta bilirəm. Amma niyə başqaları siqareti iradə hesabına buraxdıqları halda, mən sizin yanınızga gəlmək məcburiyyətində qalmışam?» Sonra da sözünə belə bir əlavə etdi: «Amma siqareti buraxmaq əsnasına qədər çəksəm, hesab edirəm ki, problemlə təkbaşına bacara bilərəm.»

Bəlkə də bu bir ziddiyyət kimi görünə bilər, amma mən o adamın nə demək istədiyini yaxşı başa düşürəm. Hamımız siqareti buraxmağın çox çətin bir şey olduğuna inanırıq. Ağır vəziyyətlərimzdə ən çox nəyə ehtiyac hiss edirik? Bu «kiçik dost»umuza. Buna görə də siqareti buraxmaq ikiqat zərbə kimi görünür. Və biz yalnız yerinə yetirilməsi müşkül olan bir vəzifəylə üz-üzə qaldığımızı deyil, həm də belə hallarda

güvəndiyimiz kiçik dəstəyimizdən də məhrum olduğumuzu düşünürük.

Həmin adamlı görüşlərimizdən çox sonra başa düşdüm ki, mənim təlimatımın ən yaxşı tərəfi tiryəkilərə «siqareti tam buraxmağı qərara almadıqca onu çəkməyə davam edin» məsləhətidir. Bir daha təkrar edirəm; siqareti buraxmağa hazırlaşdığını müddət ərzində çəkməyə davam edə bilərsiz. Yalnız bütün narahatlıq və qorxulardan xilas olduqdan sonra son siqaretinizi söndürün və artıq siqaret çəkməyən bir insan olaraq bəxtiyarlıqla yaşamağa başlayın.

Siqareti buraxmaqla bağlı xüsusi təklifimi bu cür təftiş etməyimə səbəb hazırda üzərində dayandığımız məsələdir, yəni, vaxtin düzgün seçilməsidir. Bir daha təkrar edirəm; işiniz məsuliyyətlidirsə və hər stress anında siqaretə əl atırsıssa, onu buraxmağı məzuniyyət günlərinə saxlamağı, rahat bir vəziyyətdə siqaret çəkməkdən xoşunuz gəlirsə, bunun əksini etməyi məsləhət görürəm. Əslində isə işin ən asan yolu bu deyil. Ən asan metod, siqareti buraxmaq üçün ən çətin zamanı (tez-tez cəmiyyət içində olduğunuz, stressli, sıxıntılı, yaxud da səfərbər olmanız gərəkən bir zamanı) seçməkdir. Özünüzə ən pis vəziyyətlərdə belə, siqaretsiz həyatdan zövq ala bildiyinizi isbatladığınız an bütün digər vəziyyətlər sizə uşaq oyunu kimi gələcəkdir. Amma buna qəti bir təlimat kimi əməl etməyi əmr etsəm, əcəba, siqareti buraxmağa cəhd edərsizmi?

Bununla bağlı bir müqayisə aparmaq istəyirəm. Arvadımla tez-tez hovuza gedirik. Lakin birgə getməyimizə baxmayaraq, nadir hallarda birgə üzürük. Çünkü o, suyun soyuqluğundan qorxdığından, əvvəlcə ayaq barmaqlarını suya salır və yalnız yarım saatdan sonra suya girib üzəməyə başlayır. Mənsə bu uzun süren işgəncəyə dözə bilmirəm. Su nə qədər soyuq olursa- olsun,

əvvəl-axır ora girəcəyini bildiyimə görə işi asanlaşdırır və dərhal suya atılırəm. Fərz eləyin ki, ona mənim kimi dərhal suya atımasa üzə bilməyəcəyini başa salıram. Bunun nəticəsi o olar ki, üzməkdən əl çəkər. Məsələnin nə yerdə olduğunu yəqin ki, başa düşdünüz.

Eşitdiyim etirazlardan görünəm ki, bir çox tiryəkilər vaxt seçimiylə bağlı məsləhətimi qarabasma hesab edir və siqareti atmamaq vaxtını qabaqlamaq üçün bundan sui-istifadə edirlər. «Siqaret çəkməyin üstünlükleri» bölməsində dediyim «vaxtı düzgün müəyyənləşdirmək çox əhəmiyyətlidir», sonrakı bir bölmədə «sizə siqareti buraxmaq üçün ən yaxşı vaxt təklif edəcəyəm» sözləri də birmənalı qarşılanınır. Bu kitabın səhifələrini vərəqləyəndə siz böyük hərflərlə yazılmış «İNDİ» sözünü də oxuya bilərdiz. Bu həqiqətən ən yaxşı yoldur, amma siz onu tətbiq edərdizmi?

Siqaretin ən aldadıcı tərəfli budur: Stress içində olduğumuz anların siqareti buraxmaq üçün münasib olmadığını düşünürük. Stressiz bir zamanda isə siqareti buraxmağa ehtiyac hiss etmirik.

**Özünüz- özünüzə aşağıdakı sualları verin:**

**İlk dəfə siqareti başlayanda bütün həyatınızı siqaret çəkməklə keçirməyə qəti qərar vermisinizmi?**

**TƏBİİ Kİ, XEYR!**

**Həyatınızın bütün qalan günlərini də aramsız siqaret çəkməkləmi keçirəcəksiz?**

**TƏBİİ Kİ, XEYR!**

**Yaxşı, bəs onu nə zaman atacaqsız? Sabah? Gələn il? Ondan sonrakı il?**

Siqareti bağlandığınızı başa düşəndən bəri hər gün özünüzə verdiyiniz sual bu deyilmə? Yoxsa bir gün yuxudan oyananda ürəyinizin siqaret istəməyəcəyinimi düşünürsüz? Mən otuz üç il boyunca belə bir anı gözləyə-gözləyə qaldım. Çünkü uyuşdurucuya bağlılıq getdikcə azalmır, artır. Sabah bu gündündən daha asan olacağını düşünürsüzsə, aldanırsız. Bu gün özünüzlə bacara bilmirsizsə, sabah necə asan bilər ki? Ölümçül bir xəstəliyə tutulana qədər gözləyəcəksizmi? Axı, onda siqareti atmağın heç bir mənası qalmayacaq.

Elə əsil tələ də düzgün vaxtin indi deyil, sabah olmasına inanmaqdır. Yəni, problem stressdədir, o hər zaman gözlənilə bilər. Əslində, məsələni özümüz böyüdürük. Həyatın ən böyük stressindən çıxdan qurtarmışıq. Evdən bayırə çıxarkən vəhşi heyvanların hücumuna məruz qalacağımızdan ehtiyatlanmırıq. Növbəti öynə yeməyinin nə olacağı və axşam harada yatacağımzla bağlı çoxumuzun bir narahatlığı yoxdur. İndi gəlin, bir vəhşi heyvanın yaşayışını təsəvvür eləyək; bir dovşan sığınacağından çıxan kimi sanki qızgın dünya müharibəsinin içində düşür və bütün həyatı bu müharibədə keçir. Bununla belə, dovşan o müharibənin öhdəsindən gəlir. Çünkü insanda olduğu kimi, dovşanda da adrenalin və digər qoruyucu hormonlar vardır. Əslində isə hər bir canlı varlıq üçün həyatın ən stressli vaxtları uşaqlıq və gənclik illəridir. Lakin hər kəs o stresslərdən ötüşür. Çünkü üç milyard illik təbii təkamül bizi stressə müqavimət göstərməyə hazırlamışdır.

Müharibə başlayanda beş yaşındaydım. Bizi ara vermədən bombalayırdılar və mən iki il ata-anamdan ayrı düşdüm. Hima-yəsində qaldığım adamlar mənimlə yaxşı rəftar etmirdilər. Həyatım olduqca pis keçirdi, lakin mən buna birtəhər dözdüm. Bununla belə, o illərin məndə silinməz izlər buraxdığını düşünmü-

rəm, əksinə, fikirləşirəm ki, o çətin dövr mənim xarakterimin möhkəmlənməsinə böyük kömək göstərdi. Yəni, geriyə nəzər salanda görürəm ki, həyatimdə bu lənətə gəlmış siqaretdən başqa uğursuz bir şey olmayıb.

**Bir neçə il bundan əvvəl elə bilirdim ki, dağlar qədər dərdim var. Az qala intihar astanasındaydım. Təbii ki, özümü bir binanın damından atası deyildim, amma siqaretin məni lap yaxında öldürəcəyinə inanırdım. Düşünürdüm ki, həyatım «bu balaca dost»umla bu qədər dadsızdırsa, onsuz lap məşəqqət olacaq. Dərk etmirdim ki, insan özünü fiziki və ruhi cəhətdən zəif hiss edəndə hər şey ona daha pis təsir edir. İndi özümü yenə bir gənc oğlan kimi hiss edirəm. Bu dəyişikliyin yeganə səbəbi isə artıq siqaret çəkməməyimdir.**

«Əgər sağlamlığın yoxdur, heç bir şeyin yoxdur». Bu şablon ifadə olsa da, doğrudur. Əvvəllər İdman azarkeşləri əsəblərimə toxunurdular. Hey düşünürdüm ki, həyatda özünü enerjili, güclü hiss etməkdən də üstün şeylər var; məsələn, içki və siqaret kimi. Amma indi bu sözlər mənə necə də mənasız görünür! İndi anlayıram ki, özünü fiziki və mənəvi ağrıların fövqündə hiss edəndə xoş anlardan ləzzət alıb, pisliklərə müqavimət göstərmək də asanlaşır.

Amma biz çox vaxt stresslə məsuliyyəti qarışdırırıq. Sadəcə, özümüzü güclü hiss etmədiyimiz zamanlar məsuliyyət stressə çevrilir. Dünyanın güclü və məşhur insanları, fiziki və mənəvi baxımdan güclüdürler. Onlara zərər verən həyatın stressləri, işləri, yaşıları deyil, uydurmadan bişqa bir şey olmayan «kiçik dost»larıdır. Və çox təəssüf ki, bu «dost»lar hər bir insani ölümə sürükleyir.

**Gəlin, məsələyə başqa tərəfdən də baxaq. Ömrünüzün sonuna dək bu tələdə əsir olmamağı qərara alın. Asan da, çətin də olsa nə zamansa özünüyü bu tələdən qurtarmalısız. Siqaret çəkmək nə**

bir alışqanlıq, nə də bir zövqdür. Bu uyuşdurucuya bağlılıq və bir xəstəlikdir. Və bu gün siqareti buraxa bilmirsizsə, sabah daha çətin olacaq. Ona görə də getdikcə pisləşməyə doğru gedən xəstəliyi DƏRHAL müalicə etmək lazımdır. Ömrünüzün hər gününün, hər həftəsinin nə qədər tez gəlib-getdyini düşünsəniz, əlavə söz deməyə ehtiyac qalmaz. Bu qısa həyat möhlətini nəyinsə əsiri olmadan yaşamağın nə qədər zövqlü olacağını təsəvvür edin. Dediklərinin hamısına əməl etsəniz, hətta beş gün belə gözləmənizə ehtiyac qalmaz. Son siqaretinizi söndürdükdən sonra ondan qurtulmağın nə qədər asan olduğunu görməklə bərabər, həm də ZÖVQ ALA-CAQSIZ!

– 29 –

## SİQARETDƏN ÖTRÜ DARIXACAMMI?

**X**eyr! O kiçik nikotin-canavar ölüb, bədəninizin nikotin istəyi sona çatan kimi başınızdakı boş-boş illüziyalar da yox olacaq. Gərginlik və stressə üstün gəlməklə, həm gözəl anlardan doyunca zövq alacaq, həm də fiziki və rühi cəhətdən daha da güclü olduğunuzu hiss edəcəksiz.

Qalan yeganə təhlükə hələ də siqaret çəkən adamların təsiridir. «Qonşunun toyuğu qonşuya qaz görünər»- deyirlər. Hamımıza tanış olan bu məsəl hələ də həyatımızın bir çox sahələrində öz qüvvəsini saxlayır. Siqaretin mənfi cəhətlərini uydurma «üstünlüklər»iylə qarşı-qarşıya qoyanda ortaya böyük bir fərq çıxır və bunu hər kəs görür. Bəs bu halda siqareti buraxan adamlar çəkənləri niyə hələ də qısqanırlar?

**Uşaqlığımızdan indiyə qədər beynimizə doldurulan o yanlış inancları təsəvvürümüzə gətirəndə tələyə düşməyimizin çox normal bir hal olduğu aydın olur. Bəs siqaret çəkməyin nə qədər böyük bir axmaqlıq olduğunu bir kərə gördükdən və çoxumuz onun daşını atdıqdan sonra yenidən həmin tələyə niyə düşürük? Əlbəttə ki, siqaret çəkənlərin təsiri üzündən.**

Əksər hallarda, başqa adamlarla bir yerdə olarkən, xüsusən də yeməkdən sonrakı təhlükə daha böyükdür. Çünkü masa arxasında oturan bir tiryəki siqaret yandırır və siqareti atan adam bundan narahat olur. Bu məsələnin dərinliyinə

varanda, nə qədər qəribə bir şey olduğu ortaya çıxır; siqaret çəkməyənlər çəkmədiklərinə görə xoşbəxtirlər, çəkənlərsə siqaretin zövq verməsi xülyasına qapılsalar da, yenidən başlamamağı arzulayırlar. Belə isə, siqareti buraxmış adamların bəziləri çəkənləri nə üçün qısqanırlar? Bunun iki səbəbi vardır:

**1. «Yalnız bircə siqaret».** Unutmayın ki, belə bir şey yoxdur. Deməyin ki, bir siqaret nə olan şeydir. Siz buna siqaret çəkənlərin gözü ilə baxmağa çalışın. Siz tiryəkini qısqandığınız zaman o da davramışımızdan xoşlanmayaraq sizi qısqanır. Tiryəkiləri diqqətlə müşahidə eləyin, çünki sizi siqaretdən uzaqlaşdırıb biləcək ən yaxşı köməkçi onlardır. Siqaretin nə qədər tez bitməsinə və tiryəkinin nə qədər cəddliklə yeni bir siqaret yandırmamasına diqqət edin. Görəcəksiz ki, o çəkməyinin qətiyyən fərqində deyil və növbəti siqareti mexaniki bir hərəkətlə yandırır. Aydın olacaq ki, o zövq aldığı üçün deyil, siqretsiz özünü yaxşı hiss etmədiyi üçün çəkir. Və nəzərə alın ki, sizdən ayrıldıqdan sonra da siqaret çəkəcəkdir. Və ertəsi günü yuxudan oyananda lehmə çuxuruna dönmüş ciyərlərini yenə zəhərləməyə davam edəcək. Köksündə yenidən bir ağrı hiss edəndə, Səhiyyə Nazirliyinin xəbərdarlığı gözünə sataşanda, siqaret çəkməyən bir adamlı bir yerdə olanda, növbəti Beynəlxalq Siqaretlə Mübarizə gündündə, xərçənglə mübarizə kampaniyasında, metroda, xəstəxanada olanda, kitab mağazasına, həkimə, supermarketə, məscidə gedəndə də bu yükü həmişə ciyinlərində daşıyacaq. Özünə fiziki və mənəvi zərər vermək kimi bir işgəncəyə böyük sərvət xərcləyəcək. Həyatını kir-pas içində, pis ağız qoxusu və saralmış ləkəli dişlərlə keçirəcək və

canına sistemli şəkildə zərər verən bir şeyə əsir olacaq. Nəyin naminə?

2. Siqareti buraxmış adamların bəzi hallarda hiss etdikləri narahathığın ikinci səbəbi siqaret çəkənlərin fəal şəkildə «bir iş görmələri», yəni, siqaret çəkmələri, özlərinin isə bir iş görmədikləri üçün məhrumiyyət hissinə qapılmalarıdır. Siqareti buraxmazdan əvvəl bunu ağlınzıa yerləşdirin ki, çəkməməyin heç bir məhrumiyyəti yoxdur. Zavallı tiryəki isə görün, nə qədər şeydən məhrum qalır:

- Sağlamlıqdan
- Enerjidən
- Puldan
- Özünə inamdan
- Daxili rahatlıqdan
- Cəsarətdən
- Sakitlikdən
- Sərbəstlikdən
- Özünə hörmətdən

Bunları bildikdən sonra siqaret çəkənləri qısqanmaq əvəzinə, onları olduqları kimi, yəni, pərişan və zavallı varlıklar kimi görməyə başlayın. Bunu da bilin ki, onların ən pis vəziyyətdə olanı mən idim. Buna görə də indi bu kitabı oxuyursuz. Ən acınacaqlı vəziyyətdə olanlar isə gerçəkliyi qəbul etməyərək özlərini aldatmağa davam etmək məcburiyyətdə qalanlardır.

**Yəqin ki, heroindən istifadə edənlərə qibətə etməzsiz. Halbuki, İngiltərədə heroindən ölenlərin sayı ildə yüz nəfəri keçmir. Nikotin isə ildə 100 minlərlə insanın ölümünü səbəb olur**

və bu göstərici dünya üzrə 2,5 milyon nəfərə çatır. İndiyə qədər nikotin tarixdəki müharibələrin hamisindən daha çox insanın ölümünə səbəb olmuşdur. Ona görə də tiryəkiləri naşaq yerə qısqanmayın, əksinə onlara acıyın. Və mənə inanın:

**ONLAR ACINACAQLI HALDADIRLAR!**

– 30 –

## ÇƏKİM ARTACAQMI?

**S**iqaretlə bağlı digər bir əfsanə də budur. Bu yanlış fikri yayanlar siqareti «iradə metodu» ilə buraxmağa çalışan və nikotin çatışmazlığını aradan qaldırmaq üçün şəkər və bu kimi şeylərdən istifadə edənlərdir. Nikotin çatışmazlığından əmələ gələn «nikotin həsrəti» bədənin aclıq siqnallarına bənzəyir və buna görə də tez-tez aclıqla qarışq salınır. Aclıq yemək yedikdən sonra aradan qaldırılır, nikotinə olan ehtiyac isə heç vaxt tamamilə aradan qaldırıla bilməz.

Bütün uyuşdurucu maddələrdə olduğu kimi, siqaret çəkəndə də bir müddətdən sonra bədəndə müşavimət yaranır və uyuşdurucu ehtiyacını tamamilə aradan qaldırmaq mümkün olmur. Siqareti söndürər-söndürməz bədəndə nikotinin səviyyəsi düşdüyündən tiryəki davamlı olaraq nikotinə ehtiyac duyur. Və bunun təbii nəticəsi kimi dalbadal siqaret çəkir. Lakin aşağıda qeyd olunan səbəblərin biri və yaxud, ikisi üzündən tiryəkilərin bəzilərində işin bu nöqtəyə gəlib çıxmasının qarşısı alınır:

- 1. Bədənləri bu səviyyədən artığını qəbul edə bilmədiyi üçün tiryəkiyə çevrilirlər.**
- 2. Yaxud da, səhhətləri imkan vermir; onlar siqaret həsrətini aradan qaldırmaq naminə özlərini mütəmadi zəhərləyir-**

**lər ki, bu da çəkə biləcəkləri siqaretlərin sayını avtomatik olaraq məhdudlaşdırır.**

Tiryəkilər aramsız olaraq nikotinə ehtiyac duyduqları üçün bu ehtiyacı heç vaxt tam təmin edə bilmirlər. Buna görə də həmin boşluğu doldurmaq üçün çoxlu yeyib-içir, yaxud da daha güclü uyuşduruculara meyllənirlər. Təsadüfi deyil ki, alkoqoliklərin çoxu qatı siqaret tiryəkiləridir.

Tiryəkilər yeməkdən siqaret əvəzinə istifadə etməyə başlayırlar. Özümün də bu bələni yaşadığım o müdhiş illərdə elə bir vəziyyətə gəlib çıxmışdım ki, səhər və günorta yeməyini tamamilə ləğv eləmişdim. Bunun əvəzinə, bütün günü bir-birinin ardınca siqaret çəkirdim. Son illərdə isə axşamı dördgözlə gözləyirdim, çünki ancaq o vaxtlar siqareti əlimdən yerə qoyurdum. Onda da bütün axşamı yeyirdim. Çünki mənə elə gəlirdi ki, nə qədər yesəm də, doymuram və həmişə ac qalıram. Əslində isə bu nikotin aclığı idi. Başqa sözlə desək, gündüzlər yemək əvəzinə nikotin, axşamlar isə nikotin əvəzinə yemək qəbul edirdim. O zamanlar indikindən çox kök idim və heç cür bunun qarşısını ala bilmirdim.

O kiçik nikotin canavarını bədəninizdən atan kimi mənfur inamsızlıq hissi də yox olub gedəcək. Və özünüzə inamınızla bərabər, özünüzə hörmət hissiniz də geri qayıda-caq. Beləliklə, yalnız yemək alışqanlığını deyil, bütün həyatınızı öz nəzarətinizdə saxlamaq imkanı qazanacaqsız. Siqaretdən qurtulmağın ən böyük avantajlarından biri də budur.

Öncə də qeyd etdiyim kimi, çəki artımına siqaretsizliyə alışma dövründə müxtəlif şeylərdən istifadə olunması səbəb olur. Bu isə siqareti buraxmayı asanlaşdırmaq əvəzinə, daha da çətinləşdirir. Bu məsələyə irəlidə- siqaret əvəzinə istifadə olunan vasitələrlə bağlı bölmələrdə daha ətraflı toxunacağam.

**Əgər bütün təlimatlara əməl etsəniz, çəki artımı probleminiz olmayacaq!**

– 31 –

## YARARSIZ MOTİVLƏRDƏN İSTİFADƏ ETMƏYİN

**S**iqareti «iradə gücү» metodu ilə buraxmağa cəhd edən tiryəkilərin çoxu müqavimətlərini gücləndirmək üçün bir çox yararsız motivlərdən istifadə edirlər.

Həmin motivlərdən biri belədir: «Siqaretə xərclənən pulla çox gözəl, ailəvi bir məzuniyyət keçirmək olar.» Bu məntiqli və ağlabatan fikir kimi görünə də, kökündən yanlışdır, çünkü özünə hörmət edən hər hansı bir tiryəki məzuniyyətə çıxmaqdansa ilin əlli iki həftəsini də siqaret çəkməyi üstün tutar. Çünkü o, sözügedən vaxt ərzində həm siqaretdən imtina etməyə məcburdur, həm də belə bir vəziyyətdə istirahətdən zövq alıb-almayıacağına əmin deyil. Bu məntiq tiryəkidə böyük bir fədakarlıq etməsi qənaətini gücləndirir və onun gözündə siqaretin dəyəri daha da artır. Bundansa diqqətinizi belə bir məsələyə yönəltsəniz daha yaxşı olardı: «Siqaret çəkməklə nə qazanıram və bunun mənə bir faydası varmı?»

Daha bir motiv: «Siqaretə xərclənən pula yaxşı bir maşın almaq olar.» Doğrudur, bu plan maşını alana qədər adama təsəlli verir. Lakin təzə maşına həvəs keçən kimi yenə fədakarlıq duygusu baş qaldırır və tiryəki gec-tez yenidən tələyə düşür.

Bir başqa tipik motiv də iş yoldaşları və yaxın adamlarla bəhsləşməkdir. Bu metodda günün bəlli vaxtlarında siqaretə olan

istək öz-özünə aradan qalxsa da, aşağıda qeyd edəcəyim səbəblərə görə sonda yenə uğursuzluqla nəticələnir.

**1. Motiv yanlışdır. Siqareti, siz niyə başqalarına baxıb buraxmalsız ki?** Bu yalnız adamda fədakarlıq duyğusunun artmasına təkan verir. Düzdür, bütün tiryəkilər siqareti eyni zamanda buraxmağa qərar versəydlər, çox gözəl olardı. Lakin heç kəs siqareti atmağa məcbur edilməməlidir. Çünkü buna tamamilə hazır deyillərsə, belə bir bəhsləşmə yanlış onlara təzyiqi və siqaret istəklərini artırır. Bu halda gizlince çəkməyə başlayır, beləliklə də siqareti gedikcə daha çox bağlanırlar.

**2. «Əziyyəti bölüşdürmək» və ya bir-birinə bağlı olmaq:** Tiryəki siqareti «iradə metodu» ilə buraxmağa cəhd edərkən siqaret istəyinin keçməsini gözləməkdən əziyyət çekir. Əgər əziyyətə dözə bilməyib siqaret çökərsə uğursuzluğa düşcar olacaq. Və kimlərinsə dözə bilməyərək gec-tez bu cəhddən əl çəkəcəyi «iradə metodu»nda əvvəlcədən proqnozlaşdırılmışdır. Beləliklə, digərlərinin də əlinə bəhanə düşür. Amma onların günahı yoxdur. Birinci adam dözsəydi, onlar da dözəcəkdilər, indi isə işi yarı yolda buraxmalı olurlar. Əslində isə çoxu elə əvvəldən gizli-gizli çəkirdi.

**3. «Əziyyəti bölüşdurməyin» tam əksi:** «Bir-birini tərifləyib ürək-dirək vermək.» Bu halda, siqareti buraxan adam böyük uğur qazanmasından sevinir. Müvəffəqiyyət qazanmadıqda isə hörmətini itirmək qorxusu da çox olmur. İnsan təkbaşına problemlə mübarizəyə başladığı ilk günlərdə dost-tanış və yaxınlarının mənəvi dəstəyinə çox böyük ehtiyac duyur. Amma hamının başı eyni zamanda eyni problemə qarışıbsa, bir-birinə ürək-dirək vermək imkanları da azalır.

Yanlış motivlərin bir klassik nümunəsi də rüşvətdir.

(Misal üçün, valideynlər uşaqlarını siqareti atmağa şirnikləndirmək üçün onlara pul təklif edirlər. Yaxud da özləri- özləri ilə

belə bir şərt kəsirlər: «Dözə bilməsəm, sənə 100 manat ( və ya dollar, avro və s.) ödəyəcəm.» Bir filmdə də mən buna bənzər bir şey görmüşdüm. Sıqareti buraxmağa cəhd edən bir polis məmuru sıqaret qutusunun içində 20 manat qoyur və öz-özüylə belə bir şərt kəsir: «Bir daha çəkmək istəsən, əvvəlcə bu pulu yandırmalısan.» Bu şərt onu bir neçə gün sıqaret çəkməkdən saxlasa da, sonda yenə pulu yandırmalı olur.

Özünüyü aldatmayın. Tiriyəki sıqarete ömrü boyu, orta hesabla 40.000 manat xərcləyir. Sıqaretin qorxulu xəstəliyə səbəb olmaq ehtimalı yüzdə əlli faizdir. Sıqaret insanın bütün ömür boyu ağızından pis qoxu gəlməsinə, fiziki və mənəvi işgəncələrə məruz qalmasına, nikotinin əsirinə çevriləməsinə, cəmiyyətdə hörətdən düşməsinə və özünə hörmət hissini itirməsinə səbəb olur. Əgər bütün bunlar sıqareti buraxmaq üçün kifayət etmirsa, yuxarıda bəhs etdiyim qurama motivlər qətiyyən təsir etməyəcəkdir. Ona görə də məsələyə ancaq bu cür baxın:

**Sıqaret çəkməyin mənə nə xeyri var?**

**Qətiyyən heç bir xeyri yoxdur!**

**Sıqaret çəkməyə məcburammı?**

**Xeyr, məcbur deyilsiz! Sadəcə, özünüyü cəzalandırırsız!**

## SİQARETİ BURAXMAĞIN ASAN YOLU

**B**u bölmədə siqareti buraxmağın asan yolu barədə təlimatlar verəcəyəm. Bunları tətbiq etsəniz, siqareti buraxmağın nəinki olduqca asan, hətta əyləncəli olduğunu görəcəksiz.

**Yalnız bu iki şeyə əməl etməlisiz:**

- 1. Bir daha siqaret çəkməməyə qərar verməlisiz.**
- 2. Bu səbəbdən böhran keçirəcəyinizi sevinməlisiz.**

Yəqin indi ürəyinizdə mənə belə bir sual verirsiz: «Əgər beləydisə, bunu niyə əvvəldən söyləmirdiniz? Söyləsəydiniz, onda bütün kitabı oxumağa ehtiyac da qalmazdı.» Çünkü söyləsəydim, bir anda böhran vəziyyətinə düşər və gec-tez fikrinizdən daşınardız.

Qeyd etdiyim kimi, siqaret məkrli və hiyləgər bir tələdir. Onu atmağın çətinliyi kimyəvi maddə olmasında deyil, bəy-nimizi xarab edən yalançı illüziyalardadır. Məhz buna görə də öncə o illüziyaları ortadan qaldırmaq lazımdır. Yəni, əv-vəlcə düşməni tanıyıb taktikasını öyrənməlisən ki, onu asanlıqla məğlub edə biləsən.

**Ömrümün böyük bir hissəsini siqaretlə mübarizədə keçirdim, həftələrlə ağır depressiyalara məruz qaldım. Siqareti buraxmağa müvəffəq olduqda bədənimdəki nikotinin səviyyəsi**

yüz faizdən sıfır düşdü. Lakin mən bundan heç bir ağrı-acı duymadım. Siqaretsizliyə alışdığını dövrdə də həyatdan zövq aldım və indiyə qədər qətiyyən peşiman deyiləm. Əksinə, siqareti buraxmağım həyatda üzləşdiyim ən gözəl hadisədir.

Əvvəllər siqareti bu qədər asanlıqla buraxmağımın səbəbini heç cür anlaya bilmirdim və yalnız uzun illərdən sonra bunun kökünü öyrəndim. Həm də tam dərk etdim ki, bir daha heç vaxt siqaret çəkməyəcəm. Doğrudur, əvvəllər də siqaretdən imtina edəcəyimlə bağlı qərarlar vermişdim. Amma o zamanlar əslində bunu yalnız sınaqdan keçirirdim və uzun zaman siqaretsiz qala bilsəm, siqaret istəyimin də yox olacağını güman edirdim. Təbii ki, gözləməklə bir şey baş vermir və mən yanıb-yaxıldıqca siqaret istəyim də, xiffətim də artırıdı.

Sonuncu cəhdim xeyli fərqliydi. İndi bütün tiryəkilər kimi mən də hey fikirləşirdim. İndiyə qədər müvəffəq olmasam da, növbəti cəhdimin bəlkə uğurlu olacağı xəyalıyla özümü ovundururdum. Çünkü ömrümün sonuna qədər siqaret çəkəcəyimi ağlıma belə gətirmirdim. Bu fikir içimi elə bir nisfrətlə doldurmuşdu ki, siqaret məsələsini artıq ciddi şəkildə nəzərətdə saxlamağa başladım.

Mexaniki şəkildə siqaret yandırmaq əvəzinə, siqaret çəkərkən nələr hiss etdiyimi təhlil etməyə başladım. Əvvəlcədən bildiyim şey təsdiq olundu; mən siqaretdən zövq almır və ona mənfur, iyrənc bir şey kimi baxırdım.

**Sonra siqaret çəkməyən şəxsləri analiz etməyə başladım.** İndiyə qədər quru, cəmiyyətə yovuşmaz bildiyim bu adamları dərindən öyrənəndə onların daha güclü və təmkinli olduqlarını anladım. Stress və gərginliklərin öhdəsindən daha asanlıqla gəldiklərinə, daha fəal olduqlarına və cəmiyyət içində olarkən tiryəkilərdən daha yaxşı əyləndiklərinə əmin oldum.

Onlarla söhbətlərə girişdim. Səhhət və pul probleminə görə siqareti buraxdıqların güman etdiyim bu adamlardan münasibət öyrənəndə bəziləri hərdən siqaret üçün xiffət çəkdiklərini, lakin bunun olduqca zəif bir hiss olduğunu bildirildilər. Əksəriyyət isə «siqaret üçün xiffət çəkirsizmi?» suallına sualla da cavab verirdi: «Mənimlə məzələnirsiz? Özümü indiyə qədər bù cür yaxşı hiss etmədiyim halda, nə üçün təzədən siqaret çəkməliyəm?»

Bu söhbətlər ağlımin qaranlıq bir küncündə gizlənmiş başqa bir mübhəmliyə də aydınlıq götirdi. Mən özümü analangəlmə zəif bir insan hesab edirdim, ancaq o söhbətlərdə başa düşdüm ki, bütün tiryəkilər eyni bədbin hissləri yaşayırlar. Oturub dərindən fikirləşdim; milyonlarla insanlar siqareti buraxaraq daha xoşbəxt həyat sürürlər. Siqaretə başladığım ana qədər mən də ona heç bir ehtiyac hiss etmirdim. Siqaret mənə heç bir keyf vermədi və o mənfur şeyə öyrəşənə qədər necə əziyyət çəkdiyim hələ də yadımdan çıxmayıb. Bu halda, mən özümü bu zibili çəkməyə niyə məcbur edirəm? Axırda məndə siqaretə qarşı dərin bir nifrət yarandı, həyatımı bu murdar şeyin əsarətindən qurtarmağı qərara aldım və öz-özümə dedim:

**«Allen, İSTƏSƏN DƏ, İSTƏMƏSƏN DƏ, BU SƏNİN SON SİQARETİNDİR!».**

Onda başa düşdüm ki, bir daha siqaret çəkməyəcəm. Halbuki, işin bu qədər asan olacağını güman etmirdim. Əksinə, çox çətinlik çəkəcəyimdən, aylarla depressyaya düşüb ömrümü siqaret həsrətiylə keçirəcəyimdən qorxurdum. Lakin qətiyyən belə olmadı, elə lap əvvəldən, tam mənada böyük bir xoşbəxtliyə qovuşdum.

Bəs siqareti atmağın bu qədər sadə bir şey olduğunu və bu dəfə onun xiffətini çəkmədiyimi anlamağım niyə belə

uzun sürdü? Niyəsi budur ki, siqaret xiffəti deyilən bir şey yoxdur. O yalnız əndişə və inamsızlıqdan irəli gəlir. Həqiqət isə çox sadə və aydırındır:

**SİQARETİ BURAXMAQ ASANDIR!**

İşi çətinləşdirən müəyyən bir qərara gələ bilməmək və təəssüf hissiylə yaşamaqdır. Tiryəkilər siqaretə möhkəm bağlandıqları halda belə bəzən uzun müddət siqaretsizliyə dözür və yalnız çəkmək istədikləri və çəkə bilmədikləri zaman xifətlənlərlər.

Siqareti buraxmağı asanlaşdırmağın yolu qəti və geri dönüşü olmayan bir qərara gəlməkdir. Bu qərarın doğru olub-olmadığından şübhələnməkdənsə, bəxtiyar olmaq və problemin bitdiyini bilmək lazımdır.

Əvvəldən bu cür qərarlı olsanız, işi asanlaşdırılmış olarsız. Asan olacağına inana bilməsəniz, qəti qərara da gələ bilməzsiz. Kitabın qalan hissəsi də, bax, bu cəhətdən lazımdır.

**Siqareti buraxmazdan qabaq bir neçə məsələni də bilməlisiz:**

1. **Bu işin öhdəsindən gələcəyinizə inanın. Siqaret çəkmək də, çəkməmək də başqa insanlar kimi, sizin də öz əlinizdədir.**
2. **Heç bir şeydən məhrum olmursuz. Əksinə, qazanacağınız o qədər çox şey var ki! Siqaretsiz daha sağlam və enerjili olmaqla yanaşı, gözəl günlərin ləzzətini hiss edəcəksiz, çətin günlərdə isə sıxıntıınız daha az olacaq.**
3. **«Yalnız bircə siqaret» deyilən bir şeyin olmadığını artıq başa düşün. Siqaret bir uyuşdurucu maddədən asılı vəziyyətə düşməkdir və bu asılılıq zəncirvari şəkildə davam edir.**
4. **Siqaretə zərər vermək ehtimalı olan ictimai bir vərdiş kimi yox, uyuşdurucu maddədən asılılıq kimi baxmalısız. Xoşunuza gəlsə də, gəlməsə də, ASİLİ OLDUĞUNUZU QƏ-**

**BUL ETMƏLİSİZ.** Özünüüzü görməzliyə vurub, başınızı har-dasa gizlətməklə bu asılılıqdan qurtula bilməzsiz. Unutmayın ki, bu asılılıq bütün süründürücü xəstəliklər kimi yalnız ömür boyu davam etməklə qalmır, üstəlik, getdikcə daha da pisləşir. Ona görə də müalicə üçün ən düzgün vaxt elə indidir.

5. Xəstəliklə (yəni, kimyəvi asılılıqla) mənəvi vəziyyəti, eləcə də siqaret çəkən və çəkməyən insanların vəziyyətlərinri bir-birindən ayırd etməyi bacarın. Tiryəkilər siqaretə bağlan-dıqları vaxtdən əvvələ qayıda bilsəyilər, bu şansın qədrini bilərdilər. Siz bu gün bu şansa sahibsiniz! Amma nəbadə, buna siqaretdən əl çəkmək kimi baxmayın. Yalnız son siqaretinizi çəkdiyinizə qəti qərar verdikdən sonra artıq siz siqaretə vida etmiş olursuz. Tiryəkilik, insanın həyatını özünə zərər verməklə keçirməsidir. Siqaret çəkməyənlərinə belə bir problemi yoxdur. Siz qəti qərarınızı verdiyiniz andan məqsədinizə çatmış olursuz. Buna görə də özünüyü xoşbəxt hiss edin, hə-yatdan ləzzət alın! Bütün günü oturub yana-yana kimyəvi asılılığın ötüb keçməsini gözləməkdənsə, çölə-bayırı çıxıb həyatdan zövq alın. Həyat siqaret çəkərkən gözəldirsə, çəkməyəndə ondan daha gözəldir!

Siqareti buraxmağı həqiqətən asanlaşdırmaq üçün siqa-retsizliyə alışma dövründə (ən çox üç həftə) qətiyyən siqaret çəkməməlisiz. Bu məntiqlə işə başlıdıqda siqareti buraxmaq çox asan olacaqdır.

Əvvəldən sizdən rica etmişdim ki, kitabı açıq qəlblə oxu-yun. Əgər xahişimə əməl etmisizsə artıq siqareti buraxmış və bu anlarda zəncirini səbirsizliklə gəmirən köpək həyəcanıyla zəhərin bədəninizdən çəkilib getməsini gözləmiş olmalıdır.

**Yox, hələ də bir sixintiniz varsa, bu, aşağıdakı səbəblərə görədir:**

1. Məsələ hələ də sizə tam çatmayıb. Buna görə də yuxarıda qeyd etdiyim beş maddəni bir də diqqətlə oxuyun və onların doğruluğuna inanıb-inanmadığınızı özünüzdən sorusun. Hər hansı bir noqtəylə bağlı şübhəniz varsa, həmin bölməni bir də oxuyun.

2. Bəlkə uğursuzluğa düçər olmaqdan qorxursuz. Narathlığa lüzum yoxdur. Axıracan oxusanzı, problemin öhdəsin-dən gələ biləcəksiz. Siqaret inanılmaz bir güvənc tələsidir. Ən ağıllı adamlar da bu tələyə düşürlər, amma yalnız axmaqlar onun mahiyyətini anladıqdan sonra özlərini aldadıb tələdə qalmaqdə davam edirlər.

3. Dediklərimin doğru olduğunu qəbul edir, lakin yenə də pərişanlıq keçirirsizsə, belə etməyin! Gözlərinizi yaxşı-yaxşı açıb özünüzə və dünyaya baxın; gözəl bir şey baş verməkdə, yəni, siz əsarətdən qurtulmaqdınız!

Demək istəyirəm ki, işə düzgün məntiqlə yanaşmaq çox vacibdir və siqaretsizliyə alışma müddətində də bu məntiqdən sapmamalısız. Sonrakı bir neçə bölmədə bu mövzu üzərində xüsusi dayanacağam. İndilikdə isə iki məqamı qeyd etmək istəyirəm ki, onlara da diqqətlə yanaşmanız lazımdır.

**1. Son siqaretinizi söndürmək planını kitabın sonuna saxlayın.**

**2. Kitabda təxminən üç həftə sürən siqaretsizliyə alışma müddətindən tez-tez bəhs etmişəm. Ola bilsin ki, bunu səhvən üç həftə əziyyət çəkmək kimi başa düşəsiz. «Üç həftə dözə bilsəm, bəs edəcək» deyə yanlış düşünməyin. Üç həftə sonra heç bir şey olmayacaq. Birdən-birə özünüzü siqaret çəkməyən adam kimi hiss etməyəcəksiz. Əgər üç həftə boyunca siqaret çəkmədiyinizə**

görə təəssüflənirsinizsə, üç həftə sonra da təəssüflənməkdə davam edəcəksiz.

Demək istədiyim budur: «Nə yaxşı ki, artıq siqaretdən canım qurtaracaq» düşüncəsiylə işə başlasanız, üç həftə sonra siqaret çəkməyə həvəsiniz qalmayacaq. Lakin «ah, bu üç həftəni dözə bilsəydim» desəniz, o üç həftənin sonunda siqaret deyə-deyə ölürsiz!

## **SİQARETSİZLİYƏ ALIŞMA MÜDDƏTİ**

**S**on siqaretinizi söndürəndən sonra təxminən 3 həftə siqaret həsrəti çəkə bilərsiz. Bunun əsasında iki müxtəlif faktor dayanır:

- 1. Nikotin çatışmazlığı, məhrumluq və inamsızlıq hissi, tiryəkilərin həsrət adlandırdığı bir acliq növü və yaxud «əl vərdisi» ilə bağlı bir şey.**
- 2. Bəzi hadisələrdən yaranan psixoloji təsir, məsələn, telefon səhbətləri.**

«İradə metodu»nda tiryəkilər bu iki təsir arasındakı fərqi anlayıb ayırd edə bilmədiklərindən çətinlik çəkirlər. Siqareti tərgitmiş bir çox adamın yenidən tələyə düşməsinin səbəbi budur.

Nikotin çatışmazlığı insana fiziki cəhətdən ağrı verməsə də, buna səthi yanaşmaq da olmaz. Acliq orqanızmə güclü təzyiq etdiyinə görə uzun müddət yemək yemədikdə əsəblərimiz pozulur, qarnımız quruldayır. Lakin ağrı hiss etmirik. Bədənimiz nikotinsiz qalanda da eyni şey baş verir. Aradakı fərq bədənimizin yeməyə ehtiyac duyması, zəhərə isə duyamasıdır. Düzgün qiymətləndirəndə bədəndə nikotin çəkilməsinin sixıntılarından azad olmaq asanlaşır. Tiryəkilər «iradə metodu» hesabına da olsa bir neçə gün siqaretsiz qala bilsələr, nikotin həsrəti qısa müddətdə yox olur. Problem isə

ikinci faktordadır; tiryəkinin müəyyən zaman və vəziyyətlərdə siqaret ehtiyacını ödəməyə alışması müvafiq assosiasiylar doğurur.

Fərz edin ki, bir neçə il siqnali sağ tərəfdə olan maşından istifadə etdikdən sonra siqnali sağda olan başqa bir maşın surməyə başlayırsız. Və siqnalın sağda yerləşdiyini bildiyiniz halda, onu işlətmək lazımlı göləndə bir neçə həftə yanlıraq silgəc düyməsini basırsız.

Siqareti buraxmaq da buna bənzəyir. Siqaretsizliyə təzə alış-dığınız vaxtlarda müəyyən vəziyyətlərdə tez-tez yadınıza düşəcək. Sizə elə gələcək ki, siqaret istəyirsiz. Ağlinizi çasdırıyan yanlış illüziyalardan vaxtında xilas olsanız, bu assosiasiylar də tezliklə yox olacaq. «İradə metodu»nda tiryəkidə fədakarlıq etməsi qənaəti yaranarsa siqaret istəyininitməsini gözləyə-gözləyə böhrana düşür. Bununla da assosiasiya azalmaq əvəzinə, daha da şiddətlənir.

Yemək, xüsusən də dost-tanışla restoranda oturarkən siqaretlə bağlı assosiasiya yaradır. Siqareti buraxan adam həmin anlarda çəkə bilmədiyi üçün sixilib məhrumluq hisslerinə qapılır. Yoldaşları siqaretlərini yandıranda bu hiss daha da qüvvətlənir. Artıq o, gözəl nahardan və dostlarıyla birgə olmaqdan zövq ala bilmir. Çünkü bütün bunların hamısı siqareti onun yadına salır. Beləliklə də, üçqat əziyyət çəkir və siqaretlə bağlı yanlış təsəvvür-lər onun beynini əməlli-başlı dumanlandırır. Halbuki, qətiyyət göstərib bir az dözə bilsə, taleyi ilə barışib həyatına davam edə bilər. Bu yanlış təsəvvürlərin təsiri müəyyən müddət davam edir və siqareti səhhətlərinə, yaxud da pula görə buraxmış adamların sözügedən vəziyyətlərdə siqaret xiffəti çəkməsinə səbəb olur. Belələri, siqaret xülyası üzündən rahatlıq tapa bilməyərək özlərinə havayı əziyyət verirlər.

Mənim metodumda da müvəffəqiyətsizliyin ən böyük səbəbi o assosiativ anmalara reaksiya verilməsidir. Siqareti atan şəxs ona təsiri olmayan həb və ya bir qıç şəkər kimi baxır.

Hər hansı bir fizki təsiri olmasa da, bir az şəkər ani sixıntıları aradan qaldırıldığı üçün psixoloji iztirabdan daha təsirlidir. Lakin siqaret bir az şəkər deyil. **Siqaret ölümün bir nömrəli səbəbi olmaqdan əlavə, həm də xəstəlik törədən bir şeydir.**

Siqaret çəkməyənlər və ya onu çoxdan buraxan şəxslərlə bağlı bir misal gətirək. Tutaq ki, bir qadın ərinin itirib. Belə hallarda tiryəkilərin əksəri qadına diqqət göstərərək yaxşı niyyətlə siqaret təklif edirlər: «Al, birini çək, rahatlan.» Qadın siqareti götürsə də, aslı olmadığı və ona xiffət duymadığı üçün rahatlana bilməz. Yəni, ən yaxşı halda, siqaret yalnız onun mənəvi iztirablarının yüngülləşməsinə müvəqqəti kömək edə bilər, vəssalam. Siqaret bitəndə faciə yenə əvvəlkitək ağrı verməkdə davam edəcək. Əslində, vəziyyət daha pisdir, çünki artıq qadın nikotinə ehtiyac duymağa başlamışdır. O bu xiffətə dözməklə, daha bir siqaret çəkib xiffətini aradan qaldırmaq arasında qalır və çıxılmaz vəziyyət yaranır. Məlum olur ki, siqaret bir anhq psixoloji köməkdən başqa heç nəyə yaramamışdır. Bu cür köməyi isə təsəlliverici sözlər, yaxud, bir qədəh içki də göstərə bilərdi. Siqaret çəkməyən, yaxud da siqareti buraxmış bir çox şəxslər bu cür vəziyyətlər üzündən təkrar çəkməyə başlayırlar. Ona görə də yanlış təsəvvürlərə qarşı əvvəldən müqavimət göstərmək lazımdır. Bilin ki, sizin siqareti ehtiyacınız yoxdur və ona bir yardımçı, mənəvi dəstək kimi baxdıqca özünüzə əziyyət verirsiz. Halbuki, istəsəniz, bu əziyyəti çəkməyə də bilərsiz. Siqaret restoranda yeyilən nahara da, dost yiğincələrinə da bir cazibə verməkdənsə bərbad vəziyyətə gətirir. Unutmayın ki, tiryəkilər restoranda zövq naminə deyil, məcburiyyət üzündən siqaret çəkirər. Aslı vəziyyətə düşdüklərinə görə uyuşdurucu olmadan nə yeməkdən, nə də həyatdan zövq ala bilərlər.

Tiryəkilərin çoxu zərərsiz siqaretlərin istehsal olunmasını arzulayırlar. Tərkibində tütün və nikotin olmayan, yalnız müxtəlif bitkilərin qarışığından hazırlanan zərərzis siqaretlər vardır. Amma bunları təcrübədən keçirən hər kəs qısa müddətdən sonra belə siqaret dən kar aşmadığını anlayaraq ona vaxt itirmək istəmir. Çünkü siqaret çəkməyin yeganə səbəbi bədəni nikotinlə təmin etmək ehtiyacıdır. Nikotin ehtiyacı aradan qalxdıqdan sonra siqaret məzə üçün qulağa keçirməkdən başqa bir şeyə yaramır.

Sizdə siqaret istəyinin nikotinə olan ehtiyacdənmiş, yoxsa reflekslər üzündənmi oyandığına fikir vermədən faktın mövcudluğunu qəbul edin. Fiziki ağrısı olmadığına görə düzgün məntiqlə hərəkət etsəniz, problemin öhdəsindən gələcəksiz. Siqaret yoxluğunandan qaynaqlanan hissələrə görə narahat olmayın. Bu o qədər də təhlükəli deyil. Əsil problem siqaretlə bağlı reflekslərdür. Lakin buna görə böhrana düşməkdənən anlayın ki, bu nikotin çatışmazlığından törəyən fəsadlardır. Və bu siqaretin zərərlərindən yalnız biridir. Ona görə də canınızı bu mənfur nəsnədən qurtarmalısız.

**Yığcam desəm, üç həftəlik siqaretsizliyə alışma müdətində yüngül bir sarsıntı keçirsəniz də, mənfur bir xəstəlikdən ömürlük xilas olacaqsız. Və tərəziyə qoyanda bu qazanc, o yüngül sarsıntıdan qat-qat ağır gələcək.**

Yəni, bu problemi həyəcanlı bir oyuna çevirin. Nikotin canavarına mədənizdəki bağırsaq qurdı kimi baxın. Siz onu üç həftə yemək verməyib öldürməyə çalışdıqca, o da bütün fəndlərlə siz siqaret çəkməyə təhrrik edəcək. Bəzən əhvalınızı da pozacaq. Bəzən hazırlığınız olmadığı üçün yaxanızı ələ verəcək və bəlkə də siqareti tərgitdiyinizi unudacaqsız. Unutmasanız da, yüngülvari bir xiffət duyacaqsız. Ona görə də bu cür vəziyyətlərə əvvəlcədən hazırlanmaq lazımdır. Sizi siqaret çəkməyə vadar edən şey nə olursa- olsun, bunun əsas səbəbi bədəninizdəki «kiçik can-

var»dır və fikirləşin ki, siqaret çəkməməklə o canavara daha bir zərbə endirirsiz.

Nə edirsiniz edin, amandır, siqareti unutmağa çalışmayın. Çünkü siqareti «iradə metodu» ilə tərgitmək istəyən adamların depressiyaya düşməsinin səbəbi budur. Bütün günü oturub siqareti unudacaqlarını gözləyirlər.

Bu, bir növ, yuxusuz qalmağa bənzəyir. Fikirləşdikcə yuxunuz qaçır.

Nə etsəniz də, siqareti yaddan çıxara bilməyəcəksiz. İlk bir neçə gündə «kiçik canavar» durmadan siqareti yadınıza salacaq və siz bunu əngəlləyə bilməyəcəksiz. Tiryəkilər və siqaret reklamları ətrafinızda qaldıqca bu nəsnəni xatırlamağa davam edəcəksiz.

**Lakin gündə min dəfə yadınıza düşsə də, siqareti tərgitməyinidən ləzzət alın. Özünüz-özünüze sərbəstliyin nə qədər gözəl olmasını aşlayın. Özünüüzü zəhərləməkdən imtina etməyin xoşbəxtliyini yaşayın. Belə etsəniz, bir müddət sonra siqaret xiffətiniz əyləncəyə çevriləcək və siqareti ağlınzdan bu qədər tez çıxardığınıza təəccüblənəcəksiz.**

**Nə edirsiniz, edin, LAKİN QƏRARINIZDAN ŞÜBHƏLƏNMƏYİN.** Şübhələnsəniz, həm də təəssüflənməyə başlayacaqsız və hər şey daha pis şəkil alacaq. Bunun əvəzinə, o anı yeni bir fürsət kimi dəyərləndirin. Şübhənizə səbəb depressiyaya düşmənidirsə bilin ki, bunun da səbəbi siqaretdir. Bir dostunuz sizə siqaret uzadanda qürurla ona «xoşbəxtəm ki, artıq siqaret çəkmirəm» deyin. Əvvəlcə bundan bir az məyus olsa da, siqaretsizliyin sizə təsir etmədiyini görər və siqareti atmaq onun da ağlına batar.

Unutmayın ki, sizi bu qərara çox əhəmiyyətli səbəblər sövq etmişdir. Bundan ötrü yalnız siqaretin sizə nə qədər pula başa gəldiyini düşünməniz də kifayətdir.

Bəzi tiryəkilər psixoloji oyunların köməyi ilə özlərini siqaretə ehtiyac duymadıqlarına inandırmaq isteyirlər. Cox yanlış fikirdir! Nikbin adam şüşəni yarıdolu, bədbin isə yarıboş görür. Siqaretdə isə şüşə boşdur, lakin tiryəki onu dolu görür. Siqaretə ehtiyac duymadığınız andan etibarən gerçəyi olduğu kimi görəcək və özünüzü yalana inandırmağa məcbur olmayıacaqsız. Çünkü siqaretə həqiqətən ehtiyacınız olmayıacaq. Həyatımızda sizə gərək olan ən sonuncu şey siqaretdir, diqqətli olun ki, o, gördüyüünüz ən sonuncu iş olmasın!

## YALNIZ BİR UDUM

**S**iqareti «iradə metodu» ilə buraxmaq istəyənlərin çoxunun pərişanlığının səbəbi də budur. Üç-dörd gün siqretsiz qaldıqdan sonra tablamaq üçün ya arasına bir siqaret çəkməyə, ya da ondan bir-iki udum almağa başlayırlar. Amma bunun gərgin ruhi vəziyyətlərdə daha pis təsir göstərməsinin fərqi varmırlar.

O ilk udumun dadı çoxlarının xoşuna getmədiyi üçün bundan ürəklənib yanlış fikrə düşürlər: «Yaxşı bir şey hiss etmədim, zövq də almadım. Deyəsən, artıq siqarete həvəsim ölüür.» Əslində, hər şey tam tərsinədir. Unutmayın ki, siqaret əvvəllər də heç bir zövq vermir və siqaret çəkməyinizin səbəbi onun zövq verməsi ilə əlaqədar deyildir. Əgər tiryəkilər siqareti zövq üçün çəkmiş olsayırlar, onda heç vaxt bir dənədən artıq çəkməzdilər.

Siqaret çəkməyinizin yeganə səbəbi o «kiçik canavar»ı yemləməkdir. Dörd gün onu ac saxlamışız. İndi bircə siqaretin və ya bircə udumluq nəfəsin ondan ötrü nə qədər vacib olduğunu fikirləşin! Siz fərqi varmasanız da, yeni siqaret şüuraltı olaraq yaddaşınızda qeyd olunur və nəticədə çəkdiyiniz bütün əziyyət boş gedir. İçinizdən gələn bir səs qulağınıza bu sözləri piçildayır: «Hər cür məntiqə zidd olsa da, siqaret çox gözəl şeydir, birini də çək.»

**Yalnız bir udumluq siqaret çəkməyin iki zərəri vardır:**

1. Bu bircə udumla bədəninizdəki «kiçik canavar»ın ömrünü uzadırsız.
2. Ən pisi isə budur ki, o bir udum da öz növbəsində beyninizdəki «böyük canavar»ın ömrünü uzadır və ikinci udumu tələb edir. Yadınızda saxlayın: Tiryəkilərin yenidən siqaretə başlamalarının səbəbi elə o bircə siqaretdir.

## MƏNİM ÜÇÜN ÇOXMU ÇƏTİN OLACAQ?

**T**iriyəkilərin siqaretdən canlarını nə qədər asan qurtarması olduqca müxtəlif amillerdən asılıdır. Çünkü hər kəsin xarakteri, işi, həyat tərzi və siqareti buraxmaq üçün seçdiyi vaxt bir-birindən fərqlidir.

Müəyyən peşə sahibləri üçün bu iş daha çətin ola bilər. Məsələn, belə bir mülahizə mövcuddur ki, tibb sahəsində işləyənlər üçün siqareti buraxmaq daha çətindir. Lakin mənim düşünəcəm görə, siqaretin sağlamlığa vurduğu zərəri yaxşı bildikləri və belə hallarla gündəlik rastlaşdıqları üçün həkimlər siqareti daha asanlıqla atmalıdırlar. Amma aşağıdakı bir neçə səbəbə görə bu asan olmaya da bilər;

- 1. Həkimlər riskin sağlamlıq üçün təhlükəli olduğunu dərin-dən bildikləri üçün siqareti atmaqdan qorxurlar.**
- 2. Peşələri üzündən həmişə stresslə əhatə olunduqlarına görə iş üstündə siqaretsizlikdən törəyən daha bir stresslə uğraşmaq istəmirlər.**
- 3. Bu səbəblərin üstünə günahkarlıq hissindən yaranan stress (həkimlər başqa insanlara yaxşı mənada nümunə olmalıdırlar) də əlavə olunmalıdır.**

Həkim siqaret ehtiyacını, doğrudan da ona vacib olanda və gündəlik stressin müvəqqəti azaldığı aralarda təmin edə bilir.

Buna görə də onlar, istər-istəməz, uzun müddət siqaretsiz qalan və arabir çəkən tiryəkilər kateqoriyasına aid edilir.

«İradə metodu»yla siqareti buraxmağa çalışan tiryəki fədakarlıq etdiyinə inandığı üçün özünü pis hiss edir. Nə aradək fasılədən, nə də içdiyi çay və qəhvədən zövq alır. Buna görə də canındakı bütün narahatlıqların günahını siqareti buraxmaqdə görür. Halbuki, başındakı yanlış təsəvvürlərdən qurtulsa, bədəni nikotin tələb edərkən belə çay və qəhvəsini böyük zövqlə içə bilər.

Digər bir çətin hal da can sıxıntısıdır və bu stresslə eyni vaxta düşəndə daha çətin olur. İşləri əsəbi və yeknəsək olduğu üçün belə vəziyyətlərlə sürücülər və körpə uşaqlı evdar qadınlar daha tez-tez üzləşirlər. Siqareti «iradə metodu» ilə buraxmağa çalışan evdar qadının «məhrum olduğu» şeyi yadına salmağa daha çox vaxtı olur və o bundan depressiyaya düşür.

Lakin düzgün məntiqə söykənəndə bunun da öhdəsindən gəlmək mümkünündür. Demək istəyirəm ki, siqareti buraxmanız barədə fikirləşməkdən qorxmayın, hətta fikirləşərkən belə, o məlun canavarın pəncəsindən qurtulduğunuz üçün özünüzü xoşbəxt hiss edin. Məsələyə bu cür pozitiv yanaşanlar və yaşları, cinsiyyətləri, ağıl dərəcələri, peşələri nə olursa olsun, **VERDİYİM TƏLİMATLARIN HAMISINA ƏMƏL EDƏNLƏR** üçün siqareti buraxmaq asan olmaqla bərabər, həm də bir əyləncəyə çevriləcək!

## UĞURSUZLUĞUN ƏSAS SƏBƏBLƏRİ!

**S**iqareti buraxmaq cəhdləri əsasən iki səbəbdən müvəffəqiyyətsizliyə uğrayır. Bunlardan birincisi başqa tiryəkilərin təsiridir ki, onun barəsində öncəki bölmələrdə ətraflı danışmışam.

İkinci səbəb isə insanın gününün pis keçməsidir. Amma unutmayın ki, hər kəsin, o cümlədən, siqaret çəkənlərin də, çəkməyənlərin də yaxşı və pis günləri ola bilər və ümumiyyətlə, həyat enişli-yoxuşludur.

«İradə gücü metodu»yla siqareti buraxmaq istəyən tiryəki ilk ağır günündə dərhal siqaret axtarır və təbii ki, bununla vəziyyətini daha da pisləşdirir. Siqaret çəkməyən adamsa stress və sıxıntıya, həm fiziki, həm də mənəvi cəhətdən daha rahat sinə gərir.

Siqaretsizliyə alışdığınız dövrdə çətin günlər yaşamanızdan qorxmayın. Yadınıza salın ki, siqaret çəkdiyiniz zamanlarda da ağır günləriniz olurdu (yoxsa onu buraxmaq qərarına gəlməzdiniz). Siqaret çəkə bilmədiyinizə görə üzülməkdənsə öz-özünüzə ürək-dirək verib deyin: «Düzdür, bu gün o qədər də yaxşı gün deyil, amma siqaret də bir işə yarayıb, problemi həll etməyəcək. Bəlkə də sabah hər şey yaxşı olacaq. Heç olmasa o mənfur siqareti atmaqla hələlik bir xal irəlidəyəm.»

Tiryəkiyə çevrilənlər siqaretin pis tərəflərini məcburən görməzliyə vururlar. Özlərini elə aparırlar ki, guya heç vaxt siqaret üzündən öskürmürlər və daim onlara soyuq dəyir.

Gözdəniraq bir biyabanda maşınız xarab olanda dərhal bir siqaret yandırırsız. O siqaret sizin nəşənizi duruldurmu? Təbii ki, xeyr. Amma nədənsə birisi siqareti buraxan kimi tərs gedən bütün işlərinin suçunu siqaret çəkməməsində görür. Maşınız yolda qalanda məyusluqla «əvvəllər, belə hallarda heç olmasa bir siqaret yandırırdım» deyə fikrinizdən keçirirsiz. Lakin siqaretin heç bir problemi həll etmədiyini unudur və uydurma bir dəstək axtarmaqla özünüzə əziyyət verirsiz. **Halbuki, siqareti buraxmaqla düzgün bir qərar verdiyinizi bilirsiz. Onda niyə tərəddüd edərək özünüzə hələ də işgəncə çəkdirirsiz?**

**Unutmayın ki, pozitiv düşüncə, nikbinlik həmişə çox vacibdir!**

## **SİQARET ƏVƏZİNƏ İSTİFADƏ OLUNAN ŞEYLƏR**

**B**ir çox adamlar siqaretin yerinə nabat, nanəli konfet, saqqız, tərkibində müxtəlif bitki qarışığı olan siqaret-lər və həblərdən istifadə edirlər.

Amandır, özünüüz qoruyun və bunların heç birindən istifadə etməyin. Bu cür şeylər işi asanlaşdırmaqdansa daha da çətinləşdirir. Bədəninizin siqaretə ehtiyacı olduğu halda, onun yerinə başqa şeylərdən istifadə etməklə siqaret tələbatınızın davam etməsinə və artmasına səbəb olursuz. Əslində, bu «ya siqaret çəkməliyəm, ya da bu boşluğu başqa bir yolla doldurmalıyam» deməkdir. Bu isə bir şantajçı, yaxud da inadkar bir uşaq qarşısında məglub olmaq kimi bir şeydir.

Unutmayın ki, bədəninizin istədiyi qida deyil, nikotindir. Nədən istifadə etsəniz də, onun yerini doldura bilməyəcəksiz, əksinə, işgəncəniz uzanacaq. Bilin ki:

1. Nikotinin əvəzedicisi yoxdur.
2. Və sizin nikotinə ehtiyacınız da yoxdur.

Nikotin bəsləyici deyil, zəhərdir. Nikotinə ehtiyac duyduğunuz zaman yalnız tiryəkilərin ona ehtiyacı olduğunu və siqaret çəkməyənlərin belə bir problemi olmadığını yadınıza

salın. Və nikotin həsrətini ölüm ayağında olan canavarın ulartısı kimi qəbul edin.

**Unutmayın ki, siqaret boşluğu aradan qaldırır, boşluq əmələ gətirir. Siqaretə və siqaret əvəzedicisinə ehtiyacınız olmadığını nə qədər tez başa düşsəniz və bunu beyninizə yeritsəniz, o qədər də tez sərbəstləşərsiz.**

Xüsusən də tərkibində nikotin olan saqqızların və başqa şeylərin yanından belə keçməyin. Doğrudur, bu vasitələrdən istifadə edənlər içində siqareti buraxanlar da vardır. Lakin bilin ki, onların siqareti tərgitməsində bu vasitələrin rolu olmamışdır. Təəssüf ki, bəzi həkimlər xəstələrə hələ də nikotin əvəzedicisi məsləhət görürler. Amma bu təəccüblü deyil. Çünkü nikotin tələsinin mahiyyəti hələ də tam aydın dərk olunmadığı təqdirdə, onu əvəzetmə müalicəsi də çox məntiqli görünür. Bu müalicə siqareti buraxarkən iki güclü düşmənə müqavimət göstərmək məqsədilə tətbiq edilir:

**1. Alışqanlıqdan qurtulmaq.**

**2. Dözülməz fiziki ağrı- acılardan ötüşmək.**

Əgər iki güclü düşməniniz varsa, onların ikisiylə də eyni zamanda savaşmaqdansa, tək-tək savaşmaq daha məntiqlidir. Nikotini əvəzetmə müalicəsinin mahiyyəti isə budur ki, siqareti buraxsanız da, nikotini lent və ya saqqızla bədənə qəbul etməkdə davam edirsiz. Alışqanlıqdan qurtulduğandan sonra isə bədənə qəbul olunan nikotinin miqdarı yavaş-yavaş azalıdır. Beləliklə də iki düşmənlə ayrı-ayrı vuruşmaq lazımlı gəlir.

Bəlkə də ilk baxışda belə bir müalicə məntiqli görünür. Amma bu yanlış məntiqdir. Çünkü siqaret çəkmək alışqanlıq deyil, uyuşdurucu maddədən asılılıqdır və bədəndən nikotin çəkilməsinin əmələ gətirdiyi fiziki ağrı-acı hiss olunmayacaq

dərəcədə zəifdir. Sıqareti buraxmaqdan məqsəd bədəndəki «kiçik məxluq»la beyindəki «böyük məxluq»u mümkün qədər tez «öldürmək»dir. Nikotin əvəzedicisinin gördüyü yeganə iş isə «kiçik məxluq»un ömrünü uzatmaqdır. Təbii ki, o da öz növbəsində «böyük məcluq»un ömrünü uzadır.

«Asan Yol» metodunun məqsədi isə sıqareti dərhal və asanlıqla buraxmağa nail olmaqdır. Bu zaman son sıqaretinizi söndürməzdən əvvəl «böyük məxluq»u öldürürsüz. «Kiçik məxluq» isə yaxın zamanda öləcək və ölərkən qətiyyən bir problem yaratmayacaq. Nikotini əvəzetmə üsulunda isə sözügedən vasitələrin bədəndəki nikotinin miqdarını sabit saxlayaraq insani nikotin çatışmazlığının mənfi təsirindən qoruduğu və beləliklə də sıqaretsizliyə alışmanı asanlaşdırıldığı ehtimal olunur. Əslində isə bu təsir o qədər yüngüldür ki, hər hansı bir vasitəylə qarşısını almağa ehtiyac yoxdur. Üstəlik, nikotin tərkibli saqqızlar kimyəvi asılılığın davam etməsinə, o da öz növbəsində psixoloji asılılığın uzanmasına səbəb olur.

Buna görə də sıqareti bu vasitələrdən istifadə etməklə buraxanların bir çoxu nikotinli saqqızlara vərdiş edirlər. Eləcə də, bəzən sıqaret çəkə-çəkə saqqıza da alışırlar.

Digər sıqaret əvəzediciləri də nikotinli saqqızla eyni təsirə malikdir. Mən sıqaret çəkə bilmədikdə boşluğun adı saqqız və ya konfetlə doldurulmasını nəzərdə tuturam. Sıqaret acliğini yemək acliğindan fərqləndirmək mümkün olmasa da, onlar ayrı-ayrı şeylərdir. Və sıqareti istədən bir şey varsa, o da özünü saqqıza və nanəli konfetə tutmaqdır.

**Sıqaret əvəzedicilərinin ən pis cəhəti budur ki, onlar əsas problemin həllinə, yəni, ağlımımızı çasdırıyan yanlış təsəvvürlərin aradan qaldırılmasına kömək etmir. Qripdən sağalmaq üçün başqa bir xəstəliyə tutulmayı kim arzulay?! Təbii ki heç kəs.**

Siqareti əvəzedəcək bir şey axtarmanız o deməkdir ki, fədakarlıq etmənizə inanırsız. «İradə metodu» zamanı baş verən depressiyalar da tiryəkinin fədakarlıq etməsi qənaətindən yaranır. Nəticədə bir problemin yerində başqa bir problem yaranır. Bədənin şirin şeylərlə həddən artıq təmin olunması xoşağələn hal deyil. Bu yalnız kökəlib pis vəziyyətə düşməyə, bunun dalınca da siqaretə yenidən başlamağa səbəb olur.

Yadınızda saxlayın ki, sizin heç bir əvəzediciyə ehtiyacınız yoxdur. Siqaret həsrəti bu zəhərə olan achıqdır və bir müddət sonra yox olacaqdır. Qarşidakı bir neçə gündə iştahanız artacaq, daha çox yemək yeməyə başlayacaqsız və ola bilsin ki, çəkiniz də bir neçə kilo artacaq. Lakin bundan narahat olmayıñ. Bir qədər sonra toxunacağım «Müstəqillik anı» adlı bölmədə siqaretin nə qədər lazımsız bir şey olduğunu kəşf etməklə yanaşı, o andan etibarən yemək alışqanlığı da daxil olmaqla bütün problemlərin öhdəsindən gələcəyinizi görəcəksiz. Çalışın, arada əsla yeməyin. Yoxsa kökələ bilərsiz və bundan əhvaliniz pozular. Üstəlik, siqareti qəti olaraq nə vaxt buraxdığınıizi da müəyyənləşdirə bilməz və problemdən xilas olmaq əvəzinə, onu başqasıyla əvəz edərsiz.

Bir özünüz fikirləşin; insani asılı olduğu maddədən eyni şeydən istifadə etməyi arzuladığı halda necə müalicə etmək olar?

Arabir çəkənlər, siqareti «mükafat» kimi dəyərləndirirlər. Kimdir onlar? Çay fasılələrində siqaret çəkənlər, iş başında çəkə bilməyen fabrik-zavod işçiləri, yalnız tənəffüs də siqaret çəkən müəllimlər, xəstələr arasında qaçaraqda bir neçə udum çəkib işinə davam edən həkimlər. Söhbət düşəndə onların bəziləri deyirlər: «İmkanım olsaydı, yəqin ki, siqaretə ara verməzdim.» Əsil gerçək vəziyyətin sübutu , bax,

budur. Yəni, arabir çəkənlər şəxsi istək və ehtiyacına görə deyil, günün yarısını durmadan ora-bura qaçdığınına görə siqaretə ara verir. Artıq siz də görün ki, arabir çəkilən o siqaretlər həqiqi «mükafat» deyil. O siqaretlər eynən dar ayaqqabı geyindikdən sonra onu ayaqdan çıxarıb rahatlanmağa bənzəyir. Amma nə etməli ki, tələnin içində olanda bu həqiqəti görmək çətin olur.

– 38 –

## SİQARETƏ TƏHRİK EDƏN VƏZİYYƏTLƏRDƏN QAÇMAQ LAZIMDIRMI?

**I**ndiyə qədər sizə israrla bir çox təkliflər verdim. Amma icam budur ki, bunları təklifdən çox, təlimat kimi qəbul edəsiz. Bu məsələdə ona görə israr edirəm ki, mənim təlimatlarım yoxlanılmış praktik təcrübəyə əsaslanır və özünü doğrultmasına dair minlərlə misallar vardır.

Siqaretsizliyə alışma dövründə insani siqaret çəkməyə həvəsləndirən vəziyyətlərdən uzaq durmalı, yoxsa durmamalı? - sualına gəldikdə isə qorxuram ki, suala qəti cavab verə bilməyəm. Çünkü buna hər kəs özü qərar verməlidir. Amma yenə də sizə köməyi dəyəcək bəzi məsləhətlər verə bilərəm.

Ömür boyu siqaret çəkməyə qorxunun səbəb olduğunu sizə demişəm. Bu qorxu iki mərhələdə özünü göstərir:

**Siqaretsiz necə yaşamaq olar? Bu qorxu tiryəkinin gecəyarısı çöldə-bayırdə siqareti qurtaranda düşdüyü panikadan qaynaqlanır. Yəni, bu nikotin ehtiyacından doğan qorxu deyil, asılılığın yaratdığı psixoloji qorxudur. «Siqaretsiz yaşaya bil-mərəm!»- qorxusudur.**

Bu qorxunun ən böyük təsiri son siqareti çəkərkən daha çox hiss olunur. Baxmayaraq ki, o zaman bədəndən nikotin çəkilməsinin sıxıntıları aşağı səviyyədə olur.

Bu qorxu suya balıq kimi atılmağı öyrənmək istəyən adamların dərinliklə bağlı qorxusuna bənzəyir. Tramplin taxtası 30 sm yüksəklikdə olduğu halda, adama 4 metr, suyun dərinliyi isə iki metrdən çox olduğu halda, 30 sm kimi görünür. Və o suya atılmaq cəsarət tələb edir, çünki adam başının hovuzun dibinə dəyəcəyindən qorxur. Yəni, ən çətin mərhələ suya atılmaqdır, buna cəsarətiniz çatsa, sonrası asandır.

Bütün digər cəhətlərdən güclü iradəyə malik olan tiryəklərin nə üçün siqareti buraxmağı sinamamalarının izahı da budur. Yəni, siqareti buraxmaq qərarı onlarda vahimə yaradır ki, bu da öz növbəsində stressə səbəb olur. Stress beyinin «birini yandır!» deyə əmr etdiyi anlardan biridir, lakin özünüzə söz verdiyinizə görə daha yandırıa bilmirsiz. Bu zaman təhrikədici siqnallar işə düşür, nəticədə qoruyucu mexanizm zəifləyir və siz bir siqaret yandırırsız.

**Narahat olmayın! Bu vahimə yalnız psixoloji bir haldır və asılılıq qorxusudur. Əslində, isə nikotinə hələ də bağlı olmanızə baxmayaraq, daha tiryəki deyilsiniz. Ona görə də pani-kaya düşməyin. Mənə inanın və tramplindən tullanın!**

Qorxunun ikinci mərhələsi daha uzun müddətlidir. Bu mərhələnin əsasında gələcəkdə bəzi vəziyyətlərin siqaretsiz zövq verməyəcəyi və yaxud çətinliklərin öhdəsindən siqaretsiz gələ bilməmək qorxusu dayanır. Amma qorxmayın! Tramplindən atıldıqdan sonra görəcəksiz ki, qorxunuz tamamilə əbəsdir.

Siqaretə həvəs yaradan vəziyyətlərdən qaçmaq məsələsində iki əhəmiyyətli kateqoriya vardır:

**Siqaret qutusunu əl altında saxlamaq və çəkmədikdə belə, yaxında olduğunu duyub ürəklənmək.**

Ona görə də yanında siqaret gəzdirən adamların uğursuzluq faizi siqareti atanlardan daha çox olur. Mən elə gü-

man edirəm ki, bunun səbəbi siqaretsizliyə alışma mərhələsində baş verə biləcək xoşagelməz bir hadisə ehtimalıyla evdə hazır siqaret saxlanmasıdır. Bundansa üzünüzə salıb kimdənsə bir siqaret istəməli olsanız, istəyinizdən daha asan vaz keçə bilərsiz. Yaxud da siz dükana çatana qədər istəyiniz ötüb keçə bilər.

Yenə də uğursuzluğun əsas səbəbi işin başlangıcında qəti qərara gəlməməkdən qaynaqlanır. Uğurun isə iki açarı olduğunu bir daha yadınıza salıram:

- 1. Qəti qərara gəlmək.**
- 2. Və bir daha siqaret çəkməməkdən zövq almaq.**

Əgər hələ də özünüzlə siqaret gəzdirməyə ehtiyac duyursuzsa, kitabı yenidən oxumanızı məsləhət görürəm. Çünkü bu, deyilənləri hələ də tam dərk etmədiyinizi göstərir.

**Siqaretsizliyə alışma mərhələsində stressdən və cəmiyyətə qaynayıb-qarışmaqdan qaçmaq lazımdır mı?**

Mən stressdən uzaq olmanızı məsləhət görürəm. Çünkü təzyiqi artırmağın heç bir mənası yoxdur. İnsanlarla birləşməsində isə tam tersini məsləhət edirəm. İstədiyiniz zaman cəmiyyətə qoşulun və həyatın ləzzətini duyun.

**Bilin ki, nikotindən asılılığınız davam etsə də, artıq siqaretə möhtac deyilsiz. Qonaqlıqlara gedin, daha siqaret çəkmədiyinizi bildirib dostlarınızı müştuluqlayın və keyfinizi çəkin. Onda görəcəksiz ki, həyat siqaretsiz daha gözəldir. Bu gözəlli bir də onda duyacaqsız ki, o «kiçik canavar» bütün zəhəriylə birgə sizin bədəninizdən rədd olub gedəcək!**

– 39 –

## MÜSTƏQİLLİK ANI

**S**iqaretdən qurtulduğunu onu buraxdıqdan üç həftə sonra kəşf edəcəksiz. O anda göy üzü sizə daha parlaq görünəcək və beyninizə dolmuş bütün yalanların izləri silinəcək. Bundan sonra özünüz-özünüzü «mən siqaretə ehtiyac duymuram», demək əvəzinə deyin ki, artıq sonuncu bağ da qırıldı və indən belə həyatdan daha çox zövq alacağam. Və həmin andan etibarən hələ də siqareti buraxmamış tiryəkilərin halına acıyacaqsız.

«İradə metodu»ndan istifadə edən tiryəkilər siqareti tərgitdiklərinə görə sevinməkdənsə, fədakarlıq etdiklərini düşüñərək bu sevinci yaşaya bilmirlər.

**Mən özümü həyatda çox gözəl şeylər yaşamış bəxtli bir adam sayıram. Başında gələn ən gözəl iş isə siqaretdən azad olduğumu kəşf etdiyim andır. Həyatımda məni xoşbəxt edən digər anların da olmasına baxmayaraq, bir daha eyni xoşbəxtliyi duya bilmirəm. Di gəl ki, siqaretdən xilas olmağımın sevinci heç ağlımdan çıxmır. Bu gün əhvalım dəyişəndə və bir köməyə ehtiyac duyanda bir daha o iyrənc tütünü ağlıma getirmirəm. Mənim ünsiyyətdə olduğum digər adamlar da siqareti buraxdıqdan sonra həyatlarının ən gözəl anlarını yaşadıq-**

**larını söyləyirlər. İnanın ki, sizi də olduqca gözəl bir həyat gözləyir.**

Bu yazdığım kitab və apardığım seanslardan qazandığım təcrübə göstərdi ki, bir sıra tiryəkilərin siqaretdən qurtulmaları üç həftə müddətində deyil, bir neç gündən sonra baş vermişdir.

Mənsə o hissləri hələ sonuncu siqaretimi söndürməmiş yaşadım. Fərdi seanslar zamanı bəzən qarşımızdakı tiryəki hələ seans bitməmiş deyirdi: «Oldu, Allen, daha əlavə bir şey deməyə ehtiyac yoxdur, hər şeyi başa düşdüm və bir də siqaret çəkməyəcəm.» Qrup seanslarındakı adamlar bir söz deməsələr də, mən seansın nə zaman təsir göstərəcəyini bilirdim. Aldığım məktublarda isə bəzi oxucular bu anın xoşbəxtliyini hələ kitabı oxuyub bitirməmiş yaşıdlarını yazarlar. Məsələnin məntiqi mahiyyətini başa düşüb təlimatların hamısına riayət etsəniz, siz də siqaretdən dərhal qurtula bilərsiz.

Bu gün seanslarında iştirak edən insanlara bədənin nikotin çatışmazlığının beş gün davam etdiyini və təxminən üç həftə ərzində adamın müstəqilliyə qovuşduğunu bildirirəm. Bir tərəfdən də bu cür konkret vaxt qoymaq xoşuma gəlmir. Bunun iki səbəbi vardır. Birincisi budur ki, bu vaxt müddətini eşidən adamlar özlərini beş günlük və ya üç həftəlik əziyyətə dözməyə hazırlayırlar. İkincisi, insanın özünü «beş gün və ya üç həftə canımı dışımə tutsam sonda gözəl bir şey baş verəcək» düşüncəsinə inandırmasıdır. Bəlkə də o şəxsin beş günü və ya üç həftəsi yaxşı keçsə də, sonra hamının başına

gələ bilən və siqaretlə əlaqəsi olmayan çətin günlər yaşaya bilər. Bu halda siqaretdən qurtulacağını gözləyən adam qəfildən bir depressiyaya düşər ki, bu da onun inamını sarsıda bilər.

Əslində, mən insanın siqaretdən qurtulduğunu dərhal hiss etdiyini söyləmək istəyirdim, amma onda da bunun fərqində ola bilməyənlər inamlarını itirib o anın heç vaxt gəlməyəcəyini düşünəcəkdilər. Siqareti «iradə metoduna» əsasən buraxmağa çalışanlar çox ehtimal ki, bu səbəbdən uğursuzluğa düşər olurlar.

Bəzən insanlar o beş günlük və ya üç həftəlik müddətin nə qədər əhəmiyyət kəsb etməsi ilə maraqlanır və bunun mənim bir uydurmam olub-olmadığını soruşurlar.

Göstərilən müddətlər təbii ki, mütləq deyil, amma illər boyu əldə etdiyim saysız-hesabsız təcrübə bunu göstərir. Siqareti «iradə metoduna» ilə buraxmağa cəhd etdiyim zamanlar, başqalarından da eşitdiyim kimi, ən ciddi səylərin belə təxminən üç həftə sonra uğursuzluğa düşər olma təhlükəsiylə qarşılaşdığını başa düşdüm. Zənnimcə, bunun səbəbi siqaret ehtiyacının artıq yox olmasıydı. İnsan bunu özünə isbatlamaq istəyərək bir siqaret yandırır. Dadi xoşuna gəlmədiyi üçün asılılıqdan qurtulduğunu güman edir. Lakin o, üç həftə məhrum qoyduğu bədəninə yenidən nikotin vermişdir. Siqareti söndürər-söndürməz nikotin bədəni tərk etməyə başlayır və içindən gələn bir səs ona piçildayır: «Hələ qurtulmamışan, birini də çək..»

Lakin insan sonrakı siqareti o saat yandrmır, çünkü yenidən asılılığa düşmək istəmir. Gözləyir ki, bir az vaxt keçsin. Bu arada «keçən dəfə təkrar başlamadım, indi də bir dənəsini çəksəm, zərəri olmaz» deyə düşünür. Amma artıq o səhv yoldadır!

**Bu problemin həlli siqaretdən qurtulduğunu hiss etməyi gözləməkdənsə son siqaretinizi söndürdükdən sonra artıq siqaret probleminin bitdiyini qəbul etməkdir. Siz əlinizdən gələn hər şeydən istifadə edərək nikotinin kökünü kəsmisiz. Artıq dünyada heç bir qüvvə müstəqilliyinizi əlinizdən ala bilməz. Təbii ki, darqursaqlıq etməsəniz və «müstəqillik ani»ni gözləməsəniz. Bundan belə həyatdan zövq almağa başlayın!**

## SON SİQARET

**N**e zaman ki, siqareti tərgitmək vaxtını qəti müəyyən etdiniz, deməli, son siqareti çəkməyə hazırlısız. Amma əvvəlcə aşağıdakı iki əhəmiyyətli məsələni aydınlaşdırın:

- 1. Uğur qazanacağınızı inamınız varmı?**
- 2. Özünüüz üzgün və narahat hiss edirsiz, yoxsa çox yaxın zamanda nəhəng bir problemi həll edəcəyinizdən həyəcanlanırsınız?**

Əgər hələ də əmin deyilsizsə, kitabı bir dəfə də oxuyun. Unutmayın ki, siqaret tələsinə özünüz bilə-bilə düşməməsiz. Bu tələ sizi ömür boyu kölə vəziyyətində saxlamağa hesablanmışdır. Tələdən çıxməq üçün son siqaretinizi çəkmək barədə qərar verməlisiz.

Bu kitabı bura qədər oxumanızın səbəbi də tələdən çıxməq istəyinizdir. Ona görə də bu doğru və müsbət qərarı indidən verin. And içib özünüzə belə bir söz verin ki, asan da, çətin də olsa, bir daha siqaret çəkməyəcəksiz.

Bəlkə əvvəller də bu cür and içdiyiniz və təkrar siqaretnə başladığınız üçün narahatlıq keçirirsiz. Yaxud da qorxursuz ki, dəhşətli bir travma ala bilərsiz. Əbəs yerə qorxmayıñ.

Olsa-olsa ən pis nəticə bu olacaq ki, siz siqaret çəkməyə davam edəcəksiz. Bir də ki, onsuz da bu cür düşündüyüüz anlarda siqaret çəkirsiz. Deməli, itiriləsi bir şeyiniz yoxdur. Qazanacağınız isə çox şey var. Odur ki, ugursuzluq barədə düşünməyi boşlayın. Çünkü həqiqət bürdər ki, siqareti buraxmaq inanılmaz dərəcədə asan olmaqla bərabər, həm də nəşəlidir. Bir də unutmayın ki, siz bu dəfə mənim «Asan yol» metodumdan istifadə edirsiz. Və yalnız aşağıda verəcəyim sadə təlimatları yerinə yetirməniz kifayətdir:

- 1. Bu işin öhdəsindən gələcəyinizi inanaraq və hiss edərək qəti and içib özünüzə söz verin.**
- 2. Son siqaretinizi şüurlu surətdə çəkərək zəhərin ciyərlərinizə necə dolduğuunu hiss edin və bunun harasının «ləzzətli» olduğu barədə fikirləşin.**
- 3. Siqareti söndürərkən «əsla bir də çəkməyəcəm»- deməyin. «Əla! Azadam! Artıq nikotinin köləsi deyiləm! Bu zəhrimarı bir də ağızma alıb ciyərlərimə çəkməyəcəm»- deyin!**
- 4. Ciddi şəkildə arxayınlışmadan önce bu seminardakı 4 və 5-ci maddələrə nəzər salın.**
- 5. Siqareti buraxmayı çətinləşdirən yeganə şey şübhələnmək və «nəsə bir şey baş verməsini» gözləməkdir. Buna görə də qətiyyən qərarınızdan şübhələnməyin. Əgər şübhə etsəniz, özünüüzə işgəncə verməli olacaqsız. Çünkü siqaret istəyib çəkə bilmədikdə özünüüzü pis hiss edəcəksiz. Çəkəndə isə bundan da pis olacaqsız. Hansı metoddan istifadə edirsiniz- edin, siqareti buraxmaqla çatmaq istədiyiniz məqsəd nədir? Bir də siqaret çəkmək? Xeyr!**

Bir çoxları siqareti tərgidərkən işə düzgün məntiqlə başlamadığından həyatının qalan hissəsini mühasirədə qalmış adam kimi keçirir. Bəs siqaret çəkənlərlə çəkməyənlər arasındaki həqiqi fərq nədədir? Çəkməyənlərin siqaretə qar-

Şı nə arzuları, nə də ehtiyacları yoxdur. Onlar siqaretdən ötrü dəli olmurlar və çəkməmək üçün iradə sərf etmirlər. Bax, sizin çatmaq istədiyiniz məqsəd budur və o məqsədə çatmaq tamamilə öz gücünüz daxilindədir. Siqaret çəkmədiyiniz adı vaxtlara dönəmək üçün gözləmək məcburiyyətiniz yoxdur. Çünkü son siqaretinizi söndürməklə nikotinin mənbəyini məhv etdiniz. ARTIQ SİZ SİQARET ÇƏKMƏYƏN BİR XOŞBƏXTSİZ!

Və aşağıdakı təlimatlara əməl etsəniz bu xoşbəxtliyiniz də davam edəcək:

- 1. Qərarınıza qətiyyən şübhə ilə yanaşmayın;**
- 2. Siqaret çəkməyən adı adamlar kimi olacağınızı gözləməyin. Gözləsəniz, «heç bir şey» baş verməsini gözləmiş olacaqsız ki, bu da sizdə fəvqəladə bir psixoloji qorxu yaradar.**
- 3. Siqaret haqqında düşünməkdən çəkinməyin və «müstəqillik ani»ni gözləməyin. Yoxsa özünüzdə yenə psixoloji qorxu yaradarsız.**
- 4. Nikotin əvəzedicisi kimi şeylərdən əsla istifadə etməyin.**
- 5. Hələ də siqaret çəkməkdə olan başqa insanlara baxın və onları qışqanmaq əvəzinə, hallarına acıytın!**
- 6. Siqareti atmışam deyib ehtiyatı əldən verməyin və həyat tərzinizi dəyişməyin. Əgər dəyişsəniz, həqiqətən də bir fədakarlıq etmiş olacaq və məhrumiyyət hisslerinə qapılacaqsız. Yadda saxlayın ki, siqaretdən vaz keçməklə siz həyatdan vaz keçmirsiz. Əksinə, azad yaşamaq üçün dəhşətli bir xəstəlikdən və ya həbsxanadan xilas olursuz. Vaxt keçdikcə fiziki və zehni sağlamlığınız da artacaq. Və həyatın gözəl anları daha gözəl, çətin anları daha az çətin olacaqdır.**

**7.Qarşidakı bir neçə gündə və yaxud, sonrakı dövrlərdə siqaret nə zaman yadınıza düşsə, öz-özünüzə deyin: «Ura! Siqaretdən qurtuldum!!!!»**

Artıq qəti qərar verdinizsə, onda sonuncu siqaretinizi çəkin. Həm də o siqareti tək olduğunuz zaman və şüurlu şəkildə çəkin. **İçinizə çəkdiyiniz hər nəfəsə, dadına, qoxusuna, xərçəngə səbəb olan və ciyərlərinizə dolan tüstüsünə, damarlarındakı yiğilan zəhərli maddələrə və bədəninizə dolan nikotinə diqqət edin.** Son siqaretinizi söndürməklə buları bir daha təkrarlamağa məcbur olmayacağınızı fikirləşin. Bu əsirliyi azadlıqla dəyişərək zülmətlə dolu bir dünyadan gönüş işığına çıxmaq kimi sevincli bir hadisədir!

## SONUNCU XƏBƏRDARLIQ

**Ə**gər siqaret çəkməzdən əvvəlki vaxta qayıtmaq imkani olsaydı, heç bir tiryəki indiki ağlıyla təzədən siqaretə başlamazdı. Mənə müraciət edən bir çoxları da, əgər siqareti tərgitmələrinə kömək edə bilsəm, bir də bu nəsnənin adını tutmamağa söz verirlər. Buna baxmayaraq, siqareti tərgitmiş adamların xeyli hissəsi illərlə xoşbəxt yaşayandan sonra yenidən tələyə düşürlər.

**Mən inanıram ki, bu kitab siqareti buraxmaqdə sizə köməklik göstərəcək. Və sizi yalnız bir şey barədə xəbərdar edirəm: Siqareti asanlıqla buraxanlar eyni asanlıqla da yenidən başlaya bilərlər.**

### ÇALIŞIN, BU TƏLƏYƏ DÜŞMƏYİN!

**Nə zamandır ki, siqaret çəkmədiyinizi və ona bir də başlamayacağınızı güvənməyi bir tərəfə buraxın. Bundan sonra heç bir səbəbə görə siqaret çəkməyəcəyinizi həyatınızın əsas qanunu kimi qəbul edin. Tütün sənayesinin milyardlarla pul xərclədiyi reklamları heçə sayın və siqaretin ölümə yol açan bir nömrəli zəhər olduğunu hər an yadımızda saxlayın. Yəqin ki, heroindən istifadə etməzsiz, halbuki, nikotindən ölünlərin sayı heroindən ölünlərin sayından qat-qat yüksəkdir!**

Unutmayın ki, «yalnız bircə siqaret» deyilən şeyin sizə heç bir faydası yoxdur. Ona qarşı elə bir həsrət duymadığınız kimi, dadı da iyrəndir. O siqaret bədəninizə yalnız nikotin dolduracaq və piçiltisina yenidən başlayacaqdır: «Nə olar, bir dənəsini də çək.» Və bu zaman siz özünüzü pərişan hiss etməklə o mənfur, bəhrəsiz keçmişə geri dönmək arasında qalacaqsız!

## TƏKRAR YADDAŞ

**B**u kitabıñ ilk nəşrindən indiyə qədər həm kitabıñ, həm də keçirdiyim seansların sayəsində 20 illik bir təcrübə toplamışam. Başlanğıcda çox mübarizə apardım, çünki mütəxəssislər mənim metoduma ağız büzürdülər. Bu gün isə seanslarimdə iştirak etmək üçün dünyanın hər yerdən tiryəkilər gəlir. Onların içərisində digər peşə sahiblərindən daha çox həkimlər vardır. Hazırda bu kitab İngiltərədə siqareti tərgitmək məsələsində ən təsirli vasitə hesab olunur və xarici ölkələrdə də şöhrəti sürətlə yayılır.

Mən xeyriyyəçi deyiləm. Tamamilə şəxsi səbəblərə görə və mənə zövq verdiyi üçün siqaretlə (amma qətiyyən siqaret çəkənlərlə deyil) mübarizə aparıram. Nə vaxt bir tiryəkinin siqareti tərgitdiyini eşitsəm, bunun mənim metodumla bir əlaqəsi olmasa belə, içim sevinclə dolur. İllərdən bəri ünvanıma gələn təşəkkür məktublarının məni nə dərəcədə xoşbəxt etdiyini də yəqin ki, təsəvvürünüzə gətirirsiz.

Təbii ki, məyus olduğum vaxtlar da çox olub ki, bununda səbəbi iki qrupa ayırdığım tiryəkilərdir. Siqareti asanlıqla tərgidən, amma bundan əvvəlki bölmədə etdiyim xüsuslu xəbərdarlığa baxmayaraq, ona yenidən başlayan və bir daha tərgitməyən tiryəkilərin sayı məni çox üzür. Və bu

yalnız oxuculara deyil, seanslarımda şəxsən iştirak edən adamlara da aiddir.

Təxminən iki il əvvəl bir adam mənə zəng elədi. Çox üzgün idi, ağlaya-ağlaya dedi ki, «mənə bir həftə siqaret çəkməyə mane ola bilsəniz, sizə 3000 dollar verəcəyəm. İnanıram ki, bir həftə dözə bilsəm siqareti tərgidə bilərəm.»

Mən ona lazımı məbləğdən artıq pul almadığımı bilirdim. O, qrupların birinə qoşularaq seanslarda iştirak etdi. Problemin öhdəsindən o qədər müvəffəqiyyətlə gəldi ki, buna özü də heyrət etdi. Sonra mənə poçtla minnətdarlıq dolu bir təşəkkür məktubu göndərdi.

Mən seanslarımda iştirak edənlərə ayrılmazdan öncə xəbərdarlıq edib deyirəm ki, çalışın, bir daha yalnız bircə siqaret belə çəkməyin. Barəsində danışdığım adama da belə bir xəbərdarlıq edərkən əminliklə dedi: «Heç narahat olma, Allen, siqareti tərgitdim, qətiyyən bir də çəkməyəcəyəm.»

Təqribən bir ildən sonra o məni yenidən aradı: «Allen, yeni il bayramında balaca bir puro çəkdim, ondan sonra yenə gündə 2 qutu siqaret çəkməyə başlamışam.»

Mən ona ilk telefon söhbətimizi xatırlatdım:

- Yadınızdadırı, bir həftə siqareti atmağınızı kömək etsəm mənə 3000 dollar verəcəyinizi vəd etmişdiniz? Yadımdadır, dedi. İndi başa düşürəm ki, mən nə qədər ağılsız adamam.

**Bu əhvalat belə bir hadisəyə bənzəyir; boğazına qədər palçığa batmış və tezliklə tamamən batacağı bəlli olan bir**

adamı təsadüfən görüb yardım edərək bataqlıqdan çıxarırsız. O sizə təşəkkür edir, lakin altı aydan sonra yenidən özünü həmin bataqlığa atr.

Həmin adam sonralar yenidən seanslarimdə iştirak edərkən bu dəfə də oğlu barədə maraqlı bir şey danışdı. Dedi ki, oğluna, əgər 21 yaşına qədər siqaret çəkməsə, 3000 dollar verəcəyini vəd edib və hər ikisi vədinə əməl edib. İndi oğlu 22 yaşındadır, siqareti paravoz kimi tüstülədir və ata oğlunun bu qədər ağılsız ola biləcəyinə inana bilmir.

Bu sözlərin qarşılığında - mən də sizin oğlunuzu ağılsız adlandırmınızı başa düşə bilmirəm- dedim. O, heç olmasa, 22 il özünü tələdən qoruya bilib və onu hansı fəlakət gözlədiyindən hələlik xəbərsizdir. Siz isə bunu bildiyiniz halda, ancaq bir il dözə bildiniz.

Bu vəziyyət onunla bağlıdır ki, siqareti asanlıqla tərgidən tiryəkilər ona yenidən başlayaraq özləri özlərinə problem yaradırlar. Əgər siz bu arada siqareti tərgitmək istəsəniz, **RİCA EDİRƏM, BİR DƏ EYNİ XƏTAYA DÜŞMƏYİN!**

Tiryəkilər belə hesab edirlər ki, siqaretdən asılılıqları tam aradan qalxmadığı və ona qarşı xiffətləri davam etdiyi üçün yenidən başlayırlar. Əslində, vəziyyət başqa cürdür; onlar siqareti tərgidərkən çətinlik çəkmədiklərinə görə arxayınlaşır və «arabir çəkməyin qorxusu yoxdur, bir də bağlansam yenə asanlıqla buraxaram» deyə düşünürlər. Lakin vəziyyət bu qədər bəsit deyil. Siqareti tərgitmək asan olsada, ondan asılılığı nəzarətdə saxlamaq mümkün deyil. Ona görə də siqareti tərgitməyin ən vacib şərti bir daha çəkməməkdir.

Məni məyus edən ikinci kateqoriya adamlar isə siqareti tərgitməyi sınamağa belə cəsarət etməkdən qorxan və ya sıñasa da, uzun müddət mübarizə aparanlardır. Bu vəziyyət əsasən aşağıdakı səbəblərdən qaynaqlanır:

1. **Bacara bilməməkdən qorxmaq.** Halbuki, bacarma-maq ayıb deyil, heç sınamamaq isə əməlli-başlı axmaqlıdır. Yəni, bacara bilməsəniz belə, ən pis halda, vəziyyətiniz indikindən pis olmayıacaq. Əksinə, özünüzü sınamağa cəhd etməməklə uğursuzluğunuza təsdiqləmiş olursuz.

2. **Panikaya düşməkdən və peşiman olacağndan qorxmaq.** Buna görə də narahat olmağa ehtiyac yoxdur. Özünüz fikirləşin, bundan sonra bir daha siqaret çəkməməyin sizə nə zərəri ola bilər ki? Heç bir zərəri. Amma siqaret çəkməyə davam etsəniz başınıza fəlakətlər onda gələcək. Panikaya düşməniz də siqaretdən qaynaqlanır, əgər siqareti atsanız, o qısa müddətdə yox olacaq. Sizin ən böyük qazancınız da elə bu qoqrxdan qurtulmaqdır. Panikaya düşərkən dərindən bir nəfəs alın. Kimsə əhvalınızı pozursa, ondan uzaqlaşış kimsəsiz bir guşəyə çəkilin. Ağlamaq istəsəniz utanmayın, çünki ürək-dən ağlamaq gərginlikdən çıxməq üçün ən təbii vasitədir.

Yeri gəlmışkən deyim ki, biz oğlan uşaqlarına, ağlama, kişi ağlamaz, deyə nəsihət eləyəndə fərqliyə varmadan onlara çox böyük pislik etmiş oluruq. Zavallılar göz yaşlarını saxlasalar da, buna dişləriylə dil-dodaqlarını gəmirmək hesabına tablayırlar. Axı, hissərini bürüzə vermək kişiyə yaraşdırılmış. Halbuki, hiss və duyğular bizə içimizdə gömmək üçün deyil, ifadə etmək üçün verilib. Çığırın, bağırın, təpinin, dolabları təpikləyin. Elə hesab edin ki, hansısa bir boks yarışmasındasız və hər dəqiqə ötdükcəinizdəki canavar daha sürətlə ölürlər.

Buna görə də uğurunuzdan həzz alın.

**3. Təlimatlara riayət etməmək.** İnanmaq çətin olsa da, bəzi tiryəkilər deyirlər ki, metodum onlara təsir etmir. Sonra da təlimatlarımlın bir neçəsini, hətta bəzən hamısını sadalayıb onlara əhəmiyyət vermədiklərini bildirirlər. (Bu məsələyə bir daha aydınlıq gətirmək üçün bölmənin sonunda bir nəzarət və-rəqi verəcəyəm.)

**4. Təlimatları səhv başa düşmək.** Ən əsas səhvler bunlardır:

a) Çoxları deyir ki, «siqaret barədə fikirləşməsəm dayana bilmirəm.» Təbii ki, dayana bilməzsiz və bu belə də olmalıdır. Amma yenidən sinamağa başlasanız, qorxu və bədbəxtliklə üzləşəcəksiz. Bu gecələr yatmağa cəhd eləmək kimi bir şeydir, siz buna nə qədər cəhd etsəniz, yuxunuz bir o qədər qaçacaq. Ona görə də siqaret barədə düşünməkdən qorxmayıñ. Vacib olan nə düşünmənizdir. Məsələn, «ürəyim elə siqaret istəyir ki» və yaxud, «Allah, nə vaxt sərbəst nəfəs alacam?»- deyə düşünürsüzsə, vəziyyət pisdir. Yox, əgər «Ura! Artıq azadam!» deyirsizsə, demək, xoşbəxtsiz.

b) Bədəndəki bu kiçik «nikotin canavarı» nə zaman oləcək? Nikotinin bədəni tərk etməsi uzun sürmür. Amma nikotin çatışmazlığının bədəndə yaratdığı yüngülvari təsirin nə vaxt itəcəyini söyləmək mümkünüzdür. İnsanın özünü zəif və inamsız hiss etməsi adı aclıq, üzüntü və ya stress hissələri ilə demək olar ki, eynidir. Siqaret isə bütün bu hissiyyatı daha da qüvvətləndirir. «İradə metodu»ndan istifadə edən tiryəkilərin siqareti nə zaman qəti tərgitidlərini bilməmələrinin səbəbi də budur. Bədən nikotin aclığından xilas olsa da, nəyə qarşısa adı bir hiss oyandıqda və ya stress keçirdikdə beyin bunu yenə də siqaretlə əlaqələndirir. Ən va-

cibi budur ki, bədənin nikotinə olan tələbatının keçməsini gözləməyə ehtiyac yoxdur. Diş həkiminin yanından çıxandan sonra çənənizin ağrısının keçməsini gözləyirsinizmi? Təbii ki, yox. Adı qaydada normal həyatınız yaşayırıtsız. Çənəniz ağrısa da, sevinirsiz ki, o çürük dişdən canınız qurtarır. Siqaret məsələsində də eynən belə etmək lazımdır.

c) Siqaretdən qurtulduğu anın gəlməsini gözləmək. Bu anı gözləməklə yalnız özünüzdə daha bir qorxu yaratmış olursuz.

**Bir dəfə mən özüm də bu anı gözləyə-gözləyə üç həftə dözdüm.** Elə bu vaxtlar siqareti tərgitmiş bir məktəb yoldaşımıla rastlaşdım. Vəziyyətimin necə olduğunu soruşanda, «**Üç həftədir, birtəhər yola verirəm»**-dedim. «**Yola vermək**» nə deməkdir, deyə soruşdu. Mən üç həftədir ki, siqaret çəkmədiyimi söylədim. Bu dəfə mənə belə bir sual verdi: **Bəs indən sonra nə edəcəksən?** Həyatının sonrası da birtəhər yola verməkləmi keçirəcəksən? Axı, daha nə gözləyirsin ki? Sən ki, siqareti artıq buraxmışan və tiryəki deyilsən.» **Öz-özümə** xeyli fikirləşəndən sonra dostumun tamamilə haqlı olduğunu anladım. Hayif ki, o zamanlar **tələ** mexanizminin bütün mahiyyətini başa düşməmişdim, buna görə də qısa bir müddətdən sonra yenidən **tələyə** düşdü. Lakin bu məqamı yaddaşımın bir künkündə qoruyub saxladım...

Bir də təkrar edirəm; son siqaretinizi söndürdüyünüz andan siqareti buraxmış hesab olunursuz. Vacib olan budur ki, ilk andan başlayaraq artıq siqaret çəkmədiyinizin sevincini yaşayasız.

d) «**Ürəyim hələ də siqaret istəyir.**» Bu cür düşünürsüzsə, çox ağılsız hərəkət edirsiz. «**Siqareti buraxmaq istəyirəm**» dedikdən sonra necə «**bir siqaret çəkmək istəyirəm**» deyə bi-

lərsiz? Axı, bu ziddiyətdir. Çünkü «bir siqaret çəkmək istəyirəm» demək «mən bir tiryəki olmaq istəyirəm» deməkdir. Siqareti tərgidən adamlar isə bir daha siqaret çəkmək istəmir-lər. Çünkü nə istədiklərini yaxşı bilirlər. Allah eşqinə, siz də özünüüzü cəzalandırmaqdan əl çəkin.

e) «Artıq məndən ötdü.» Nə üçün ötməlidir ki? Sizi həyatınızə son verməyə məcbur etmirlər ki! Yerinə yetirməli olduğunuz yeganə iş özünüüzü zəhərləməkdən əl çəkməkdir. Özü də bu çox asandır: qarşidakı bir neçə gündə yüngülvari çətinliyiniz olacaq; bədəninizdən nikotin çəkildiyinə görə bir az sıxılıcaqsız. Həmin sixıntılı anlarda fikirləşin ki, siz əvvəlkindən daha pis vəziyyətdə deyilsiz. Bir də ki, siqaret çəkdiyiniz dövrdə də siqaretsiz qala bilirdiniz; məsələn, yatanda, ibadət edəndə, marketə, kitabxanaya gedəndə və s. Və o zaman buna əhəmiyyət vermirdiniz. İndi də o cür etməlisiz. Aralarında tiryəkilər olsa da, cəmiyyətə qoşulun. Unutmayın ki, nədənsə məhrum olan siz deyilsiz, onlardır və hər biri sizin yerinizdə olmağa can atır. Ona görə də siz birinci olmaqdan və diqqəti özünüzə yönəltməkdən zövq alın.

Siqareti tərgitmək üzərində gen-bol danışılacaq bir mövzudur, xüsusən də ətrafinızda sizin xoşbəxt və məmnun olduğunu görən tiryəkilər olduğu bir şəraitdə. Heyranlıq, xoşbəxtlik içində üzəcəksiz və bütün tiryəkilər sizə qibət edəcək.

f) «Özümü bədbin və gərgin hiss edirəm.»

**Buancaq təlimatlara riayət etmədiyiniz zaman ola bilər. Problemin harada olduğunu diqqətlə araşdırın. Bəziləri dediklərimin hamısını başa düşür, hər şeyə inanır, lakin işə başlayanda özünü elə aparır ki, guya dünyanın sonudur. Belə etməklə siz bütün tiryəkilərin buraxdığı səhvi təkrarlayırsınız. Hansı üsulla olur-olsun siqareti tərgidən hər kəs ruhi tarazlığı**

qovuşur və siqaret barədə fikirləşdiyi zaman «Ura! Artıq azadam!» deyə sevinir. Sizin də məqsədiniz budursa, daha nəyi gözləyirsiz? İşə də elə bu düşüncəylə başlayın və axıradək belə davam edin. Kitabın sonrakı bölümündə də başqa bir alternativ olmadığını görəcəksiz!.

#### Nəzarət vərəqi

Aşağıdakı təlimatlara riayət etdiyiniz təqdirdə müsbət nəticə əldə etməmək qeyri-mümkündür:

1. Bir də tərkibində nikotin olan heç bir şey çəkməyəcəyiniz, çeynəməyəcəyiniz və yeməyəcəyiniz barədə and için və bu anda sadıq qalın.
2. Bunu ağılınzdan çıxarmayıñ: İtiriləcək heç bir şey yoxdur. Siqaret nə həqiqi bir zövq, nə də bir dəstəkdir. Bu, bilə-bilə başını divara vurmaq kimi bir yanlışlıqdır.
3. Siqaretdən vaz keçə bilməyən bir tiryəki yoxdur. Siz bu məkrli tələyə düşmüş milyonlardan yalnız birisiniz. Bir zamanlar siqareti tərgidə bilməyəcəklərini düşünən milyonlarla tiryəki kimi, onu siz də tərgidəcəksiz.
4. Siqaretin müsbət və mənfi cəhətlərini nə qədər müqayisə edirsiniz, edin, nəticə həmişə eyni olacaq: «Siqaret çəkmək ağılsızlıqdır.» Və bu nəticəni heç bir şey dəyişdirə bilməz, həmişə belə olub, yenə də belə qalacaq. Ona görə də verdiyiniz qərarın doğruluğuna inandıqdan sonra əndişələnib özünüzə əziyyət verməyin.
5. Siqaret barədə düşünməkdən qaçmayın və bundan narahat olmayın. İndən belə nə zaman ağılınzıza düşsə (bu gün,

sabah, və ya həyatınızın sonrakı dövrlərində) siqareti yalnız bu cür xatırlayın: «Ura! Artıq azadam!»

6. Siqaretin əvəzinə başqa bir şeydən istifadə etməyin. Siqaretlərinizi gizlətməyin. Tiryəkilərdən qaçmayın. Daha siqaret çəkmirsiz deyə həyat tərzinizi dəyişdirməyin.

Yuxarıda qeyd etdiyim təlimatlara riayət etsəniz, siqaretdən qurtulduğunuz anı çox yaxında duyacaqsız.

7. Amma o anın gəlməsini gözləməyin. Heç bir şey olmamış kimi həyatınızda davam edin. Gözəl günlərdən zövq alın, pis günləri isə ağrısız ötürməyə çalışın. O zaman həmin anı çox gözləməli olmayıacaqsız!

## BATAN GƏMİDƏKI TIRYƏKİLƏRƏ YARDIM EDİN!

**S**on vaxtlar tiryəkilər çaxnaşma içindədirlər. Çünkü cəmiyyətdə baş verən dəyişiklikləri görürərlər. Görürərlər ki, indi siqaret çəkmək hətta onların özləri arasında da antisosial bir vərdiş kimi qarşılanır. Başa düşürərlər ki, məsələ artıq son həddə çatıb. Milyonlarla adam siqareti tərgidir və digərləri də bundan nümunə götürürərlər.

Kimsə özünü batmaqda olan gəmidən suya tullayıb xilas olanda o birilər dala qalacaqlarından təlaşa düşürərlər. Tiryəkilər də siqareti tərgidənləri görəndə buna bənzər hiss keçirirlər. Çünkü kiçicik kağız parçasına bükülmüş yarpaq qurusuna o qədər pul xərcləməyin və xərçəng törədən qətranlı maddələri ciyərlərinə doldurmağın ağılsızlıq olduğunu fəhmlə də olsa duyurlar. Əgər siz hələ də bu fikrə gəlməmişsə, yanılı vəziyyətdə olan siqareti qulağınızı soxaraq aradakı fərqli nə olduğunu müəyyənləşdirməyə çalışın. Yeganə fərq odur ki, bu vəziyyətdə bədənə nikotin daxil olmur. Deməli, siqareti ağızınıza almaqdan imtina edə bilsəniz, nikotinə də ehtiyac duymazsınız.

Tiryəkilər siqaret çəkmələrinə məntiqi cəhətdən heç vaxt haqq qazandırıa bilmədiklərinə görə həm özlərini, həm də başqalarını aldadırlar. Çünkü özlərinə hörmət hissini

tamam itirməmək üçün illüziyaya qapılmağa məcbur olur və elə hey siqaretin qurama üstünlüklerindən bəhs edirlər.

Tiryəki siqareti tərgitməyə nail olduqda canına zərər verməkdən qurtulduğuna və pulu cibində qaldığına görə özünü xoşbəxt sayır. Bununla belə, siqaret çəkməməyin nə qədər gözəl olduğunu qabartırıb, bu barədə ancaq kimsə soruştan danışır. Keçmiş həmkarları olan tiryəkilər isə cavabdan qane olmayıacaqlarını bildiklərinə görə heç nə soruşmurlar. Çünkü siqareti qorxudan çəkdikləri üçün çəkməməyin faydalalarını görməzliyə vurur və yalnız tərgitmək niyətinə düşəndə bununla maraqlanırlar.

**Tiryəkilərin qorxudan xilas olmalarına yardım edin! Onlara səhhətlərinə ziyan vurmadan, öskürüb təngnəfəs olmadan sağlam və gümrah yaşamağın, asılılıqdan qurtulub həyata sağlam düşüncə ilə baxmağın nə qədər gözəl olduğunu başa salın. Ya da ən yaxşısı budur ki, çalışın, bu kitabı oxusunlar.**

Havarı çırləndirdiklərini və digər şeyləri onlara xatırladıb əhvallarını korlamayıñ. Siqareti tərgitməyə cəhd edən şəxslər hər şeyə qarşı çox həssas olduqlarına görə onlarla ehtiyatlı davranışmaq lazımdır. Tiryəki siqaret asılılığından qurtulsa da, başındakı yaniltmaclardan hələ qurtulmayışdır və bu yaniltmaclar onu fədakarlıq etdiyinə inandırır. Bu səbəbdən özünü sinqın hiss edərək acığını başqalarının üstünə tökür.

Cəmiyyətin münasibətinin dəyişməsi milyonlarla adamı siqareti tərgitməyə vadər etdiyi halda, tiryəkilərə o qədər təfavüt eləmir. Əksinə, məsələni böyüdərək daha da çətinləşdirir. Bu gün tiryəkilərin çoxu fikirləşir ki, siqareti səhhətinə görə tərgidir. Doğrudan da siqareti tərgitməyin ən

başlıca səbəblərindən biri səhhət problemidir. Amma elə tiryəkilər var ki, illərcə səhhətlərinə əhəmiyyət vermədən ölenədək siqaret çəkməkdə davam edirlər. Deməli, əsil səbəb siqaretin həqiqi mahiyyətinin, yəni, ağır bir uyuşdurucu maddə olmasının cəmiyyət tərəfindən dərk olunmasıdır. Zövq məsələsi isə elə əvvəldən də bir yanlışlıq idi. Cəmiyyətin münasibətinin dəyişməsi bu yanlışlı aradan qaldırdığı üçün tiryəkinin araq heç bir tutalqası qalmır.

Lakin təəssüf ki, bu ictimai bələya qarşı hələ də ziddiyətli münasibət davam etməkdədir. Məsələn, London metrosunda siqaretə qoyulan qadağa bu ziddiyətə misal ola bilər. Artıq metroda siqaret çəkə bilməyəcəyini görən tiryəki başqa bir nəqliyyatdan istifadə etməyi qərara alır. Metropoliten rəhbərliyi isə böyük gəlirdən məhrum olsa da, bu qadağanı tətbiq etməklə siqareti azacıq da olsa məhdudlaşdırğıını düşünür. Doğrudur, tiryəki metroda çəkəcəyi bir-iki siqaretdən müvəqqəti olaraq vaz keçir. Amma bu məcburiyyət onun psixoloji iztirablarını artırır və ürəyi daha israrla siqaret istəyir. Və Allah, Allah, bir az sonra yandıracağı siqaret ona nə ləzzət verəcək!...

Demək istəyirəm ki, məcburi qadağa siqaret istəyini azaltır, çünki, tiryəki imkan düşən kimi daha çox siqaret çəkir. Beləliklə də onda siqaretin nə qədər dəyərli bir şey olması qənaəti möhkəmlənir.

Məcburi məhrumiyyət hamilə qadınlara daha pis təsir göstərir. Əvvəldən bu zavallıları siqaretə şirnikləndirən reklam bombardmanına göz yumuruq. Həmin reklamlar üzündən siqaretə bağlanırlar. Ailə qurandan sonra isə təbabət onları siqaret çəkəcəkləri təqdirdə bətnlərindəki körpəyə zərər verəcəkləri ilə təhdid edir.

Lakin çoxları istəsə də, siqareti buraxa bilmir və buna görə ömrü boyu özünü suçlu hesab edir. Bir qismi isə körpəsinin naminə doqquz ay siqaretdən əl çəkib məhrumiyyətə qatlanır. Vədə tamamında sancılar, doğuş qorxusu başlayır və dünyanın ən gözəl duyğularından biri yaşanır; uşaq dünyaya gəlir. Bundan sonra köhnə reflekslər yenidən baş qaldırır. Qadın siqaretə təkrar başlamaq niyyətində olmasa da, həsrətini söndürmək üçün bircə siqaret çəkmək istəyir. Körpəsinin göbəyi kəsilməmiş damağına bir siqaret qoyur, bədənə nikotin daxil olur və əvvəlki ehtiyac yenidən yaranır. Beləliklə o, dərhal olmasa da, doğusdan sonrakı depressiya dövründə mütəmadi olaraq siqaret çəkməyə başlayır.

**Heroin qəbul edilməsi qanunla qadağan olunduğu halda, cəmiyyət haqlı olaraq belə adamlara mərhəmətlə yanaşır və əlindən gələn köməyi etməyə çalışır. Tiryəkilərə də eyni cür münasibət göstəriləməlidir. Çünkü tiryəki siqareti istədiyi üçün deyil, ona ehtiyacı olduğuna inandığı üçün çəkir. Bununla da narkomandan fərqli olaraq, illərcə fiziki və ruhi əziyyət çəkməyə məhkum olur. Biz həmişə qəfil ölümü tədrici ölümən yaxşı hesab edirik. Tiryəki də tədrici ölümə məhkum olmuş insandır və onun sizin mərhəmət və köməyinizə ehtiyacı var!**

## SİQARET ÇƏKMƏYƏNLƏRƏ BİR ÖYÜD

**Siqaret çəkən tanışlarınız və yaxınlarınıza  
bu kitabı oxumalarını tövsiyyə edin!**

**Ə**vvəlcə kitabı təhlil edin və özünüzü siqaret çəkən bir adamın yerinə qoyun. Tiryəkini nə bu kitabı oxumağa məcbur etməyin, nə də siqaretin səhhətinə zərər verdiyini və ona havayı pul xərclədiyini başa salmağa cəhd etməyin. Çünkü o, bütün bunları sizdən də yaxşı bilir. Tiryəki siqareti zövq aldığı və istədiyi üçün deyil, ondan asılı olduğunu, ancaq onun sayəsində rahatlanıb cəsarətə gəldiyini güman etdiyi üçün çəkir. Ona görə də siqareti atmağa məcbur edildikdə özünü tələyə düşmüş heyvan kimi hiss edir və istəyi daha da artır. Bu istək onu gizli-gizli çəkməyə məcbur edir ki, bu da siqaretin dəyərini gözündə birə-bes qat artırır (26-cı bölməyə bax).

**Siz diqqətinizi medalın o biri tərəfinə yönəldin; onu siqareti tərgidən adamlarla görüşdürüün (belələri milyonlarla-dır). Həmin adamlar ona bir zaman özlərinin də heç vaxt siqaretdən qurtula bilməyəcəklərini düşündüklərini və siqareti tərgidəndən sonra həyatın nə qədər gözəl olduğunu söyləyəcəklər.**

Elə ki, o da siqareti tərgitməyi qərara aldı, onda qarışındakı adamları dinləməyə başlayacaqdır. Bax, o zaman siz ona siqaretin həqiqi mahiyyətini, enerji verməkdənsə in-

sanın özünə inamını yox etdiyini və əsəbi, gərgin olmasına səbəb olduğunu izah edə bilərsiz. Bəlkə o zaman bu kitabı oxumağa da hazır ola bilər. Və o, kitabda ağciyər xərçəngi, Ürək xəstəlikləri və digər qorxulu xəstəliklərlə təhdid ediləcəyini güman edə bilər. Amma siz ona bildirmelisiz ki, kitab məsələyə tamamilə başqa müstəvidən yanaşır və yalnız kiçik bir bölmədə xəstəliklərdən bəhs olunur.

### **SIQARETSİZLİYƏ ALIŞMAQDA ONA YARDIMÇI OLUN!**

Siqaretli tərgidən şəxs əziyyət çəksə də, çəkməsə də, vəziyyətini ciddi qəbul edin. Ona siqareti buraxmağın nə qədər asan olduğunu söyləyib, düşdüyü çətin vəziyyətə etinasızlıq göstərməyin. Əksinə, daim onunla fəxr etdiyinizi, indi əvvəl-kindən daha yaxşı görünüşünü, daha rahat nəfəs aldığıni və gözəl rayihəsi olduğunu söyləyin. Çünkü belə zamanlarda dost-tanışların, yaxınların qayğı və diqqəti ilə əhatə olunmaq ona çox kömək edir. Lakin təəssüf ki, insan hər şeyi tez yaddan çıxarıır, buna görə də siz onu bilərkəndən tərifləməkdə davam edin.

Ola bilsin ki, siqaretdən söz salmadığı üçün unutduğunu zənn edib yadına salmaq istəmirsiz. Amma bu yalnız üzdə belə görünə bilər. Çünkü tiryəki siqareti «iradə metodu»yla tərgidərkən siqaretdən başqa bir şey düşünmür. Ona görə də bu mövzuda danışmaqdan çəkinməyin və müsahibinizə tərif yağıdırmağa davam edin. Əgər siqareti yadına salmaq istəmirse, özü sizə bildirəcək.

Çalışın ki, siqaretsizliyə alışlığı dövrədə çox stressə düşməsin. Bir kiçicik şeylə də olsa keyfini açıb şənləndirin.

**Bu siqaret çəkməyən adam üçün də çətin dövrdür. Çünkü bir adam gərgin olanda onun ovqatı ətrafdakılara da si-**

rayət edir. Özünüüzü onun əhval-ruhiyyəsinə uyğunlaşmağa hazırlayın. Açığını sizdən çıxməq istəsə, təmkin göstərin, dərhal reaksiya verməyin, çünki ən çox həmin anlarda sizin mərhəmətinizə ehtiyacı var. Əgər əsəbiləşmişsə, çalışın ki, bunu bürüzə verməyəsiz.

Siqareti «iradə metodu» ilə tərgitməyə cəhd etdiyim zamanlar taktiki gedışlərimdən biri əsəb dağarcığı olan arvadımın və dost-tanışlarının mənə «daha bəsdir, səni bu halda görməyə dözə bilmirəm, istəyirsən, birini çek» demələrini gözləmək idi. Çünki bu halda tiryəki siqareti öz istəyi ilə deyil, tövsiyə ilə çəkməsi fikriylə özünü aldıdır və qürurunu itirmədiyini, iradəsinin nəfsi qarşısında yenilmədiyini zənn edib təsəlli tapır. Əgər sizinlə də belə bir oyun oynamaq istəsə, nəbadə, ona «bir dənəsini» çəkməyi təklif edəsiz. Əksinə, ona ürək-dirək verərək deyin: «**Bir halda ki, siqaret səni bu hallara sahr, dua et ki, canın ondan tez qurtarsın. Və şükr et ki, buna cəsarətin də, ağlın da çatır.**»

## SON

Bu qalmaqala son qoymağə kömək edin!

**M**ən siqaretin cəmiyyət üçün nüvə silahına bərabər bir qalmaqal olduğuna inanıram.

Sivilizasiyanın və bəşəriyyətin bu qədər irəli getməsinin səbəbi də qazandığımız bilik və təcrübəni yalnız bir-birimizə deyil, eyni zamanda, gələcək nəsillərə ötürüməyimizdədir. Ən az inkişaf etmiş heyvanlar belə balalarını həyatdakı təhlükələrdən xəbərdar etməyə çalışırlar.

Mən nüvə silahının əleyhinə olsam da, hesab edirəm ki, bu cür silahlar heç olmasa insanlara fayda vermək məqsədilə istehsal olunmuşdur. Siqaret isə ancaq fəlakət gətirir və bu fakt açıq-aşkar ortadadır. Bəlkə də sonuncu müharibəyə qədər siqaretin insana cəsarət verməsinə və özünəinam yaratmasına inanırdılar, amma bu gün məlum olur ki, belə deyil. Bu gün qəzetlərdə verilən siqaret reklamlarına baxsanız görərsiz ki, orada siqaretin rahathlı və ya zövq mənbəyi olması barədə heç nə yazılmır. Yalnız siqaretin görünüşü və tütinün keyfiyyəti göstərilir. Amma gəlin görək, bu zəhərin görkəmi və ya keyfiyyəti bizi nəyə görə maraqlandırır?

Adam bu qədər ikiüzlülüyə inana bilmir. Cəmiyyət siqaret problemi ilə üz-üzə qaldığı halda, elə də ciddi narahatlıq keçirmir, amma heroinə qarşı çıxır. Halbuki, bir vaxtlar dünya əhalisinin yüzdə altmış faizi siqaret çəkirdi və hələ də

çəkməkdə davam edir. İnsanlar qazandıqları pulun böyük bir hissəsini siqaretə xərcləyirlər, hər on illikdə minlərlə adam siqaretə görə həyatını itirir. Qərb ölkələrində ölümə səbəb olan ən birinci vasitə siqaretdir! Yaxşı, bəs bundan ən çox kim qazanır? Siqaret istehsalçıları, tütün sənayesi! Siqaret çəkənlərin fəlakətindən ildə trilyonlar qazanır, o zibilin reklamı üçün ildə milyardlar xərcləyirlər.

Siqaret şirkətləri qutuların üzərində «xəbərdarlıq» yazısı dərc etməsi, dövlət isə «xərçəng təhlükəsi» kampaniyası üçün bir az pul ayırması ilə guya ki, möhtəşəm iş görülür. Beləcə, vicdanları rahat olur və sanki bununla «biz sizi təhlükə barədə xəbərdar etmişik, indi seçim özünüzündür» demək isteyirlər.

Bəs problemə niyə bu cür saxtakarcasına yanaşılır? Heroin istifadəçiləri qanun qarşısında cavab verdikləri halda, nə üçün heroin xəstəsi olmaları barədə qeydiyyata düşəndən sonra pulsuz heroin və lazımı tibbi müalicə ala bilirlər? İndi gəlin siz də sırf məzə üçün özünüyü siqaret tiryəkisi kimi qeydiyyata saldırın. Hətta maya dəyərinə də sizə siqaret verməyəcəklər. Üçqat qiymətini ödəməlisiz ki, siqaret ala biləsiz. Və nə zaman dövlətin xəzinəsi boşalırsa, o zaman Maliyyə Nazirliyi tütün vergisini artırır. Güya, siqaret çəkənlərin başqa problemləri yoxmuş!

Həkimə gedib kömək istəyəndə o sizə ya bildiyiniz sözü («siqareti buraxın, sizi ölümə sürükləyir») deyəcək, ya da ən azından, resept pulunu ödəməlisiz ki, tərkibində canınızı qurtarmağa çalışığınız uyuşdurucu maddə olan saqqız yazsın.

Qorxutma kampaniyaları tiryəkiyə köməklik göstərmir, əksinə, adamın küyə düşməsinə səbəb olur ki, bu da

siqaret istəyini artırır. Belə kampaniyalar hətta yeniyetmələrin də siqaretə başlamasının qarşısını ala bilmir. Siqaret çox yayıldığı üçün onlar ya ictimai təzyiq, ya da maraq üzündən gec-tez siqaret çəkəcək və çox ehtimal ki, təhlükəyə əhəmiyyət vermədiklərinə görə tələyə düşəcəklər.

Bəs bu biabırçılığın davam etməsinə niyə göz yumurraq? Niyə dövlət nəhayət ki, əməlli-başlı bir kampaniya təşkil etmirlər? Niyə bizə nikotinin bir uyuşdurucu maddə və ölüm törədən bir zəhər olduğunu, onun nə rahatlıq, nə də özünə inam yaratmadığını, yalnız həyatı gücümüzü tüketdiyini və çox vaxt bircə siqaretin güdazına getdiyimizi söyləmirlər?

**Bu məqamda Herbert Uellesin «Zaman maşını» adlı kitabı yadına düşür. Gələcəkdən bəhs edən həmin kitabda bir adam çaya düşüb boğulur. Yaxındakılar çayın kənarında heyvan kimi gözlərini döyərək boğulan adama tamaşa edir və onun çığartısını veclərinə almırlar. O zaman bu münasibətlər mənə qeyri-insani və dəhşətli bir hadisə kimi görünmüdü.**

Cəmiyyətin siqaret probleminə biganəliyi də həmin hadisəyə bənzəyir. İngiltərdə tütün sənayesinin maliyyələşdirildiyi «çəki» turnirləri televiziyaya ən çox baxılan saatlarda göstərilir. Tamaşaçılar «yüz səksən!» deyərək çığırıqları zaman oyunçulardan birinin siqaret yandırığı göstərilir. Əgər turnir mafiya tərəfindən maliyyələşdirilsəydi və oyunçu qoluna iynə vuran bir heroin istifadəçisi olsaydı, onda nə cür gurultu qopacağını təsəvvür edin.

Cəmiyyətin heç bir qüsürü olmayan sağlam gəncləri özlərinə fiziki və mənəvi zərər verərək ömür boyu siqaretin əsirinə çevrilməyə, zir-zibil içində yaşamağa, qorxulu xəstəliklərə düşər ol-

mağa və bütün bunlara böyük bir sərvət xərcləməyə vadar etməsinə niyə göz yumuruq?

Bəlkə də düşünürsüz ki, məsələni çox şışirdirəm. Qətiyyən şışırtırırmış. Mənim atam əlli yaşında siqaretdən öldü. Halbuki, çox güclü bir kişi idi və mən inanıram ki, siqaret çəkməsəydi, indiyə qədər yaşaya bilərdi. Mən özüm qırx yaşında olarkən ölümlə aramda bir tük qədər məsafə qalmışdım... İndi mən həyatımı siqaret problemlərinə həsr etmişəm. Yanıma siqaret üzündən sıkəst olmuş, həyatları tükənmiş insanlar gəlirlər. Özünüzə zəhmət verib yaddınızı qurdalasanız görərsiz ki, siz də belə vəziyyətlərdə olan nə qədər adam tanıyırsınız.

Artıq cəmiyyətdə hava dəyişir. Qar dənəciklərini bir yerdə yumrulayanda bir qar topu əmələ gəldiyi kimi, siqaretə qarşı çıxan narazı insanlar da eyni məqsəd uğrunda bir yumruq kimi birləşirlər. Mən inanıram ki, bu kitab cəmiyyətin müqavimətini daha da artıracaq və kitabdakı fikirləri yaymaqla siz də bu işə yardım edəcəksiz!

#### Son xəbərdarlıq

Artıq siqaret çəkmədiyinizə görə keyflə yaşaya bilərsiz. Problemin öhdəsindən gələ biləcəyinizə əmin olmaq üçün bir daha xatırladıram:

1. Bu kitabı daim əl altında və etibarlı bir yerdə saxlayın. Onu itirməyin, nəyəsə dəyişdirməyin və atmayın!
2. İşdir, nə vaxtsa siqaret çəkən bir adama qıbtə etsəniz, bilin ki, onlar sizə qıbtə etməlidir. Çünkü siqaretə möhtac siz deyilsiz, onlardır!
3. Siqaretdən heç bir zövq almadığınızı yadd saxlayın və bilin ki, onu məhz buna görə tərgitməsiz. Siqaret çəkməməkdən isə ləzzət alırsınız!

4. Unutmayın ki, «yalnız bircə siqaret» deyilən bir şey yoxdur!
5. Bir daha siqaret çəkməmək barədə verdiyiniz qərardan şübhələnməyin. Bilin ki, qərarınız doğru qərardır!  
(6. Hər hansı bir çətinlik yaşasanız sizə ən yaxın bir Al-len Karr mərkəzinə müraciət edin.)

Ön sözdə göstərilən statistik məlumatlar  
**"Allen Carr's Easyway (International) Limited"**  
ilə heç bir əlaqəsi yoxdur.

## **ALLEN CARR'S EASYWAY** **klinikaları**

Aşağıda bütün dünya üzrə 90%-dən artıq müvəffəqiyyət dərəcəsinə malik olan və ödənişin geri qaytarılmasına 3 aylıq zəmanət verən siqareti tərgitmək üzrə **ALLEN CARR'S EASYWAY** klinikaları/mərkəzlərinin siyahısı verilmişdir.

Həmin klinikalar həmçinin alkoqol və artıq çəki ilə mübarizəyə qarşı yönəldilmiş sessiyalar da təklif edir. Zəhmət olmasa ətraflı məlumat üçün aşağıdakı siyahıda verilmiş və sizə yaxın olan klinika ilə əlaqə saxlayın.

Allen Carrinin Asan Yolu sizə siqareti tərgitməyin asan olması və ya ödənişin geri qaytarılmasına zəmanət verir.

### **ALLEN CARR'S EASYWAY – Dünya üzrə Baş ofisi**

Park House, 14 Pepys Road, Raynes Park, London SW20 8NH

**Tel:** +44 (0)208 944 7761 **E-poçt:** [mail@allencarr.com](mailto:mail@allencarr.com)

**Vebşayt:** [www.allencarr.com](http://www.allencarr.com)

**Dünya üzrə mətbuat xidməti:** +44 (0)7970 88 44 52 **Email:**

[jd@allencarr.com](mailto:jd@allencarr.com)

Böyük Britaniya klinika məlumatları və on-layn bronlama mərkəzi **0800 389**

**2115** (ödənişsiz)

### **Böyük Britaniya Klinikaları**

Siz **ALLEN CARR'S EASYWAY** siqareti tərgitmək klinikalarını/mərkəzlərini aşağıdakı şəhərlərdə tapa bilərsiniz: LONDON, AYLESBURY, BELFAST, BIRMINGHAM, BOURNEMOUTH, BRIGHTON, BRISTOL, CAMBRIDGE, CARDIFF, COVENTRY, CREWE, CUMBRIA, DERBY, EXETER, GUERNSEY, HIGH WYCOMBE, ISLE OF MAN, JERSEY, KENT, LANCASHIRE, LEEDS, LEICESTER, LIVERPOOL, MANCHESTER, MILTON KEYNES, NEWCASTLE/NORTH EAST, NORTHAMPTON, NOTTINGHAM, OXFORD, PETERBOROUGH, READING, SCOTLAND (Glasgow və Edinburgh) və sairə.

**Siyahıda verilmiş şəhərlərdəki BB Klinikaları üzrə əlavə məlumat almaq üçün zəhmət olmasa **ALLEN CARR'S EASYWAY – Dünya üzrə Baş ofisi** ilə əlaqə saxlayın.**

**DÜNYA ÜZRƏ KLİNİKALAR:**

**İRLANDİYA RESPUBLİKASI**

**Dublin və Kork:**

Lo-Call (From ROI) **1 890 ESYWAY (37 99 29)**

Tel: **+353 (0)1 499 9010** (4xətləri)

Terapevt: **Brenda Sviniy və komandası**

E-poçt: [info@allencarr.ie](mailto:info@allencarr.ie) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**AVSTRALİYA:**

**SİDNEY, Yeni Cənubi Veyls**

Tel və Fax: **1300 78 51 80**

Terapevt: **Natali Kleys**

E-poçtl: [nsw@allencarr.com.au](mailto:nsw@allencarr.com.au) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**AVSTRİYA**

Sessiyalar Avstriya ərazisinin hər yerində keçirilib

İnformasiya və Rezervasiya pulsuz telefon xətti: **0800RAUCHEN (0800 7282436)**

Tel: **+43 (0)3512 44755**

Terapevt: **Erik Kellerman və komandası**

E-poçt: [info@allen-carr.at](mailto:info@allen-carr.at) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**BELÇİKA:**

**Antwerp:**

Tel: **+32 (0)3 281 6255.** Fax: +32 (0)3 744 0608.

Terapevt: **Dirk Nilandt**

E-poçt: [easyway@dirknielandt.be](mailto:easyway@dirknielandt.be) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**BRAZİLİYA**

**SAN PAULO- AÇILIŞ 2011**

Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**BOLQARİSTAN**

Tel: **0800 14104 / +359 899 88 99 07**

Terapevt: Rumyana Kostadinova

E-poçt: [rk@nepushaveche.com](mailto:rk@nepushaveche.com) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**KANADA**

Pulsuz **1-866 666 4299 / +1 905 8497736**

Terapevt: **Damian O 'Hara**

Seminarlar Toronto və Vankuverdə keçirilib

Korporativ proqramlar Kanada ərazisi boyunca mövcuddur

E-poçtl: [info@theeasywaytostopsmoking.com](mailto:info@theeasywaytostopsmoking.com) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**CİLİ**

Tel: **+56 2 4744587**

Terapevt: **Klaudiya Sarmiento**

E-poçtl: [contacto@allencarr.cl](mailto:contacto@allencarr.cl) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**KOLOMBİYA, CƏNUBİ AMERİKA - BOQOTA**

Məlumat üçün [www.allencarr.com](http://www.allencarr.com) saytına daxil olun

**KİPR**

Tel: **+357 77 77 78 30**

Terapevt: **Kiriakos Mixaelides**

E-poçtl: [info@allencarr.com.cy](mailto:info@allencarr.com.cy) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**DANİMARKA**

Sessiyalar Danimarka ərazisi boyunca keçirilib

Tel: **+45 70267711**

Terapevt: **Mette Fonss**

E-poçtl: [mette@easyway.dk](mailto:mette@easyway.dk) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**EKVADOR**

Tel və Fax: **+593 (0)2 2820 920**

Terapevt: **Íngrid Vittix**

E-poçtl: [toisan@pi.pro.ec](mailto:toisan@pi.pro.ec) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**ESTONIYA**

Tel: **+372 733 0044**

Terapevt: **Henri Yakobson**

E-poçtl: [info@allencarr.ee](mailto:info@allencarr.ee)

Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**FINLANDİYA – ACILIS 2011**

Terapevt: **Yanne Ström**

Tel: +358-(0)45 3544099

E-poçtl: [info@allencarr.fi](mailto:info@allencarr.fi) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**FRANSA**

SESSİYALAR FRANSA ƏRAZİSİ BOYUNCA KEÇİRİLİR

Mərkəzi Rezervaiya xətti: **0800 FUMEUR** (pulsuz telefon)

Terapevt: **Erik Serre və komandası**

Tel: **+33 4 91 33 54 55**

E-poçtl: [info@allencarr.fr](mailto:info@allencarr.fr) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**ALMANİYA**

## ***Siqareti atmağın asan yolu***

---

SESSİYALAR ALMANİYA ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB

İnformasiya və Rezervasiya pulsuz telefon xətti: :

**08000RAUCHEN (0800 07282436)**

Terapevt: **Erik Kellerman və komandası**

**Tel: +49 (0)8031 901900-0**

E-poçt: [info@allen-carr.de](mailto:info@allen-carr.de) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **YUNANİSTAN**

SESSİYALAR YUNANİSTAN ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB

**Tel: +30 210 5224087**

Terapevt: **Panos Tzouras**

E-poçt: [panos@allencarr.gr](mailto:panos@allencarr.gr) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **HONQ KONO**

Terapevt: **Rob Qrovs**

**Tel: +852 2911 7988**

E-poçt: [stopsmoking@eventclicks.com](mailto:stopsmoking@eventclicks.com) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **MACARİSTAN - BUDAPEST**

Terapevt: **Gabor Sasz**

E-poçt: [sasz.gabor@allencarr.hu](mailto:sasz.gabor@allencarr.hu) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **İSLANDİYA - REYKYAVIK**

**Tel: +354 588 7060**

Terapevt: **Petur Eynarsson**

E-poçt: [easyway@easyway.is](mailto:easyway@easyway.is) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **HİNDİSTAN**

**Bangalor və Çennai**

**Tel: +91 (0)80 41603838**

Terapevt: **Suresh Sottam**

E-poçt: [info@easywaytostopsmoking.co.in](mailto:info@easywaytostopsmoking.co.in) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **İSRAİL**

SESSİYALAR İSRAİL ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB

**Tel: +972 (0)3 6212525**

Terapevt / meşqçi: **Rami Romanovski, Orit Rozen, Kinneret Triffon**

E-poçt: [info@allencarr.co.il](mailto:info@allencarr.co.il) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **ITALİYA**

SESSİYALAR İTALİYA ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB

Tel/Fax: **+39 (0)2 7060 2438**

Terapevt: **Françeska Cesati və komandası**

E-poçt: [info@easywayitalia.com](mailto:info@easywayitalia.com) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

**YAPONİYA**

SESSİYALAR YAPONİYA ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB  
Məlumat üçün [www.allencarr.com](http://www.allencarr.com) saytına daxil olun

**LATVIYA**

Tel: **+371 67 27 22 25**  
Terapevt: **Anatoliy Ivanovs**  
E-poçt: [info@allencarr.lv](mailto:info@allencarr.lv) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

**LİTVA**

Tel: **+370 694 29591**  
Terapevt: **Evaldas Zvirblis**  
E-poçt: [info@mestirukyti.eu](mailto:info@mestirukyti.eu) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

**MAVRİKİ**

Tel: **+230 727 5103**  
Terapevt: **Heidi Hoareau**  
E-poçt: [info@allencarr.mu](mailto:info@allencarr.mu) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

**MEKSİKA**

SESSİYALAR MEKSİKA ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB  
Tel: **+52 55 2623 0631**  
Terapevt: **Xorxe Davo və Mario Campuzano Otero**  
E-poçt: [info@allencarr-mexico.com](mailto:info@allencarr-mexico.com) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

**NİDERLAND**

SESSİYALAR NİDERLAND ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB  
Allen Carr's Easyway 'stoppen met roken'  
**+31 53 478 43 62**  
**+31 900 786 77 37**  
E-poçt: [info@allencarr.nl](mailto:info@allencarr.nl) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

**YENİ ZEMLİYƏ:**

**SİMALİ İSLANDİYA -OKLAND**

Tel: **+64 (0)9 817 5396**  
Terapevt: **Viki Makro**  
E-poçt: [vickie@easywaynz.co.nz](mailto:vickie@easywaynz.co.nz) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

**NORVEC**

**OSLO**

Tel: **+47 93 20 09 11**  
Terapevt: **Rene Adde**  
E-poçt: [post@easyway-norge.no](mailto:post@easyway-norge.no) Vebşayt: [www.allencarr.com](http://www.allencarr.com)

## ***Siqareti atmağın asan yolu***

---

### **POLSA**

Sessiyalar Polşa ərazisi boyunca keçirilib

Tel: **+48 (0)22 621 36 11**

Terapevt: **Anna Kabat**

E-poçt: [info@allen-carr.pl](mailto:info@allen-carr.pl) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **PORUQALIYA - OPORTO:**

Tel: **+351 22 9958698**

Terapevt: **Ria Slof**

E-poçt: [info@comodeixardefumar.com](mailto:info@comodeixardefumar.com) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **RUMINYA – ACILIS 2011**

Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **RUSİYA**

#### **Moskva**

Tel: **+7 495 644 64 26**

Terapevt: **Fomin Aleksandr**

E-poçt: [info@allencarrmoscow.ru](mailto:info@allencarrmoscow.ru) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **SERBİYA**

#### **BELQRAD:**

Tel: **+381 (0)11 308 8686**

E-poçt: [office@allencarr.co.rs](mailto:office@allencarr.co.rs)

E-poçt: [milos.rakovic@allencarr.co.rs](mailto:milos.rakovic@allencarr.co.rs) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **SINQAPUR**

Tel: **+65 6329 9660**

Terapevt: **Pam Oei**

E-poçt: [pam@allencarr.com.sg](mailto:pam@allencarr.com.sg) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **SLOVENİYA –ACILIS 2011**

Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

### **CƏNUBİ AFRİKA:**

SESSİYALAR CƏNUBİ AFRİKA ƏRAZİSİ BOYUNCA KEÇİRİLİLƏR

Milli Rezervasiya Xətti (CAR-da): **0861 100 200**

**BAS OFİS :** 15 Dreyper meydani, Dreyper küçəsi, Klermont 7708

Keyptaun: Dr. Çarlız Nel

Tel: +27 (0)21 851 5883 Mobil: 083 600 555

E-poçt: [easyway@allencarr.co.za](mailto:easyway@allencarr.co.za) Website: [www.allencarr.com](http://www.allencarr.com)

Terapevt: Dr. Çarlız Nel, Dudli Qarner, Malcolm Robinson və komandası

### **İSPANIYA**

**Marbella**

Terapevt: Carlz Holdsvors Hant  
Tel: +44 8456 187306  
E-poçt: [stopsmoking@easywaymarbella.com](mailto:stopsmoking@easywaymarbella.com)  
Sessiya ingilis dilində keçdi  
Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**İSVEC**

**Goteborg: Tel: +46 (0) 8 240100 Malmö - Tel: +46 (0) 40 30 24 00**  
Email: [info@allencarr.nu](mailto:info@allencarr.nu) vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)  
**Stokholm – Tel: +46 (0) 735 000 123**  
Terapevt: **Kristofer Elde**  
E-poçt: [kontakt@allencarr.se](mailto:kontakt@allencarr.se) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**İSVEÇRƏ**

SESSİYALAR İSVEÇRƏ ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB  
İnformasiya və Rezervasiya pulsuz telefon xətti:  
0800RAUCHEN (0800 / 728 2436)  
**Tel: +41 (0)52 383 3773 Fax: +41 (0)52 3833774**  
Terapevt: **Kirill Arqast və komandası**  
SESSİYALAR Suisse Romand və Svizzera Italia  
Tel: 0800 386 387  
E-poçt: [info@allen-carr.ch](mailto:info@allen-carr.ch) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**TÜRKİYƏ**

SESSİYALAR TÜRKİYƏ ƏRAZİSİ BOYUNCA KEÇİRİLİB  
Tel: **+90 212 358 5307**  
Məşqçi: **Emre Üstünuçar**  
E-poçt: [info@allencarrturkiye.com](mailto:info@allencarrturkiye.com) Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**UKRAYNA - ACILIS 2011**

Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)

**ABS**

Mərkəzi informasiya və rezervasiya: Toll Free: **1 866 666 4299**  
Nyu York: **212- 330 9194**  
E-poçt: [info@theeasywaytostopsmoking.com](mailto:info@theeasywaytostopsmoking.com)  
Vebsayt: [www.allencarr.com](http://www.allencarr.com)  
Seminarlar Nyu York, Los Anceles, Denver və Hyustonda müntəzəm olaraq keçirilib.  
Korporativ proqramlar ABŞ-in bütün ərazisində mövcuddur  
Poçt ünvanı: 1133 Brodvey, Nömrə 706, Nyu York. NY 10010  
Terapevtlər: **Damian O'Hara, Collene Kerran**

## QEYDLƏR ÜÇÜN

444



## **Siqareti atmağın asan yolu**



## İÇİNDƏKİLƏR

### Ön söz.

Qənirə Paşayeva .....	5
Ceyhun Məmmədov .....	11
Müəllifdən ön söz .....	13
Giriş .....	21
1. Siqareti tərgidə bilməyəcək tiryəkiyə rast gəlməmişəm ....	26
2. Asan metod.....	31
3. Siqareti atmaq niyə çətin galır? .....	37
4. Məkrli tələ .....	44
5. Niyə hələ də siqaret çəkirik?.....	48
6. Nikotin asılılığı.....	50
7.Beyin xarablığı və «yatan ortaq».....	62
8. Nikotinin nəticələrinin yüngülləşdirilməsi .....	72
9. Stress .....	74
10. Can sixintisi .....	77
11. Fikrin cəmlənməsi (konsentrasiya).....	79
12. Rahatlanmaq .....	82
13. «Hər dərdə, dərman» siqaret .....	85
14. Vaz keçdiyin şey nədir? .....	88
15. Özünü əsir etmək .....	94
16. Həftədə... Manat xərcləyirəm .....	97
17. Səhhət.....	102
18. Enerji .....	108

19. «Sakitləşdirir və özünə inam yaradır».....	111
20. O gizli, qara ləkələr .....	113
21. Siqaret çəkməyin müsbət tərəfləri (qazancları) .....	115
22. Siqaretin «iradə gücü» metodu ilə buraxilmassı .....	117
23. Siqareti azaltmaq? Amandır, diqqətli olun, tələdir! .....	128
24. Yalnız bircə siqaret .....	133
25. Arabir siqaret çəkənlər, gənclər və siqaret çəkməyənlər .....	136
26. Gizli-gizli siqaret çəkənlər .....	146
27. İctimai təzyiq .....	149
28. Vaxt seçimi .....	152
29. Siqaretdən ötrü darıxacammi? .....	160
30. Çəkim artacaqmı? .....	164
31. Yararsız motivlərdən istifadə etməyin .....	167
32. Siqareti buraxmağın asan yolu .....	170
33. Siqaretsizliyə alışma müddəti .....	177
34. Yalnız bir udum .....	183
35. Mənim üçün çıxmu çətin olacaq? .....	185
36. Uğursuzluğun əsas səbəbləri! .....	187
37. Siqaret əvəzinə istifadə olunan şeylər .....	189
38. Siqarete təhrik edən vəziyyətlərdən qaçmaq lazımdır mı? .....	194
39. Müstəqillik anı .....	198
40. Son siqaret .....	202
41. Sonuncu xəbərdarlıq .....	206
42. Təkrar yaddaş .....	208
43. Batan gəmidəki tiryəkilərə yardım edin!.....	217

## ***Siqareti atmağın asan yolu***

---

44. Siqaret çəkməyənlərə bir öyünd .....	221
45. Son .....	224
Allen carr's easyway klinikaları .....	229

**ALLEN KARR**

---

SİQARETİ  
ATMAĞIN ASAN YOLU